

**ƏMİR XOSROV DƏHLƏVİ**

**ŞİRİN  
VƏ  
XOSROV**

M.F.Axundov adına  
Azerbaycan Milli  
Kitabxanası

**“AVRASIYA PRESS”  
BAKİ-2006**

*Bu kitab “Ə.X.Dəhləvi. Şirin və Xosrov” (Dünya ədəbiyyatı  
kitabxanası seriyası, 100 cilddə, 19-cu cild, Bakı, Yaziçı, 1988)  
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır.*

Tərcümə edəni, ön sözün  
və şorhlərin müəllifi:

**Abbasəli Sarovlu**

**891.5511-dc22**

**AZE**

**Əmir Xosrov Dəhləvi. Şirin və Xosrov.** Bakı, “Avrasiya Press”, 2006,  
248 səh.

Özünəməxsus yaradıcılıq üslubu ilə yalnız hind obrazlı təfəkkür tarixini  
deyil, həmçinin Yaxın və Orta Şərqi xalqlarının mənəvi xəzinəsini zənginləşdirən Əmir Xosrov Dəhləvi “Şirin və Xosrov” poemasını yaradarkən bədii  
söz sənətinin bütün incəliklərindən istifadə etmiş, nadir söz abidəsi ucał-  
muşdır.

Bu əsər dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xosrov  
və Şirin” poemasına cavab olaraq 1298-ci ildə qələmə alınmışdır. Nizami  
yaradıcılığından qidalanan çoxsaylı poetik nümunələr sırasında “Şirin və  
Xosrov” poemasının xüsusi yeri var.

Maraqlı süjeti və bədii üstünlükleri əsərin indiki nəsillər tərəfindən də  
sevilo-sevilo oxunacağına inam yaradır.

**ISBN10      9952-421-33-6**  
**ISBN13 978-9952-421-33-0**

Azərbaycan Respublikasının Prezidenti

**İLHAM ƏLİYEVİN**

**“Azərbaycan dilində latin qrafikası  
ilə kütləvi nəşrlərin həyata  
keçirilməsi haqqında”**

12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir

## NİZAMI MƏKTƏBİNİN DAVAMÇISI

Əmir Xosrov Dəhləvi (1253-1325) zöngin və rəngarəng yaradıcılıq ırsı ile yalnız hind mədəniyyətini deyil, həmçinin Yaxın və Orta Şərqi xalqlarının mənəvi xəzinəsini zənginləşdirən ən parlaq simalarlardan biridir. Hindistanda yaranmış farsdilli ədəbiyyatın inkişaf tarixi onun adı ilə qırılmaz suretdə bağlıdır.

Şairin dövründə və sonra yazılmış bir sıra mənbələrdə onun türk, fars, hind, ərob, sanskrit, urdu və pəncab dillerini mükəmmel bildiyi qeyd olunmuşdur. O, "Dürrət-ül-kamal" adlı əsərində şeirlərinin həcmiñin dörd yüz min beytdən çox, beş yüz min beytdən az olduğunu söyləyir. XV əsrə Sultan Baysunqur onun yüz iyirmi iki min beytlik şeirlərini toplamış, axırda bu işin öhdəsindən gəlməyin qeyri-mümkün olduğunu söylemişdir.

Dövründə elə bir ədəbi-bədii forma qalmamışdır ki, Əmir Xosrov Dəhləvi o formada əsər yazmamış olsun. O, yeganə şairdir ki, fars dilində 5 lirik şeir divanı yaratmışdır.

Əmir Xosrov Dəhləvinin həyat və fəaliyyəti öz dövrünün ictimai-siyasi, ədəbi hadisələri ilə bağlıdır. Biz onun şəxsində zəmanəsinin bütün elmləri sahəsində otraflı biliyə yiylənmiş açıq fikirli ziyali, humanist bir sənətkar görürük. Biri-birini əvəz edən yeddi nəfər Dehli sultanının hamiliyindən yazib-yaratmaq üçün istifadə edən Əmir Xosrov Hindistan tarixinə həm ictimai dövlət xadimi, həm də özünəməxsus yeni əbəbi məktəbin banisi kimi daxil olmuşdur. Onun dünyagörüşünün və yaradıcılığının formallaşmasına yalnız Hindistan mühiti deyil, eyni zamanda klassik fars-tacik ədəbiyyatı, xüsusilə dünya ədəbiyyatını yüksək sənətkarlıq nümunəleri ilə zənginləşdirən Azərbaycan dahiləri – Xaqani Şirvani və Nizami Gəncəvi böyük təsir göstərmişlər. Əmir Xosrovun müasiri, görkəmli tarixçi Ziyaəddin Berəni 1359-cu ildə yazmış olduğu "Tarixi-Firuzşahı" əsərində yazar: "Məhəmməd sultanın sarayında ən hörmətli müdrik simalar və istedadlı alimlər toplaşdı. Sultanın yaxın adamları ona Firdovsinin "Şahname" sini, Sənayinin,

Xəqanının divanlarını və Şeyx Nizaminin "Xəmsə" sini oxuyardılar. Alımlar sultanın hüzurunda adları çəkilən böyük şairlərin şeirlərini müzakirə edərdilər. Əmir Xosrov və Əmir Həsen onun xidmətində idilər".

Xaqani və Nizami ilə Əmir Xosrovu yarımla əsrən artıq müddət ayırdı. Tarixi baxımdan çox da böyük olmayan bu müddət ərzində hər iki şairin əsərləri Şərqi böyük klassiklərinin əsərləri ilə yanaşı hər bir ziyanının diqqətini özüne cəlb edib, bədii söz ustaları tərəfindən məhəbbətə oxunurdu.

Xosrov Dəhləvi hələ körpə ikən atası ona əba geydirib, bir övliyanın yanına aparmış, həmin şəxs körpə uşağın üzünə baxaraq demişdir: "Yanıma gətirdiyin elə bir adamdır ki, geləcəkdə Xaqanidən iki addım qabağa gedəcəkdir". Bu sözlər Xaqanının o dövrdə Hindistan torpağında nə qədər məşhur və böyük nüfuzlu malik olduğunu göstərir.

Əmir Xosrov Xaqanının gənc yaşılarında saray mühitində düşərek "Xaqani" təxəllüsü daşıdığını görə, "Xosrov" sözünü özüne şairlik ləqəbi götürmüştür. Xaqani saray mühitindən narazı qalıb, belə bir təxəllüs daşımasından peşimanlığı kimi, Əmir Xosrov Dəhləvi də ömrünün sonlarında "Xosrov" (hökmdar) ləqəbi götürməsinə təessüf edərək demişdir: "Xosrov əmirlərə mənsub addır, nə yaxşı olardı ki, yoxsullara mənsub ad daşıyaydım. Məni həmin adla çağırayıdlar".

Əmir Xosrovun bir şair kimi ən çox təsirləndiyi, yaradıcılığından ilham alıb bəhrələndiyi sənetkar dahi Nizamidir. Nizaminin təkrar-edilməz sənet yolu izleyən böyük hind şairi Yaxın və Orta Şərqdə Nizami ədəbi məktəbinin ən ləyaqətli davamçısı və ölməz müəllimindən sonra ilk "Xəmsə" yaradıcısı kimi şöhrətlənmişdir. Şərqi böyük mütəfəkkir şairi Əbdürəhman Cami haqlı olaraq demişdir: "Nizami "Xəmsə" sinə heç kəs ondan daha yaxşı cavab verməmişdir". O, "Xəmsə" sinə daxil olan əsərlərində Nizaminin söz sənətində nadir və əvəzsiz sənətkar olduğunu dönə-dönə etiraf etməyi özünə borc bilməşdir.

Əmir Xosrov Dəhləvi özünəməxsus yaradıcılıq üslubu olan, ənə-nəvi mövzulara müraciət etdikdə belə, həqiqi sənətkar kimi yeni axtarışlar aparan, bədii söz xəzinəsinin bütün incəliklərindən istifadə etməyi bacaran qüdrətli şairdir. Onun şairlik qüdrəti, onənəvi mövzunu özünəməxsus yaradıcılıqla işləməsi ilə tanış olmaq üçün Nizami Gəncəvinin gözəllik və qəhrəmanlıq abidəsi "Xosrov və Şirin" inə

poetik cavab olaraq 1298-ci ilde qələmə aldığı "Şirin və Xosrov" poeması çox maraqlıdır.

Nizami kimi mahir söz ustasının poetik dil ilə, yüksək sənətkarlıqla qələmə almış olduğu belə bir əsərə cavab yazmaq həqiqi istedad tələb edirdi.

Bu əsəri yazarkən Əmir Xosrov Dəhləvi böyük yaradıcılıq imtahanı qarşısında qalmışdı. Şair özü bunu açıq şəkildə etiraf edir:

Dirilik suyudur Nizami sözü,  
Sözdə həyat tapdı Nizami özü.  
Ölməz "Xəmsə"sinə bəzədi zövqü,  
Yeddi səyyarəyə nur verdi şövqü.

Əmir Xosrov "Xəmsə"sinin ikinci poeması olan "Şirin və Xosrov"la Nizaminin "Xosrov və Şirin" əsori arasında uyğun və fərqli cəhətlər çoxdur. Şair orijinallığa nə qədər can atsa da, əserini Nizamidən fərqli epizodlarla zənginləşdirərək Nizami ona qədər bu mövzunu elə sənətkarlıqla işləmiş, elə monumental sənət abidəsi yaratmışdır ki, Əmir Xosrov "söz schrkarı" ola-ola öz ustادınının sehrkarlığı onu istər-istəməz "tilsim"ə salmışdır. O, bu "tilsimdən" qurtarmağa çalışsa da, tamamilə azad olmağa imkan tapmamışdır. Müəllifin öz sözləri, öz etirafı bunu bir daha sübut edə bilər:

Nizami hər sözü demiş birinci,  
Qoymamış cılásız qalsın bir inci...

Şair "öz xəzinəni bəzoyirəm" deməyə haqlıdır. Cənək onun özünə-məxsus söz-sənət xəzinəsi vardır və onu "Gəncədə yaranmış xəzinənin" parlaq və qiymətli cəvahiratı ilə daha da zənginləşdirmişir.

"Şirin və Xosrov" poemasının baş qəhrəmanları əsərə ünvan olan Xosrov və Şirindir. Poemanın sujet xəttini hər iki qəhrəmanın həyatı, taleyi, arzu və əməlləri ilə əlaqədar epizodlar təşkil edir.

Şair öz qəhrəmanını ölkədə ədalətli qanunlar tətbiq edən, müdrik alimlərdən dərs alan ağıllı hökmdar, cəsur sərkərdə kimi qələmə verir. Lakin sonrakı hadisələr elə cəreyan edir ki, Xosrov oxucunun nəzərində adil hökmdardan daha çox, çılgın ehtiraslar əsiri, qadın, eyş-işrat düşgünü kimi canlanır. O, hakimiyəti əldə saxlamaq niyyəti ilə Rum

qeyşərinə – Bizans imperatoruna arxalanaraq, onun qızı Meryom ilə evlənməyə söz verir. Şirinin gözəlliyyinə məftun olduğu üçün onun vüsalına can atır. Şirində qısqanlıq yaratmaq üçün İsfahan gözəli Şəkərlə evlenir. Fərhadın Şirinlə olan məhəbbət macerasını eşidib, Fərhadın intiharına səbəb olur. Nəhayət, Şirinin vüsalına yetərek onunla evlənir. Xosrovun əyyaşlığı və eşqbazlığı onu şahlığı və ölkəni idarə etməkdən uzaqlaşdırır. O, eyş-işrəti səltənətdən və məmələkəti idarə etməkdən üstün tutur. Odur ki, sarayda və ölkədə böyük narazılıq yaranır. Bu narazılığın səbəbi aydın idi, çünki Xosrov:

Eşqə düşüb, uydı gözəl qadına,  
Nə ölkə, nə şahlıq düşdü yadına.

Əserin ikinci baş qəhrəmanı Şirindir. Onda qənirsiz gözəllik, qadın isməti və öz paklığını, namusunu qorumaq üçün dəyanəti, iradəsi vardır. Xosrovu ilk dəfə görərkən qəlbində ona məftunluq duyğuları baş qaldırsa da, hökmədarın ağuşuna atılmağı öz mənliyinə siğışdırır. Onun sadıqlığını, eşqə dəyanətini sinamaq istəyir. Hətta Xosrovu Məhinbanunun qəsrinə getirib, ona Şəbdiz adlı bir at bağışlayır. O, Xosrovu qalib sərkərdə, ağıllı hökmdar və eşqinə sadıq bir aşiq kimi görmək istəyir. Lakin Xosrov Şəkərlə evləndikdən sonra onun haqqında bədgüman olur. Dağçapan Fərhadın hünərini görərək, Bisütün dağından ona süd arxı çəkdirir. Fərhad onu sevdiyinə görə bu eşqi rədd etmək istəmir.

Bu əsərdə, epizodik olmasına baxmayaraq, müəllifin oxucuya sevdirdiyi en maraqlı obraz Fərhaddır. Onun həyat yolu, taleyi, nakam məhəbbəti və günabsız intiharı istər-istəməz oxucunu düşüncələrə qərq edir. Şairin Fərhad obrazı müəllifin idealını təcəssüm etdirən bir surətdir. Əmir Xosrovu onu Çin xaqanının oğlu kimi təqdim etməkdə təqsirləndirmek doğru deyildir. Maraqlı orasıdır ki, müəllif xaqan oğlunun simasında bize başqa bir idealdan – qadir zəhmətin, ecazkar sənətin hər cür mənsəbdən üstün və şərəflə olduğundan söz açır. O, xaqan oğlu olmasına baxmayaraq tacını, taxtını, mənsəbini atıb, sənət yolunu tutmuşdur. Sənəti səltənətdən üstün tutduğuna görə doğma evindən didərgin düşmüştür.

Fərhad mənsəbpərəstliyə qarşı qoyulmuş alicənab, mənəvi saflığı, azadlığı ali rütbədən, şöhrətpərəstlikdən üstün tutan geniş qəlbli insan-

dir. Şair Fərhadı saf məhəbbətle sevən, eşqi uğrunda şirin canını belə əsirgəməyən həqiqi aşiq obrazı seviyyəsinə yüksəltmək istəmişdir. O, nakam aşiqdir. Yaşadığı mühit onu sevgi səadətindən mehrum etmişdir. Bəxtiylər həvəzinə həyatda nəsibi bədbəxtlikdir. Şirinin eşqinə nail olmaq üçün o, öz zəhmətinə, Xosrov isə mənsəbinə güvənir. Zəhmətə güvənen məşəqqətlə həyat, əzab-əziyyətə Bisütun dağından süd arxı çəkmək, mənsəbə arxalanana isə eyş-işrat, məşuqə qucağı nesibidir. Zəhmətin, sənetin ecazkar gücü onu mənsəb sahibindən daha əzəmətli göstərir. Fərhadla Xosrov bir-birine tamamilə zidd olan ayrı-ayrı qütbərdə dayanmışdır. Fərhad qütbündə – paklıq, dəyanət, mərdlik, Xosrov qütbündə – hiylə, xəyanət, namərdlik...

Məhz buna görə də hökmdar Şirin dönüklüyü doğru deyil, sədaqətə doğru etməyə məcburdur. O, Fərhadı sevməyə hazırlıdır. Xosrov bunu bildiyi üçün çox narahatdır. O, çoban paltarı geyib Bisütun dağına – Fərhadın yanına gəlir. Burada zahiren Fərhadla hökmdar Xosrov deyil, çoban arasında mübahisə gedir. Lakin bu elə bir səhnədir ki, Xosrov burada Fərhadla çoban rolunda qarşılaşış mübahisə aparmır. O, eyni zamanda bu səhnədə özünü çıxılmaz vəziyyətdə görüb utanır, xəcalet çəkir. Bu səhnə əsərin düyün nöqtəsidir. Bütün ziddiyətlər məhz bu səhnədən sonra açılmağa başlayır. Fərhad burada epizodik obrazdan daha çox mərkəzi obraza çevrilir. Hər iki qəhrəmanın – Xosrovun və Şirinin xarakterinin açılmasında mühüm rol oynayır.

“Şirin və Xosrov” əsərində şairin oxuculara təqdim etdiyi Şapur, Şəkər, Büzürgümid, Bəhrəm Çubin, Xərəngan, Mahsaman və Şiruya kimi obrazlar da xarakterə maraqlı surətlərdir. Bu obrazların hər birində orta əsl feodal dünyasının, saray mühitinin bu və ya digər səciyyəvi xüsusiyyətləri öz əksini tapmışdır. Bu, şairin saray mühitinin hər üzüne, həssas müşahidə qabiliyyətinə, insan psixologiyasına dərindən bələd olmasının nəticəsidir.

Bu əsər şairin həyat, təbiət gözəlliyi, bəşeri arzular, saf məhəbbət haqqında görüşlərini, insan taleyi və cəmiyyət haqqında fəlsəfi düşünəcələrini, söz sənetinə hakim olmaqdə sənətkarlıq qüdrətini parlaq əks etdirən qiymətli sənət nümunəsidir.

*Abbasəli Sarovlu*



## DASTANIN YAZILMASI HAQQINDA

İqbalm, taleyim gülən bir gecə...  
Səadət Xosrova yar olmuş necə!  
Bəxt xəzinədəri geldi yanına,  
Müjdəsi nəşələr yaydı canıma.  
Söyledi: "Hər sözü ey ince şair,  
Nə əmrin, nə hökmün, də, mənə dair?  
Qulunam, qəbul et, ərzim var sənə,  
Uğurlu günləmdə uğurlar sənə.  
Əzəldən dostunam, parlaq günəşəm,  
Sənə ilham vermək olubdur peşəm.  
Yar oldum, şöhrətin düşdü cahana,  
Fikir xəzinəni səpdin hər yana.  
Öpüm ayağından qul kimi indi,  
Ol iki dünyanın hakimi indi.  
Sözünə fəth etdin bu dünyani sən,  
İndi o dünyam fəth eyləyərsən.  
Bəzə söz incinlə bütün dünyani,  
Gətirim tügýana könül dəryani.  
Gülsün bəxt ulduzun coşgun təbindən,  
Müştəriyə sevinc, müjdə verim men.  
Payla sexavətlə könül varını,  
Açım Utaridin qulaqlarını.  
İlham gəlininin yaxasını aç,  
Ona nübar versin əkdiyin ağac.  
Yoxsullar qoynuna inci tökəndə,  
Göy xəzinəsinə yollanım mən də.  
Darılma, dar günə çatar varın da,  
Kimya gizlənibdir ovuclarında.  
Su çaxxın sırları, qaynayıq quyun,  
Qoy sirab eləsin təşnəni suyun.

## PAPAQÇI HEKAYƏSİ

Bir çeşmə suyunu ümmandan ala,  
Bardaq deyildir ki, içsən, boşala.  
Qazsan, yaralanar özü bulağın,  
Su artar, açılsa gözü bulağın.  
Qara su versə də qazdığını quyu,  
Gözünü açmasan, çağlamaz suyu.  
Düşür kəcavədən, göstər gəlini,  
Günəş məhəbbətə sıxşın əlini.  
Geysin qara atlas, geysin zərxara,  
Əfsanə yaraşır o sehirkara.  
Füsunkar gözündən şəfqət oxunsun,  
Qoyma ki, hüsnünə nezər toxunsun.  
Gənclik təravəti daim solmasın,  
Ömrü nakam cavan ömrü olmasın".  
Eşitcək bunları bəxt pərisindən,  
Onuntek ucaldım səmalara mən.  
Cövlana gətirdim hünər quşunu,  
Dağıtdım uyğulu könlük huşunu.  
Gövher mücrüsünün ağızını açdım,  
Ürəkdən dodağa cəvahir saçdım.  
Arzum qərq olsa da düşüncələrə,  
Bilir ki, qadırem sözdə nələrə.  
Gövherdən çıxmasa qulağa tana,  
Gərək olacaqdır gövhəsatana.  
Olmasa da yüksək dəyəri əgər,  
Ağıllı insançın bir şeyə dəyər.  
Yorub-usandırsa anlayan kəsi,  
Mənasız deyildir bircə kəlməsi.  
Yəqin ki, tapılar özüm ağlıda,  
Sevir əfsanə də, sevir nağıl da.  
Kimin işi yoxdur xeyirlə, şərlə,  
Keçirər gününü efsanələrlə.  
Dəvə şitillikdə nə yeyəsidir?  
Tikan döşürərək gövşəyəsidir.  
Hərənin dünyada bir cür zövqü var,  
Kimi gözəl sevər, kimi də idbar.

Bir gün bir papaqçı özünü öydü,  
Fağır çəkməçinin qəlbini dəydi.  
Çekməçi üzürle söylədi haman:  
"Ey dikbaş, özünü öymə heç zaman,  
Dinməsəm, od tutub yanar bədənim,  
Peşəm çəkmə, başmaq tikməkdir mənim.  
Tutaq ki, papağın qoyuldu başa,  
Barı, ayağını unutma, haşa!  
Papaqsız dolana bilerəm belə,  
Sənə ehtiyacım olmayıb hələ.  
Başın zərer çəkməz olmasa papaq,  
Əziyyət çəkərsən başmaqsız ancaq.  
Qoy bu sözləri də mən açıq deyim,  
Böyüyə gərəkdir abırlı geyim.  
Ucadır türklərin şöhrət məqamı,  
Gərək hindlini də tanıya, hamı.  
Sözlərim daş-kəsək, ya ləl-mirvari,  
İlham dənizinin varıdır, varı!  
Kamal sahibi ki, bələddir buna,  
Vaqifdir əvvəlki sehrə, efsuna.  
Bilirəm, dastarı alacaq ələ,  
Bəlkə də özümü salacaq ələ.  
Güləcək: "Buna bax, yarışır kimlə?"  
Mən isə raziyam belə hakimlə.  
İlmələr arğacdə dolaşan zaman  
Zəncirə dönsə də qopacaq, inan.  
Tük kimi sapdandır toxuduğum şey,  
Tarıma çəkilsə, boşaldaram hey.  
Alimi bəyənməz, axmağa nə var,  
Boğuşmaq, qapışmaq itə yaraşar.  
Qərəz oxlarından alsam da yara,  
Qorxmuram, dözərəm elə oxlara.  
Ərəb kəkliyini kim bassa daşa,  
Çörəyi daşlardan çıxarar, haşa.<sup>1</sup>  
Niye qınayıram insafsız kəsi,  
Ataram üstünə çicək dəstəsi.

Ağıl heyran qalar, beləyəm mən də,  
 Zənci ənlilik sürtər činli görəndə.  
 Kəklik qəhqəhesi basar hər yanı,  
 Tavusla rəqs edən görsə qarğanı.  
 Eşşək də uğunar... bir yaxşı anla,  
 Təbilçi yarışsa tənbur çalanıa.  
 Topasaqqallarla kosa döyüşdə,  
 İki tükünü də qoyar bu işdə.  
 İnsaf gözüyle bax yaxşı-yamana,  
 Nə desə, yaraşar haqsız insana.  
 Coşğun ilhamımı söndürmə, barı,  
 Qızışib ağlımin sevda bazarı.  
 Yüz göz açılıbdır könül çeşməmdə,  
 Coşmuşam bu bulaq coşduğu dəmdə.  
 Qaynaya-qaynaya daşanda qazan,  
 Çağlayar köpüyü coşanda qazan.  
 Yatağa sığmasa tüyünlı sellər,  
 Körpüdən aşdığın görecək ellər.  
 Dağların köksündə darıxar bulaq,  
 Daşları dələrək, tez çıxar bulaq.  
 Ağzı bağlı qalma, könül, qönçətək,  
 İncini gizləmə, səp etək-etək.  
 Əgər olmasayıdı tikanlı güllər,  
 Nəşəyle ötməzdi şeyda bülbüller.  
 Gül-çiçək açmasa arzu gülşənim,  
 Şur ilə ötermi bülbülmən mənim?  
 Yenə də ilhamım gəlibdir dile,  
 Mədən qazacağam söz tişəm ilə,  
 Külüngüm daşların bağrını dələr,  
 Əlimə qiymətlı cəvahir gelər.  
 Mətləbi havayı uzatmaq niye?  
 Rövnəq verəcəyəm durrə, inciyə.  
 Özümü incidib, fikri yormaram,  
 Xülyaya uymaqla əsla yox aram.  
 Nizami hər sözü demiş birinci,  
 Qoymamış cilasız qalsın bir inci.  
 Nitqin, laçın kimi, az olsun gərək,  
 Sərçətək çox ötme cikkildəyərək.

Taleyim bəxş etsin ilhamlı səsi,  
 Çəkilsin gözümüzden həya perdəsi.  
 Qoy coşum ilhamla, coşum həveslə,  
 Azacıq oxuyum odlu nəfəslə.  
 Menasız söhbətdən könül açılmaz,  
 Çəngi çox çalarlar, nağaranı az.  
 Halvadan pay olar hər vaxt hərəyə,  
 Sirkənin damcısı bəsdir xörəyə.  
 Gəncədə yaranmış elə xəzinə,  
 Keçib qənimətək elə xəzinə.  
 Parlaq inciləri seçib içindən,  
 İndi xəzinəmi bəzəyirəm mən.  
 Hüsnü solan deyil belə gözəlin,  
 Dünyaya bəzəkdir bu süslü gəlin.  
 İlahi, könlümü özün şad elə,  
 Dünyaya üzüağ bir övlad elə,  
 Əbədi işığın qəlbimdə yana,  
 Nurlu göz bəbəyi olam cahana.  
 Hər evdə söləvər nur, çiraq olum,  
 Zülmətləri boğan gur çiraq olum.  
 Bəhərəz qalmاسın sözümüzdən heç kim,  
 Fikirdən artıqdır yaratmaq eşqim.  
 Özümdən, özgədən bildiyim nə var,  
 Hamsını söylərəm, ellər dərs alar.  
 İlhamım söz üçün düşməsin dara,  
 Alqışım əyandır pərvərdigara.

## DÜNYANIN VARLIĞI HAQQINDA

Ey kamal sahibi, fikrini söyle,  
 Yaxşımı tanışsan dolanan göylə?  
 Ondakı alçaqlıq, ucalıq nədir?  
 Nə qədər dolanır, hey yerindədir?  
 Necə büsat qurub bü zülmət, bu nur?  
 Bezən ənber saçır, bezən də kafur.  
 Göy nədir, yerdirsə əbedi məkan?  
 Yer üzü aləmsə, nədir asiman?

Bu çarxın dolabı bağlanmış hara?  
 Yuxumu görürük, ya basıb qara?  
 Çarxa baxanların saysızdır adı,  
 Kələfin ucunu kimsə tapmadı.  
 Hamı axtarışda, dəfinə pünhan,  
 Hamı sirab olub, tükənmir ümman.  
 Fikirlər, xeyallar eylədi pərvaz,  
 Qübbədən kənara çıxmadı avaz.  
 Nahaqdan fəryada gələrsə bir kəs,  
 Qalacaq qübbədə çıxardığı səs.  
 Yer oğlu nə bilsin nədir asiman,  
 Yerdə xəbər tutar göylərdən insan?  
 Goyə ayağını basmasan əger,  
 Səmanın qapısı açılar məger?  
 Xülya xülya üstə qoyma qalana,  
 Bənzər əfsanəyə, bənzər yalana.  
 Bu dönük fəleyin vəfası varmı?  
 Tufanlar qoynunda kəsek qalarmı?  
 Təqvim lövhəsində həndəsi şəkil,  
 Fəleyin bölgüsü, rəmzi yoxdu, bil.  
 Görmürsən yox olmuş mərd insanları?  
 Torpaq öz qoynuna çəkmiş onları.  
 Pərdə naxışsızdır, bax ona yaxşı,  
 Kor yarada bilməz çinli naxşı.  
 Yoxsa kuzəcidir təlaşlı fəlek,  
 Saxsı parçasıyla qurur min kələk?!  
 Ağıl çəşqinqəndən burda dardadır,  
 Gör, fəlek hardadır, kasa hardadır!  
 Fəlek düzəldibse hərgah kasanı,  
 Sonra sindirmağın mənası hanı?  
 Yerdir məkanımız, öz mənzilimiz,  
 Goyə bu qanadla uçammarıq biz.  
 Göylərə ucalar məlek olan kəs,  
 İnsan bu lövhəni oxuya bilməz.  
 Alem güya budur, – olmuşuq əmin,  
 Bundan başqa yoxdur asiman, zəmin.  
 Buğdanın içində gizlənən qurda,  
 Torpaq da, səma da verilmiş burda.

Bürclər kəmənd kimi... yolunda hasar,  
 Yol gəzen yol tapmaz, yolundan azar.  
 Gecə keşikçisi bu yolda necə  
 Dayanır keşikdə, yatmir hər gecə?  
 Bu yerdə çevirək varağı daha,  
 Yetər xülyaların sorağı daha.  
 Günəşi, kölgəni bir yana burax,  
 Şəriət taxtına səcdəyə duraq.  
 Yapış əteyindən islamın, barı,  
 Bu açar açacaq kəhkəşanları.  
 Minik ləng, yol uzaq, gecə zil qara,  
 Məşəlin nur saçın qaranlıqlara.  
 Tutaq ki, cədvəllər, bütün yazılar,  
 Nücum elmi haqda məlumatın var.  
 Müqəddəs aləmdə unutma bunu,  
 Fələk də, ulduz da çəşər yolunu.  
 Xülyaya uyduqca basacaq qara,  
 Uyma fərziyyəyə, ehtimallara.  
 Bu mehrab öündə saysız gözəllər  
 Bizimtək torpağa dönmüş əzəllər.  
 Hədsiz təsbehlərdən qurşaq bağlayan,  
 Fərəx bütərinin eşqi ilə yan.  
 Bu köhne özülli qəsrin eyvanı  
 Salmış yola karvan-karvan insanı.  
 Uca bütənədir bu mavi göyler,  
 Üstünün yazılısı min hikmət söyler.  
 Kamal sahibləri ibretlə baxar,  
 Heyrətdən gözündən qətrələr axar.  
 Sən da, ey bir gecə qonaq olan, gel,  
 Oxu bu yazidan, yoluna düzəl.  
 Dinlə ürəyini, odur həmdəmin,  
 Gedən qayıtmayırlar, əmin ol, əmin!  
 Nə qədər oyaqsan, fikirləş hər an,  
 Əbədi yuxudan qalxmayacaqsan.  
 Sarsaqlar bərk yatar, təlaş yox canda,  
 Gözü açıq yatar dovşan yatanda.

Əkinçi yuxudan durmasa əger,  
 Xırmanı sərçələr tarac eyləyər.  
 Dibsiz bir quyudur yol üstə cahan,  
 Quyu üstə sərxoş yatma heç zaman.  
 Biri yatmışlardan başladı sözü,  
 Əfsanə bitməmiş uyudu özü.  
 Gecə sözə keçdi, mətləb uzandı,  
 Ay batdı, al günəş üfüqdə yandı.  
 Nəşəyə son qoydu ömrün səhəri,  
 Dost-aşna dördnala çapdı kəhəri.  
 Comərdlər, ərənlər hardadır, harda?  
 Bizdən qabaq yatır hamı məzarda.  
 Gelməz o dünyadan karvan da hərgiz,  
 Yoxa çıxmışlardan xəber tutaq biz.  
 Lalə zərif güldür, bəzəyər bağı,  
 Nazlı gözəllərdən köksündə dağı.  
 Hopub cavanların al qanı gülə,  
 Xoş ətir veribdir yabanı gülə.  
 İnlə, ey həsrətli, yaralı bülbül,  
 Güldən, gülşənidən aralı bülbül.  
 Zəmanə xumardır başdan-başacan,  
 Sərxoşdur hər işdən yaxşı baş açan.  
 Elə sərxoş olma, – baş dumandanla,  
 Elə şərab iç ki, od salsın cana.  
 Ariflər kəşf edib mey deyə, bunu.  
 Mələyə döndərər insan oğlunu.  
 Bir camdan huşyara qətrəsi bəsdir.  
 İçənlər küt düşən huşsuzdur, məstdir.  
 Belə meydən iç ki, qəlbə od düşə,  
 Bu şərab günəşdir, o şərab şüşə.  
 İşildaquşuna oxşama qəti,  
 Köz kimi işildar, yox herarəti.  
 Pərvanə hünərlü aşiq harda var?!

Özünü odlara qorxusuz atar.  
 İlahi, kim ətir çəkib bu bağdan,  
 Qurtarma qəlbini atəşin dağdan.

## EŞQİN QÜDRƏTİ HAQQINDA

Eşqsız rahatlıq yoxdur cahanda,  
 Meylsiz dolanmaz fələk bir an da.  
 Eşqsız yaşayan insan deyildir,  
 Eşqsız bir vücud bir ovuc gildir.  
 Ağıldırm, məsləkdir dünyyanın şamı,  
 Aşiqi bunlardan çox sevir hamı.  
 Könlünü bağłasa pişiyə belə,  
 Bu iman deməkdir kişiyyə elə.  
 Qəlbin pişiyə də uymasa əger,  
 İtin qabağına atmağa dəyər.  
 Bir pişik eşqiylə yanmasan da sən,  
 Vəfəli olmağı itlərdən öyrən.  
 Bəlkə də aşiqlik bütperəstlikdir,  
 Dünyaya uymamaq yalnız məstlikdir.  
 Eşqin bütperəsti müqəddəs olar,  
 Eşqsız itaət quru səs olar.  
 Bir hindli qadınca yoxmu hünərin?  
 Diri-diri yanır yolunda ərin.<sup>2</sup>  
 Coxlu atəşpərəst bütə uymadı,  
 Mişarla bölündü, ağrı duymadı.<sup>3</sup>  
 Həqiqi eşqdən söz salan dostum,  
 Eşqin neşterilə yaralan, dostum.  
 İt səsi eçıdır, özgə yol tutan,  
 Azarsız, bezarsız imandan utan.  
 Qumrunu uçurub buraxsan yalqız,  
 Bağa yox, qəfəsə meyl edər yalnız.  
 Göyərçin taysızsa, oyundan qalar,  
 Özünü buludlar qoynundan salar.  
 Dəysə ayağına daş-kəsək sənin,  
 Çətin ki, naləni tez kəsək sənin,  
 Məcazi olsa da, can ver sevgiyyə,  
 Səadət ondadır, soruşma, niyə?  
 Həqiqət yoluna məcaz nur saçar,  
 Açıx xəzinəni belə bir açar.

## SULTAN MAHMUD VƏ AYAZ HEKAYƏTİ

Deyirlər, dünyadan köçdüyü zaman,  
Sultan Mahmud adlı böyük hökmən  
Ölüm zehərini şərbət edəndə,  
Ömür karvanını çəkib gedəndə,  
Bir saray əyanı üz tutdu şahə:  
“Ürəkdə arzunuz qalıbmı daha?  
Yerinə yetirək arzunuzu biz,  
Məzara getməsin son nisgiliniz...”  
Göz yaşı tökərək dedi hökmədar:  
“Bir anlıq qonağa iltifatın var.  
Axır nisgilimi bilmək istəsən,  
Eşit son arzumu, muradımı sen.  
Son dəfə bir anlıq açsam gözümü,  
Ayazına tərəf çevir üzümü.  
Baxım son nəfsdə gizlice ona,  
Yetsin o dünyada qoy arzum sona...”  
Tezçə çağırıldılar dilbər sirdəsi,  
Can verən aşiqə töksün göz yaşı.  
Nazla divan tutar dünyaya Ayaz,  
Başladı qəmzəyə, ədaya Ayaz.  
Çatdı arzusuna bu zaman aşiq.  
Tək bircə baxışla verdi can aşiq.  
Sevgi-təlaş odu olsa da canda,  
Səadət rəmziidir iki cahanda.  
Bu yolda bir qapı açmaq məqamı,  
Əldən düşmək nədir, baş qoyar hamı.  
Sevgidə başından keçsə bir insan,  
Olsun dərdli başım qoy ona qurban.  
Saçı baş ağrısı versə də, nə qəm,  
Bu dərdin haqqını ödəməliyem!  
İlahi, bu yerdə yol göstər mənə,  
Bu yolla yetişim güllü gülşənə.  
İçsəm bircə qurtum eşqin meyindən,  
Nəşesi ömürlük çıxmaz beyindən.

## OĞLUMA NƏSİHƏT

Sən, ey göz bəbəyim, “gözə nur” adın,  
Tale ulduzutek Məsuddur adın.<sup>4</sup>  
Adınla bağlıdır səadət sözü,  
Daim səninlədir səadət özü.  
Arzumdur gül açsın arzun dünyada,  
Yetiş xösbəxtliklə şöhrətə, ada.  
Gelib ona çatmış yaşın son ildə,  
On qat artıq gülüb bəxtim on ildə.  
Ərsəyə yetdikcə, sevimli balam,  
Səninle birlilikdə gərək ucalam.  
Oldu səadətim o gecə zahir,  
Balıq qulağında oldun cəvahir.  
Sanki sen qızılsan, xalis sikkəsən,  
Göyün doqquzuncu qatindayam mən.  
Nur saçan çıraqsan xanədanıma,  
Neca nur yaymasın ürək canıma?!  
Hüsnün, camalındır gözümün nuru,  
Tanrı uzaq etsin kaş bədəğuru.  
Ey ağıllı balam, xoşlaşan əgər,  
Atan nəsihətçin neçə söz deyər.  
Kiçiksən, yazı yox könül lövhəndə,  
Azdır yetkinlik də, kamal da səndə.  
Desəm də hikmətli sözlər mən indi,  
Uşaqsan, qədrini bilməzsən indi.  
Bal, sirkə dadını axır qanarsan,  
Badam halvasından çox xoşlanarsan.  
Mənə qismət olsun, görüm o günü,  
Öyüdüm qərq etsin nura könlünü.  
O kəs sahib olar ağla, kamala,  
Hikmətdən, öyüddən yaxşı dərs ala.  
Duyğusuz ürekli, duyğusuz qulaq  
Ya eşşək gəzdirər, ya da ki, ulaq.  
Sırrını söyləsə birisi kara,  
Eşidər sırrını hamı aşkara.

Sənə ilk öyündüm, ay oğul, budur,  
 İtaət, ülviyyət haqqın yoludur.  
 İnəm da, məslək də pak olsun səndə;  
 Tamaha ağa ol, tanrıya bəndə.  
 Könlündə müqəddəs arzular bəstə,  
 Müqəddəs əməllə tanrınu səslə.  
 Etmə tamahkarla dostluğunu peşə,  
 Savab qapısnə yönəl həmişə.  
 Alçaq adamlardan uzaqlaş oxtək,  
 Yaxşılardan kamanını çək.  
 Çokmə nankorluqda kafır kəslərə,  
 Oxşa xisletinlə müqəddəslərə.  
 Sopma torpaq üstə bəhrə vermoz dən,  
 Peşmanlıq toxumu olar cürcərən.  
 Gənclik ehtirası kükrəyon zaman,  
 Qəlbini, hissini cilovla haman.  
 Oxşama şəhərvətdə itə, qabana,  
 Oxşa şikar qovan qızmış aslana.  
 Qoca yetkinliyi göstər gənclikdə,  
 Şöbreti, hünəri sevir gənclik də.  
 Səni haqlayanda bir gün qocalıq,  
 Müdrik qocalartək qazan ucalıq.  
 Qəlbi nurlularək itaət ele,  
 Ağ olma, qocalar zinhara gələ.  
 Divanə əməldir, gəncin əməli,  
 Cavanxislət qoca – dəlidən dəli.  
 Kamani əyrilik eylemiş kaman,  
 Ox olmaz, sınavaq düzələn zaman.  
 Yaxşı olmaq üçün özün də düz ol,  
 Həmişə işində, sözündə düz ol.  
 Qorxma, düzdən ötrü söz gəlsə üzə,  
 Çəksələr divana, zaval yox düzə.  
 Uyma bədəmməli, xəbis dostlara,  
 Zahiri düz olar, batını qara.  
 Xəttatın xəttində sanma düzlik var,  
 Düzlükdən yaranıb əyri naxışlar.  
 Çalış pisləşməsin təmiz xisletin,  
 Pisdən xilas olmaq çətinidir, çətin.

Öyrilər, dolaşar, düyünlənər də,  
 Düz düzə dolaşmaz, inan, heç yerdə.  
 Calamaq asandır iki halqanı,  
 İynəni iyneyə calayan hanı?  
 Güneştek olasan gərək cahanda  
 Sehərtək doğruçu tanın hər yanda.  
 Ala-toran olar sübhün ilk çağı,  
 Üz qaralığıdır el aldatınağı.  
 Var-dövlət yiğmaqdır kimin adəti,  
 Doğruluq gözləmə sən ondan qəti.  
 İnsan saf ürekələ onda şad olar,  
 Tamahdan, qəzəbdən o azad olar.  
 Qəlbini qovğaya, təlaşa salma,  
 Var, – sevin, yoxsa da, vecinə alma.  
 Ye, geyin-kecin də, söz yox bu haqda,  
 Artığın dalınca basma ayaq da.  
 Evində varsa da arpadan çörək,  
 Buğdadan ötəri təlaş nə gərək?  
 Çörəyə qane ol, hökmədar sayıl,  
 Sərvət yiğinaq üçün dolaşar sail.  
 Sultanlıq arzusu bəladır cana,  
 Məmnunluq ən gözel taxtın insana.  
 Kişi acəgözlükdən sınar, qocalar.  
 Alnıaçıqlıqla gözdə ucalar.  
 Aza qane olmaq demə mahaldır,  
 İqbəl bayrağını şah kimi qaldır.  
 Nə taxta əsir ol, nə tacə möhtac,  
 Torpağı taxt eylə, səmaları tac.  
 Əsər eyləsə də acliq halına,  
 Qıçama dişini xalqın malına.  
 Minnətsiz açılsın hamiya süfrən,  
 Minnətlili süfrəyə əl uzatma sən.  
 Qızıl şərabını nuş etmə yadin,  
 Əyyaşlıq gələndə çəkiler adın.  
 Olma meyi sutək içməyə düşcar,  
 Ağıl sarayının özülü uçar.  
 Özgə şərabıyla islatma bağı,  
 Qanlı göz yaşıdır bu mey, açığı.

Birisi eylesə əgər yaxşılıq,  
Belə yaxşılığa deyər yaxşılıq.  
Ehsan təsəllidir hər an ürəyə,  
Sadi qol kəsdiyin duza, çörəyə.  
İtdəki vəfəni, ülfəti sına,  
Gözətçi dayanır öz ağasına.  
Gəlse sultanlardan qənimət ələ,  
Hər səhər yolçuya, şilə bəxş ələ,  
Qapını hər zaman yoxsullara aç,  
Varlılıar deyildir qapına möhtac.  
Ağız şirinlətsin qəndinlə fağır,  
Varlıya halvan da gələcək ağır.  
Acları doydurub, hər zaman əl tut,  
Tox quşa zəqqumdur şirin dadan tut.  
Yaxşılığı başa qaxmaq ağ olar,  
Tutini dən ilə aldatmaq olar.  
Çörek verən zaman şüklər ələ,  
Çörəyin halalıdır, qismətdir ələ.  
Qonağa minnətlə vermə göz dağı,  
Gözdən utandırar minnət qonağı.  
Alın açılığlı fillərdə vardır,  
Sinəsi düyünlü qarışqalardır.  
Gedəni saxlamaq madam mahaldır,  
Qarışqa qarınlı olmaq nə haldır.  
Elə bir şirinlik göstərməsən də,  
Üzünü turşutmaq olmasın sen də.  
Dosta sədaqətlə tanın dünyada,  
Gedər düşmənliklə hər arzun bada.  
Çox israf eləsen, gedər pulların,  
Borca əl atarsan, tükəner varın.  
Borc-xərc xatirinə kim olsa əziz,  
Heyati acıdır, şəksiz-şübəsiz.  
Demirem varını sovur dörd yana,  
Səxavət göstərmək xoşdur insana.  
Gərəksiz ehtiyac dalınca getmə,  
Müftə yetişəndən imtina etmə.

Başından aşşa da, varın, daş-qasıñ,  
Varlı budaq kimi əyilsin başın.  
Varın olanda da aşma həddini,  
Vaxt gələr, ehtiyac bükər qəddini.  
Öyünmə, desinlər təvazökardır,  
Özünü çox öymek insana ardır.  
İstəsən üzünə gülsün seadət,  
Qohuma ülfəti eyle bir adət.  
Qardaş qardaşına demiş: “Oğuluq,  
Ananın xətrinə dayıya quluq”.  
Əger arxalansan yalnız məsləkə,  
Təmiz ürəyində olmasın ləkə.  
İnamın olmasa tanrıya, dincə,  
Bağında ot bitər gül əvəzinə.  
Görmək istəməsən fəryadı, ahı,  
Yadından çıxmasın haqqın dərgahə.  
Üğurlu olmaqçın işin, əməlin,  
Tanrı dərgahına uzansın əlin.

## DASTANIN BAŞLANMASI

Əcəm tarixində sırları açan,  
Belə bir dastanı yazıb gör haçan:  
“Elə ki, Hürmüzün günüsi batdı,  
Xosrovun çələngi göylərə çatdı.  
Öz əlinə aldı Xosrov dünyani,  
Comərdlik sədəsi tutdu hər yanı,  
Saldı sahmanına cahani, yurdu,  
Gah yürüş eylədi, gah işrət qurdu.  
Elin keşiyində dayandı sayıq,  
Aləm rahat yatdı, o qaldı ayıq.  
Qılınçı başlara açdı min oyun,  
Qurdalar çoban kimi otardı qoyun.  
Elmi, ədaləti rövnəqdi ələ,  
Ölkə belə cəlal görməmiş hələ.  
Gördü ülfətinə hamı cahanda.  
Kefi, seadəti, kamı cahanda.

Nə insan qəlbini ah-nalə yaxdı,  
 Nə də çengə, cama göz yaşı axdı.  
 Düz olsa ürəyi xalqın şah ilə,  
 Diksini b oyanmaz qovğa, ah ilə.  
 Talandan qurtarar kasib, möhtac da,  
 Düşmənin əliylə alınmaz tac da.  
 Torpağın bitkisi ölü xəzanda,  
 Həyat xoş havayla gülər hər yanda.  
 Şahın zülmü xalqın qəlbini dağlar,  
 Aslan gülüşündən marallar ağlar.  
 Cıraq xeyirlidir ev nurlandırsa,  
 Nə xeyri, yaxaraq evi yandırsa?!  
 Günəşdən boy atar otlar çəməndə,  
 Şöləsi otları odlar çəməndə.  
 Təravət getirər yaşıllığa su,  
 Coşsa, ağacları serər lişa su.  
 Yağış inci denlə əyer sünbüllü,  
 Dolu dənli-dənli döyər sünbüllü.  
 Şan-şöhrət yarandı Xosrov zamana,  
 Nuşirevan dövrü gəldi cahana.  
 Ölkələr fəth etdi o, Qafdan-Qafa,  
 Qanlı divan tutdu zalim-əcīfa.  
 Elə bir tacıdar qalmadı daha,  
 Baş əyib, diz çökdü hər biri şaha.  
 Hansı şah dikbaşlıq, hünər göstərdi,  
 Başını tacıyla torpağa sərdi.  
 Yoldu alağları hər bir yanda o,  
 Bir tikan qoymadı gülüstəndə o.  
 Çubin yolu üstə tənha tikəndi,  
 Belə bir tikəndən ayağı qandı.  
 Qəzəbdə, qisasda yoxdu o zaman,  
 Bəhram Çubin kimi qəlbidası insan.  
 Onda qızmış şirin hünəri vardi,  
 Gøyün Bəhramitək bir fitnekardı.<sup>5</sup>  
 Qılınc Hürmüz vaxtı gelmiş karına,  
 Almış Mədəinə ixtiyarına.

Onsuz Hürmüz şahın cəlahı neydi?  
 Hürmüzə yenilməz bir serkərdəydi.  
 Valiydi Gürgana, Teberistana,  
 Aslandı, ram idi şirlər də ona.  
 Hürmüz ki, xaqanın üstə göndərdi,  
 Xaqanın mülküni küle döndərdi.  
 Çatdı Mədəinə, işrət də qurdı,  
 Xaqanın oğluna zəncir də vurdı.  
 Boğdu əmirini çox vilayətin,  
 Keçirdi əlinə Çin qənimətin.  
 Zəfər çaldığını şah görən zaman,  
 Deyişdi fikrini, dəyişdi yaman  
 Tenələr yağırdı o ər oğlu ər,  
 İy, pambıq göndərdi, – “muştuluq”, “nəmər”.<sup>6</sup>  
 Bu hədə təlaşa saldı Bəhramı,  
 Bəhşitək sıçradı, mat qaldı hamı.  
 Hirslenib ordudan ayrıldı bayaq,  
 Qolları özünə oldu bir dayaq.  
 Çekildi məbədə, günahı atdı,  
 Hərdən üzə çıxdı, hərdən de batdı.

## XOSROVUN MƏDAİNDƏN QAÇMASI

Hürmüzün şahlığı çatanda başa,  
 Xosrovu intiqam saldı təlaşa.  
 Coşdu, alovlandı qisası, kini,  
 Yandırmaq istədi Bəhram Çubini.  
 Nə qədər ucaldı göyə bayraqı,  
 Zəfər qazanmadı, güclüydü yağı.  
 Kəsra mənsebini qoruyan vaxtı,  
 Yataqda ucaldı Hürmüzün taxtı.  
 Yatmadı, döşəyi tikan olmuşdu,  
 Elə bil yerinə bire dolmuşdu.  
 Gördü ki, yar olur zəfər düşmənə,  
 Coşdu intiqamlı təlaşı yenə.  
 Atıldı döyüşə qaliblər kimi,  
 Taleyi gülmədi onun ər kimi.

Düşmən zəfər çaldı, yaman qansızdı,  
Salındı bayraqı, bext amansızdı.  
Üreyi Çubinə qəzəb alovlu,  
Getdi igidlərlə o, başilovlu.  
Deyib Mədaine əlvida bu an,  
Qara köhləniylə çıxdı aradan.  
Yayındı keçmədən düşmən elinə,  
Döndü tozanaqlı xəzan yeline.  
Hər gün toz içində... Ağırkı hali...  
Doğradı yolları köhlənin nəli.  
Birgə getdi şahın özüylə Şapur,  
Gödəldi yolları sözüylə Şapur.  
Eyhamlar, hikmetlər, əfsanə, nağıl,  
Elə canlandı ki, mat qaldı ağıl.  
Hansı gözəlliklə harda tanıdı,  
Hamisən söz salıb, şaha danışdı:  
“Ərtəngin qəsrini görmüşəm Çində,  
Dünya içindəydi sükut içində.  
Rumda möcüzədir sənətkar zövqü,  
Büllurda bərq vurur saf suyun şövqü.  
Gözəl nəqqaslığa mat qaldım Kərxdə,  
Tİşənin hökmüylə dolanır çərx də.  
Xəta mülkündəkin qoy eyleyim faş:  
Bir yere toplaşır on heykəltəraş,  
Daş-taxta tüstündə höcətdən doyur,  
Gətirib ortaya iri daş qoyur.  
Bircə tişə vurmaq qoyulur qərar,  
İki zərbə vuran deyil sənətkar.  
Elə tişə çalır hər bir nər bədən,  
Bir heykel yaranır onca zərbədən.  
Olmur bu heykelin tükçə nöqsanı,  
Yalnız çatışmayıb nəfəsi, canı.  
Qurudu ağızının şirə vəzi də,  
Dedi: “Bir şəkil var, yox əvəzi də.  
Bir ecəm nəqqası Çində oxumuş,  
İpekde Şirinin əksin toxumuş.

Sehri öyrənmişəm Çin sənətindən,  
Şirinin şəklini köçürmüşəm mən.  
Marağın varsa da, göstərim indi,  
Heyrətdən üzünə baxmaq çətindi...”  
Şapur şah hökmüylə şəkli çıxardı,  
Surət fitne kimi bağrını yardı.  
Şahın gözlərində canlandı Şirin,  
Fırçayla canlanan bir candı Şirin.  
Ciyər dolu nəfəs aldı dərindən,  
Qəlbə paralandı min bir yerindən.  
Gözü heyran-heyran şəkildə gəzdi,  
Dişİ barmağını, dodağı kəsdi.  
Söylədi: “O qızın əksi belədi,  
Qənirsiz gözəlin, gör, özü nədi!  
Bu şəkil ağlımı aldı əlimdən,  
Tap görüm dərdimin çarəsini sən”.  
Dindi cavabında qalıqla Şapur:  
“Ey kamalında nur, camalında nur,  
Haqqında eşidib, oldum emin də,  
Bir qadın hakimdir ərmən zəmində.  
Şahlıq zümrəsinə var ləyaqəti,  
Adı Məhinbanu, hər hökmü qəti.  
Bu nazlı sənəm ki, şəklinə baxdın,  
Naibi özüdür o uca taxtın.  
Taxta Məhinbanu sahib-ixtiyar,  
Olub o gözələ öz taleyi yar.  
Durub qulluğunda qaravaş, nökər,  
Ağılı övladdır, nazını çəkər.  
Göz üstə saxlayan onun özüdür,  
Önündə diz çökər, görən gözüdür.  
Banu bir sözünü yerə də salmaz,  
Dünyanı dağışsa, vecinə almaz.  
Vüqarlı şahlartək başında tacı,  
Gelin kimi deyil çarşab möhtaci.  
Görkəmdə ceyrandır, cəsarətdə şir,  
Olmaz belə aslan ceyrantək əsir.  
İgid at çapandır, heyran el ona,  
Köhləni çapanda çatmaz yel ona.

Ox atmaq öyredər hədəfə sarı,  
 Yorub əldən salar harın atları.  
 Tükü yarib keçər sürətli oxu,  
 Nizəsi dağ dələr, şahiddir çoxu.  
 Süzəndə zülmətdə qanlı peykantı,  
 Milçeyin ummağa olmaz imkanı.  
 Parlaq mirvaridir sinəsi-qoynu,  
 Can-dəmir, gümüşdür əndamı, boynu.  
 Meylini cövkana salsa əger o,  
 Göyün şüşəsini çıllıklayər o.  
 Çövkan kosu öpər öündə ayaq,  
 Oyuna son qoyer qaliblər sayaq.  
 Onda kişilərin işi, kamalı,  
 Həm də misilsizdir, hüsnü, camalı.  
 Mahaldır hüsnünün, tərifi, sözü,  
 Vəsfine şahiddir bu şəkil özü.  
 Yanır camalında günəş şöləsi,  
 Dünya bu güneşin olub kölesi.  
 Səadət köhləni şahə qalxanda  
 Saysız igidləri qərq edər qanda.  
 Kim olub öündə başı havalı,  
 Başı xəncərindən tapıb zavalı.  
 Şahlar istər torpaq öpe yolunda,  
 Dönübər kol-kosa, çöpe yolunda.  
 Bir tikan qoymadı gülşən bağında,  
 Yaralar açardı el-ayağında.  
 Şahların şahlığı artdı həsədi,  
 Üst-üstə qaladı leşi, cəsədi.  
 Hakimin səmmayan polad nizəsi  
 Çökdürər öündə qüdretli kəsi.  
 Dişsiz bir yeyənin dəyəri varmı?  
 Korşalmış aləti ovxarlayarmı?  
 Tutsa dəyirmanın boğazını dən,  
 Daşı da, topu da dayanar həmən.  
 Kim peşə elədi zülümkarlığı,  
 Atəşə yaxıldı onun varlığı.

Hiyləgər kəslərdən üz döndərdi şah,  
 Xəncərin dalıyla silinməz günah.  
 Hava çiləməsə yere yağış, su,  
 Yatarmı torpağın qubarı, tozu.  
 Yaradıb ölkədə əmin-amanlıq,  
 Kimsədən-kimsəyə deyməz yamanlıq.  
 Hökmədar vaxtını keçirər gündə  
 Ovda, seyrangahda, toyda, düyündə.  
 Gözündə xumarlıq, qəlbədə təlaşı,  
 Dodaq şərab içir, ayıqdır başı.  
 Yatır nazbalışda, qurulub taxtı,  
 Özü yuxudadır, oyaqdır baxtı.  
 Çox da ki, kef sevən işrət qurandır  
 Ehtiras qəsrinə kılıd vurandır  
 Gövher xəzinəsi qifilla bağlı,  
 Onu aça bilməz kimsənin ağlı.  
 Yarsızdır, subaydır o gözəl sona,  
 Kimsə aça bilməz qəlbini ona.  
 Belə bir xurmadan nəsibə nubar,  
 Yalnız şah bağında verer şirin bar.  
 Dünya hökmdarı tekdir dünyada,  
 Şahid şöhrətinə bütün dünya da.  
 Güntək orda yansa nur yaya-yaya,  
 Şöləsi nur saçar bədrli Aya.  
 Süleyman Bilqəysi salsa keməndə,  
 Nişanla gözəli üzükə sən də.

## XOSRVUN OVLAQDA ŞİRİNƏ RAST GƏLMƏSİ

Rəssam ki, söhbəti rəsmidən saldı,  
 Sanki yaralı quş cələdə qaldı.  
 Şahı oda saldı sözü Şirinin,  
 Şirindi vüsali, özü Şirinin.  
 Döndü tügyan edən səmum yelinə,  
 Çapdı köhlenini Ərmən elinə.  
 Ərmən ölkəsinə kölgə salanda,  
 Ay kimi nurunu yaydı hər yanda.

Ovlağa çıxmışdı Şirin bu ara,  
 Oxu da, nazi da ölüm şikara.  
 Yayından nə təhər süzər oxları,  
 Pələngin alnına düzer oxları.  
 Söz yoxdu uğurlu bəxtə, iqbalə,  
 Al güneş qovuşdu nurlu hilala.  
 Məhəbbət atəşi ürekde yandı,  
 Baxışlar od aldı, ürək də yandı.  
 Gözə-göz dayanıb, baxdı yara-yar,  
 Süzdü bir-birini oğrun baxışlar.  
 Oxları yağıduran, atan gözləri,  
 Şikartək al-qana batan özləri.  
 Dinmək istəsədə şah ilə pəri,  
 Ele bil heyretdən dondu dilləri.  
 Şirin onu süzdü sükutlu anda,  
 Baxışdan qəlbini doldu tikan da.  
 Çalışdı özünü tez alsın ele,  
 Qatlaşmaq çətində tufanlı selə.  
 Qəlbin cilovunu tapşırıdı cana,  
 Ancaq eşqi geldi yenə cövlana.  
 Ayırdı canından qəlibi birtəhər,  
 Ürək xilas oldu, yollandı kəhər.  
 Cəfaya dözümsüz bir halda getdi,  
 Xəyalı vüsalda, sevdada getdi.  
 Təqib edən halsiz, gedəndə min naz,  
 Goyərçin dalınca şığıdı şahbaz.  
 Gözəl çəmənzara tərəf buruldu,  
 Bir çinar altında çadır quruldu,  
 İşarə eylədi öz kənizinə,  
 Güdüb, qəriblərin düşsün izinə.  
 Bir pəri qaçaraq onlara sarı,  
 Tapdı üzdən tanış yad adamları.  
 Üz tutub Şapura söylədi ki, şah  
 Günəş üzlü qızı cylesin agah.  
 Söylədi kənizə Şapur bu ara:  
 "Sırrımız deyilməz yad insanlara.  
 Dünya məlakəsi soruşsun özü,  
 Danışmaq, bizdədir aləmin sözü.

Kəniz gəlib, etdi xoş xəberlə şad,  
 Laletək açıldı qaməti şümşad.  
 Şapuru hüzura çağırıdı bu dəm.  
 Üzdən nur seli yağırıdı bu dəm.  
 Dedi ki, xoşladım sizintək kəsi,  
 Yanır üzünzdə zəka şoləsi.  
 Sən kimsən? O kimdir? Yaraqlı halda  
 Neçin dolaşırsız bizim mahalda?  
 Ehtiram göstərdi Şapur gözələ,  
 Qılıqla alqışa başladı belə:  
 "Bəxt nuru alnında yanır, ey peri,  
 Sırdaşın göydəki Zöhre, Müşteri,  
 Şahlıq da, vüqar da veribdir baxtin,  
 Ömürlük var olsun tacinla taxtin.  
 Cavabı uzundu sorğu-sualın,  
 Olar başağrısı, pozular halın.  
 Gütüm, iqtidaram çatsa neyə də,  
 Dəyər söyləməyə, eşitməyə də.  
 Dayanan athiya nəzər yetir bir,  
 Qızıl köhlen üstə sərvə benzeyir.  
 Sade görünse də gəndən baxana,  
 Şöhrəti bəllidir bütün cahana.  
 Bir əcəm padşahı gedibdir bada,  
 Bu günəş nur saçır həmin səmada.  
 Seadət üz verib sizin bu yurda,  
 O əcəm günəşi qonaqdı burda.  
 Şahlar yaxşı bilir, var ehtişamı,  
 Xosrov Pərviz, — deyə tanırı hamı...”  
 Şirin Xosrov adı eşidən zaman  
 Sındı iradəsi, sarsıldı yaman.  
 Maraqla dinlədi Şirin söhbəti,  
 Xosrov haqqındaki şirin söhbəti.  
 Götür-qoy elədi öz ürəyində,  
 Vüsal arzusuydu söz ürəyində.  
 Şah gələn yolları öpməyə hazır,  
 Yoluna incilər səpməyə hazır.

Tədbir bu məqamda işə yaradı,  
 Arzu sarayına açar aradı.  
 Niyyətin haradır, mənzilin ora,  
 Qismətin baxmayır tədbirə, zora,  
 Gətirse taleyin, bəxt iqbalin da,  
 Ehtiyac tanımaz istiqbalın da,  
 Zəmi görəcəkse dən dolu sünbüll,  
 Görməz dürr yağsa da bir dolu sünbüll.  
 Var-dövlət dalınca düşmek əbəsdir,  
 Var özü nəsibə, qismətin bəsdir.  
 Bəxtə birdən çatdı, bax, indi Şirin,  
 Uğurlu bəxtinə sevindi Şirin.  
 Çekdi şah yanına onu qayəsi,  
 Güneş hüzuruna düşdü sayəsi.  
 Sürtü üz-gözünü yollarə məlek,  
 Öpdü üzəngini vecdə gələrək.  
 Bu təzə ülfətə qəlbən yandı şah,  
 Eşq ilə yenidən havalandı şah.  
 Təmkinli saxladı hələ özünü,  
 Aldı ustalıqla ələ özünü.  
 Köhləndən yel kimi atıldı həmən,  
 Şümşad ayağını öpdü göy çəmən.  
 Günəşə baxdıqca qamaşdı gözü,  
 Dargözə dar çəkər belə yar özü.  
 Sevgidən yaranmış dünyaya düşdü,  
 Aşıq bu dünyada sevdaya düşdü.  
 Biri ilk baxışdan huşsuzca qalan,  
 Birisi heyretdən sükuta dalan.  
 Üzlərdə eşq odu, gözdə xumarlıq,  
 Baxışlar öpüşər susanda varlıq.  
 Şirin heyranlıqdan əl çekdi daha  
 Şirin iltifatla üz tutdu şaha:  
 "Yaradan bəxtimə emindir, emin,  
 Gülmə bulubdtək yağdı şəbnəmin.  
 Milçək qonsa batar şirin behməzə,  
 Zümrüt ovlamışam ov gəzə-gəzə.

Damlaya qovuşmaz tügyanlı ümman,  
 Qarışqa yuvasın neylər Süleyman?  
 Günəş gizlənərmi kiçik zərrədə?  
 Bacada rəqs edər nurdan zərrə də.  
 Sarayın günəsi bizi yaxmaya,  
 Sala işığını zülmət daxmaya".  
 Xosrov dilə tutdu gözəl xanımı:  
 "Fələk vıran qoyub xanımamı.  
 Qəlbimi sarsıdan sonsuz kədərdir,  
 Sizi derdə salmaq, məncə hədərdir.  
 İnsan insanlığı heç zaman atmaz,  
 Yükünü dostunun belinə çatmaz.  
 İşim var burada, unutma bunu,  
 Ruma uçururam dövlət quşunu.  
 Oradan şad-xürrəm qayıdan zaman,  
 İltifat etsəniz, olaram mehman..."  
 Şirin yalvardı ki: "Məni aldatma,  
 Qəlbimə hakimsən, naz-qəmzə satma.  
 Günəş ayağımı öpmeyə enər,  
 Bir öpüş qıynıca, qarşında sənər.  
 Öpüşlə yixıldım ayaqlarına,  
 Belə mehribanlıq gəlir arına?"  
 Şəkər dodağını şah tutdu dile,  
 Öpdü ayağını icazəsilə,  
 Sonra yalvarişla öydü yarını:  
 "Qəlbimə saçmışan peykanlarını.  
 Meylini döndərdi şah adım sənin,  
 Mənə ülfətini sınadım sənin.  
 Elə cəsəretim, qüdrətim hanı,  
 Tərk etmek istəyəm bu astanani?  
 Boynunda gəzdirər əsir zənciri,  
 Canımı sevdanın kəsir zənciri.  
 Balıqtək düşmüşəm atdiğın tora,  
 Xosrov səninlədir aparsan hara.  
 Gencliyin ilk eşqi yandıran olur,  
 Küləklə ateşi andıran olur".  
 Onlar bir-birinə könül açdır,  
 Heyrətlə məhəbbət vidalaşdır.

Xosrova: "Qalx, – dedi, dodağı püstə,  
Səadət kölgəsi sal başım üstə".  
Səba sığal çəkdi sərv ağacına,  
Qırqovul qoşuldú fərə laçına.  
Şirinin qəsrinə yollandı onlar,  
İxtılal qatarlar sözü olanlar.  
Şirin sarayına xəber göndərdi,  
Tale bizi mehman bir er göndərdi.  
Bildi Məhinbanu bu iqbal nədir,  
Nurlu ay Ülkerin menzilindədir.  
Şahlar adətilə pişvaza durdu,  
Səxavət gösterdi, ziyafət qurdu.  
Hamı xidmətdədir... izdiham... haray...  
Coşaraq qaynayı süslənmiş saray.  
Əyanlar, eşrəflər hər yandan axdı,  
Quruldu, bəzəndi hökmətar taxtı.  
Ziyafət quruldu şahəne dəblə,  
Alımlər əyləşdi təmkin-ədeblə.  
Badələr – dodaqdan öpüş diləyən,  
Səba yeli – ruha etir çiləyən.  
Camlar odlu meylə yandı əllərdə,  
Öpdü ayaqları sürəhi yerde.  
Saqı əldə camı naz satdı hər an,  
O, meydən sərxaşdu, mey içən ondan.  
Ucalıb-endikcə hər udun səsi,  
Ağzı açıq qaldı şərab şüşəsi.  
Nale saldı candar aralı qəlbə,  
İpək teller tikdi yaralı qəlbə.  
Şərab ördekələri, atəş quşları?  
Şadlıqdan ağlayır hey zarı-zarı.<sup>7</sup>  
Quş, turac, təşnəydi, – qan ağladı qan,  
Atəş yanıb söndü göz yaşlarından.  
Üzərlik tüstüsü qalxıb hara, bax!  
Odlu nəgmələrə, oyunlara bax!  
Dönbür yanın udun tüstüsü çətrə,  
Göy kəcavəsini bələmiş etrə.  
Xosrov taxt üstündə bədrli aydı,  
Mələyi ismətdə hilala taydı.

Dodağı isteyir öpsün mehmanı,  
Naz deyir: "Öpüşün yerini tanı".  
İxtılal qatmağa yanır varlığı,  
Lakin məhəl qoymur işvəkarlığı.  
Biri təlaşını gizlədir qəsdən,  
Biri aşkar yanır odlu həvəsdən.  
İmkan da verməyir abırla, ismət,  
Sevdadan yanana kim ola qismət.  
Baxışlar baxışdan od alıb indi,  
Ağıl heyranlıqdan mat qalıb indi.  
Ehtiras kuzəsi daşlığı anlar,  
Ürək qanlarını nuş edir onlar.  
Çırpinan ürəklər sinəni sökür,  
"Tələsmə!" deyərək ümid dil tökür.  
Ehtiras üzəcək axır qəlbəri,  
Sərxaşa döndərib, yaxır qəlbəri.  
Şeherdən axşama məclis uzandı,  
İçilən şərəbin məzəsi candı.  
Güneş gözlərini yumdu bu ara,  
Cəmşid, Zöhhak kimi getdi məzara.<sup>8</sup>  
Şaha elə gözəl yataq salındı,  
Ulduzlu göylərdən atlas alındı.  
Mey, noğul, dəm-dəstgah... büsata bir bax!  
Kənizlər yanırlar Sürreyasayaq.  
Şah geldi yatağa, xarabdı halı,  
Başında süsenin fikri, xəyalı.  
Gecə sübhə qədər gözü yoldaydı,  
Taledən dileyi o nurlu aydı.  
Dadlı nemətlərdən dadmadı birin,  
Şirinsiz acıydı ağızında şirin.  
Qəlbində tikanlar gül etri üçün,  
Gürzə xəznə gəzdi dürr xətri üçün.  
Sənəm də yataqda yatırı təlaşdan,  
Sevdası huşunu alıbdi başdan.  
Qan udur ismetin, abrin şərindən,  
Utanıb, çəkinir kənizlərdən.  
Həsrətdən yanırlar, vüsal uzaqdı,  
Ayrılıq arada bir yanar dağdı.

## XOSROVUN ÖZ EŞQİNDƏN ŞİRİNƏ SÖZ AÇMASI

Sübh çıxdı pərdədən aşiq ahıynan,  
Ahının oduyla isindi hər yan.  
Gözel Şirin yenə ziyafət qurdı,  
Sağında, solunda dostlar oturdu.  
Aşıqlər gəldilər fəğana yenə,  
Döndü bağırları al qana yenə.  
Udun iniltisi, saqının meyi...  
Ürekler məstlikdən saldı gileyi.  
Aşıqlər köksünü elo ötürdü,  
Həya pərdəsini üzdən götürdü.  
Sonsuz məhəbbətlə sevənlər dindi,  
İlk gündən artıqdı ixtilat indi.  
Abır gözləməkdən canı üzüblər,  
Səbre qatlaşaraq, xeyli dözüblər.  
Yağış aram-aram yağdı güllərə,  
Get-gedə güclənib döndü sellərə.  
Tügylanlı tufanın qopdu harayı,  
Sarsıldı özüldən varlıq sarayı.  
Qazanlar istidən necə qaynadı,  
Qapaqlar atılıb, yerde oynadı.  
Gecə könüllərə kədər saçıldı,  
Ürəyin qılılı sözlə açıldı.  
Xosrovun gözündən qızıl qan axdı,  
Bu qanlar bəlkə do bağından axdı.  
Söylədi Şirine: "Gözümə nürsan,  
İnsafın yoxmudur, yaman məgrursan?!"  
Qonağam, mənimlə oynamamaq nədir?  
Mehman sayılmasa, kef-damaq nədir?  
Qonaq gəlməmişəm qarından ötrü,  
İşrət gözündədir yarından ötrü.  
Alçalan alçalmış, şəksiz hemişə,  
Boğazdan boğazlıq insana peşə.  
Şirin halva deyil melhəmi canın,  
Tüstüsü acıdır şirin halvanın.

Ağız şirin olmaz halva deməklə,  
Sərxaşluq gələrmi mey iyələmkə?  
Atlas, ipək gəysən neçə taxta da.  
Donub-üşüyərsən soyuq şaxtada.  
Xəsis örtə bilməz libasla arı,  
Geyinməz, sandığa yiğar paltarı.  
Qəribi qapıya çağırmaq hara?  
Qovaraq qəlbini de, qırmaq hara?  
Kim ki, yaranıbdır bədbəxt, binesib,  
Qismətindən artıq deyildir nəsib.  
Yoxsa qismətində bir qarın çörək,  
İştahan kəsilər, atılar xörək.  
Yaxır ürək dolu kam-arzu məni,  
Qoymusan nemətə tamarzı məni.  
Qəlbim həsrətindən olubdur al qan,  
Üz-üzə dursaq da, – arada hicran.  
Gündüzüm gecədir, qəlbim yarah,  
Gündüz yanım dasan, gecə aralı.  
Yalnız qızıl qazda belə qayda var:  
Gündüzlər isnişər, gecə ayrırlar.<sup>9</sup>  
Badam halvasını süfrəye qoydun,  
Dadnamış, süfrəni yiğdin ki, "doydun".  
Susuzu səslədin çeşməyə, suya,  
Qoysana dodağı bir dəyə suya..."  
Kəsdi şeker sözü şeker bu kərə:  
"Pərvizin işrəti dönsün şekerə.  
Gözü tek çeksən də özünə sarı,  
Bizi qoşa yaxıb eşqin odları.  
Məni soyuq sanma özünə nahaq,  
Döyümlü dəyirəm gözünə nahaq.  
Yaşaya bilərəm mən bəyəm sənsiz?  
Varlığım sənindir, heç nəyəm sənsiz.  
Gece-gündüz səni anan olmuşam,  
Sən orda, mən burda yanın olmuşam.  
Xoşdur belə yarla çatam vüsala,  
Öpüşək, qucuşaq kam ala-alə.

Bədnamlıq şahlıqda ləkələr sizi,  
Əyyaşlıq bələsi məhv eder bizi.  
Dost-aşna yanında, eldə, obada,  
Ad-sanım, şöhrətim getməzmi bada?!  
Qoy yanım, boğulsun qəlbimin səsi,  
Dəlinə, tikilməz ismət pərdəsi...”  
Hökmdar söylədi: “Bu odlu istək,  
Abira, ismətə baxmasın gərək.  
Senin başın, tacın varsa da əgər,  
Mən özüm başsızam, tacsızam məger?  
Arx susuz qalsa da günəşli yayda,  
Sellər, sular coşar yenə də çayda.  
Yanıb quraqlıqdan solsa da çəmen,  
Bir gün gülər söyüd, açar yasəmən.  
İndi kam almırıq vüsalımızdan,  
Arzumuz hədsizdir iqbalmızdan.  
Sönsün bəxt ulduzu əğyarın, yadın,  
Ol mənə ömürlük vəfəli qadın.  
Çoxu dost-xəzinə bölgə dostuyla,  
Dost odur, qəm bölüb, ölü dostuyla...”  
Söz açdı Şirinin bal dodaqları:  
“Göz üstə saxlaram sənintek yarı.  
Dostluqda gücümüz bilmirsən hełə,  
“Ol” desən, hazırlam ölməyə belə.  
Yükünə dözmərəm, boyun əyərəm,  
Yolundan tikan ki, təmizləyərəm.  
Acizəm qubarı siləm ürakdən,  
Toz ki, süpürərəm astananda mən.  
Vuruş bacarmaram, vuruşsan yadla,  
Zəfər ki, dilrəm acı fəryadla.  
Gelməz bu əfsana kimin yadına,  
Sərçə su çı�ımış Nəmrud oduna.<sup>10</sup>  
Qəsdən verməyirəm yaxamı ələ,  
Görüm ki, varmidir səndə hövsələ.  
Günəşin nuruna dünya qızıñar,  
Çöhrəsi tutulsa, şüası sınar.  
Özüm gec verirəm şirin badamı,  
Dadanda ağızından getməsin tamı.

Toxluq dərd gətirse hərgəh ürəyə,  
Əl uzadarmışan bir də xörəyə?  
Qelbim məhək daşı olmasa əgər,  
Qoymaz qızılınə həqiqi dəyər.  
Görsem saf qızıldır hili taxaram,  
Saxtasa, ocaqda oda yaxaram.  
Yanarsa, sanma ki, ataram onu,  
Gümüş bahasına sataram onu...”  
Şahin qulağını alov yəladı,  
Ərimək bilmədi yarın poladı.  
Xosrov yalvarişla dil tökdü yene,  
And içib, öündə diz çökdü yene:  
“Yalnız getməlisən Xosrova ərə,  
Yer yoxdu inkara, bəhanələrə”.  
Şirin dedi: “Eşqim gelməyir dilə,  
Çətin ki, cəvahir asan deşilə.  
Baxma ki, sakitəm, yumşalmışam mən,  
Sevda atəşindən od almışam mən.  
Ahu deyiləm ki, havalanam da,  
Şəhvətdən qabantək, ittek yanam da.  
Bilirəm iradə, mətanət nədir,  
Aşıqlik cilovu öz əlimdədir.  
Dirilik suyunu iç desə yağı,  
Ölsəm də içmərəm, sanaram ağı.  
Çekdi sənə sarı ehtiras, həvəs,  
Birini sevməyə borcludur hər kəs.  
Səni qoyub, könlük vermərəm yada,  
Xosrovdan yaxşısı varmı dünyada?  
Günəşdən savayı yar anmaz hilal,  
Ansa, gün yanında daranmaz hilal.  
İlk eşqin andıdır qəlbimin sözü,  
Sevgidən yaranıb dünyانın özü.  
Yataq edənəcən məzarı Şirin,  
Sevməz səndən özgə bir yarı Şirin.  
Ruh söküb sinəmi, çıxsa bədəndən,  
Sevgilin ayrılmaz yenə də səndən.

Girib gəzmeyince könül bağını,  
Salmaram boynuma boyunbağını...”  
Şah gördü peymani, bu andı, əhdı,  
Kam almaq qəsdinə olmadı cəhdı.  
Süzdü yar hüsnünü, zülfün çətrini,  
Doldurdu qəlbinə ənber etrini.

## XOSROVUN RUM QEYSƏRİNİN GÖRÜŞÜNƏ GETMƏSİ

Şəkər gülüşündən şerbət süzülən,  
Sənət süfrəsinə nabat düzülən  
Yazmış ki, aşiqler bağlı peyman,  
Biri Bilqeyssi, biri Süleyman.  
Xosrov mehribanlıq görünce yardan,  
Onu məhabbatlı süzdü kənardan.  
Mey hərarət verdi qəlb ateşinə,  
Dodağı sirabdı, ürəyi təşne.  
Söylədi Şirine: “Anla dərdimi,  
İşlərim fənadır öz halim kimi.  
Müşkülə düşmüsdüm öz diyarımda,  
Qovuşduq, alındı ixtiyarım da.  
Tapmışam sonintək nazənin yarı,  
Ümidlə gedirəm vətənə sari.  
Mübarək üzünə doğru fal açıım,  
Yenə öz başımda qalacaq tacım.  
Xeyir-duan qoymaz düşəm çətinə,  
Rumu gəzib, gəlləm ziyarətinə.  
Qoşun toplayaram, ölkələr talar,  
Piyada Çubini fillər tapdalar.<sup>11</sup>  
Nizəmle dəlinər göylərin tağı,  
Matəm libasına bürünər yağı.  
Düşmən dərisini haçan soyaram,  
Meydən, dodağından onda doyaram.  
Tikanı yolumdan təmizləyərəm,  
Sonra da gülümü əzizləyərəm”.

Sənəm dedi: “Sənsiz qəlbim gülermi?  
Əlim əteyindən heç üzülməri?  
Hünər meydanında igid-atlı ol,  
Hər yerde, hər işdə ehtiyatlı ol.  
İgid süngüsüyle al-qana girər,  
Sevdaya qızışmaz, meydana girer.  
Get, qoy yixılmasın səltənet taxtın,  
Harda olsan güler mənimlə baxtın.  
Söndür düşmənlərin od-ocağını,  
Hər zaman taparsan yar queağını,  
O çövkan qavaşların harda çatılar,  
Başım kos yerinə ora atılar...”  
Şah ona söz verdi, o da ki, saha,  
Xosrov arxayındı Şirindən daha.  
Bir cüt atı vardi Məhinbanunun,  
Dünya görmeyibdir tayıni bunun.  
Birisı Şəbdizdir gecətək qara,  
Sürətdə o hara, qasırğa hara?<sup>12</sup>  
Şahə qalxan zaman yarar səmanı,  
Bir oddur, tüstüsü sarar səmanı.  
Biri de Gülgündür göylər tüleyi,  
Müləyim, hünərli səhər küləyi.  
Odlu yerisindən od saçır nali,  
İti axan çaydır sürətli hali.  
Şəvə muncuqları – xalları cil-cil,  
İlan boğazından çıxıb elə bil.  
Sənəmin əmriyle elə bu ara,  
Yəhərlər qoyuldu köhlən atlara.  
Dedi iltifatla: “Budur varımız,  
Şahanə qulluğa iqtidarıımız.  
Bu dastan bəllidir çoxdan cahana,  
(Qarışqa töhfəsi şah Süleymana.)  
Töhfəmin qiyməti, deyəri hani?  
Beyən Süleymantək bu erinəğani.  
Ağlıda qarışqa olsam da, nə qəm,  
Süleyman yanına boş gəlməmişəm.

Şah süzdü kənardan köhlən atları,  
 Her biri küləyin öz qanadları.  
 Baxıb heyran-heyran, mat qaldı Xosrov,  
 Elə bil dünyacan var aldı Xosrov.  
 Gözünü zillədi qara köhlənə,  
 Qaradan gözünə nur doldu yene.  
 Dedi ki: "Hörmətin boynumda yükdü,  
 Bu səxavətin də belimi bükdü.  
 Tapdayıb qoymasa Şəbdiz sürməyə,  
 Toz olub, gözündə dönüm sürməyə.  
 Yaradan çıxarsın dardan, çətindən,  
 Çıxmış yaxşılığın xəcalətindən..."  
 Bu vaxt şah alnına ay nuru düşdü,  
 Qədr gecəsində ayla görüşdü.<sup>13</sup>  
 Qaranlıq gecədə ay bədirləndi,  
 Sanki parlaq günəş kölgəni mindi.  
 Canan diyarını gecə tərk etdi,  
 Rum qeyşəri ilə görüşə getdi.  
 Gözündən axırdı qəlbinin qanı,  
 Çıxırdı ürəkdən Çubin peykanı.

## XOSROVUN QEYSƏRDƏN KÖMƏK ALIB MƏDAİNƏ QOŞUN YERİTMƏSİ VƏ BƏHRAM ÇUBİNİN MƏĞLUBİYYƏTİ

Qeysər şahı gördü öz ölkəsində,  
 Xosrovu saxladı öz kölgəsində.  
 Gördü Xosrov ona gətirib pənah,  
 Şahlıq taxt-tacı bəxş etdi padşah.  
 Etdi qohumluğun müjdəsile şad,  
 Eylədi Xosrovu özünə damad.<sup>14</sup>  
 Öz qızı Məryəmə adaxladı da,  
 Nuş oldu xurmanın nubar dadı da.  
 Şah ona dəryacan bir ordu verdi,  
 Düşməni yıxməqçın kömək göstərdi.<sup>15</sup>  
 Şah qəlbini qubardan firtinaliydi,  
 Firtına qoparan dərddən haliydi.

Qüstəntəniyyədən şah ordularla,  
 Döndü Mədaine sərvətlə, varla.  
 Xəberdar etdilər Bəhram Çubini:  
 Xosrov cumub, yanar bir dağdır kini.  
 Behramı salmadı qorxuya xəbər,  
 Topladı tezliklə çox qoşun-ləşkər.  
 Ordular vuruşub, cumub oğullar,  
 Oynayıq qəzəbdən təlaşlı qollar.  
 Ürək dələn oxlar tökür qanları,  
 Yixır torpaq üstə pəhləvanları.  
 Ağızı qulağa aparır peykan,  
 Deyir: "Hünər göstər, əldən gedir can".  
 Qəlbərin casusu iti süngüdü,  
 Dil verib, can alan bir tülüngüdü.  
 Polad yay oxları yağıştek ələr,  
 Arı pətəyinə dönüb sine'lər.  
 Ney səsi ox kimi ürək dağıdır,  
 Hər nalə sədası sanki ağıdır.  
 Xədəng sinə deşib, könül talayan,  
 Kaman-kaman qaşa peykan qalayan.  
 Ərlər qılıncsızdı insan biçməkdən,  
 İyrənir özündən, al qan-içməkdən.  
 Şəmsir üzüb tökür, baş zaya gedir,  
 Ölümə oynaya-oynaya gedir.  
 İgid bağı dəlir igid qəməsi,  
 Göylərə yüksəlir çaqqaçaq səsi.  
 Yaralar bədəndə gülür insana,  
 Gülüş göz yaşını döndərir qana.  
 İnadkar cəsurlar yarpaqtək solub,  
 Od, su arasında batası olub.<sup>16</sup>  
 Her təref ciddən dəmir hasardır,  
 Əsirlər dağ kimi, nicatmı vardır?  
 Əcəl can alındır, hazır kəfəni,  
 Sərt torpaq yumşalıb, udacaq səni.  
 Atı dəmirdürnaq, səyirdər gündə,  
 Hilalı nal edər Ülkər önündə.

Çıxdı əmir, nöker qılınçı qından,  
 Qan içdi başları qafa tasından.  
 Torpaq nəsib etdi ölen hər kəsə,  
 Qətbləri, gözləri verdi kərkəsə.  
 Qarnı oxdan doyan düsdü, gəberdi,  
 Şəmşir ağızlarında sanki gəverdi.  
 Xosrovun qəzəbi kükreyən Nildir,  
 Demir dağ cüssəni gəzdiren fildir.  
 Ordusu həvalə igid ərlərə,  
 Polad hasar olub bədnəzərlərə.  
 Büzürgümid göyə üzünü tutdu,  
 Göylərə ümidiə özünü tutdu.  
 Fələyə qəlbinin gözüyle baxdı,  
 Süzüb asimanı, sinadı baxtı.  
 Uğurlu göründü taleyin işi,  
 Xətərsiz yoldaydı filin gedisi.  
 Şaha söylədi ki, xoşbəxtlik çatdı,  
 Artıq rəqib şahı filinle matdı.  
 Şah fili sərbəstdir, ləp qorxusuzdu,  
 Bir dəfə "şah" desə, rəqib uduzdu.  
 Rəqib qüvvəsini hücumla əzir,  
 Qurbansız qurbandır indice vəzir.  
 Görür təslim olur hərif mat ilə,  
 Qaçmağa məcburdur yalnız at ilə.  
 Zabit atsız qalıb, at gedib bada,  
 Nə vəzir görünür, nə də piyada.  
 Bu qanlı döyüşü eks edir fələk,  
 Qanlıdır şahmatın bir tərefitək.  
 Şah görür düşməni torpağa serib,  
 Qoşunu qırılıb, möglubdur hərif.  
 Yağlılar qırılıb, al-qana batdı,  
 Qələbə meydani qanlı şahmatdı.  
 Başlar bölünübdür, gör, nə qəzadir,  
 Piyadanın başı sınıq kasadır,  
 Şah şahmat üstündə gördü hücumdu,  
 Qoşunu qıraraq, şah üstə cumdu.  
 Bəhrəmi sarsıntı dehşətə saldı,  
 Fəlakət tufanı üstünü aldı.

Ah çekdi, çəşqinliq güc gəldi ona,  
 Bu qanlı vuruşma yetənde sona.  
 Üz qoydu qaçmağa... Xosrov da qovdu,  
 Qaçan inadkardı, qovan alovdu.  
 Döndü hər ikisi sürətli yelə,  
 Üstlərə qonmadı bircə toz belə.  
 Felakət üz verdi bütün alaya,  
 Al-qan dalğa-dalğa qarışdı çaya.  
 Xosrov çəşqinləri saldı bir hala,  
 Hami həsrət qaldı dövlətə, mala.  
 Sarsıldı önündə qaragün yağı,  
 Bəxt güldü, ucaldı zəfər bayrağı.  
 Döndü təntənəyle öz paytaxtına,  
 Şahlıq nəsib oldu yene baxtına.  
 Səltənet taxtında güldü calaḥi,  
 Səhər günəşinə döndü kamalı.  
 Hər işə ağlinin gözüyle baxdı,  
 Dostu sevindirdi, düşməni yaxdı.  
 Var-dövlət payladı qalib qoşuna,  
 Geldi mərhəməti elin xoşuna.  
 Atdı yer üzündə zülmün daşını,  
 Hami dərgahına qoydu başını.  
 Xoşbəxti, var idi böyük calaḥi,  
 Bəhrəma görəydi yalnız məlahi.  
 Amansız yağının qisası, kini,  
 Rahat qoyardımı tac sahibini?  
 Ə davət yanında düşmən heç nədir,  
 Qisas ürekdedir, yağı üzdedir.  
 Ətə üzdən batar iynəylə sancaq.  
 Sancıdan qəlbimiz sökülər ancaq.  
 Düşmən qisaslısa, axtarma qahmar,  
 Yaman qorxuludur yaralı şahmar.  
 Xosrov çekcəkdi Bəhrəmi dara,  
 Baş alıb əkildi o səhralara.  
 Külek süreTİyle olsa da qaçan,  
 Yalnız qaça bildi Türküstanacan.

Verdi öz əlindən neçə diyarı,  
 Verdi hakimliyi, dövləti, vari.  
 Döndü qayışbaldır qula, nökərə,  
 Xaqqan qulluğunda baş əydi yerə.  
 Saray qoşununa sərkərdə oldu,  
 Xaqqan elçisitək hər yerdə oldu.  
 Özgə qulluğunda çapdı atını,  
 Zay etdi ömrünü, öz həyatını.  
 Uduzsa birine zaman oyunu,  
 Açıacaq başına haman oyunu.  
 Zamanın gərdişi bəlliidir bize,  
 Bəhrəmin xəberi çatdı Pərvizə.  
 Bildi ki, qurulub Çubinin vayı,  
 Polladdan möhkəmdir Xosrov sarayı.

## RUM XƏZİNƏSİNİN XOSROV PƏRVİZİN ƏLİNƏ KEÇMƏSİ

Bir qədim dastanda oxumuşam mən:  
 Xosrov qüdrətinə baş əydi düşmən.  
 Şahlıqda qorxudan şah azad oldu,  
 Atdı qəm-qüssəni, daim şad oldu.  
 Alem qılıncına baş əydi daha,  
 Nimruzdan Şamacan tabedir şaha.  
 Zülüməndən qurtardı ellərin canı,  
 Rum dəryasınınadək çatdı fərمانı.  
 Yer üzü tamıdı ər oğlu əri,  
 Qorxudan titrədi Rumun qeyseri.  
 Üzdə kim qeyserə bir havadardı,  
 Ancaq gizli kini, qərezə vardi.  
 Ona vurmaq üçün Arəş oxunu,  
 Xosrov tərəfincə çəkdi çıxunu.  
 Qeyser dönüklerin işini qandı,  
 Tədbirə, fürsətə hazır dayandı.  
 Şah dostu çox idi zövqü səfali,  
 Həbəşə tərəfdar, dosta vəfali.

Hər biri sınanmış şahdı, sultандı,  
 Heç biri dostluqda pozmadı andı.  
 Gördü bu ittifaq oldu nəfinə,  
 Açıldı laybalay altın dəfinə.  
 Yiğdi xəzinəni gəmiyə haman,  
 Qızıl yük altında inlədi ümman.  
 Dəniz darlıq etdi qaş-dاش selinə,  
 Axıdı Rum sərvəti həbəş elinə.  
 Yetmiş gəmi doldu dinarla, zərlə,  
 Behiştə sayrısan tər çiçəklərlə.  
 Ləldən altmış gəmi – bir Ülkər teki,  
 Gövhər dəryasıdı su üzündəki.  
 Gümüşlə dolubdu yüz nəhəng gəmi,  
 Gəndən hər birində dəniz görkəmi.  
 Dedi xəznədara: "Bu sərvət, bu zər  
 Öləkə dolandırar, Öləkə bezəyer.  
 Yük dolu gəmilər yola düzəldi,  
 Həbəş sultanına əmanət gəldi.  
 Dedi: "İnanıram saf qəlbli şaha,  
 Xatalı xəzinədən qorxuram daha.  
 Qoru əmanəti, qoru, amandır,  
 Zaman bəd zamandır, ruzgar yamandır.  
 Sen hara, saxlanca xəyanət hara?  
 Gəlib apararam düşəndə dara..."  
 Getdi xəzinədar, xəzinə, var da,  
 "Yeldən sürətliydi gəmi sularda.  
 Şiddətli küləklər tufana döndü,  
 Gəmilər bambuşqa bir yana döndü.  
 Hər biri quş kimi süzdü dənizdə,  
 Elə bil təzə ay üzdü dənizdə.  
 Çatdilar, yelkəni yel əyə-əyə,  
 Pərviz sərhəddində Əntakiyəyə.  
 Muştuluq apardı Xosrova çapar:  
 "Qapına var gəlib, yubanma apar.  
 Şah dedi: "Tez olun, atları çapın,  
 Tanrı qismətini axtarın, tapın".  
 İgidlər sevinib sel kimi cumdu,  
 "Yel xəzinəsinə" yel kimi cumdu.<sup>17</sup>

Çəkildi xəzinə sudan qırğı,  
 İncilər dönmüşdü yanın çırğı.  
 Möhürlənib, qəsro daşındı bayaq,  
 Qeyserin Xosrova töhfəsi sayaq.  
 Varı xəzinədar tökdü araya,  
 Dünyanın işığı doldu saraya.  
 Hər yanda qızıldan dağ qalanırdı,  
 Gövhərdən bir dəniz dalğalanırdı.  
 İri cəvahirlər gəlməzdən saya,  
 Nə dağa nəsibdi, nə də dəryaya.  
 Ağlı bu mənzərə başdan alırdı,  
 Gözler gah qamaşır, gah qaralırdı.  
 Xosrov var-dövlətə doyunca baxdı,  
 Sonra xəzinəyə xəzinə axdı.  
 Qəvvas birləşdirdi iki dəryanı,  
 Sərvəti sərvətdən ayıran hanı?!  
 Sarsılmaz özülü vardır dəzgahın,  
 Qəlbi dağa döndü sevincdən şahın.  
 Ölkə çrağını yağıdır sərvət,  
 Altunsuz yaşaya bilməz memləkət.  
 Sərvətsiz dar gələr yoxsula mahal,  
 Yoxsulun şahlığı mahaldı mahal.  
 Zərlə ordu saxlar sərkərdə, inan,  
 Zərsiz zərgər olmaz zərgər də, inan.  
 Nə ordu qızılısız elə geləndir,  
 Nə qızıl ordusuz elə geləndir.  
 Tacı altundandır hökmədarın da,  
 Altun qafasıdır hər diyarın da.  
 Qızıl xəzinədə tarac üçündür,  
 Şöhrəti qorumaq xərac üçündür.  
 Sülhə də, hərbə də gərəkdir qızıl,  
 Ölкəyə hər vədə gərəkdir qızıl.  
 Azuqə tükənsə əger davada,  
 Ordu teslim olub, satılar yada.  
 Gərək şah bilsin ki, ehtiyac nədir,  
 Səxavət, ixtiyar öz əlindədir.

Qeyser xəzinəsi Xosrova çatdı,  
 Şah fikri, qayğını başından atdı.  
 Şahlıq taxtı hara, səksəkə hara?!  
 Sürüsü yem olmaz yalquzaqlara.  
 Cəngavər yurdunu cəngavər talar,  
 Aslan pəncəsindən aslan ov alar.  
 Şahlıq üsulunun öz tələbi var,  
 Pusquda dayanıb daim yağılar.  
 Cəsaret yaraşır cəsur ərə də,  
 Rəqibi qoymasıñ həndəvərə də.  
 Qorxaq hökündərə hamı güləcək,  
 Qorxağın əlindən nə iş gələcək?  
 Yalnız bu qorxudar şah olan kəsi,  
 Fəryada çağırıan elin nalesi.  
 Qeyserə damaddı Xosrov, deməli,  
 Məryəmin xurması – nubar, yeməli.  
 Əsil xurmasından ləzzət alırdı,  
 Bunu nağdı yeyir, osa qalırdı.  
 Hamı çox xoşlayır şirin xurmanı,  
 Xurma nubarında şirintlik hanı?

### **BARBƏDİN XOSROVUN ZİYAFƏTİNDƏ MAHNI OXUMASI, “GƏNCİ-BADAVƏR” VƏ “ŞADÜRVAN-MİRVARİD” ADLI HAVALAR ÇALMASI**

Şahın kefi döndü çağlayan selə,  
 “Yel xəzinəsi”ni payladı elə.  
 İşrət məclisləri bir gülüstəndi,  
 Altun denizində şəfəqlər yandı.  
 İncidən yanrıdı cənnət bağları,  
 Altı gəmi gəldi sahilə sarı.  
 Elin sərvətiydi, elo də verdi,  
 Yel ilə gəlməşdi, yelə də verdi.  
 Dedi: “Kim verməsə zəri xəracı,  
 Gövhəri, bax, belə gedər taraca.

Paylasam, yaxşıdır... Gizlədim bəlkə?  
 Yelin töhfəsi, görməsin ölkə?”  
 Hər yanda ucaldı təbilin səsi,  
 Hamiya paylandı elin töhfəsi.  
 Sərvətdən hər evdə, küçədə, tində,  
 Bir yoxsul qalmadı heç Mədaində.  
 Yayıldı töhfənin səsi ellərə,  
 “Yel xəzinəsi” də düdü dillərə.  
 Coşdu şairlərin yenə ilhamı,  
 Öydü, alqışladı Xosrovu hamı.  
 Hey sepdı, sanma ki, darındı vardan,  
 Şapur, Bütürgümid barındı vardan.  
 Bəstəkar Barbədin məharetilə  
 O gün gəldi yeni mahnilar dilə.  
 “Gənci-badaver”ə teranə qoşdu,  
 Qan mizrab zərbindən coşdu, nə coşdu.  
 Məclisə can verdi çaldıqca udu,  
 Aşıqlər qəlbində qaladı odu.  
 Şahın ürəiyndə hər köhnə yara  
 Sızladı, göynədi, yandı bu ara.  
 Hər nəşə canında atəşə döndü,  
 Bu nəşə şərabla alışdı, səndü.  
 Nisgil ki, aşiqin qəlbini dolar,  
 Ayıq olsa belə, divanə olar.  
 Eşq odu qızışar ikicə şeydən:  
 Gözəl teranədən, ateşin meydən.  
 Qəlbiylə danişar inleyən aşiq,  
 Mey içib, təranə dinləyən aşiq.  
 Musiqi, məhəbbət, şərab nəşəsi,  
 Üçü də məst edər sevən hər kəsi.  
 Sərxoşluq gətirər bunun hər üçü,  
 Meyin meylə artar təsiri, gücü,  
 Qatsan, süd güləblə uyuşa biler,  
 Su yağı qatılsa, necə içilər?  
 Əncir də, üzüm də görmüsən əgər,  
 Birindən süd damar, birindən şəker.

Şahı təzə mahni sarsıdı yaman,  
 Ağlı başdan aldı yar eşqi haman.  
 Barbədin udundan od aldı canı,  
 İstədi bəxş etsin ona dünyani.  
 Sarayda asılmış zərli pərdələr,  
 Qeyser mirvarisi üstə nur ələr.  
 Hər inci bir damla su kimi şəffaf,  
 Dəniz qətrəsi də olmaz belə saf.  
 Elə bil səmadan yağış incilər,  
 Belə saf qətrəni buludlar çilər.  
 Şah dedi: “Bu qədər parlaq cəvahir  
 Sənindir, aç götür, mahirsən, mahir.  
 İncilər bəxş etdi mənə dodağın,  
 Belə inci səpsin yenə dodağın...”  
 Oldə sədəfli ud, eyərək başın,  
 Neğməkar pərdənin açdı daş-qasıń.  
 Apardı ağlimı bu inci onun,  
 Dilə gələn deyil sevinci onun.  
 “Ey dürr səpən bulud, bu nədir, – dedi,  
 Bu, nə səxavətdir, töhfədir, – dedi.  
 Töksəm də dodaqdan gövhər, mirvari,  
 Bu qədər daş-qasa dəyərmi bari.  
 Xəzinə vermisən, şərəfdür, şərəf,  
 Ümman axıtmışan qətreyə təref”.  
 Şah dedi: “Bu sözün nə menası var?  
 Dövlətə darilar xəsis adamlar.  
 Kimin ki, olubdur bəxt havadarı,  
 Tökülüb qoynuna bu bağın bari.  
 Özüm bu bəxşisi qiydim sənə mən,  
 Ənam vermemişəm hər yetənə mən.  
 Halal xoşun olsun, darılma daha,  
 Bundan artıq töhfə layiqdir şaha.  
 Nə qədər varındır, xərcleyib dolan,  
 Daş-qasa hərisdir bütperəst olan...”  
 Sevincdən ürəyi döndü bir dağa,  
 Şahın ənamıyla qalxdı ayağıa.  
 Apardı töhfəni öz otağına,  
 Qondu başqa nəgmə, söz dodağına.

Təzə mahni qoşub, ilhamı gəldi,  
“Gənci-bədavər”dən daha gözəldi.  
Şahdan zərli pərdə ərməğan aldı,  
Təranənin adı “Şadürvan” qaldı.  
Mirvari töhfəni görüb “dadını”,  
“Şadürvan-mirvarid” qoydu adını.<sup>18</sup>  
Alıbdır xəzinə, həm inci indi,  
İncitək hədsizdir sevinci indi.  
Gəlib şah qəsrində o, yeri öpdü,  
Sanki Zöhrə özü göyləri öpdü.  
Şaha söylədi ki, qulunam ağa,  
Qula nələr qiydın bağışlamağa.  
Saraydan daş-qasılı pərdə söküldü,  
Başında mirvari, gövher töküldü.  
Yağış damlaşıtək yanan incilər,  
Sultanlar bir zinət sanan incilər.  
Şahın qulağına dürr səpim bir an,  
Qulağın incisə, keç günahımdan.<sup>19</sup>  
Hökmdar xumardı mey nəşəsindən,  
Xəber də tutmadı saqı sosindən.  
Ərğenən ustası quş cəhcəhile,  
Sehirlili avazla ucaldı zilə.  
Şah qəlbini atlandı canan yanına,  
Çekdi candan ezziz bir can yanına.  
Girsə də işvəylə canan min dona,  
Məryəmin xurması tikandı ona.  
Yar üçün gizlice yanındı canı,  
Xurma arzusuya qucdu tikarı.

## MƏRYƏMİN ÖLÜMÜ

Söz-sənət sərrafi, o müdrik qoca,  
Bu haqda əsərdə yazmış qısaca:  
“Xosrovun əlinə gəldi Rum vari,  
Qalxdı rumluların ixtilafları.  
Qisas qılıncıyla zəfər çaldı şah,  
Toxdadı, asudə nəfəs aldı şah.

İxtilat yerində günahkar oldu,  
Məryemlə ixtilat ona ar oldu.  
Oldu Şirin eşqi Məryəmə ağı,  
Ayın son günüydü, çatdı batmağı.  
O, İsa canında susan nəfəsdı,  
Ömür kəndirini qəm-qüssə kəsdi.  
Bir ay xəstəlikdən düşdü yatağa,  
Köç vaxtı geləndə büküldü ağa.  
Şah ister-istməz ayağa durdu,  
Sonsuz sevinc ilə yasxana qurdı.  
Şirin sevdasından dərd-qəmə batdı,  
Güya ki, Məryəmçin matəmə batdı.  
Göz yaşı, fəryadı vermedi ara,  
Aşnaya yas tutub, can atdı yara.  
Cırıb köynəyini, şivən qopardı,  
Çunkü yar eşqində nisgili vardi.  
Neçə gün çıxmadı Şirin bir yana,  
Dözdü məşuqətək acı hicrana.  
Sanma qısqanlılığı çıxmışdı yoxa,  
Qəzəbdən kirpiyi dönmüşdü oxa.  
Gördü ki, yolundan tikan silindi,  
Ayuzlü vüsala can atdı indi.  
Yetişdi qiymetsiz inci dəryaya,  
Al günəş Həmələ, ay Sürəyyaya.  
Vüsal otağına girib, çökdü diz,  
Gülşən tikansızdı, çiraq da hissiz.  
Azad sərvə dönüb, naz satdı daha,  
Kəsdi xəzan yeli, yaz çatdı daha.  
Canan tellərinin etrinə Xosrov;  
Döndü açmış gülün çətrinə Xosrov.  
Səltənət mülkündə hara talandı,  
Poladı, qızılı ora qalandı.  
Azadlıq eşqinə işrət quruldu,  
Hər gün şərab içdi, kefi duruldu.  
Hazırkı qulluğa nazlı sənəmlər,  
Şirin də yanında, xoş keçir dəmlər.

İki şam birlikdə qoşa saçdı nur,  
 Pərvanə olmuşdu onlara Şapur.  
 Nə qədər etdiler dilxoşluqların,  
 Hüsnündən doymadı yenə yar yarın.  
 İşrət ehtirasdan olarsa kənar,  
 Sevgi nəşəsindən dəmlər uzanar.  
 Şəhvətə uyarımı aşiq olan kəs?  
 Eşqə yabançıdır ehtiras, həvəs.  
 Sevgi təmənnasız hakimdir cana,  
 Təmənnalı sevgi yaddır canana.  
 Hökmədar bələddir nazlı yarına,  
 Hüsnünün bağından qoymaz barına.  
 Nə bir salxım dərdi, nə xurma üzdü,  
 Gəndən məhəbbətlə hüsnünü süzdü.  
 İki sultan oldu bir eldə aram,  
 Qılınc evezinə əllərində cam.  
 Ərmənələ Mədəin nə qədər yoldu.  
 İki şah birləşdi, el yaxın oldu.  
 Bu dostluq, bu ülfət oldu elə car,  
 Bu eldən o elə qızışdı bazar.  
 Ölkə abadlaşdı, el vara çatdı,  
 Asayış hər yurda, diyara çatdı.  
 Sevincə batıldılar, güldü baxtları,  
 Ovlaqda, işrətdə keçdi vaxtları.

## XOSROVLA ŞİRİNİN ŞƏHRUD SAHİLİNDE İŞRƏT QURUB HEKAYƏT DANIŞMASI

Nur dolu bəbəkdir çətirli gecə,  
 Saçları pəritək ətirli gecə.  
 Fəlek qapısını açıb iqbəlin,  
 Dövran qurub işrət, büsət calalın.  
 Seherin çıraqı yox ortalıqda,  
 Yuxuya dalıbdır quş da, balıq da.  
 Yerin sakinləri daldada yatan,  
 Göyün gəlinləri işvə-naz satan.

Ulduzlar sürmeye batıbdır göydə,  
 Gece daş-qasıını atıbdır göydə.  
 Tavus rəngli bağda gecə bir pəri,  
 Qarğa sinesində tavuz şəhəri.  
 Cəmşidin camını boşaldıb zaman,  
 Ay yerde günəşə olubdur mehman.  
 Gecənin hörüyü öpür torpağı,  
 Yer – ənbər havalı, gül-çiçək bağı.  
 Fırlanır havada gecə quşu da,  
 Aləmdir oyunu, hər ucuşu da.  
 Zöhrenin dil açan ərgənunu var,  
 Səsindən oynayır sabit ulduzlar.<sup>20</sup>  
 Saraydan yollandı səhraya Xosrov,  
 Çatdı çəmənzara, bir çaya Xosrov.  
 Şəhrud sahilində ud, nəğmə dindi.  
 Köcdü dünya qəmi, dünya sevindi.  
 Quruldu alaçıq, xalısı – lalə,  
 Xəz üstə sitarə, ay üstə hale.  
 Geldi çəmənzarın büsatı xoşa,  
 Asiman torpaqla uyudu qoşa.  
 Hər çiçək çəməndə ətirli şamdır,  
 Gecəyə nur saçan bir ehtişamdır.  
 Od yanır, tüstüsü çətirlənibdir,  
 Yollar yaz yelindən ətirlənibdir.  
 Gözel etir ələr haraya səba,  
 Dönüb yenə gələr oraya səba.  
 Yanıb qızışdıqca üzərlik közü,  
 Çıxır tüstüsündən bədnəzər gözü.  
 Kam aldı gizlice yar öz yarından,  
 Bir tük də keçməzdə aralarından.  
 Taleyə hakimdi sultanın adı,  
 Vüsal müjdəsilə müştuluqladı.  
 Sənəm işvə satan, hökmədar da şən,  
 Sevənlər fərəhələ taxtda əyləşən.  
 Saray gözelləri könlünü açan,  
 Cöhrələr gecəyə şölələr saçan.

On nöker dayanıb kəmər belində,  
 Qəlbə tor toxunub qırvım telində.  
 Nəsim, Novruz, Camal, Şəfahət, Şümşad,  
 Covza, Ənver, Şahin, Bəxtiyar, Novşad.<sup>21</sup>  
 Hamsı bir yanadır, Şahin bir yana,  
 Covzannın nurundan Pərvin nurlana.  
 Bir yanda on nəfər nazənin pəri,  
 Bədnəzər görmeyib hələ üzləri.  
 Süsən, Zülal, Kövsər, etirli Gülnar,  
 Ay camallı Pərvin, nazəndə Bahar.  
 Canlar alan Cənnət, bəxtiyar Humay,  
 Sitarə, Nəşidə – gözəllikdə ay.<sup>22</sup>  
 Naz satır şapura bayaqdan bəri,  
 Xəzinə qapısı açan bir pəri  
 Müştəri adlanan, o kəniz ki, var,  
 Eşqinə müştəri badə qaldırar.  
 Şirinin uşaqlıq, gənclik həmdəmi,  
 Bir yerdə bölmüşlər sevinci, qəmi.  
 Şapurla əylənib, mey tökür cama,  
 Elə bil pərvanə dolanır şama.  
 Düşməsə ehtiyac, qərəz araya,  
 İnsan ülkər nuru saçar saraya.  
 Məbada dar gündə qalasan naçar,  
 Səndən üz döndərib, kölgən də qaçar.  
 Çiçək də o zaman gözəl ciçəkdir,  
 Üstündə yarpaqlar ləçək-ləçəkdir.  
 Solsa qızıl ləçək, yarpaq üstündə,  
 Həşəm olub, qalar torpaq üstündə.  
 Dəysə xəzan yeli gülün şaxına,  
 Nə bülbül, nə qarğı gələr yaxına.  
 Məclisə can verdi “Üşşaq” muğamı,  
 Könüll nisgilini unutdu hamı.  
 Saqının nəşəsi axdı ürəye,  
 Kirpiyi neşteri taxdı ürəye.  
 Qırqovul səkirdi əldə piyalə,  
 Şümşad ağacında yanındı lalə.

Gözəllər şərabdan məzələnirdi,  
 Çərəzlə istəha tezelənirdi.  
 İşvəkar kənizlər – ağbədən qızlar,  
 Hərəsi bir qulam eşqiyle sızlar.  
 Yar yara qovuşub söhbət işvə-naz,  
 Ürəyin sevdası ürəyə sığmaz.  
 Sırtını örtülü saxlaşın deyə,  
 Çəkdi pərdəsini ismət ürəyə.  
 Busə, qılıq üçün yar yarı pusdu,  
 Kirpiklər çugulçu, gözlər casusdu.  
 Qaşların hər tükü döndü bir dilə,  
 Hər dodaq bir dastan təbəssüm ilə.  
 Könüllər vurgunu biri-birinə,  
 Bu sevda bəlliyydi şaha, Şirinə.  
 Cox da şəhriyardı, bir şahdı onlar,  
 Eşqin hər dərdindən agahdı onlar.  
 Bildilər sevənin iztirabını,  
 Cünkü dadmışdilar eşq əzabını.  
 Başda eşq atəsi, məhəbbət meyli,  
 Aşıqlər mey içib, əyləndi xeyli.  
 Dedi iłtifatla şah sevənlərə:  
 “Yara öz eşqini bildirsin hərə”.  
 Əvvəlcə səcdəyə özü dayandı,  
 Bu oldu peymanı, bu oldu andı:  
 “And olsun Şirinin nərgiz gözünüə,  
 Gəzdiyi torpağa, nurlu üzüno.  
 Dönmərəm, yaxsa da eşqin şöləsi,  
 Mən də bir köləyəm, eşqin köləsi!  
 Görsem vəfahıdır kim öz yarına  
 Catdırram vüsala, arzularına...”  
 Hicranı ox sandı özüne Şirin,  
 Şərikdi Xosrovun sözünə Şirin.  
 Bu söz aşıqlarə verdi cəsarət,  
 Yox oldu köləlik, pərdə, əsarət.  
 Hər biri cananla dayanıb bu an,  
 Cəvahir yağırdı dodaqlarından.  
 Nəsim qonçə kimi açıldı haman:  
 “Qiş getdi yaz yeli əsdiyi zaman,

Bahardan hürkmüşəm, əsirəm belə,  
 Bahar hürkmeyibdir nəsimdən hələ".  
 Bu dəm Bahar güldü, söz çatdı ona:  
 "Nəsimiz gülüstan dönər zindana.  
 Onu hürkütsem də, nə qorxusu var?!"  
 Tapılmaz dünyada nəsimiz bahar".  
 Novruz dilləndi ki, söz verin mənə:  
 "Səhər açılanda çıxdım gülşəne,  
 Sevdim Süsən adlı bir gözəl pəri,  
 Aldadıb üstümə çəkdi xəncəri..."  
 Süsənin dilindən bu sözler axdı:  
 "Bağda vüsal vaxtı sınadım baxtı.  
 Novruzun şərabı çox gəldi xoşa,  
 Bir qədəh içməmiş döndüm sərxoşa..."  
 Sözə rövneq verib, söylədi Camal:  
 "Gülnar sərxoş edib, – dedi, – cəngi çal.  
 Hərləndi Gülnarın ətrindən başım,  
 Axıdı gülnar rəngli qanlı göz yaşım..."  
 Gülnar təbəssümlə belə söylədi:  
 "Aşıqın aşiqə cəfəsi nədi?  
 Niyə daşürəkli olub Camalıım?  
 Onun sitəmindən solub camalıım..."  
 Yüz dişli daraqtek dil açdı Şümşad:  
 "Taleyim getirdi, saqi etdi yad.  
 Tökdüyü Zülala camımı tutdum,  
 Dirilik suyunu tamam unutdum..."  
 Gözəl Zulal şərbət tökdü dilindən:  
 "Bu gün mən keçərkən çay sahilindən  
 Gəzdiyim Şümşadı taparaq süzdüm,  
 Vurulub, əlimi canımdan üzdüm..."  
 Kövser dil açdı ki: "Bu gecə mən də,  
 Badəmi doldurub şərab içəndə,  
 Dərdə Şəfahətin oldu şəfası,  
 Olmasa vəfası, üzər cəfası..."  
 Şəfali Şəfahət dedi yarına:  
 "Camda məlhəm olmaq gəlir arına..

Demə Şəfahətdir, bax, budur məlhəm,  
 Kövserin şəfali suyudur məlhəm..."  
 Dedi nur çeşməsi Ənvər bu sayaq:  
 "Zülmət gecələrdə oyağam, oyaq.  
 Gözüm Pərvindədir, əsirəm ona,  
 O batsa, yetişər həyatım sona..."  
 Pərvin xoş gülüşlə, təlaşla dindi:  
 "Bəxtin gözündəki nur Ənvərində.  
 Ənvər şöləsini üzümə salıb,  
 Ay da öz nurunu Ənvərdən alıb..."  
 Bəxtiyar sözüne başladı bu dəm:  
 "Bir gün oturmuşdum güller, şad-xürrəm.  
 Humayıñ sayəsi qondu başıma,  
 Böyük bir səadət çıxdı qarşıma..."  
 İndi də o xoşbəxt Humayı dinlə:  
 "Kölgəm əfsunlanıb cadu-sehrinlə.  
 Bəxtiyar səadət tapıbsa harda,  
 Humayıñ sümüyü çürüyər orda..."  
 Nazindən dar gəldi sərvə öz bağı,  
 Novşadın şadlıqdan güldü dodağı:  
 "Tərk etməz canımı şadlığın səsi,  
 Xoşbəxtəm, könlümün var Nəşidəsi..."  
 Nəşidə söz açdı gizli eşqindən:  
 "Novşadın hicrindən kədərliyəm mən.  
 Etmişəm qəlbini şadlıq məkanı,  
 Mənə Novşad bütü deməyən hanı?..."  
 Şahin nalə çəkdi vəcdə gelərək:  
 "Cənnətsiz yaşamaq nəyime gərək?  
 Şahin kimiyəm ki, şahindir adım,  
 Cənnətə görədir nalə-fəryadım..."  
 Dil açıb danışdı cənnət mələyi:  
 "Cənnət sevən Şahin neyler fəleyi?  
 Qoysa qoynu xarla dolsun Cənnətin,  
 Rizvanı div, ilan olsun Cənnətin!.."  
 Açıldı Covzanın ürəyi, dili:  
 "Qəlbim səyyarənin yeri, mənzili.

Bəxtə bax, səyyarə nurunu saçdı,  
Covza qapısını üzüne açdı...”  
Səyyarə Covzanın üzünə baxdı:  
“Güler Səyyarenin Covzayla baxtı.  
Bir səyyarə kimi saçsam da işiq,  
Mənə Covza verib şölə, yaraşıq...”  
Şapurun söhbəti düşdü ortaya,  
Zərif kelamları döndü bir çaya:  
“Dünən yuxu gördüm, alım boynuma,  
Gördüm ki, müştəri girib qoynuma.  
Yuxusuz sevişim bir pəri ilə,  
Ütarid qovuşsun Müştəri ilə...”  
Bele cavab verdi Müştəri ona:  
“Müştəri aldanmaz sehra, əfsuna.  
Almaz Müştərini bir kimse ələ,  
Ay ilə günəşdən savayı hələ.  
Canlar almayayıdı hüsnüm kaş mənim,  
Çatmaz vüsalıma bir nəqqaş mənim.  
Rəsm ilə bəzərlər evi, eyvanı,  
Əksim bəzəməyən bir ürək hanı?”  
Sözlə yayınmadı Pərviz hədəfdən,  
Cilali incilər tökdü sədefdən:  
“Şikar bərəsini kəsdi ejdaha,  
Pusqudan qaçmağa yer yoxdur daha.  
Bir gözəl Şirinlə üz-üzə geldi,  
Şirnikib şığıdı, şikar gözəldi.  
O, dəmir pərdəli ejdaha mənəm,  
Şirinin sehrlə sehirlənərəm.  
Ejdaha ağızına alsa da, nə qəm,  
Şirin canım olsa, əsla ölmərəm.  
Adı Şirin deyil, dili şirindi,  
Şirin deyirəm ki, canımdır indi.  
Ona görə şirin deyirlər cana,  
Şirin dili həyat verib hər cana...”  
O şirin dodaqlı söz açdı bu dəm,  
Dilinin sözləri canlara məlhəm.

Cadu gözlərindən izin diledi,  
Bilirdi nazının her hökmü nədi.  
Qızdı söz bazarı işvə-naz ilə,  
Danışdı ismətlə, ərki-naz ilə:  
“Şırsaymaz ccyrandım” gözüm xumardı,  
Ovçular üstümə oxla cumardı.  
Bir ahu qənimi kaməni gərdi,  
Məni bircə oxla torpağa sərdi.  
Dərindi yarası oxdan Şirinin,  
Gedib şirin canı çoxdan Şirinin.  
Möhnetsiz qız idim, azad bir gözəl,  
Qayğısız yaşardım, xoşbəxtdim əzəl,  
Gənclik eşqi başa bir tac eylədi,  
Səbrimin evini tarac eylədi.  
İndi ürək yarın, özüm də yarın,  
Tozu sürmə olub gözümdə yarın.  
Bu dönük fələyə kölə olmaram,  
Xosrovun əmrinə can-başla varam.  
Hamı rəftarımı məhəbbət bəslər,  
Mene hörmət edir ağlılı kəslər.  
Kamal, ədəb-ərkan yad olsa mənə,  
Nə alqış gərəkdir, nə də ki, tənə.  
Qılıncla doğranım, dönüksəm şaha,  
Tənə qılincindən qorxum yox daha.  
Yara könül verib, sevişmək armı?  
Əgyar tənəsinin mənası varmı?  
Sevgidir cahanda qismətim mənim,  
Qurban belə eşqə ismətim mənim.  
Söz-söhbət qorxutmaz aşiq olani,  
Meydən mey içənin qorxusu hanı?  
Qəvvas öz adını üstündən atar,  
İnci sorağında qorxsa ki, batar.  
Kim qorxsa, arılar çalar barmağın,  
Şirin bal yerinə yalar barmağın.  
Gül dərmek istəsə kim gülüştəndən,  
Qaçarmı əlini dələn tikandan?”

Şaha nəşə verdi bayaqdan bəri,  
 Şirin dilli yarın şirin sözleri.  
 Könlüne şadlığın nuru süzüldü,  
 Gülşəntək açıldı, gül kimi güldü.  
 Tac oldu başına yarın ayağı,  
 Öpdü ləpirini şəker sayağı.  
 Şah dedi: "Busənin vardır öz yeri,  
 Özümüzə görmədəm belə hünəri.  
 Mənim baxtım hara, cəsarət hara,  
 Busə əzab verə ləl dodaqlara.  
 Olsam da sirdaşın, sevgilin sənin,  
 Öpərəm, "öp" desə öz dilin sənin.  
 Şah nəvazişindən həzz aldı Şirin  
 Bu şirin sözlərə yumşaldı Şirin.  
 Qəlbini məhəbbət alovu sardı,  
 İsməti, həyəni şərab apardı.  
 Saqidən mey alıb, çəkdi başına,  
 Verdi yarısını can sirdaşma:  
 "Alğığım bu nəşə, ləzzət meyindi,  
 Dodağım ləlini borc verir indi.  
 Bir cüt busə nədir, bu gözüm üstə,  
 Borcumu qaytarıb, yüzünü istə.  
 Camda şərab qoyma, yenə də dolsun,  
 Dodağım noğultək çərezin olsun..."  
 Şərabın nəşəsi, ehtiras ahı,  
 Çerez məzəsindən tez yıldızı şahı.  
 Ruh açan nəşəyə bax ki, çıxırda,  
 Şirin də şah üstə düşdü axırda.  
 Dərya kenarında otursan xumar,  
 Bir damla məst edib, gözünü yumar,  
 Gözəllə eyləşib içsən özün də,  
 Qətrəye dənəcək dərya gözündə.  
 Aşıq atmalıdır meypərəstliyi,  
 Dəlilik deməkdir onun məstliyi.  
 Mey – aşiq dostluğu, bil ki, yamandır,  
 Bədnamlıq gətirər, allah amandır!

Yanğın düşərsə də xırmana əgər,  
 Sönərmi, yağ töksən sən ona əgər?  
 Şirindilli yarın sözünə baxdı,  
 Atəşin şərabla bağrını yaxdı.  
 Dodağı dodaqdan ayırmaq hədər,  
 Öpdü dodağının doyanı qədər.  
 Busədən, şərabdan nəşə aldı o,  
 Arzu şərbətinə təşnə qaldı o.  
 Bu vüsal, bu işrət necə gözəldir,  
 Novruz bayramından gecə gözəldir.  
 Cavan sevgililər sərxoş, havalı,  
 Meylə hər birinin düzəldi halı.  
 Barındı arzudan, dilekdən onlar,  
 Sildi qəm-qüssəni ürekdən onlar.  
 Oldlular atəşin meyin xumarı,  
 Odlu məhəbbətlə öpdü yar-yarı.  
 Əyildi sinəyə sevdalı başlar,  
 Aşıqi ayağa saldı təlaşlar.  
 Kipriklər süpürdü tozu, torpağı,  
 Almaz dişlər kəsdi yaqtı dodağı.  
 Hörükler zəncirdi yarın boynuna,  
 Saçlar ənbər saçdı gecə qoynuna.  
 Qıvrımlı telə gəzdi canan əlləri,  
 Düyündən açıldı ürek telləri.  
 Birini sarsıtsa eşqin havası,  
 O biri yetişdi əldə dəvası.  
 Biri öz yarını ərkələ danladı,  
 Sehvini anladı, peşirmanladı.  
 Birisi naz satdı, söhbət uzandı,  
 Hicran günlərini yenidən andı.  
 Biri sevdasını gətirdi dilə,  
 Eşqindən söz açdı göz yaşı ilə.  
 Sevda bazarıydı – işrət, ziyafət,  
 Ağlı başdan aldı sevimli afət.  
 Alaçıq cənnətdi hər sevən gəncə.  
 Sübheçən uzandı işrət, eyləncə.

## XOSROVUN ƏMRİ İLƏ QIZLARIN OĞLANLARA NİKAHLANMASI

Aləmə nur saçan səhər güləndə,  
Gecəyə gündüzden müjdə gələndə,  
Ulduzsuz göründü göylərin tağı,  
Solmuş gülüstanın açdı zanbağı.  
Dünənki vədini yada saldı şah,  
Yığdı aşıqları, quruldu dəsgah.  
Məclis axşamkitek süsləndi yenə,  
Təranə, ərğenun səsləndi yenə.  
Eşqin xumarlığı başında gəzdi,  
Şərab nəşəsindən ürəyi əsdi.  
Dedi: "Kahinləri çağırın bura,  
O müdrik qocalar gəlsin hüzura.  
Alımlar yiğışdı, söylədi Pərviz:  
"Hər dürrü tay edin bir inciyə siz.  
Kim kimi sevirse, qoy desin hərə,  
Halalca kəbinlə verilsin ərə..."  
İki şahın ömrü dərdə əlacdı,  
Sevənlər qəlbinin sırrını açdı.  
Aşıqlor düzüldü yenə yan-yana,  
Hər qız nikahlandı bir gənc oğlana.  
İzdivac coşdurdu şən könülləri,  
Qəlbə ətir saçdı vüsal gülləri.  
Xosrov ağlayaraq dedi Şirinə:  
"Niyə qovuşmayaq biri-birinə?  
Əbədi deyildir gənclik səfəsi,  
Yoxdur bu həyatın, ömrün vəfəsi.  
Cavanlıq karvanı bir gün ötüşər,  
Xumar, nərgiz gözə ağ titə düşər.  
Müşk-ənbər qoxuyan ətirli güller,  
Solsa, baxıb ona, zövq almaz eller.  
İnsaf et, incitmə belə bir yarı,  
Bu cür ələ düşməz sevda bazarı.  
Bu necə taledir, məntək hakimi!  
Sənə həsret qoyub bir kölə kimi?!  
İndi zekat diler hüsnündən bəndən,  
Sabah özün zekat istərsən mendən.

Cənnət hurisi sən bu qaş, göz ilə,  
Alırsan canımı sən bili-bile.  
Gülabda boğulan o çibin ki, var,  
Qəssab pişiyindən urvatlı olar.  
Şirin su gözəldi içilən zaman,  
Kənardan baxmaqla doyarmı insan?  
Çayın suyu yoxsa, o neçə çaydır?  
Təşnəni öldürən səraba taydır.  
Göylərdən genişdir ölkəmiz bizim.  
Yeri, göyü tutub kölgəmiz bizim.  
Dünya bizimkidir, gözümüz toxdur,  
Yoxluqdan savayı nəyimiz yoxdur?  
Nağditya qiymırıq, hazır əldədir,  
Nisya sevdasıyla yaşamaq nədir?  
Qənd südə qarışib, əriyər nece,  
Qaynayıb qarışaq biz də eləcə.  
Çox baha olsa da mətahın əger,  
Tapılmaz özümdən varlı sövdəgər.  
Sevda fayda üçün gərək bazara,  
Təməh tamahkarı salar azara.  
Mübarək ağacam, qiyma sınan mən,  
Salma ayaqlara, öz baxtinam mən".

## ŞİRİNİN XOSROVA CAVABI

Şirin gülüş axdı yaqt dodaqdan,  
Şəker sözlü Şirin dil açdı bu an:  
"Taleyim o zaman ucaldı məni,  
İqbalin üstümə saldı kölgəni.  
Mən kiməm? Qaravaş, xidmət əsiri,  
Kənizlər yanında kənizin biri.  
Mətah sevdasına var ki, həvəsim,  
Dəllal qulağını batıra səsim?  
İstəsən, sınaga çək yarıni da,  
Kirpiklə süpürüm yollarını da.  
İstəsən kəniztek götür dərgaha,  
Gərdək xidmətçisi olum mən şaha.

Görsən ki, Şirinin səndən uzaqdır,  
 Səxavət güneştək məndən uzaqdır.  
 Ayrılıq sevdası düssə başıma,  
 Ölüm zəhər qatsın şirin aşına.  
 Sənsiz çəksə məni gülzara qəlbim,  
 Qoy alsın əlindən yüz yara qəlbim.  
 Ürək qana dönüb qüssəndən sənin,  
 Bilirsən, könlümdür yerin, məskənin.  
 Bağdan keçən gültək sən getsən, şəksiz,  
 Ürək sənsiz qalar, mən də ürəksiz.  
 Şirin sevdasının başqadır qəsdi,  
 Doyub halvasından, deyərsən, bəsdi.  
 Yerində demişlər ulu babalar:  
 "Toxa yemək versən, qabaqda qalar".  
 Yüz kasa olanda süfrədə xörək,  
 Tək birce kasaya bağlanmaz ürək.  
 Öyrəssən şərbətin şirin dadına,  
 Salmazsan sirkəni əsla yadına.  
 Bir quş ki, xırmanlar üstə dənlənə,  
 Can atmaz sepilmiş bir ovuc dənə.  
 Gül niyə bülbüllü çəkər qoynuna?  
 Cünkü başqa gülün seker qoynuna.  
 Bulağam, şirindir dadım da mənim,  
 Dırılık suyudur adım da mənim.  
 Niyyətin çeşməni aramaqsa da,  
 Su içib, telini daramaqsa da,  
 Yolunu süpürüm, pişvaza gəlim,  
 Atının yalından yapışın əlim.  
 Döşənim qarşında toza, torpağa,  
 Ürəyim təlaşdan dönsün yarpağa.  
 Son qoyum ömrümün dərd-melalına,  
 Alqışlar oxuyum cah-cəlalına.  
 Camalın günəşdir, aydır gözümüzə,  
 Qamaşar, hüsnünə baxsa gözüm də.  
 Mən kiməm? Çarşablı bir günü qara,  
 Necə bata billəm hökmədlərə.  
 Açıma hicabını yaşınan kəsin,  
 Od vurma, al qanım coşsun, kükrəsin.

Sınanmış qadınam, bəllidir sənə,  
 Qoy səni bir daha sınayım yenə.  
 Səni görən gündən qərarım hani?  
 Eşqə qurban verdim iki dünyamı.  
 Bir gün olmayıb ki, salmayım yada,  
 Camalın gözümüzde canlanmaya da.  
 Kim çəksə çəkdiyim dözülmez dərdi,  
 Ürək yaxan qəmdən çıxdan olərdi,  
 Ehtiras təlaşı oldu qismətim,  
 Qorundu əlindən yenə ismətim,  
 Kenardan seyrime dalırdın hər an,  
 Gül dərə bilmədim vüsəl bağından.  
 Məni utandırdı istəiyin, qəsdin,  
 Üzüne salaraq yanımı kəsdin.  
 Məcburi öpüşə mən günahkaram?  
 Əger halal etsəm, qoy olsun haram.  
 O vaxt nuş olardı, dözə biləydin,  
 Yarı ehtiramla süzə biləydin.  
 Üzüb əldən salsa xam xeyalların,  
 Səni aram edər vüsali yarın.  
 Həqiqi sevdaya kim göz yumacaq,  
 Çatacaq yerinə istək, umacaq.  
 Mənim taleyim de belə sinəndi,  
 Kökü möhkəm ağac çətin sinəndi.  
 Məhəbbət sarayı olarsa möhkəm,  
 Min tufan, qasırğa görsə də, nə qəm!  
 Qəlbimiz əbədi eşq ilə gülsün,  
 Bize xor baxanın gözü tökülsün".  
 Şah dedi: "Ürəkdən sevişən kəslər  
 Şübəyə qəlbində ümidi bəsler?..  
 Her gecə alqışla göydədir əlim,  
 Xoşbəxt ol, ayüzlüm, nazlı gözəlim!  
 O gündən vurulub, sevmişəm səni,  
 Fikirin, xəyalındır yaşıdan məni.  
 Torpağa gömsələr, qəbrə gömsələr,  
 Məzar torpağından xoş ərin gələr.  
 Əzoldon bağlıyam öz cananıma,  
 Eşq ana südüyle hopub canıma.

Yıxsə aşiqini bunlar yıxacaq,  
 Candan ürəyimlə qoşa çıxacaq.  
 İki can – vüsəli əzəl xılqətin,  
 Onları ayırmaq çətindir, çətin.  
 Quş necə qonmasın çiçəye, gülə?!  
 Çətin su zanbağı güneşsiz gülə.  
 Gülabin ətrini duyar çibin də,  
 Balıq həyat sürer suyun dibində.  
 Çıksız quruyar çəmən hər yanda,  
 Şirinsiz yaşamaz Xosrov bir an da.  
 Sənintək füsunkar bir nazikbdən,  
 Sevgimə, sevdama inanmir nədən?  
 Bu söz ataların doğru sözüdür:  
 “Ürəyin aynası ürək özüdür”.  
 Qoysan qabaq-qənşər qoşa güzgünü,  
 Əks olmaz surətin, əksin düzgünü.  
 Menim aynam mumdur, sənin aynan mis,  
 Bele bir güzgüyə düşmez əksimiz.<sup>23</sup>  
 Didmə ürəyimi, bu canı gendən,  
 Saplama üstümə cidanı gendən.  
 Ölümüm gəlməyir əsla eynimə,  
 Qanım cuşa gəlib, vurmaz beynimə.  
 Ürəyim ocaqdır, çox yanmışam mən,  
 Sanma soyuqqanlı yaranmışam mən.  
 Cah-cəlal olanda, düşün dar günü,  
 Zəlillik almasın bir gün üstünü.  
 Möhnətli gününün qayğısına qal,  
 Başqa bir qayğıya qalmasın macal.  
 Qəm-kədər gəlməmiş yarılsa bağrin,  
 Kəsməz ömrə boyu siziltin, ağrin.  
 Şadlıqda qüssəni sən unut daha,  
 Qəmli gündündə do başlama aha.  
 Əzəldən ucadır kimin məqamı,  
 Onu ezizləyir hər yerdə hamı.  
 Ateşin yaqutu qızıl mücrübən  
 Torpağa atanı görmüsənmi sən?  
 Qiymətli cəvahir şah tacı bəzər,  
 Kim görüb bəzəktək başmaqdə gəzər?

Şöhrət meyarıdır daim altın da,  
 Onu kim tapdayar ayaq altında?”  
 Xosrovun hər sözü şirin kəlməydi,  
 Od qəlbli cananı yola gelmədi.  
 Xəcalət ateşi şahı dağladı,  
 Başını dizinə əyib, ağladı.  
 Ümid işıqları söndü canında,  
 Ay kimi saraldı güneş yanında.  
 Hazırkı kecavə, hazırkı kəhər,  
 Ayrıldı yarından boğsa da qəhər.  
 Şirinin şerbəti diş göynətdi,  
 Müşk-ənber havalı saraya getdi.  
 Yar teli bağladı başında düyün,  
 Yaralı qəlbində, qışında düyün.  
 Sultanın gəlişi oldu elə car,  
 Yolunu öpməyə gəldi ahular.<sup>24</sup>  
 Nə bir kəsə baxdı, nə də görüdü,  
 Atından atılıb, yatağa düşdü.  
 Nəşədən uyuyar hər canlı varlıq,  
 Bəzən də yatırır xiffət, bizarlıq.  
 Yar yatsa, dincələr, yaxşıdır bu hal.  
 Lakin qəmli yatmaq mahaldır, mahal.  
 Gecənin yuxusu yaddır sevənə,  
 Bir anlıq yatsa da, oyaqdır yenə.  
 Sağlam çətin duyar bimar dərdini,  
 Yatmış hardan bilər bidar dərdini.  
 Aşıq yuxusundan səhər ayıldı,  
 Yanıqlı ahları yenə yayıldı.  
 Dəysə də şərabə dodağı, dili,  
 Qovdu şadlığını könül nisgili.  
 Gözdən atəş seti çağlayan zaman,  
 Qəlbinin qanıydı torpağa daman.  
 Meylə pərvazlandı arzusu, kamı,  
 İcdikcə, göz yaşı doldurdu camı.

## ŞAPURUN XOSROVA NƏSİHƏTİ VƏ ONDA ŞƏKƏRƏ RƏĞBƏT OYATMASI

Gövhər mücrüsündən inci paylayan,  
Sözün şöhrətini ellərə yayan  
Yazib ki, şah düşdü yordan aralı,  
Gəldi sarayına qəlbi yaralı.  
Kövsərə həsrətlə təşnə insandı,  
İztirab oduyla sinəsi yandı.  
Qəm-qüssə içinde qaldı qəsrde,  
Bu güne düşməzdi əsir-yesir də.  
Dərd ixtiyarını əlindən aldı,  
Darıxıb, meylini səhraya saldı.  
Sakit, çox gözəldi küydən, haraydan,  
Şikar həvəsiyle çıxdı saraydan.  
Yanında qəlbinə yatan nökərlər...  
Hər an hüzurunda boyun bükerlər.  
Sirdası Şapur da gəzir yanında,  
Onu ovdurdu qemli anında.  
Hikmətdən söz açır müdrik ər kimi,  
Hekayət danışır nədimlər kimi.  
Sehriyle müşkülər açındı Şapur,  
Şahı ovundurur haçındı Şapur:  
“Dünya gərdişini qurandan bəri,  
Döñüklük üstündə qurub işləri.  
Gözü götürmeyir insan şadlığı,  
Bir qelbin təlaşdan yox azadlığı.  
Əməli saxtadır, cəhdi yalandır,  
Yarı öz yarından ayrı salandır...”  
Yenə də Xosrovun qaraldı qanı,  
Söylədi: “Taleyin yoxdur amanı.  
Bivəfa çıxmamış Şirinin qəsdi,  
Onu sevən kəsle ülfəti kəsdi.  
Şirindən çatmadıq bu aciya biz,  
Onda günah yoxdur, bəxtimdir bais.  
Nə səbəb axtarsan yaxşı-yamana,  
Günah bəxtə düşər, töhmət zamana.

Günahkar deyildir Şirin burada,  
Dönük bəxtim qoymur çatım murada.  
Kuzədə, şüşədə qalmayıbsa mey,  
Əbəsdir saqidən şikayət, giley.  
Yağış yağmayıbsa bircə qətərə də,  
Gülşən həsret qalar gülə, etrə də.  
Elə ki, çirağın sənər evində,  
Gözündə zülmətə dənər evin də.  
Sən fitnəyə qarşı olsan da mətin,  
Ürəklə bacarmaq çətindir, çətin.  
Uzandı arada giley-şikayət,  
Uzandı sevgidən səhbət, hekayət.  
Şah qəlbi andırdı közü, ocağı,  
Söndürdü Şapurun sözü ocağı.  
Dolandı başında eşqin havası,  
Gözəllər hüsnünün zövqü, səfəsi.  
Şah dedi: “Aşıq var bəri, cahanda,  
Ola Şirin kimi yarı cahanda?!  
Dünyaya gəldiyim ilk gündən bəri  
Görmədim özütək füsunkar pəri...”  
Mənalar canlandı Şapur sözündə:  
“Beş şahdan birisən dünya üzündə.  
Şirinin nəşesi məlhəmdir indi,  
Eşqi sənə candan daha şirindi.  
Eşqin havasından qızsa gözün də,  
Döşəmə atlaza dənər gözündə.  
Qışda odla qızar canın, doğrusu,  
Təşnəlik məqamı şirin dadar su.  
Aclıq hövşələni eyleyərsə dar,  
Cevizin qərzəyi ağızında qaynar.  
Fikrinə şərikəm, şübhəm də yoxdur,  
Şirinin hüsnünə müştəri çoxdur.  
Dünyanın bağında elə sərv hanı?  
Pisləmek olarmı o cür insanı?  
Gözündə yüz bütə dəysə də əgər,  
O gözəl gözümüzə min bütə dəyər.

İstər alım gəlsin, istərsə nadan,  
 Yaradan biləni biler haradan?  
 Tanrıya and içim, vallah, min kere,  
 Səbəbkar özüdür xeyirə, şərə.  
 Şirin ixtilatda, şirin söhbətde,  
 Ülvi gözəllikdə, gözət xisletdə,  
 Yer göylə, göy yerle birləşsə belə,  
 Rast gəlmək çətindir elə gözələ.  
 Eşqi şah qəlbine bir bəla olub,  
 Aləmin dərdinə mübtəla olub.  
 Biganə sanmiram özümü şaha,  
 Deyim tədbirim, sözümü şaha.  
 Özünü ələ al, hökmdarsan sən,  
 Tacını, taxtını salma şöhrətdən.  
 İşimiz pozular, el bizə gülər,  
 Şahın əzabına kim döze bilar?  
 Gümüş bədənliyin halın yamandır,  
 Dəliyə dönmüsən, Allah amandır!  
 Ürəkdə coşdursan sevda közünü,  
 Eşq odu qarsalar ağlın gözünü.  
 Doqquz göy altında bataraq qəmə,  
 Dərdimiz dərd olar bütün aləmə.  
 Qəlbi əsir eylər məhəbbət, həvəs,  
 Özünü əsirə döndərmə əbəs.  
 Meylini düşmənə salan bir ürək  
 Əgyardan betədir, deyildir ürək.  
 Düşmən düşməndir ki, səndən gen gəzər,  
 Dost kimi görünən düşməndən həzər.  
 Yarla əylənməyin qeydinə qalma.  
 Özünü alçaldıb, ayağa salma.  
 Səni ər etməyə yox qəsdi onun,  
 Önündə sinmağın əbəsdi onun.  
 O ki, yar olmayıb bir hökmdara,  
 Qanmir şöhret hara, zəlliikk hara?  
 Göynetmə qövr edən dağla qəlbini,  
 Özgə gözəllərə bağla qəlbini.

Ürək zindandadır öz əməlinlə,  
 Yazıçı zindandan çıxar əlinlə.  
 O gül fidanını getirmə yada,  
 Nazlanan servlər çoxdur dünyada.  
 Canın sağ olarsa, saysızdır canan,  
 Gözələrlər sərvətə uyur hər zaman.  
 Ülfətdə unutma iki çarəni,  
 Bu yol xilas edib hər biçarəni.  
 Vəfasız çıxarsa sevdiyin pəri,  
 Tərk edib, sevəsan özgə dilbəri.  
 Eşq odu aşiqi olsa yaxası,  
 Qurtarsın sevdadan gərək yaxası.  
 Eşqin zəncirini kim atsa əgər,  
 Dediym bu iki tədbirə dəyər.  
 Bir fikir də gelib ağlıma hələ,  
 Səfər etməliyik başqa bir elə.  
 İsfahan elində bir ayüzlü var,  
 Rum, Çin gözəlləri qibləgah sanar.  
 Məftunu aşiqlər, adı da Şəker,  
 Şirin şirinlikdə tek ona çəkər.  
 Onu sevənlərin yoxdur sayı da,  
 Yoxdur gözəllikdə esla tayı da.  
 Narinc məmələri gün kimi yanar,  
 Ürəyə yaxındır, əldən də kənar.  
 Qapısı sevənə məhşər ayağı,  
 Kəsər kandarını dəlisayağı.  
 Dünyanın şahları hüsnünə mail,  
 Üzüne həsretdi hər gəda, sail.  
 İstər hər hökmdar, hər ağa onu,  
 Gelər İsfahana almağa onu.  
 Hamı dərgahına qiblətək baxar,  
 Üstüne xəzinə çay kimi axar.  
 Canları, malları soyan Şəkərdir,  
 Hamını lüt-üryan qoyan Şəkərdir.  
 Gündüz naz sataraq, əda işlədər,  
 Aşıqə mey süzüb, noğul dişlədər.

Gecə mehman gözlər, o gelə belkə,  
 Günəş əvəzinə göndərər kölgə.<sup>25</sup>  
 Meylə elə sərxoş eyleyər səni,  
 Bal sanıb, içərsən acı sirkəni.  
 Uşaqtək aldadər tutaraq dile,  
 Alar üzüyünü bircə encilə.  
 Çatmaز vüsəlinə gecələr aşiq,  
 Kəniz qucağında gecələr aşiq.  
 İsmət beşiyində qayğısız yatar,  
 Yasəmən qoxlanar, şümşad naz satar.  
 Pula satılmadı, şahlar incidi,  
 Bir almaz görməmiş bakır incidi.  
 Belə bir gövhərə çoxdur xiridar,  
 Üzünü görməmiş yüz aları var.  
 Şirinlə eşqindən el söz açandan,  
 Şəker sevdanızı bilir haçandan.  
 Şahın sədaqəti bəllidir ona,  
 Yüz canla vurulub o nazlı sona.  
 Səni sevdiyini bilir el, şəhər.  
 Adın dilindədir hər axşam-şəhər.  
 Tək sənə aşiqdir gözəllik ayı,  
 Kimsəyə yar olmaz sendən savayı.  
 Yoluna nur saçan parlaq iqbaldır,  
 Gecənin günəşi – nurlu hilaldır.  
 Kim deyir hər sevda şirin sevdadı,  
 Şəker də şirindir, vardır öz dadi.  
 Gülabda şirinlik görməsən də sən,  
 Ağzın şirinlənər şirin-şəkerdən.  
 Üzüm suyunamı sərxoş teşnedir?  
 Şəker qamışının suyu bəs nədir?  
 Gül yoxsa, müşk-ənber ondan üstündür,  
 Gecənin qəlbində çıraq da gündür.  
 Salıb Şəker eşqi kimi arzuya,  
 Düşüb ixtiyarsız şəkeri suya.  
 Canıdır eşqinə can atan ərin,  
 Şirinin yerinə olar Şəkerin...”

Bu söz şahda sevgi oyadtı həmən,  
 Şəker vüsəlinə can atdı həmən.  
 Əlində ahular əsirə döndü,  
 Ovlağı tərk edib o, qəsrə döndü.  
 Sevda ürəyinin oldu hakimi,  
 Gecə oyaq qaldı səhərə kimi.

## XOSROVUN ŞƏKƏRİ GÖRMƏK ÜÇÜN İSFAHANA GETMƏSİ

Şərqiñ dan yerinde o narınca bax,  
 Qızarır İsfahan alması sayaq.  
 Zəmanə elini narınca atdı,  
 Bir oyunbaz kimi narıncı oynatdı.  
 Cəmşid sarayıñ şamı nurlandı,  
 Altun kürsüsündə al günəş yandı...  
 Şah ferman hökmüylə qalxdı yataqdan,  
 Cəvahir elədi yaqtı dodaqdan:  
 “Ey vəzir, qəlbimi sıxıbdır saray,  
 Gedib çəmənləri gəzim iki ay.  
 Ədalət sənindi, ferman sənindi,  
 Sahib ol dövlətə, elə sən indi.  
 Mərhəmət, ədalət göstər vaxtında,  
 Sanma ki, mən yoxam şahlıq taxtında...”  
 Vəzirlə söhbəti qurtardı belə,  
 Qızıl yallı atı döndü ağ yelə.  
 İgid süvarilər vardı dərgahda,  
 Yanınca getdilər, darixar şah da.  
 Getdi Büzürgümid, bir də ki Şapur,  
 Setar çalan Barbəd, eldə rud, tənbur.  
 On dəvə yüksəldi cəvahir ilə,  
 Çətin qiymətini sərrafat bili.  
 Ona qiymət qoymaq mümkünse əger,  
 Hər inci bir elin varına dəyer.  
 Təze yar vüsəli düşdükçə yada,  
 Hər kəndi, mənzili qoydu arxada.  
 Şahanə büsətsiz, haysiz, haraysız,  
 Çatdı İsfahana qoşun-alaysız.

Keşikçi xudmani yer verdi şaha,  
 Getdi dəstesilə iqamətgaha.  
 Şəkər vusalıydı yalnız ümidi,  
 Göndərdi yanına Büzürgümidi.  
 Nur saçan inciyə karvan yollanan,  
 Hər gövhər içində bir damla yanan.  
 Şahin töhfəsini alarsa sona,  
 Xosrovun peyğəmni deyilsin ona:  
 "Ən məşhur şah gəlib, Xosrovdur adı,  
 Şəkər sevdasıyla İsfahandadı.  
 Qarşıla qonağı ləyaqətələ sən,  
 Hamiya bəllidir qonaqsevərsən..."  
 Yetişdi elçisi öz karvaniyla,  
 Şahın peyğəmiylə, ərməğanıyla.  
 Bu xəbər keyfini açdı yarın da,  
 Şah sözü səsləndi qulaqlarında.  
 Olsa başıaçıq, ayaqyalın da,  
 Qaçardı yanına belə halında.  
 O qara gözləri nazdan xumardı,  
 Təlaşlı qəlbine yüz hökmü vardı.  
 Sonsuz həyacanla ayağa durdu,  
 Şəvə kəcavəyə aytək oturdu.  
 Köhnə eşqin odu düşdü canına,  
 Sevincək yollandi şahın yanına.  
 Yoldan göz çəkməyir Xosrov bir an da,  
 Şəkeri yol gelir təxti-rəvanda.  
 Gəlib o nazənin görəntək şahı,  
 Kirpiklə süpürdü iqamətgahı.  
 Qulluq sərmayəsi oldu ətası,  
 Xosrova xoş geldi hüsnü, ədası.  
 Sultan rəftarını görüb bu ara,  
 Yanında yer verdi əziz dildara.  
 Kamalı, camalı bir tamaşaydı,  
 Ülvi gözəllikdə Şirinə taydı.  
 İlk eşqi bir anlıq düşdü yadına,  
 Şəker şirin gəldi Şirindən ona.

Sürəhi istədi, bədə qaldırdı,  
 Meylə xumarlandı, rud da çaldırdı.  
 Nəşəyə qərq oldu, çalğı inlədi,  
 Şərab içə-icə nəgmə dinlədi.  
 Barbədin avazı ucaldı aya,  
 Zöhrenin qəlbini saldı sevdaya.  
 Çay kim çağladı rud, nəgmə səsi,  
 Yuxuya apardı bu səs hər kəsi.  
 Şapur da başladı zarafatını,  
 Ütarid dağıtdı göyün qatını.<sup>26</sup>  
 Büzürgümid sözü yan-yana düzdü.  
 Sanki dodağından şirin bal süzdü.  
 İnce fikir çoxdu şahın özündə,  
 Su kimi lətfətə vardi sözündə.  
 Şəkər şirinlikdə xalis şəkərdi,  
 Şəkər qamışından şirə çekərdi.  
 Salar gözleriylə qovğaya canı,  
 Ürək qubarını siler müjgəni.  
 Dilinin səhbəti gözlerindədir,  
 Kirpiyi söz açsa, danışmaq nədir?  
 Şəfali diliylə yoxaldar qəmi,  
 Her sözü yaralı qəlbin məlhəmi.  
 Ələ qədəh aldı məşuqə bu an,  
 Axdi puçur-puçur tər yanağından.  
 Tər yuyub apardı, yaman sıxıldı,  
 Evi, xanımanı orda yixıldı.  
 İşrətin nəşəsi yayıldı cana,  
 Cəsəret, məharet çıxdı meydana.  
 Aldı müğənnidən xoş səsli çəngi,  
 Qalxdı perde-perde səsi, ahəngi,  
 Dəydi ince xala hər zənguləsi,  
 Barbədin könlünü oxşadı səsi.  
 Çəngi məhərətlə, həvəslə çaldı,  
 Ürəklər oxşayan mahnı ucaldı.  
 Səsi məlahətlə qalxdıqca zilə,  
 Duyğusuz qəlbə də getirdi dile.

Elə bil mizrabla mirvari dəldi,  
“Şadürvan-mirvardı” necə gözəldi.  
Teranə qurtardı, başladı yenə,  
Dindi “Xosrovani” Xosrov eşqinə.  
Könül qubarını silib o gözel,  
Oxudu ilhamla bclə bir qəzəl.

## XOSROVUN MƏCLİSİNĐƏ ŞƏKƏRİN OXUMASI

Gün çatmaz fərəhlə sovuşan günə,  
Nisgilli aşiqlər qovuşan günə.  
İşrətə, nəşəyə qərq ola insan,  
Sevinc dalğa ola, ürekler ümman.  
Sevənlər bəxtiyar öz aləmində,  
Gənclik qanı coşa vüsal dəminde.  
Bunların hamısı kimin varıdır,  
Səadət mülkünün bəxtiyarıdır.  
Bu gün taleyim ki, gətirib belə,  
Naz-nemət içində cam alım ələ.  
Ömrü bədbəxtliklə kim versə bada,  
Yaşamaz, qalsa da yüz il dünyada.  
Bilməsən hər günün, vaxtin qədrini,  
Qara gün bildirməz baxtin qədrini.  
Arzu səadətdir, bəxtiyarlıqdır,  
Onsuz həyatımız quru varlıqdır.  
Həyatın nəşesi, həyatın dadi,  
Mənalı, məqsədli yaşamaqdadı.  
Var-dövlət varsa da, şad-xürtəm yaşa,  
Vurma gödək ömrü kədərlə başa.  
Ötüşən zamanı qaytaran hanı?  
Əlində deyildir ömrün sükanı.  
Dünəni bu günə döndərən varmı?  
Keçmişə indiyə göndərən varmı?  
Mey camı zəhərli olsa da, nə qəm,  
Ayrılıq qəmindən sərxoşdur aləm.

Şərbət də o zaman gələr ki, xoşa,  
Nazənin cananla içəsen qoşa.  
Kamalın, ürəyin verərsə ferman,  
İçdiyin zəhərə tiryekdir dərman.<sup>27</sup>  
Xəbisə yaraşar zillət cəfəsi.  
Haramdır dünyanın ona səfası.  
Dil var ki, lezzətə, məzəyə uymaz,  
Ağız var, meyvənin dadını duymaz.  
Kimsənin “zövqünü” üzünə vurma,  
Pişik keşniş yeməz, it de ki, xurma.  
Hər sərçə çox sevər şirin ənciri,  
İt südü öldürər, şübhəsiz, şiri.  
Eşşək ruzusunu torpaqdan umar,  
Reyhan versən belə qanqala cumar.  
İnsansan ləzzəti pak tikədən al,  
Qalsın eşşəklərə tikanlı qanqal.  
Dünya gözdə qoyar hər arzu kamı,  
Bu dərdi düşünüb, kam alsın hamı.  
Zemanə gec baxır hər zaman sənə,  
Alçalmaq yaramaz alçaq düşmənə.  
İt yolda sümüsünüb, sülənənde tek,  
Təpinsin, sürükər zingildəyərək.  
Birisi yumruqla dava başlasa,  
Döyülməz, yolu yox, əli daşlasa.  
Daş alsə elinə vuruşan zaman,  
İllişə daşlara yıxılar haman.  
Birini zəlile döndərsə baxtı,  
Zəlil də alçaldar zəllilik vaxtı.  
Milçək ev küncündə çətin qoruna,  
Həris hörümçeyin düşər toruna.  
Ucalmaq istəsən asimanlara,  
Ağıl kimyasının sırrini ara.  
Kim ki, lovğalanar, özünü öyer,  
Yolsuzluq yolunda gözünü döyər.  
Əbədi verilmir bu ömür bize,  
Şad olaq, sevinək qismətimizə.

Bu gün su içirik sərin çeşmədən,  
Sabah torpağındır gül kimi bədən.  
Xoş keçin həyatda, bu gün şən yaşa,  
Düşmə sabah üçün əsla təlaşa.  
Bu dünkü işrətin nəşəsi bəsdir,  
Sabahın dərdini çəkmək əbəsdir.  
Sabahın fikriylə acılar dadan,  
Sabaha çıxmamış köcdü dünyadan.  
Beşgönlük dünyada sən öz varınla,  
Yaşa kef-damaqla, dostun, yarınla.  
Deyirlər gülüstan, tarla gözəldir,  
Bütün gözəlliklər yarla gözəldir.  
Xosrov mehman gəlib, xoşdur toy-düyüñ,  
Mübarek bəxtimiz parladı bu gün.  
Şəkər təranəyə, həzin səsinə,  
Onları döndərdi öz kölesinə.  
Gözel mahnisiyla ruh verdi şaha,  
Şirinin eşqinə şərikdi daha.  
Sevgidə iki yar qərəz sayilar.  
Şəkər də şərabə çərez sayilar.  
Xosrov inciməşdi öz gözəlindən,  
Zinhara gələrək qaçdı əlindən.  
Özgə yar sevməkdə bir qəsdi vardı,  
Tikanlı ayaqdan tikan çıxardı.

## SƏKƏRİN XOSROVU ÖZ EVİNƏ QONAQ APARMASI

Tutqun üfüqlərde şəfəq axanda,  
Göylər xəncərini qına taxanda,  
Şahı iltimasla sevimli afət,  
İşrət məclisine eylədi dəvət.  
Şah da razı qaldı təklifdən bu an,  
Getdi sarayına Şəkərin mehman.  
Pişvaza dayanan kəniz-qaravaş,  
Yağdırıldı üstüne şahanə daş-qas.

Ayuzlü qızlara buyurdu Şəkər:  
“Hərə bir qonağın nazını çəkər”.  
Hər gül bir bülbüllü yuvaya saldı,  
Sultan da baharın özüylə qaldı.  
İstədi ağuşa çəksin yarını,  
Dadsın incə şaxın ter nubarını.  
Şəkər söylədi ki, keçir qəlbimdən,  
Ömrümü səninlə başa vurum mən.  
Məqsədin almaqsa qəlbimi elə,  
Qoy deyim sözümüz, darixma həle.  
Bu sözdü şahın da elə andığı,  
Açıldı sənəmin sırlı sandığı:  
“Xosrov bilməsə də, bilir ki, hamı,  
Qurtardım sevdadan necə yaxamı.  
Aslanlar ram olub, yatıbdır burda,  
Şahlar öz tacını atıbdır burda.  
Altunlar torpaqda gəzib qapımda.  
Başlar yalvarişdan əsib qapımda.  
Aşıqlər nakamdır kamımdan mənim.  
Şərab içməyibdir camımdan mənim.  
Məqsədim deyildir ərə getməyim,  
Yeganə arzundur sənə yetməyim.  
Sorağın canımda coşdurdu qanı,  
Yüz can bahasına aldım sevdəni.  
Tək sənin eşqinə qızdı üreyim,  
Özgənin eşqinə buzdu üreyim.  
Yadlara yad olmaq – vüsal qəmındır,  
Hamı istəyimə çoxdan əmindir.  
Xəyalın salmışdı canfəşanlığa,  
Arzumdur, görüşək birce anlığa.  
Yaxşı bir məsəl var bizim elara:  
“Niyyətin haradır, mənzilin ora”.  
Bir quş ki, yumurta üstündə yatar,  
Cansıza can verib, canlı yaradar.  
Görürsən, çəkmişəm səni mənzilə,  
Nikah söhəbtini almırsan dile.  
Arzuma çataraq, olmuşam aram,  
Vüsala yetməyə məhəl qoymaram.

Bir belə dözdüm ki, nəfsi yandırdım,  
Fəsad atəşini alovlandırdım?  
Nə qədər arzu-kam olsa da bizdə,  
Nikahsız baş tutmaz ülfətimiz də...”  
Şah dedi: “Burada nə var ki, çətin,  
Kəbinə, nikaha var ləyaqətin.  
Çağır kahinləri, ləngimə daha,  
Dözmərem, bu işi qoyma sabaha”.  
Sənəm söylədi ki, tab et birtəher,  
Gecəni dözərsən, açılar səhər.  
Şahənşah dinmədi, əlacsız qaldı,  
Yarı oxşamaqla təsəlli aldı.

## XOSROVUN ŞƏKƏRLƏ EVLƏNMƏSİ

Səherin gəlini rübəndi açdı,  
Günəş camalından gur şölə saçdı.  
Şabaş yağıdıraraq, göy cilvələndi,  
Yere tabaq-tabaq gövhər ələndi.  
Sultan yüz dileklə sevdilər yarı da,  
Əbədi ülfətdi məramları da.  
Kahini gizlice çağırtdırdı şah,  
Zərdüst adətələ bağlandı nikah.  
Kahin başa vurdub evlənmək dəbin,  
Murada yetirdi şahidsiz kəbin.<sup>28</sup>  
Aşıq yanına – gərdəyə vardi,  
Şəker nəşəsilə tuti xumardı.  
Elə bil sarmaşıq gülə büründü,  
Xəzinə üstündə şahmar süründü.  
Süfrənin neməti hardadır, harda?  
Düzlüb halvalar, paxlavalar da.  
Əlini əvvəlcə o, duza atdı.  
Sonra süd götürüb, payına qatdı.  
Şəker də halvadan şirinlik umdu,  
Uzun barmaqları halvaya cumdu.  
Sədəfi xəznəyə atdı ejdaha,  
Sədəf qətrə umdu yağışdan daha.

Gördü ki, şərbəti şirindi yaman,  
Ona neçə damla su tökdü haman.  
Canandan kam aldı Xosrov burada,  
Qəlbi sakitleşdi, çatdı murada.  
Sarıldı qoynuna yarın qolları,  
Artıq başa vurdub uzaq yolları.  
Şəker güləbinin şirindi dadi,  
Şirin halvasını yada salmadı.<sup>29</sup>

## XOSROVUN ŞƏKƏRLƏ EVLƏNMƏSİNDE ŞİRİNİN XƏBƏR TUTMASI VƏ SƏHRAYA ÇIXARAQ FƏRHADLA GÖRÜŞMƏSİ

Dünya görünmeyir Şirin gözüne,  
Xosrov başqa Şirin tapıb özünə.  
Fəleyin cəfəsi qəlbini sixdı,  
Uğursuz bəxtiyələ savaşa çıxdı.  
Bir dostdan, qəmxardan görmeyir vəfa,  
Ürək də bivəfa, yar da bivəfa.  
Şahsa da könlündə mindi kədəri,  
Bir dağdı köksündə indi kədəri.  
Hər gecə qəlbini təklik dağladı,  
Gecələr sübhədək zar-zar ağladı.  
Yuxusuz qalmaqdən ay kimi soldu.  
Küleklər vəfali qasıdı oldu.  
Ürəyi fərraşa döndü arada,  
Gözündə yer verdi ulduzlara da.  
Nisgilli gecəylə açdı səhəri,  
Gündüz də artırdı qəmi, qəhəri.  
Qəmdən baş götürüb atını çapdı,  
Dağlarda, düzlərdə təsəlli tapdı.  
Şikar vura-vura, ov qova-qova,  
Saldı öz meylini ovlağa, ova.  
Qaranlıq düşəndə o, qəsrə döndü,  
Yenə də xiffətdən əsirə döndü.

Dağ kimi azacıq uçdu dağ-düyün,  
 Bisütun dağına yollandı bir gün.  
 Səyirtdi atını o dağa sarı,  
 Köhlənin nahiyla kəsdi yolları.  
 Gördü arx çəkilib sal qayalardan,  
 Yol keçir ovulmuş çal qayalardan.  
 Daşlar cilalanıb bir zindan təki,  
 Ləçəkli güllərdir daş üstündəki.  
 Hamardır, büssürün saf şüşəsidir,  
 Çixsa qarışqa da sürüşəsidir.  
 Valeh olub dedi: "Yaşa, sənətkar!  
 Gör, nə cila verib daşa sənətkar".  
 Hor arxa heyrətlə yetirdi maraq,  
 Süzdü ince-ince heyran qalaraq.  
 Dağcüssə köhləni Şirin çapanda,  
 Sataşdı gözünə dağı çapan da.  
 Sonsuz arzu ilə tələsdi Şirin,  
 Yanına keçməyə yol gəzdi Şirin.  
 Bir gözəl gənc gördü, şümsad qaməti,  
 Çaplığı dağlarda var iqaməti.  
 Qolunun hər biri bir polad sütun,  
 Tişəsi zərbindən əsir Bisütun.  
 Soruşdu: "De, necə çapdın bu dağı?  
 Tişəyle açmışan qızıl yatağı.  
 Bu nə möcüzədir, adın nədir bəs?  
 Yanında Ərjəngin sənəti əbəs!".  
 Bu səsi sənətkar eşidən zaman  
 Əhvalı pozuldu, tutuldu yaman.  
 Gördü bir hicablı büttdür dayanan,  
 Bulud arasında günəşdir yanan.  
 Ah çəkib dedi ki, Forhaddır adım,  
 Göz qabağındadır öz istedadım.  
 Bu polad külüngüm daş yarır mənim,  
 Hər zərbəm bir dağı qoparır mənim.  
 Tişəmin gücünə eminəm, emin,  
 Tükü dəlib keçər ucu tişəmin.

Səsin qulağıma gəlib çatanda,  
 Ağlımı, huşumu aldı bir anda.  
 Danışdım, sənətim, adım bilindi,  
 Mənə öz adını sən söylə indi".  
 Sənəm dedi: "Bunu çətin bacaram,  
 Bənd olma, uzundur mənim macəram.  
 İsteyim budur ki, əmrəm ilə sən,  
 Dağları yararaq, bir arx çəkəsən.  
 Özün ol bu işdə mənə havadar,  
 Bilirsən nə qədər ehtiyacım var?  
 Ərmən dağlarında yurd salmışıq biz,  
 Qoyun-keçimizin sayı da hədsiz.  
 Başı sıldırımdır dağın hər yanda,  
 Hamı əzab çəkir süd daşıyanda.  
 Elə arx çəkəsən sən gərək burda,  
 Çətinlik çəkməyək, süd axa yurda.  
 Bu işi kim görər səndən savayı?  
 Özgənin zəhməti olar havayı.  
 Gücünün şahidi öz sənətindir.  
 Qüdreti olana işmi çotındır?  
 Sanma ki, uşağam, ya da dəliyəm,  
 Sərxoş şir olsam da, dərrakəliyəm.  
 Zəkanın güzgüsü parlar hər zaman,  
 Daşı da dönderər aynaya insan".  
 O qüdret sahibi söylədi belə:  
 "Çətin, zəhmət haqqım ölçüyə gələ.  
 Yaxşısı budur ki, sevdanı kesək,  
 Nağdını buraxıb, nisyəmi gəzək?.."  
 O şəkər dodaqlı yenə də dindi:  
 "Nə var etəyino mən tökəm indi".  
 Fərhəd vücudunu torpağa sərdi,  
 Öpdü qədəmini, açıldı dərdi:  
 "Ortaya məzəndə atmaq günahdır,  
 Sonəti qızılıla satmaq günahdır.  
 Hər sənət dövlətlə ölçülsə eger,  
 Gövhərin dəyeri saxsıya dəyer.

Can alan hüsnünlə sevdanı saldım,  
Üzünə baxanda haqqımı aldım.  
Hilal qışdan qaldır pərdəni, görək,  
Yenə havalansın havalı ürək...”  
Şənəm gördü aşiq sinədağılıdır,  
Şirinin özünə qəfbi bağlıdır,  
İnsafı gözəli qoymadı bu an,  
Zəkatı qaytarıb, ala yoxsuldan.  
Nazla hicabını yuxarı çekdi,  
Belə bir gözələ hicab gərəkdi?  
Qənirsiz gözəllik Fərhadı haman  
Dünyadan ayırdı, sarsıldı yaman.  
Varlığı heyretdən sanki talandı,  
Qəlbində, bağrında qan laxtalındı.  
Bu halda Şirinin səsi yüksəldi,  
O, səsdən ayıldı, özünə gəldi.  
Cəld qalxdı, işini atdı dağların,  
Yollandı qəsrinə sevdalı yarın.  
Fərhadı qabağa saldı dildarı,  
Dağlardan endilər məqsədə sarı.

### FƏRHADIN ÖZ EŞQİNİ ŞİRİNƏ BİLDİRMƏSİ

Söndü al günəşin odlu məşəli,  
Gizləndi dağlarda Bədaxşan ləli.  
Çağırdı Fərhadı yanına Şirin,  
Onunla ixtilat şirindir, şirin.  
Dağçapan geləndə, o nazlı sona,  
İltifat, nəzakət göstərdi ona.  
Çərəzi, məzəni süfrəyə düzdü,  
Baxışlar sekəri, nabatı süzdü.  
Nemətə qərq edib süfrəni canan,  
Mətbəxin süfrəsi yaqtla yanan  
Bu büsat, təntənə layiqdir şaha.  
Mümkünmü gelməsin aşiq iştaha?

Nemət yeyildikcə, saqı bu ara  
Şeraba, meyvəyə vermədi ara.  
Yoxdu yar yanında Fərhadın tabı,  
Qaldırıdı başına acı şərabi.  
Mey-məzə, sevişmək, bir də ki, xəlvət.  
Bundan gözəl dövrən tapılmaz əlbət.  
Qonağın məstliyi Şirini açdı,  
Qəlbini hökm edib, sırrını açdı:  
“Hünərin heyranlıq yaratdı məndə,  
Fərasət, şücaət görmüşəm səndə.  
Ürəyim deyir ki, sən şahsan elə,  
Yoxdur yoxsulluqdan nişanən belə”.  
Arif oğlan dedi: “Bu bir xəyaldır,  
Gədədan şah olar? Bu ki, mahaldır.  
Çöreyi daşlardan çıxan gədəni,  
Şahlarla yanaşı, de, tutan hanı?  
Ehtiyac içində boğulanlar da,  
Ruzini daşlardan çıxarar harda?  
Dağlarda dolaşan mədən tapandır,  
Mənimtək can üzüb, dağmı çapandır?  
Bir yuva nəsibdir qarışqaya da,  
İlanlı kahadır yerim qayada.  
Hamı eyş-işrətdə, məstdir nəşədən,  
Mənse quyu qazib, kankanlıq edən.  
Toxucu, hörümçək eməldə birdir.  
Hörümçək hördüyü torda əsirdir.  
Taleyim salıbdır məni bu hala,  
Güçüm necə çatsın bəxtə, iqbala?  
Daşyeyən quşlar da yaşamaz dənlə,  
Savaşa bilermi ruziverənlə?  
Yar sözü, tərifi yara şan deyil,  
Gədaya şah adı yaraşan deyil.  
Qürbətə atsa da qərib özünü,  
Yaradan üstündən çəkməz gözünü.  
İnsafla baxandır haqq xeyrə, şərə,  
Mehəbbət gözüylə baxar hünərə.

Kimə ki, taleyi, bəxti yar olar,  
 Onun kərəmili bəxtiyar olar".  
 Şirin gülüb dedi: "Çox qəribədir,  
 Gövhəri saxsıda gizlemek nədir?<sup>30</sup>  
 Sanma ki, qanınazam naşıyam, naşı,  
 Yaqut sanmamışam parlayan daşı.  
 Bilikdən, təlimdən deyiləm kənar,  
 Kamalın çıraqı başımda yanar.  
 Söylə doğrusunu, əslini danış,  
 Yerini, yurdunu, nəslini danış".  
 Düzdən doğru cavab, doğru söz istə,  
 Fərhad çox düşündü doğru söz üstə.  
 Fikri doğru olar bəxtiyarların,  
 Verdi cavabını düz sözle yarın:  
 "Atam Çin xaqanı, uludur əslim,  
 Səltənet sahibi olubdur nəslim.  
 Maninin, Ərjəngin sənət qüdrəti,  
 Mənə də vevdirdi böyük sənəti.  
 Bağlandım sənətə, dəyişdi yolum,  
 Dedim: onlar kimi sənətkar olum.  
 Sənətin sırrına sərf etdim vaxtı,  
 Tamam unuduldu səltənet taxtı.  
 Sən demə, xaqana xəber çatıbdır,  
 Oğlun səltənəti, tacı atıbdır...  
 Tişəylə daş yonur, qarışib başı,  
 Xaqqan üzüyündən çox sevir daşı.  
 Uyubdur muncuğa, kəhrəbaya o,  
 Zümrüdü, yaqutu salmaz saya o,  
 Var-dövlət gedəndə, bəxt yatan zaman,  
 Dönər səfilli bəxtiyar insan.  
 Kəndlinin taleyi elə ki, yatar,  
 Qoca zövcəsiylə ixtilat qatar.  
 Zərgerin zəhməti gedərsə əbəs,  
 Başmaqçı olmağa göstərər hevəs.  
 Atam sənətimdən narazı qaldı,  
 Külfüngü biryolluq kökümdən çaldı.

Nə cəza qaldı ki, verməsin mənə,  
 Peşəmdən əlimi çekmədim yenə.  
 Əzab vermekdən də usandı kişi,  
 Göz yaşı tökməkdən utandı kişi.  
 Hesrətlə ayırdı məni özündən,  
 Qurbətə qovdu ki, itim gözündən.  
 Nisgilli-nisgilli yola düzəldim,  
 Öləkəmi tərk edib bu yurda gəldim.  
 Daşlar naxışlayan bir sənətkaram,  
 Şahintək nə tapsam, deyildir haram.  
 Haçan şahlıq eşqi vardı başımda,  
 Qəlbimin qanıydı üzük qaşım da.  
 Tacısız daha çoxdur eşqim, sevincim,  
 Alnimin təridir taclara incim.  
 Qolumun gücüylə xəzinəm vardır,  
 Xəznə ejdahası öz qollarımdır.  
 Ov gəzmək aslana ormando pəsə,  
 Ov verər hər yanda aslana meşə.  
 Xəzinə namərdi başdan çıxarar,  
 Ər oğlu yaqutu daşdan çıxarar.  
 Nə ogrudan qorxum, nə keşikcidən,  
 Halal zəhmətimlə yaşayıram mən.  
 Azad sənətimlə tapmışam aram,  
 İxtişaş içinde mən yaşamaram.  
 Elin şikayəti, şayıə, yalan,  
 Zehləni aparan, abrını alan.  
 Ellər o insanı salırlar yada,  
 Ad-sanı, şöhrəti vardır dünyada.  
 İtkini arayıb, axtaran hanı?  
 Dəllal müftə almaz min qarışqan!  
 Taleyin hökmüylə ferman sənindi,  
 Bəxtim ucalıbdır, göydəyəm indi.  
 Müdhiş qayalardan bir arx çəkim mən,  
 Oğlaq südə gəlsin uca göylərdən.  
 İş vaxtı qəlbimi qərq eyle nura,  
 Hüsnün əta etsin haqqı muzdura.

Hərlənib gələrsən hərdən oraya,  
Günəş şöle saçar uzaqdan aya...”  
Şirin gördü Fərhad vurulub yaman,  
Aşıqə vədini bildirdi haman.  
Gövhər arzusuya o mədənqazan  
Bu vədi almağa can verərdi, can.  
Sevinib şadlandı bütün gecəni,  
Vüsalla unutdu olub-keçəni.

### ŞİRİNİN ƏMRİ İLƏ FƏRHADIN BİŞÜTÜN DAĞINDAN ARX ÇƏKMƏSİ

Səhər işığını aləmə saçdı,  
Günün çeşməsindən süd arxı açdı.  
Getdi igid Fərhad dağı çapmağa,  
Polad dağ yeridi qayalı dağa.  
Odlu külüngündən sal qaya yandı,  
Hər güclü zərbindən bir arx yarandı.  
Tişədə qıgilcım alışdı, səndü,  
Daşlar ovxalanıb sürməyə döndü.  
Polad şimşek çaxdı daşın köksündə,  
Od çaxdı, su axdı daşın köksündə.  
Canan hünerini görüb, mat qaldı,  
Qolunun qüvvəti yüz qat çoxaldı,  
Bura seyrangahı oldu yarın da,  
Gəlib dincəldirdi arx kənarında.  
Gördükcə Fərhadin dağ yarmağını,  
Heyrətdən dişlədi öz barmağını.  
Verdiyi vədəyə əsirdi indi,  
Vüsal vədəsinə qəlbi sevindi.  
Görüb bəyənmışdı özü xəznəni,  
Guya ki, görmürdü gözü xəznəni,  
Gümüş qiymətinə yar alsa səni,  
Hələ vermə ələ gümüş bədəni.  
Sev, yoxla, sanma ki, yoxdur müştəri,  
Qızılı almağa çoxdur müştəri.  
Hərislik tapmasın heç vaxt cana yol,  
Açıgözlük elemə, sən gözü tox ol.

### ŞİRİNİN EŞQİNDƏN FƏRHADIN DİDƏRGİN DÜŞMƏSİ

O hikmət dəryası, saf inci səpən,  
Sözün gövhərini birinci səpən  
Deyir: Fərhad xeyli çalışdı dağda,  
Qəməndən əridi, alışdı dağ da.  
Sanma cananına süd arxı çekdi,  
Qəlbinin qanına süd arxı çokdi.  
Neinki dağların daşını yardı,  
Dağı çapa-çapa başını yardı.  
Eşq odu əvvəlcə etekdə yandı,  
Ötek yana-yana ürek də yandı.  
Zəbanə çəkdikcə canında alov,  
Coşdu iliyində, qanında alov.  
Huş yox ki, bir alsın ələ özünü,  
Edib mehbəbətə kölə özünü.  
Hər tük bədənində tikan-xar kimi,  
Kirpiklər gözündə bir mismar kimi.  
Nale çəkən görüb qəmli Fərhadi,  
Qopdu nalesindən dağın fəryadı.  
Ağladı əteyə axdı daş-qası,  
Daşları almaztək dəldi gözyası  
Oyatdı səheri, ahi, harayı,  
Yandırıdı göylərdə günəşi, ayı.  
Haçan gələrdisə oraya Şirin,  
Sanki duz səperdi yaraya Şirin.  
Sızlardı yar haçan gözə dəyərdi  
Torpağa yixilib inildəyərdi.  
Dönmüşdü tordakı bir təşnə quşa,  
Nə suya bir imkan, nə də ucuşa.  
Olmuşdu elindən, öz ölkəsindən,  
Hürkündü özündən, öz kölgəsindən.  
Fələk səherini qəmlə açırdı,  
Ağlı da, huşu da ondan qaçırdı.  
Çətin bu sevdadan ayıldırı o,  
Cinli insan kimi bayılardı o.

Gündüz bəbekləri qan-yaş ələrdi,  
Gecə də yatmağa qoymurdu dərdi.  
Özü öz işinə olaraq heyran,  
Dönüb divanəyə, gəzir sərgərdan.  
Nə başda ağıldan bir esər vardı,  
Nə yuxu gözünü əfsunlayardı.  
Gündüzlər ahindan daşlar yanardı,  
Gecələr tikanı döşək sanardı.  
Belində sinardı qanlı tikan da,  
Hər tikan bir bize dönerdi canda.  
Vəhşi heyvanlardı sırdaşı burda,  
Nə şirə baxardı, nə də ki, qurda.  
Pələng qaçırandı göz yuxusunu,  
Dovşan borc verərdi öz yuxusunu.  
Yarın gözlərini yada salardı,  
Ceyranın gözündən busə alardı.  
Düşəndə yadına cananın xalı,  
Gözünə bəbəkdi qaplanın xalı.  
Bəzən də canından bezmiş olardı,  
Aslanın biğini dişlə yoldarı.  
Maralın gözündən yaşı silərdi,  
Qəmi zəhər üçün tiryək bilərdi.  
Getmiş eşqə görə abrı, isməti,  
Nakam məhəbbətdir yalnız qisməti.  
Kim ki, müqəddəsdir, paklıqda tekdir,  
Ona pələng – ahu, zəhər – tiryəkdir.<sup>31</sup>  
Dürdən qiymətliyi peyğəmbər sözü,  
Paklıqla ucalar hər insan özü.  
Keçir bir guşədə quşlarla günü.  
Vermişdi onlara hürkək könlünü.  
Sevdalı bülbüllə eşqi tanışdı,  
Sırrını qumruya açıb danışdı.  
Əliylə silinir hophopun tacı,  
Bəzən oxşayındı incə turacı.  
Keklik hər sekendə cananı andı,  
Keklik dimdiyitək göz yaşı qandı.

Qara hörüklərçin xəstəydi, xəstə,  
Qarğanı qoyurdu o gözü üstə.<sup>32</sup>  
Elə ki, yolunu şəhərə saldı,  
İzdiham yazığı dövrəyə aldı.  
Biri əhvalına zar-zar ağladı,  
Biri lağla qoydu, sözlə dağladı.  
Biri aşiqliyi qaxırdı başa,  
Biri ələ salıb, basırdı daşa.  
Biri gənc aşiqi əfsusla süzdü,  
Biri həyatından elini üzdü.  
Uşaqlar əlində kəltən, daş-kəsək,  
Dedilər: "Dəlidir, başını əzək".  
Göynədi, dəydikcə daş harasından,  
Canı daşa döndü daş yarasından.  
Hər daşdan qəlbində bir yara duydu,  
Daş-kəsək ağızında daş armuduydu.  
Ona daş armudu qıymazdı yarı,  
Cananın xətrinə qucdu daşları.  
Bulud gözləyirdi dehqan haçaqdı,  
Göydən daş yağsa da, şadlanacaqdı.  
Aşıq də əzabla qorxarmı candan?  
Gül dərə bilməzsən, qorxsan tikandan.  
Qəvvəs ki, dəryada inci axtarar,  
Canından əl üzüb, suları yarar.  
Dirilik suyuna can atan insan  
Bilsin, nicatsızdır həyatı hər an.  
Yarın hər cəfəsi aşiqə azdır,  
İncə gözəllərin adəti nazdır.  
Çəkic döydürməsə özünə şəmşir,  
Batmaz aslanların gözüne şəmşir.  
Meydandan qaçarmı igid olan kəs?  
Yaralar almamış sizlama əbəs.  
Ər oğlu odur ki, meydanda sınmaz,  
Mancanaq daşından başı qaşınmaz.  
Ferhad əjdahadır cavanlığında,  
Deyirman daşı da sınar başında.  
Bələli qəribe yüz bəla yetdi,  
Fələk mancanağı daşqalaq etdi.

Sevdalı qəlbində sevda bazarı,  
Eşqin dəliliyi dərdi, azarı.  
Ömrünün hər anı ölüm ilədi,  
Haqdan gecə-gündüz ölüm dilədi.  
Canıyla əlləşən görüb özünü,  
Dilindən qoymadı “ölüm” sözünü.  
Pisliyə fal açmaq uğursuz haldır,  
Axırı düz çıxar, el ağzı faldır.

## XEYİRSÖYLƏMƏZ AXMAĞIN ƏHVALATI

Bir axmaq var imiş ağildan kasib,  
Məsxərə vaxtında bədbəxtlik basib.  
Bürünərək deyib bir ofsunçuya:  
“Haray-həşir sal ki, ölmüşəm guya”.  
Ofsunçu meydana girir bu zaman,  
Ağlayıb qışığırı: “Ölübdür, aman”.  
Gülərək səsləyir sonra hoqqabaz,  
Çıxmayır yatmışdan bir səs, bir avaz.  
Üzünü açırlar... Gəbərib çoxdan,  
Möcüzə gərkidir can vere yoxdan.  
Bayaq nəhs danişdı, ölmüşəm dedi,  
Haman pis niyyəti başını yedi.  
Nə yaxşı deyibdir o, uzaqgörən:  
“Ağzını xeyrə aç ömür boyu sən”.

## FƏRHADIN EŞQİNDƏN XOSROVUN XƏBƏR TUTMASI

Bu eşqin sədasi gəzdi hər eldə,  
Dolaşdı əfsanə ağızda, dildə.  
Macera ölkəye, ele yayıldı,  
Eşidib qəflətdən Xosrov ayıldı.

Yox imiş Şirinin vəfası şaha,  
Eşqi Fərhadadır, cəfası şaha.  
Nədimlər sərr üçün düsdülər lova,  
Ne vardı dediler bir-bir Xosrova.  
Şahin ürəyini bürüdü qubar,  
Gülün dövrəsini almış idи xar.  
Şirin zəher qatdı şirin vüsala,  
Çətin ki, Şəkərdən şirin kam ala.  
Pozuldu nəşəsi, əsdi dodağı,  
Qəzəbdən dişləri kəsdi dodağı.  
Puç oldu işrəti, bəxtiyarlığı,  
Qəmdən od içində yandı varlığı.  
Kişitək qeyrətdən düşdü heyrətə,  
Biganə olarmı kişi qeyrətə?  
Kişi atsa egor namusu, ari,  
Verər naməhrəmə evində yarı.  
Libas çöldə qalib yellənsə eger,  
Kənardan oğruya “gəl, gəl” söyləyər,  
Qırmışan incinin sapını niyə?  
İnciya sap olmaz nə ip, nə ciyə?  
Bir donuz qızanda işər on qaban,  
İki nər istəməz bir diş aslan.  
Kişi xoruz kimi, sahibsə hine,  
Özü xoruz olar öz fərəsinə.  
Şah dözə bilmədi, itmişdi başı,  
Tədbirə çağırıldı dostu, sirdəş:  
“Kəsibdir peymanı, ilqarı Şirin,  
Sevir məndən üstün bir yarı Şirin.  
Bir çare göstərin dərdimə indi,  
Bu işdə tədbir də, söz də sizində.  
Şirinsiz qalmışdım, Şəkərə cumdum,  
Şirinin dadını Şəkərdən umdum.  
Bir turşluq görmüşdüm şirin yeməkdə,  
İstidə ziyandı şeker yemək də...”  
Şahi ovutmağa Şapur atdı can:  
“Könül arzusyla qucaqlaşasan,  
Taleyin nə dilek salsa yadına,  
Niyyətə düşməmiş çat muradına.

İncitmə, çıxsa da yarın bivəfa,  
 Yoxdur gözəllərdə sədaqət, vəfa.  
 Sən sadiq çıxmadın öz dildarına,  
 Budur mükafatı yarın yarına.  
 Kimin süfrəsindən kəsmisən nemət,  
 Onu da süfrənə edərsən dəvət.  
 Sevin ki, suyunu içən də yoxdur,  
 Demək, təşnə deyil, gözü də toxdur...”  
 Şapurun söhbəti, qəsdi bilindi,  
 İndi Büzürgümid eyhamla dindi:  
 “Şahım, gərək baxta inansın kişi.  
 Çarpaşıq qurulub cahanın işi.  
 Ulduzlar da bilir ədavət nədir,  
 Hər şey bir-biriylə ədavətdədir.  
 Dünya vəfasızdır, salma heç saya,  
 Zülmət də nur kimi gərək dünyaya.  
 Gecə can verərsə gündüzə eger,  
 Bayquş yarasaya vəfasız deyər.  
 Qaranlıq gecədən gündüz yaşınar,  
 Xoruzlar, qarğalar fələyi qınar.  
 Bayquş nalesiyile, qarğa gözüyle,  
 Məsumluq gəzdirər fələk özüylə.  
 Bu bağda hər quşun mütləq yeri var,  
 Bayquş da, qarğa da aşıyan qurar.  
 Kim ikiüzlüdür bəxtinə şaddır,  
 Zamanın gözüdür, əziz övladdır.  
 Bu ana hiyəgər, ikiüzlüdü,  
 Birüzlü övlada haramdır südü.  
 Olmaz səkil atın dayçası qara,  
 Şahmarın balası oxşar şahmara.  
 Yüz kəsdən birini bəyənərək biz,  
 Tanrı kərəmiylə yaranıb təmiz.  
 Bu bir həqiqətdir, ağlın da kəsər,  
 Yoxdur sədaqətdən kimsədə əser.  
 Yardan gileyilən hər sözündə sən,  
 Əvvəlcə günahı gör özündə sən.

Günah üstə yarın saçını kəsmə,  
 Günah özündədir, özgədə gəzmə.  
 Eybsiz gözünü eybine açar,  
 Sanma bir eybi də gözündən qaçar.  
 Özünü düşünən başını yordu,  
 Hüsnünə məftundi, eybinə kordu.  
 Oxatan düz olmaz istəsen yoxla,  
 İki ov vursa da o, birçə oxla.  
 Biri iki görər çəp nişan alan,  
 Yarı doğru çıxar, yarı da yalan.  
 Fikrin saf aynatək göstərsin səni,  
 Sərraf gözlərinlə yoxla sikkəni.  
 Görünsün yaxşıyla yaman aynada,  
 Dostun, sirdəsin da haman aynada...”  
 Şah dedi: “Söhbəti uzatma bəsdir,  
 Eybə ayna ilə baxmaq əbəsdir.  
 Bir ayna yaxşını göstərsə yaman,  
 Saf ayna deyilməz ona heç zaman.  
 Hər doğru görünən çıxmaz doğruya,  
 Hər əyri görünən əyridir, güya?  
 Mümkündür dünyada ağlına batan,  
 Varmı sonsuzluğun sonuna çatan?  
 Kim bilsə nə pislik gələcək ona,  
 Bədbəxtlik gətirməz gələcək ona.  
 Korluğu insəni quyuya atır,  
 Görərək düşərsə, qatırdır, qatır.  
 Başına gələnlər bəlliidi şaha,  
 Yoxdu peşmanlığın faydası daha.  
 İnidən düşünək sabahkı günü,  
 Götürək ürekdən dərdin yükünü...”  
 Bu oldu son sözü Büzürgümidin:  
 “Ağlınlə güləcək arzun, ümidiñ.  
 Xatire olaraq göndər bir kağız,  
 Qılıqla, gileyilə eylə dil-ağız.  
 Cavab məktubunu oxuyarıq biz,  
 Şirinin fikrini tez duyarıq biz.

Cavabdan bilinər münasibəti,  
Olar qərarımız o zaman qəti...”  
Şah dedi: “Sözündə bir həqiqət var,  
Onun cavabıdır müşkülə açar”.  
Mirzəni çağırıb, əmr etdi ona,  
Ənberlə bir məktub yazsın yarına.  
Mirzə şah dilindən söhbəti açdı,  
Durna ləleyindən cəvahir saçdı.  
Ağılla, tədbirlə tökdü yara dil,  
Ədalət fərmanı yazdı elə bil.

## XOSROVUN ŞİRİNƏ TƏNƏ MƏKTUBU

Bir nurdan yaradıb yaradan bizi,  
Kamala səsləyib hər birimizi.  
Onsuz varlıq hanı, bir xilqət hanı?  
Məkandan kənardır gizli məkanı.  
Bizimtək köləlik adına ardır,  
Dünya şahlarına bir hökmardır.  
İstəsə aşiqi xar etməz özü,  
Yarı yar gözündə ucaldar özü.  
İstəsə yanmasın çırığı eşqin,  
Gelməz ürəklərdən sorağı eşqin.  
Ucalan ucalar, kölə də olar,  
O nece istəsə, elə də olar.  
Onsuz kimse bilməz səadət nədir,  
Müşküllər açarı öz elindədir.  
Sarsıtsa arzu da, qorxu da səni,  
Ondan üz döndərmək qorxuda səni  
Sanki təsəlliyyidı ona yaradan:  
Söz açdı qəlbində olan yaradan:  
“Gözü şam şöleli şirindil Şirin  
Bəxtin nurlu olsun, kamin da şirin.  
Salam qəlbini tora salan gözələ,  
Adım şah olsa da, köləyəm, kölə!

Oxu məktubumu min bir təlaşla,  
Nisgildən dolmasın gözlərin yaşıla.  
Qəlbimin sözünü qəlbinlə dinlə,  
Nakamam, ölürem məhəbbtinlə.  
Yadımdan çıxmırsan bir an da, inan,  
Elə bil can yoxdur bu canda, inan!  
Bezmişəm inləyən çəngin səsindən,  
Lalə kimi yanarı mey neşəsindən.  
Sürəhi sanarlar dostlar, qonaqlar,  
Dodağım gülə də, qəlbim qan ağlar.  
Bir gün olmayıb ki, məni anasan,  
Biçarə halima qəlbən yanasan.  
İnsana adətdir qoca dünyada,  
Dost uzaq düşəndə gec düşər yada.  
Olsam da yüz ağac səndən aralı,  
Sanki yanındayam qəlbə yaralı.  
Nə qədər vüsalla qucaqlaşmışam,  
O qədər özümdən uzaqlaşmışam.  
Üzüm astanadan dönməyib hələ,  
Eşq odu qəlbimdə sönməyib hələ.  
Vüsəl qəmin ilə yorulubdur can,  
Bu qəm varlığımdan çıxmaz heç zaman  
Gördüm incimisən, salmırısan saya,  
Dönmedim çərençi, zəvzək qocaya.  
Qapının tozundan nur aldı gözüm,  
Qaçdım bədnezərtək qapından özüm.  
Gördüm buraxmırısan məni yaxına,  
Başqa quş qonubdur gülün şaxına.  
Ayrılmaq bilmədin əsla tayından,  
Məni özün qovdun öz sarayından.  
Kimin qarışsara sevdaya başı,  
Biganə yanında zəhərdir aşı.  
Milçəklə nuş olmaz gülab-şərbətin,  
Tikan üstə yatmaq çətindir, çətin,  
Məndən başqasını sevməkdi qəsdin,  
Neyləyim sən özün ülfəti kəsdin.

Bütün varlığınla sev təki onu,  
Mən səni can bilim, sən də ki, onu.  
Sevəni qınamaz nə el, nə mahal,  
Ürəklə savaşmaq mahaldır, mahal.  
Hökmdar istəməz ürək sızlada,  
Sızlatşa, fərqı yox ağılsıza da.  
Sevgi ürəkdədir, nəinki dildə,  
Ürəyin hökmüne acizdir dil də.  
Yar yarı qəlb ilə sevməsə əger,  
Dildəki sevgiyə kim sevgi deyər?!  
Təbrik eləyi rəm səni ey peri,  
Bu təzə sevdəni, sevdiyin əri.  
Yaqtı dodağından halı xoş olsun,  
Mənə haramsa da, ona nuş olsun.  
Mal-mülkü bağladın onum adına,  
Mənisə salmadın əsla yadına.  
Arzuya çatmağa gərəkməz kələk,  
Hər kəsə ruzini yctirər fələk.  
Çox da ki, yarın var, sevinmə buna,  
Əbəs biganəsen köhnə dostuna,  
Suyunu qıymadın, qəhətdi guya,  
Özgənin arxında süd dönüb suya.  
Məni həqir sanma, onu sevsən də,  
Unutma bir zaman yarındım mən də.  
Əger yar olmağım bir əfsanədir,  
Nökər olmağima bəs sözün nədir?  
Şah öz nökərinin qeydinə qalar,  
Onu qapısından çətin qovalar.  
Nökər ki, əzəldən yaxındır şaha,  
O, nökər sayılmaz, qohumdur daha.  
İgiddir, zirekdir, həm də ki, qoçaq.  
Təzə qulu salma qapından qaçaq.  
Köhnə də gerekdir, atma bir yana,  
Şərabın köhnəsi məlhəmdir cana.  
Əzəldən qəlbində vardırsa vəfa,  
Bəs niyə gəlmədin onda insafa?  
Dost olsa, düşməntək atmaz dostluğu,  
Mənim dostluğuma çatmaz dostluğu.

Sərvdən az deyil səfəsi gülün,  
Lakin ona çatmaz vəfası gülün.  
Gözəllik aşiqi çoxdur dünyada,  
Aşıqlıq yaraşmır lakin hər ada.  
Gördüyüüm cəfadır sən tək zalımdan,  
Bu cəfa yetişdi öz iqbaliyəndən.  
Ey sərv-i-xuraman, demə barışdı,  
Bu köhnə söhbətlər bir yalvarişdı.  
Çox da qürrelənmə, cavansan hələ,  
Köhnə yarı salma gözündən bələ.  
Təzə yarla ələ alanda camı,  
Barı, köhnə yarla kəsmə salamı.  
Haçan büsat qurub, ehsan paylaşan,  
Bir tikə çörəklə mən kasıbü an.  
Dostu sevindirsən pulla, baratla,  
Sal yoxsul dostu da yada zəkatla.  
Versən al dodaqdan dostuna şərab,  
Məhrumun qəlbini eyləmə kabab.  
Yarı yetirəndə arzu-murada,  
Nakam aşiqi də sal hərdən yada.  
Haçan təzə yarın gəlsə dəhlizə,  
Göndər qapındakı torpaqdan bizo.  
Comərdin süfrəsi nemətlə dolar,  
İtin də qisməti bir sümük olar.  
Xoşbəxtin evində od haçan yanar,  
Qonşu da tüstünü qənimət sanar.  
Əger olubsansa biganə şaha,  
Söz açan deyiləm arzudan daha.  
Ülfetim baş tutmaz ilqarsız yarla,  
Dil tökən deyiləm yalvar-yaxarla.  
Qapında başımı əyməyəcəyəm,  
İnciyib, xətrinə dəyməyəcəyəm.  
Yaşaram zavallı, müzterib kimi,  
Can verib, ölürem bir qərib kimi.  
Yarın qucağında ol daha aram,  
Sevdalı yuxuna haram qatmaram.  
Çətin ki, sözlərim sənə toxuna,  
Yəqin sevinirsən qəlbən çoxuna.

İgid yarın şirin halva yeyəndə,  
 Halvanın qabını yalaram mən də.  
 Meydən sərxoş aşiq nəşə duyanda,  
 Bir qurtum məst edər məni bu yanda.  
 Metaha görədir səndə bu həvəs,  
 Müştəri gəzmeyin deyildir əbəs.  
 Gümüş sinəlinin aşiqi çoxdur,  
 Quşlar ötüşməyən bir çəmən yoxdur.  
 Aşıq dərbədərlik, sərməstlik sevər,  
 Gözəl cilvelənmək, sərbəstlik sevər.  
 Aşıq də, məşuq da şöhrətpərestdir,  
 Sevənlər meydən də, güldən də məstdir.  
 Əgər yüz aşiqin varsa da, nə qəm,  
 Ele bil onların mən də biriymə.  
 Biri çağrılmamış gəlsə də mehman,  
 Qovmaz qapısından insaflı insan.  
 Hörmətlə sayılan qonağam özüm,  
 Acgöztek süfrəndə qahibdir gözüm.  
 Qapından el çəkən deyildir Xosrov,  
 İster qəbul eyla, istərsə də qov...”  
 Möhürlü, ünvanlı məktub düzəldi,  
 Qasidlə pərvanə şam üstə gəldi.  
 O peri naməni açdı elüstü,  
 Hər sözdən başından yüksəldi tüstü.  
 Şirin halva dolu süfrəydi kağız,  
 Payına tum çıxdı – kəsməz diş-ağız.  
 Eyhamla doluydu hər bir kəlməsi,  
 Hər badam ləpəsi – almaz qəlpəsi.  
 Tikə də keçmədi yaqt dodaqdən,  
 Ele bil hər nemət daş oldu bu an.  
 Yerli-yersiz sözlər sanki tikandı,  
 Qəlbini batdırıqca sızladi, yandı.  
 Məktubu oxuyub çıxınca sona,  
 Ele bil ki, həmzad toxundu ona.  
 Mirzəni çağırıb söylədi həmin:  
 “Naməni tez batıl etsin qəlemin”.

Ənbəri gülaba qataraq dəbir,  
 Ayüzlü deyəni yazdı birbəbir.  
 Hiddətə getirdi şahın söz-sovu,  
 Kesərli cavabla boğdu Xosrovu.  
 Aşıqin sırrını naz eylər əyan,  
 Naz ilə eylədi dərdini bəyan.

### ŞİRİNİN XOSROVA CAVAB MƏKTUBU

“Varlıq aleminin ezel rəssamı  
 Bilir səcdəsinə borcludur hamı.  
 İnsan zəkasında çıraq yandırıb,  
 Sözu məna ilə menalandırıb.  
 Onun köməyilə sevsə yar yarı,  
 Qılınc da ayıra bilməz onları.  
 Vüsəl yazmayıbsa, inan heç vədə,  
 Sevənlər birleşməz yüz zəncirə də.  
 Ülfət istəyirsən ayrılanlara,  
 Vüsəli gücü yox, tanrıda ara.  
 Yaradan səninlə ülfəti kəsdi,  
 Raziyam, demə ki, beləymiş qəsdi.  
 Vaxt gelər, açılar bağlı qapılar,  
 Göydə axtardığın yerdə tapılar.  
 İnciklik dərdinə olluq şərik biz,  
 Yenə əzəlkitek sevişərik biz.  
 Arzumu gözündə qoyub həsrətin,  
 Nakamam, qəlbimi oyub həsrətin.  
 Ağlayıb-sızlaram daim burada,  
 Yetirsin yarımla fələk murada.  
 Yetişdi məktubun – gizli yazın da,  
 Dirilik suyu var qara yazında.  
 Mübarək məktubun həyatdır mənə,  
 Can geldi ümidiə olüb gedənə.  
 Qorxu duasıdır, dərd həmdəmidir,  
 Kənəl tilsimidir, can məlhəmidir.

Adına baxmaqdan sanma ki, doydum,  
 Yüz kere öpərek, göz üstə qoydum.  
 İnce fikirlərin ağlıma batdı,  
 Hər cümlə necə de qəlbime yatdı.  
 O mübarek yazın könül səsidir,  
 İnsafın, mürvətin ifadəsidir.  
 Onda köhnə yarın nisgili, dərdi,  
 Hamısı arzuyla bağlı sözlərdi.  
 Sanki qucaqlaşdım özüyle şahın,  
 Dünyamı unutdum sözüyle şahın.  
 Onun kəniziyəm, əzizləsə də,  
 Xoşdur hökmdarım “kəniz” desə də.  
 Xoşbəxtəm, sultanım salibdir saya,  
 Sevincdən elə bil ucaldım aya.  
 Haqlısan, sən məni çəksən də dara,  
 Havadar gelmesin mən günahkara.  
 Manqal gur ateşdə, odda sönərmə?  
 “Asta yan” demeklə od da sönərmə?  
 Yayın qızmarında od saçan günəş,  
 Sözlə soyumuşdur, de, haçan günəş?  
 Sultanın gileyi, dərdi bilindi,  
 Mən də öz dərdimi qoy deyim indi.  
 Sevgidə arzudan sevinc tapaq biz,  
 Ömr köhlənini qoşa çapaq biz.  
 Nur nura qarışsa, ayrılmaz daha,  
 Kaş ki, ayrılmayan yar olum şaha.  
 Qonsa yar gözünə yarın qubarı,  
 Gözünü qاشıyb, sizləməz yarı.  
 Bildim qəsdin nəyə can atmaq imiş,  
 Məni yağılı dille aldatmaq imiş.  
 Bəs niyə yazmışan tənəli sözü,  
 Mənə sərxoş deyir mey içən özü?  
 Şirin vüsalımdan doyan da sənsən,  
 Adımı vəfasız qoyan da sənsən.  
 Özgə qucağında yatıb-duran kim?  
 “Yatma, oyan” deyə, qulaq buran kim?

Şəker bazarına salmışan qovğa,  
 Şirin acılaşış, olmusan loğva.  
 “Şirindən orucam” deyə qaçmışan,  
 Şəkerin üstündə iftar açmışan.<sup>33</sup>  
 Bənd oldun Şəkerin şirin dadına,  
 Düşmədi baldodaq Şirin yadına.  
 Südü süd arxından içir dodağım,  
 Qanıma susayan yağmisan, yağım.  
 Tənələr yağıdırıb, lağ eləyirsən,  
 “Süd arxin zəhərlə dolsun” deyirsən.  
 Şirin çərəzlerlə sən yaşayırsan,  
 Şəkerden öteri süd daşıyırsan.  
 Çətin, zəher suyun şirinə dönər,  
 Südün qana dönər, irinə dönər,  
 Elə bilirsən ki, ay etibarsız,  
 Olmuşam sənintek mən də ilqarsız?  
 Sanma yox vəfayla dünyatək aram.  
 Fələyin çaxıtək enib qalxmaram.  
 Sənə könül verib sevəndən bəri,  
 Olmusan dilimin daim əzbəri.  
 Böhtanla, yalanla yanmasın canın,  
 Vəbalı dağ olar o, dağçapanın.  
 Yad köhlen cilovu yoxdur elimdə,  
 Təmizdir qəlbim də, hər əməlim də.  
 Günahsız yazığa yağırdırma tənə,  
 Gül dərən gelmeyib gülə, gülşənə.  
 Torpağın günəşə tabımı vardır?  
 Sinəsi istidən cedar-cadardır.  
 Kim ki, görməyibdir şərab nəşosi,  
 Sərxoşa döndərər surahi səsi.  
 Kimsəylə oturub danışmaram mən,  
 Canından el üzər üzümü görən.  
 Kim görse pərdəsiz məntək gözəli,  
 Xəncəri köksünə saplar öz eli,  
 Yanana su töken – onu yandırar,  
 Ateşi yağ ilə alovlandırır.  
 Qəlbinin hökmüylə geldi yanına,  
 Baxmadı iznimə, həyacanıma.

Əl çəkməz, qovsam da onu mən indi,  
 Dəli-divanədir eşqimdən indi.  
 İnsanam, hər işdən haliyam, hali,  
 Tapdamaq olarmı eşqi, iqbali?  
 Can-başla sevəni qovsan, dəlisən,  
 Könül vermesən də, söz vermelisən.  
 Eşqimdir qəlbinin arzusu, kamı,  
 Sevəni, sevgiylə qarşılardı.  
 Bilirsən insanın etibarını,  
 Sevən məhəbbətlə sevər yarını.  
 Məni beyənməyib, özgəni aldın,  
 Tənəli sözlərlə ələ də saldın.  
 Yıxma günahını boynuma mənim,  
 Şirin sevdamıza özünsən qənim.  
 Məzlumun cəzaya yox əger haqqı,  
 Zalima zülm üçün səsləyər haqqı.  
 Brəhmən özünü atəşə yaxar,  
 Yağlıdır, yağısızda tez olar axar.  
 Atı bələdçisiz yolda çapırsan,  
 Dağ-daşa baxmayıb, kolda çapırsan.  
 Salma mən yazılı dağ-düyüne sən,  
 Hər tükü canımda düyünləmisən.  
 Canıyla əlləşir bəxtiqaralar,  
 Zavallı bəxtimə vurma qaralar.  
 Qəlbimin içində qalmışan torda,  
 Özgəsi yer tapmaz özünə orda.  
 Hicranın qövr edən dağları bəsdir,  
 Yarama duz səpmək, bil ki, əbəsdir.  
 Daşlarda yaşayan ilan da – mar da,  
 Darısqal yuvalı qarincalar da,  
 Ormanlı dağların pələengləri də,  
 Dərin dəryaların nəhəngləri də,  
 Laləli düzlərin quşu, sarı da,  
 Ovlağın, çəmənin ahuları da,  
 Mehirdən, ülfətdən alar payını,  
 İsnişə-isnişə tapar tayı.

Bir an da tayından aralı gəzməz,  
 Yaxın həmcinsindən mehrini kəsməz.  
 Mən heçəm, onları salanda yada,  
 Həyatım kimsəsiz keçir dünyada.  
 Dövlət quşu kimi tek dolaşırıam,  
 Zümrüd quşu təki yalqız yaşaram.  
 Qanlı göz yaşlarım dönübür çaya,  
 Sığmiram dəhlizə, geniş saraya.  
 Gedib eşq əlindən aramıam bada,  
 Daim vurmuxuram həyet-bacada.  
 Ahımdan savayı sirdaşım yoxdur,  
 Kəlgəmdən savayı yoldaşım yoxdur.  
 Sən şirin yuxuda, mən qəmdən oyaq,  
 Sübhədək yanıram yanın şam sayaq.  
 Şahın adətini bilər köləsi,  
 Şah yatar, şam yanar, kəsməz şöləsi.  
 Kasıb da söndürər yanar şamını,  
 Öz yanar varlığı sanar şamını.  
 Şamıntək nə qədər sizlayım, yanım?  
 Öldür, dağ-düyündən qurtarsın canım.  
 Qəmim məskənsizdir, yersizdir, nədir?  
 Daim mən yazılın ürəyindədir.  
 Yoxa çıxmış könül tapılamı heç?  
 Ürəksiz insan da, de, tablarmı heç?  
 Qəlbim yar əsiri, eşq ilə dağlı,  
 Ayağı zəncirli, qolları bağlı.  
 Gündüzüm qaranlıq, gecəm qaranlıq,  
 Yaxın gelmeyirsən mənə bir anlıq.  
 Vurğunam, eşqinlə sinanmayırsan,  
 Halıma gülürəm, inanmayırsan.  
 Beleyəm, ürəkdən əmin ol indi,  
 Qovsan da, atsan da, fərman sənindi.  
 Neyləyək, bəxt saldı bizi nisgilə,  
 Sən şəkərle dolan, mənsə süd ilə...”  
 Namə bitdi, çapar düşdü yol-izə,  
 Yetirdi, məktubu verdi Pərvizə.

Dürr xəzinəsindən şah möhrü açdı,  
Şirinin sözləri gözə nur saçdı.  
Başladı məktubu oxumağa o,  
Döndü dolaşıqlı bir yumağa o.  
Cavab naməsiydi aldığı kağız,  
Hər sözdə naz-qəmzə, giley, dil-ağız.  
Güləb qatılmışdı sanki sirkəyə,  
Sərəxos “məcun” deyər belə bir meyə.  
Çərezdi, məzədi şirin kelamlar,  
Açı şərabını da öz nəşası var.  
Duz çoxdu, dadmasa, kəsməzdə ağrı,  
Dadsa da göynəyər, yanardı bağrı.  
İçdi, dili-ağzı göynədi xeyli,  
İçdikcə içməyə çoxaldı meyli.  
Bu duzlu sözləri sinirdi yarı,  
Qopdu yarasının siziltiləri.  
Şirinin şorluğu bayıldı onu,  
Sonra aşiq kimi ayıldı onu.  
Dostlara dedi ki, bir çare şaha,  
Dözməyə taqətim qalmayıb daha.  
Nifrət, şirin kama – bu şirinliyə,  
Şirintək yarımından ayrıldım niyə?..  
İşrəti tərk etdi bu niyyətlə o,  
Yola hazırlaşdı qətiyyətlə o.  
Yükleri çatdılar kəhər üstünə.  
Qulamlar eyləşdi yəhər üstünə,  
Sanki hilal qondu Şəbdiz belinə,  
Qara köhlən döndü səmum yeline.  
Şəhər küləyiyydi sanki süzəndə,  
Gülünü aradı dağda, düzəndə.

## XOSROVUN İSFAHANDAN QAYITMASI VƏ YUXU GÖRMƏSİ

“Şahlar tarixi”ndən oxumuşuq biz,  
Çapdı İsfahandan atını Pərviz.  
Qəm-qüssə ruhunu çəkəndə dara,  
Son qoydu uzanan uzaq yollara.  
Yetişdi Ərmənə... İslanmış tərdən...  
Qaçdı Şirin qoyan keşikçilərdən.  
Kənd vardı keçidən aralı dağda,  
Ora dəyməmişdi hələ ayaq da.  
Şəbdizi dördnala çapdı o yurda,  
Ay kimi cılıdı obaya nur da.  
Gecə sincab kimi... Ay doğub təzə...  
Yer üzü mahtabdan dönüb dür xəzə.  
Hava kürk havası... Hər yanda saxta,  
Şah quması üstündə yatdı yataqda.  
Yel yatdı, sübh güldü xoş hava ilə,  
Quşların nəğməsi ucaldı zile.  
Xumar nərgizləri açıldı şahın,  
Səslədi dostları: “Bir gəlin yaxın.  
Ağır yuxusundan oyandı onlar,  
Qul kimi qulluğa dayandı onlar.  
Söylədi: “Keşikdə oyaqdı baxtun,  
Gecə yuxudaydım, rahatdı taxtim.  
Röyada gördüm ki, bir gözəl pəri,  
Yüz nazla-ədayla girdi içəri.  
Biri güləb dolu, biri süd dolu,  
Əlinde qızıl cam, süzdü sağ-solu,  
Güləb uzatdı, “İç” deyə sənəm.  
Alaraq camını, içdim həmən dəm.  
Yanaşdı sevdiyi bir gənc oğlana,  
O biri camı da uzatdı ona.  
O cavan elə ki, süddən tamsındı,  
Əlindən düşərək qızıl cam sindi...  
Doğru təbiriniz şaha gerekdi,  
Güləb nə deməkdi, süd nə deməkdi...”

Tutdu Büzürgümid ona üzünü:  
 “Çox gözəl yuxudur, gəzsən düzünü.  
 Bundan daha gözəl yuxu olarmı?  
 Südün güləb qədər ləzzəti varmı?  
 O şirin güləbi alıb içmisen,  
 Çatarsan Şirinin vüsalına sən.  
 Dağılmış süd ki var, təbir budur, bax,  
 Fərhad süd arxına təşnə qalacaq.  
 Piyale dağılib qalıb torpaqda,  
 Qalar dağçapanın külüngü dağda...”  
 Şah dedi: “Yuxudan xeyir görek biz,  
 Kaş ki, doğru çıxsın bu təbiriniz.  
 Yuxunu söyləmə heç bir qanmaza,  
 İstər yaxşını da pisliyə yoza”.

## XOSROVUN FƏRHADIN YANINA GETMƏSİ VƏ ONLARIN MÜBAHİSƏSİ

Şirin yuxusundan səhər oyandı,  
 Süd dolu piyale əlində yandı.  
 Göyün gərdişiylə bulud söküldü,  
 Piyale firlandı, süd də töküldü.  
 Şah dedi: “Raziyam öz taleyimden,  
 Bu gün süd arxına getməliyəm mən...”  
 Hakim libasını atdı yatağa,  
 Çoban paltarında yollandi dağa.  
 Soraqla dağları dağlara qatdı,  
 Tək-tənha Bisütün dağına çatdı.  
 Etdi heyranlıqla arxa tamaşa,  
 Min cila vurulmuş hər çopur daşa.  
 Sənətin ecazkar hüsnüne baxdı,  
 “Aferin” sözləri dilindən axdı.  
 Sənət abidəsi necə gözəldi,  
 Enib sənətkarın yanına gəldi.  
 Gördü bir cavandır, dağ cüssəsi var,  
 Nəcabət işığı üzündə parlar.

Sanki tunc heykeldir, dayanıbdır lal,  
 Bədirli ay idи, olubdur hilal.  
 Çekdiyi bələni söylər gözleri,  
 Cəsədi sümükdür, bir də ki, dəri.  
 Toz-torpaq yaraşmr boy'a, cüssəyə,  
 Qan tərin içində batıb qüsseyə.  
 Dedi: “Peşən nədir? Vətənin hara?”  
 Dedi: “Bir aşiqəm, can qurban yara”.  
 Dedi: “Aşıqliyə sübutun varmı?”  
 Dedi: “Dərdsiz aşiq bunu duyarmı?”  
 Dedi: “Eşqə görə alçalar aşiq”.  
 Dedi: “Könül verib, dərd alar aşiq”.  
 Dedi: “Eşq əhlinin hardadır qəlb-i”?  
 Dedi: “Yar alıbdır, yardadır qəlb-i”.  
 Dedi: “Gözəllerin məsleki nədir?”  
 Dedi: “Aldatmaqdır, nazdır-qəmzədir”.  
 Dedi: “Özgə nəyə var imkanları?”  
 Dedi: “Dərdə salıb, alar canları”.  
 Dedi: “Acılıqda qəm yemək olmaz”.  
 Dedi: “Şirin qəmə qəm demək olmaz”.  
 Dedi: “Hieran salıb bu günə səni?”  
 Dedi: “Yar nisgili öldürüb məni”.  
 Dedi: “Yaxın gəlib, şəfqət saçar yar?”  
 Dedi: “Ay nurunu uzaqdan saçar”.  
 Dedi: “Unut, köçmə hələ həyatdan”.  
 Dedi: “Ölüm xoşdur belə həyatdan”.  
 Dedi: “Vüsal üstə can gedər bada”,  
 Dedi: “Eşqə görə can düşməz yada”.  
 Dedi: “Atsan onu, taparsan yenə”,  
 Dedi: “Vəfəsizliq yaddır sevənə”.  
 Dedi: “O, atəşdir, yaxar varlığı”,  
 Dedi: “Sevgi sevməz zülmkarlığı”.  
 Dedi: “Haçan sənət bu eşq, həvəs də?”  
 Dedi: “Nə sağlıqda, nə son nəfəsdə”.  
 Dedi: “Yar eşqindən gələr min qada”,  
 Dedi: “Duaçıyam o dünyada da”.

Dedi: "Xəncərinə qurban gedər baş",  
Dedi: "Baş nədir ki, şaqqalasın kaş".  
Dedi: "Gözdə qoyar eşqi muradı",  
Dedi: "Can verərəm dilimdə adı".  
Dedi: "Qan tökersə, günaha batmaz?"  
Dedi: "Yar günahı üstüne atmaz".  
Dedi: "Belkə gəldi yar sənə sarı?"  
Dedi: "Kirpiklərim silər yolları".  
Dedi: "Qədəm bassa əgər gözüne?  
Dedi: "Qəlbim "gəl, gal" deyər özünə".  
Dedi: "Onu görsən xoş röyada sən?"  
Dedi: "Oyanmaram qiyamətəcən".  
Dedi: "Heç bilirsən nədir xoş yuxu?"  
Dedi: "Mənle ekiz doğulmuş yuxu!?"  
Dedi: "Dirnaq ilə desə – yon daşı!"  
Dedi: "Hər kirpiyim yonar on daşı!"  
Dedi: "Yart atsan, var sənə həyat".  
Dedi: "Yar canımdır, cansız nə həyat?"  
Dedi: "Eşqə görə ölməlisən, bill!"  
Dedi: "Aşıq bundan çəkinən deyil!"  
Zamanın Darası etdikcə hədə,  
Verdi cavabını aşiq yene də.  
Xosrov heyran qaldı meharətinə,  
Yanıqlı aşiqin mətanətinə.  
Qəmini dadıbsa kim məhəbbətin,  
Sınaqdan çıxmasa, deyildir mətin.  
Gördü ki, sadıqdir eşqə, ilqara,  
Bütün varlığıyla bağlıdır yara.  
Danışmaq çətindir ötkəmlik ilə,  
Tutdu şirin sözlə, qılıqla dile.  
İltimas olmasa, söz almaq zordu,  
Halı pərişanın halını sordu:  
"Bu nə müsibətdir, nə sizləmaqdı?  
Canının yanğısı canımı yaxdı..."  
Belə cavab verdi o nakam aşiq:  
"Fələk istəməyir ala kam aşiq.

Bəxtin əlindədir ömrün sükanı,  
Tale qərq eləsə, qurtuluş hanı?  
Fələyin köhləni harındır, harın,  
Çapmağa hüneri yox insanların.  
Nə sevər, nə sayar gözəllər məni,  
Ot kimi tapdayar gözəllər məni.  
İtdim ayaqlardan qopan qubarda,  
Gözümdən qəlbime doldu qubar da.  
Ürək göz deyəndən çıxarımlı məgər?  
Gözün bəlasını ürək də çəkər.  
Fəğanım, fəryadım yoxdu əzəller,  
Eşqə qul deyildim, çoxdu gözəllər.  
Yanğıın basdı könül xanimanımı,  
Möhnet atəşinə yaxdı canımı.  
Mübarək çöhrəli şirindil Şirin  
Eylədi kamımı ilk dəfə şirin.  
O Ay bilmədim ki, baxar qıyacı,  
Şirin işretimi eyləyər acı.  
Öz əlimlə uçdu könül tərləni,  
Artıq tapılmadı, gəzdim hər yanı.  
Vəhşini təlimlə ram etsən də sən,  
Qırsa zəncirini itər gözündən.  
Sərcəsi pərvazla uçsa qəfəsdən,  
Uşaq ha ağlaşın, düşsün həvəsdən!.."  
Şah dedi: "Buludtək dolmusan axır,  
Gözünün yaşları sel kim axır.  
Elə yarı unut, son qoy fəryada,  
Çalış ki, düşməsin bir daha yada.  
Çıxar yavaş-yavaş fikri başından,  
Ürəyin ucunmaz yar təlaşından.  
Hicran acısını duymazsan daha,  
Sevgiye, vüsala uymazsan daha".  
Xosrov yar eşqindən xumardı, məstdi,  
Aşıqdən gizliydi qərəzi, qəsdi.  
Bu sözden aşiqin çatıldı qaşı,  
Gülüşlə dodağa axdı göz yaşı.

Dedi: "O kəs çıxar quyudan üzə, —  
 Su çıxsı qurşağı, ya da ki, dizə.  
 Quyunun yüz arşın dərinliyi var,  
 Atulsan, ya qolun, ya belin sınar.  
 Mənə zənəxdanın quyusu bəsdi,  
 Quyuya düşəndə, yar ipi kəsdi.  
 Bu quyu dayazdır gəndən baxana,  
 Kim düşə, əlvida söyləyər cana.  
 Canla əlleşirəm orada indi,  
 Çəksən də, çıxmağım daha çətindi.  
 Düzdür, zavalliya bu can şirindir,  
 Şirin şirinlikdə ondan şirindir.  
 Şirinsiz bu şirin canı neylərəm?  
 Düşməni evimə mehman eylərəm.  
 Ondan ayrı salar məni bir əcəl,  
 Əl çək, yar eşqində şirindir əcəl.  
 Gözel üz göstərib, naz ilə baxar,  
 Yüz aşiqın qanı bir cama axar.  
 Ovçu sərçələri qırıldığı zaman,  
 Yüz candan qan olar bir çəngə saman.  
 Sevdalı aşiqəm canana görə,  
 Canandan dönmərəm bir cana görə.  
 Kim bacarar məni kəməndə salsın?  
 Öyüd-nəsihətin Xosrova qalsın.  
 Deliyə nəsihət verərsə bir kəs,  
 Ona ağlı olan ağıllı deməz.  
 Nəşə verəcəksə yaqut dodağı,  
 Yaşayıb görərəm nəşeli çəği.  
 Bəxtimdən bağlansa üzə qapılar,  
 Cəsədim xaraba yerdə tapılar.  
 Həyat lövhəsindən silərsə ölüm,  
 Mənim nəyim qalar? Bir ovuc külüm!  
 Xosrovdur nəsihət, öyünd möhtaci,  
 Sahibsiz qalacaq üzüyü, tacı.  
 O keçəsə eşq üçün əger cahandan,  
 Əlim asanlıqla üzülər candan.  
 Çəkiləsə Şirinin eşqi yolundan,

Sən məni söysən də, küsmərəm bundan"  
 Şah qəlbı bu odlu cavabdan yandı,  
 Sanki od üstündə qaynar qazandı.  
 Yanan qəlb şahiddi bu yanğının,  
 Qəzəb qılıncını qoydu qımtına.  
 Əkin söz xışıyla yenə əkildi,  
 Peşmanlıq içində durub əkildi.  
 Xosrov dərd dağından gəldi dərgaha,  
 Qəm yükü dağlardan ağırdı şaha.  
 Dolmuşdu qəlbine Forhadın sözü,  
 Qəlbini dostlara boşaltdı özü.  
 Nədimlər sözündən fikrə daldılar,  
 Sözsüz, hərəkətsiz donub qaldılar.  
 Dirləyib söhbəti, şirin kəlamı,  
 Bu şirin sevdaya mat qaldı hamı.  
 Şah dedi: "Ömrümü döndərdi zaya,  
 Forhad külüngündən uçan hər qaya.  
 Şahlartək əlimlə tökülsə qanı,  
 Günahsız qanından bir savab hanı?  
 Başqa əlacım da bir intihardır,  
 Qısqanlıq ölümü adama ardır.  
 Elə yol tapım ki, olmasın tikan,  
 Tikanlı ayağa dolmasın tikan".  
 Dedi Büzürgümid: "Yanma bu haqda,  
 Kirpiyim tikani qoymaz ayaqda.  
 Göndər yalançının, zəvzəyin birin,  
 Desin ki, ölübdü sevdiyin Şirin.  
 İntihar cyləsə, zəfər bizdədir,  
 Öləməsə, hər çarə əlimizdədir..."  
 Bu tədbir Xosrovun ağlına batdı,  
 "Fərhad ölsün" deyə qəsdə ol atdı.

## ŞİRİNİN EŞQİ YOLUNDA FƏRHADIN ÖLÜMÜ

Zənci keşikçisi vardı Pərvizin,  
Dilində pəltəklik, üz-gözündə kin.  
Sanki cəhennəmin öz ifritəsi,  
Küllük qarğasıtək kəsməzdzi səsi.  
Göbəyi açıqdı, hövsələsi dar,  
Geyirib quşduqca bığları batar.  
Qarnı qazan təki yanıb atəşə,  
Ağzı borclu kimi, tanımaz nəşə.  
Dodaq yumduğunu kimse görməyib,  
Dili bir dostuna müjdə verməyib.  
İblis əmətiylə min kələk qurar,  
Fitnəye hər zaman keşikçi durar.  
Ağzı xeyir sözə açılan zaman  
Yüz söyüş yağıdırar üstünə haman.  
Aynlıq gündündə ister sevinə,  
Ölüm xəbərinlə qaçar evinə.  
Çıxanda səfərə, ya da gəzməyə,  
Kesər kandarını “vay” deyə-deyə.  
Matəmə sevinən, yasda güləndir,  
Toylarda başına kül töküldər.  
Canını kimin ki, əzər ağacı,  
Dili mişar kimi kesər ağacı.  
Daş ilə əziler canı, başı da,  
Canı polad kimi əzər daşı da.  
Sanar hüner üstə göyərib bədən,  
Bədəni gömgöydü qapaz-sillədən.  
Pırtlaşiq bığları bitli, sirkəli,  
Burun tükündən də bit tapar əli.  
Özü itburnudur, Xərəngan adı,  
Yırtıcı pələngdi, sümsük tuladı,  
Fələk də səhvini sonra qanibdir,  
Alnı damğa ilə damğalanıbdır.  
Şah tutdu ənəma belə səfehi,  
Axdi qucağına vədinin behi.

Sonra da söz açdı ədavətindən:  
“Quyruqlu ulduztək söndür ayı sən”.  
O alçaq divanə cumdu, nə cumdu,  
Divtək dağ oğlunun üstünə cumdu.  
Bədbəxt başa vurdı ugursuz yolu,  
Dili yalan dolu, gözü yaş dolu.  
Daş üstə dayanıb, Fərhada baxdı,  
Qara qəlbə qara fikirlər axdı.  
Alov şölə çəkib, gəmirdi qəlbı,  
Yumşalmaq bilmədi, dəmirdi qəlbı.  
O alçaq özünü göstərdi avam,  
Hiyləni, keleyi etdirdi davam.  
Söylədi çobana uca səs ilə:  
“Bu yazıq dağ çapır ne həvəs ilə?  
Şirin bir heftədər yatır məzarda,  
Yar canla əlləşir, gör, indi harda.  
Bisütün bir yana, Qafi da çapa,  
Elə bir incini çətin ki, tapa.  
Dişlə göbəyini dəlsə də yerin,  
Torpağa gömülüb, tapılmaz Şirin.  
Heyhat, əcəl əldən alana, heyhat!  
Qurbət eldə nakam qalana, heyhat!..”  
Bu söhbət Fərhadı saldı təlaşa,  
Varlığı şüsetek əlində daşa.  
Yalvardı: “Nə sözdür, salmışan, aman!  
Canımı, ruhumu almışan, aman!..”  
Daşürəkli namərd yenə də dindi:  
“Müsibət içinde müsibətində.  
Gəzdiyin cəvahir hanı, yox daha,  
Cəsədə ağla ki, canı yox daha.  
Axtardığın inci mədəndə yoxdur,  
O cana ağla ki, bədəndə yoxdur.  
Özünü zəhəmətə salma havayı,  
O arx çəkdirenin tutuldu vayı.  
Atıldı torpağa gözəl əndəmi,  
Göz yaşı axıtdı qəbrinə hamı.

Cavanlıq bağında gözəl fidanı,  
Sındırı kökündən xəzan tufanı”.  
Elə ki, bu sözler Fərhada çatdı,  
Yaşamaq fikrini başından atdı.  
Qəzəbdən başını çaxdı qayaya,  
Qan arxı kükrəyib axdı qayaya.  
Bu arx süd arxına axdı, calandı.  
Dağın ürəyində qan laxtalandı.  
Üzünü, gözünü qan-qubar sardı,  
Qan torpaq içinde fəryad qopardı:  
“Ey tale, sən oldun amansız mənə,  
Dərdlə ölüm yazdırın dərmənsiz mənə.  
Yarın matəmindən tökdüm qanımı.  
Ayağı altında al bu canımı.  
Heyhat, yar eşqindən ağlar olurəm,  
Qəlbimdə nisgillər, dağlar, olurəm.  
Deyirdim olurəm öz qabağında,  
O öldü, mən gəzim göz qabağında?  
Madam ki, yar gedib soyuq məzara,  
Sağ qalmaq yaramaz mənimtək yara.  
Köçübüdür dünyadan gözəlim daha,  
Üzülsün dünyadan öz əlim daha.  
Yar hanı, ovuda yarı qucunda,  
Əbədi uyuyum ayaq ucunda.  
Yolum heçlik yolu, yaşamaq əbəs,  
Yetirər mənzilə ani bir nəfəs.  
Can cana qovuşsun, sevinək, gülək,  
Külümü külünə tez qat, ey külək!..”  
Gündüzü gecəyə çevrildi bu an,  
Bezdı şirin canı acı həyatdan.  
Ağzında acılıq, dilində Şirin,  
Ölümün şerbəti şirindi, şirin.  
Şirin ləyən kimi, göz doldu qandan,  
Şirin deyə-deyə can çıxdı candan.  
Əzəldən belədir bu zalim fələk,  
Qoymaz deyəsən ki: “Kam alım, fələk!”

Göstərər təşnəyə şerbəti camda,  
Dağidar şerbəti içən məqamda,  
Bir canlı yaradıb, atarsa çölə,  
İstər çay görməmiş təşnə də olə.  
Ceyran səhər-səhər ovlağa gələr,  
Su üstə ox onun bağrını dələr.  
Xurma yeyən quşlar xurmaya qonar,  
Köksü yemdən qabaq tikandan qanar.  
Dünyanın yuxuya bənzəri varmı?  
Gözün gördüyüne əlin çatarmı?  
Təşnə yuxusunda arx çeker guya,  
Oyanıb görər ki, təşnədir suya.  
Ay nuru axsa da, cam dola bilməz,  
Qumaştək yansa da, xəz ola bilməz.  
Günəş şüasını qızıl sanma sən,  
Zər kimi, torpaqdan yıga bilməzsən.  
Kim qara kölgədən ənbər alandır?  
Torpaq həqiqətdir, kölgə yalandır.  
Bir şey tapmazsan ki, olsun əbədi,  
Heçliyin uğrunda qırılmaq nədi?  
Bir ovuc torpaqdır, inan, varlığın,  
Müqəddəs aləmə qurban varlığın.  
Varlıq sevdasında uduzdu dünya,  
Müftə verilsə də, ucuzdu dünya.  
Yoxluq sefəri də bir cür səfərdi,  
Bu gündən ağırdır sabahın dərdi.  
Yola susuz çıxsə səfər yolcusu,  
Ölər təşnəlikdən, tapmaz yolcu su.  
Bilirsən əzəldən dünya harındır,  
Torpaq dam sellərin, gur sularındır.  
Üstünə uçmamış gil damın layı,  
Sellər axitmamış burax sarayı.  
Qara torpaq üçün torpağı tərk et,  
Müqəddəs aləmə müqəddəs də get.  
Firuzə dağlardan humay döş üstə,  
Qoyma quzğun kimi qona leş üstə.<sup>34</sup>

Cəmən sularına alışan ördek,  
Hamamın suyundan içməsin gərək.  
Yahsa da ziverdən, daş-qışdan canın,  
Onlarla qurtarmaz təlaşdan canın.  
Olsa fil dişindən, qızıldan qəfəs,  
Gülüstan eşqidir quşlara həvəs.  
O dünya insandan haçan doyubdur?  
Başı tacını da tacısız qoyubdur.  
Canından qorxursan hansı niyyətə?  
Ölüm qovuşdurar əbədiyyətə.  
Ağıllı odur ki, bir ad qazansın,  
Ölməmiş, ölümü hər zaman ansın.

## FƏRHADIN ÖLÜM XƏBƏRİNİ EŞİDƏN ŞİRİNİN AĞLAMASI

Sənət ustadını dinleyəndə men,  
Söz açdı “Nəvayi-Xosrovani” dən.  
Fərhad ölüb getdi bir nakam kimi,  
Söndü yana-yana sönən şam kimi.  
Şirinin eşqində can getdi bada,  
Yar gelib çıxmadi can çıxanda da.  
“Qantökən” Şirinə xəber çatdı tez:  
Tökdü dağçapanın qanını Pərviz.  
Dedilər: “Bu yeni üsuldur” indi,  
Günahkar Xosrovdu, qatil Şirindi?!”  
Getdi yar gözünü özü bağlaşın,  
Ona qurban gedən yarı ağlasın.  
Tapdı qan içinde o nakam yarı,  
Yudu göz yaşları qanlı daşları.  
Əmr etdi, ölüyə hörmət qoyuldu,  
Gülab, zəferanla cəsəd yuyuldu,  
Aşıq kəfən geydi, məşuqə qara,  
Qəribi qoydular qərib məzara.  
Kimsəsiz qəribə yandı, ağladı,  
Nakam getdiyini andı, ağladı.

Yeni dərdlə gəldi evə o sona,  
Xosrovun hiyəsi dərd oldu ona.  
Qatili çox kinlə, qəzəblə andı,  
Söylədi: “Zalimin zülmü yamandı.  
İnsan öldürenin halaldır qanı,  
İnsan saymaq olmaz elə insanı.  
Kim dözməz ağrıya, berkə, çetinə,  
Qiyməti özgənin müsibətinə?”

## HEKAYƏT

Ulaqçı ulağa söylədi qəsdən:  
“Palançı yaxşıdır ipəkçi kəsdən”.  
Ulaq söylədi ki: “Yaxşıdır peşən,  
Gel, yüksək yükümü öz belinə sən”.  
Bu söz palançının qelbini qirdi,  
Dedi: “Yük belimi ezer, ağırdı”.  
Ulaq söylədi ki: “Sən palançisan,  
Yoxsa kelek gələn bir yalancısan?  
Yükdən qorxdun “belim əzilər” deye,  
Yükləmə bir xarvar yükü özgəyə”.  
Kimse ölməyini salmaz yadına,  
İstər özgə getsin ölüm badına.  
Necə qınamayım insafsız şahi,  
Yazıçı öldürdü, nəydi günahı?!  
Mən də intiqama el atım gərək,  
Günahkar eləyim kələk gelərək.  
Qanlı əldə qalsın sabah yaxası,  
Mən qanımı verim, o qanbahası.  
Haqlı intiqama necə çatım mən?  
Fərhadın qanını alım Pərvizden.  
Öz canı əlimdən olsa da xilas,  
Mən də almalıyam qisasa qisas.  
Görər şirinliyi özündə Şəker,  
Duz görər yaranın gözündə Şəker.

Tənbur sədasiyla ucalıb səsi,  
Nəşəmi alıbdır Şəkər nəşəsi.  
Bir adam qisasla atını çapa,  
Gedib İsfahanda Şəkeri tapa,  
Acı zəhər qata şirin aşına,  
Fərhadın oynunu aça başına.  
Şirinin eşqiyələ ölübüdü Ferhad,  
Şəkər halvasıyla olsun ruhu şad.

## ŞİRİNİN QOCA NƏDİMİ VƏ ONUN İSFAHANLI ŞƏKƏRİ ÖLDÜRMƏSİ

Şirin açar gəzir Şəkər qıflına,  
Gözəllər bu işdə köməkdir ona.  
Xidmətə hazırlıdır bir kaftar qarı,  
Fələktək dünyaya salıb odları.  
Donqardır, yan gedir yeriyən zaman,  
Bir soluxmuş aydır, adı Mahsaman.  
Evlərə süpürgə çəkib yasda o,  
Sındırıb toyılarda asta-asta o.  
Gonclikdə ox atdı, köhlen də mindi,  
Bir çovkan kosudur ayaqda indi.  
Boynunda gizli xaç, təsbəh əlində,  
Belbağı yerinə qurşaq bəlində.  
Dualı dilində min hiylə, kələk,  
Batındə iblisdir, zahirdə məlek.  
Hiyədən göz yaşı qaynar gözündə,  
Min şeytan fitnəsi oynar gözündə.  
Öskürə-öskürə deyər fəsadla:  
“Zümrüd də cütləşir ağaçqanadla”.  
Yalan yuxuları yozar doğruya,  
Doğru, riyasından dönər oğruya.  
Müləyim söhbəti cəngin zil səsi,  
Dili cəngavərin xəncər-qəməsi.  
Caduya, dərməna öyrəşib əli,  
Çıxarıb yolundan saysız gözəli.

Parlaq mirvaridən, inci, daş-qışdan  
Alıb gözəllərin ağlıni başdan.  
Qatar quş südünü zümrüd qanına,  
Sehrli küpəni qoyar yanına.  
Hər otda əcayıb möcüzə görər,  
Yüz şeytan ruhunu külə döndərər.  
Şirin deyən kimi qisas işini,  
Sixdı dodağına çürük dişini.  
Təzimlə baş əydi Şirinə sarı,  
Hap-gopa başlayıb, söylədi qarı:  
“Hazıram qulluğa, xanım, hər zaman,  
Qəlbin yaralanıb, gör nədən, aman!  
Ele kələk qurram, istəsen eger,  
Dünyanı dar bilər özünə Şəkər”.  
Təsəlli deməkdir bu hiylə ona,  
İltifat göstərdi o nazlı sona  
Dedi ki, qətidir, sözümüz, qəti,  
Get, içir Şəkərə şirin şerbəti.  
O kaftar tələsik yola düzəldi,  
Birbaşa İsfahan elinə gəldi.  
Şəkərin evinə cumdu, nə cumdu,  
Qarişqa şəkərin üstünə cumdu.  
Şəkər şerbət kimi şirindi yaman,  
Durdu qarışqatək qulluqda haman.  
Şəkərin ləzzəti, dadi canında,  
Durdu dəllal kimi Şəkər yanında.  
Halına sevinib, yanası oldu.  
Şəkərin ikinci anası oldu.  
Bəzən ağbirçəkdi, bəzən xanımdı,  
Hər kəniz, qaravaş dedi canımdı.  
Min qılıq göstərib can atdı şərə,  
Qaynayıb-qarışdı südtek Şəkərə.  
Gündə fitnə ilə girdi min dona,  
Şəkər yüz əfsunla bağlandı ona.  
Əl atdı cürbəcür hiylə-kəloyə,  
Əfsunluq adamtək döndü köləye.

Sehrikar diline aldandı pəri,  
 Onunla birlikdə keçdi ünləri.  
 Xosrovun eşqindən söz açdı hərden,  
 Danışdı Şirindən, qəmdən, kədərdən.  
 Fitnələr anası gizlədi kini,  
 Öyrəndi Şəkerin bütün sırrını.  
 Ona şərbət içmək nəsibmiş necə.  
 Sezmədi hiyləni Şəker zərrəcə.  
 Mətbəx açarını verdi əlinə,  
 Gör, kim saqı oldu belə gəlinə?!  
 Ciyəri od tutub yansa da belə,  
 Onsuz şərbət içməz Şəker bir gile.  
 Belə yola saldı bir il hər ayı,  
 Özüldən möhkəmdir fitnə sarayı.  
 Yağı dayanmışdı pusquda sayıq,  
 Zahirdə sərxoşdu, batıldə ayıq.  
 Artıq fırset düşdü, yaxşı macaldı,  
 O qaməti şümsəd ələ cam aldı.  
 Başda rəfiqələr, dostu, sirdəsi,  
 Bir həftə işrətə qarışdı başı.  
 Şərab yaman tutdu, çöhrəsi soldu,  
 Beyni xumarlıqdan ağrıyla doldu.  
 Artıq tərəpənməyə taqəti hanı?  
 Azar saldı gücdən o sağlam canı.  
 Hərəret içinde eridi bedən  
 Şəker suya döndü gözlənilmədən.  
 Hərəret artırır insanda şeker,  
 Qızdırma törədər sağ canda şeker.  
 O sərv-i-xuraman “sağalsın” deyə,  
 Mahsaman yetişdi dərhal köməyə.  
 Qolunu çırmadı, oturdu yere,  
 Hər eli uzandı bir cürə şəre.  
 Məst eden şərbətə qatdı güləbi.  
 Kafure əndərdi qızıl şərabi.  
 Ağrı məlhəminin buymuş “loğmani”,  
 Dalbadal içirdi yasaq dərmanı.  
 Yanan dile baxdı, qiyıldı gözü,  
 Sanki Ərəstuya süd verib özü.

Özünü Boqratdan üstün bilirdi,  
 Hətta Əflatuntek deyib-gülürdü.  
 Əlli şüşə qoyub öz qabağına,  
 Saysız küpe yiğib göz qabağına,  
 İçilməz dəvalar hamsi burdadı,  
 Otun, bitkilərin bilinmir adı.  
 Gah döyür, gah əzir, gah ovur qarı,  
 Dincəlmək bilmeyir bir hovur qarı.  
 Xəstenin gümanı ona qalmışdı,  
 Göyərçin üstünü qırğı almışdı.  
 Gəzdiyi fırsetin məqamı çatdı,  
 Zəheri bal kimi şərbətə qatdı.  
 Dilde: “Son şərbətin nuş olsun” – deyə,  
 Qədəhi doldurub verdi xəstəyə.  
 Ayüzlü, nuş etdi onu birtehər,  
 Zərif mədəsində qaynadı zəher.  
 O zeif canında od yaxdı qəlbı,  
 Heçlik ucuşundan agahdı qəlbı.  
 Vida demək gərək sonaya, vida,  
 Dedi qız qatili anaya vida:  
 “Sağ ol, ey ixtiyar, zavallı ana,  
 Dözdün ezabımı, doymadın cana.  
 Üstümdən kəsmədin bir an kölgeni,  
 Belə sevməmişdi anam da məni.  
 Heyhat, yola salır insafsız zaman,  
 Borcundan çıxmadım, xəciləm, aman!  
 Minnətsiz hər zəhmət düşdü öhdənə,  
 Haqqını bağışlar yaradan sənə.  
 Ölüm can almağa yaman tələsdi,  
 Şəfali əlləri üstümdə əsdi.  
 İnsan can verərk gedərkən bada,  
 Dəva xeyirsizdir, məlhəm olsa da.  
 Sanma ki, dərmanın dərdimi qovdu,  
 Ovdوغun dərman da başımı ovdu.  
 Dermanla qalsayıdı insan canı sağ,  
 Təbiblər ölməzdi sinəsində dağ.

Böhtan yağıdırılar həkimə hər an,  
 Yaziq xəcalətdir uğursuzluqdan.  
 Taleyn hökmüyle ölərsə hər kim,  
 Günahkar ölümdür, danlanan həkim.  
 Təbiblər yadına bu söz düşə də:  
 "Əcəlin dərmanı olmaz şüşədə".  
 Sənə bundan artıq yox vəsiyyətim,  
 Daha sona yetir hər əziyyətim.  
 Mənim əvəzimdə baş əyərek sən,  
 Xosrov dərgahında yeri öpersən.  
 Sürtüb ayağına yaşılı gözünü,  
 Deyərsən səmaya yerin sözünü.<sup>35</sup>  
 "Ömrüm arzularla yetişdi başa,  
 Ruhun təzələnsin, əbədi yaşa!  
 Sənsiz toxundusa mənə bədnəzər,  
 Mənsiz toxunmasın sənə bədnəzər.  
 Son qoydu ömrümə cəfali həyat,  
 Həmişə sürəsən səfali həyat.  
 Şərbətin bağrını yaxdı atəşə,  
 Nuş olsun şərabdan aldığı nəşə.  
 Haçan Şirin ilə mey dəysə dilə,  
 Qəbrimə bir damcı o meydən çile.  
 Könlünü dostlarla şad eləyərsən,  
 Yaddan çıxanı da yad eləyərsən.  
 Mezarım üstüne gələndə herdən,  
 Qəbrimin tozundan səp üstüne sən.  
 Qalmadı qanımdan günah boynunda,  
 Barı, qubarımı gəzdir qoynunda,  
 Şəkərsiz qəlbinə dolmasın məlal,  
 Şirinin şərbəti olmasın halal.  
 Demə ki, torpağa dönübdür bədbaxt,  
 Torpağa dönmiş də insandı bir vaxt.  
 Gol, gör ki, kəfənim qanlıdır hələ,  
 Yolunda öleni ziyarət elə.  
 Şirinlə söylemə Şəkərə yaman,  
 Şəkər də yarındı axı, bir zaman.

Nəstərən deyildim, gül idim mən də,  
 Şirin olmasam da, dönmüşdüm qəndə.  
 Eşqinlə yaşadım qəlbi yaralı,  
 Qovuşduq... Doymadan düşdük aralı.  
 Vüsəl meyvəsinin dadı şirindi,  
 Mən ona tamarızı gedirəm indi.  
 Yarım encir ilə doyar qəcələ,  
 Doymamış, can qurban olar əcələ.  
 Ətlə yemləyərlər bir yol qırğını,  
 Üç öyne yem üstə salmaz qırğını.  
 Bir damla düşərsə isti tavaya,  
 Yağtek cızıltısı qalxar havaya.  
 Əlim bəxt şaxından xurma qopardı,  
 Yemədim, onu da bağban apardı.  
 Yarım, bədə verdi, nəşeli yara,  
 İlkin piyalədən döndüm xumara.  
 Hicran vaxtı həsrət qaldım yuxuya,  
 Vüsəl gələn zaman daldım yuxuya.  
 Sən yar qucağında uyu, tap aram,  
 Mən də bu torpağı qucub yataram.  
 Ayrılıq atəsi yaxacaq bizi,  
 Yuxuda görərik bir-birimizi.  
 Sabah başlananda qiyamət günü,  
 Gözlərim açılar görəm üzünü..."  
 Son sözlə yetişdi ömrünün sonu,  
 Ölümün yuxusu apardı onu.  
 Fənahiq Şəkəri torpağa qatdı,  
 Şəkər mədənindən atəşə atdı.  
 Hər gözdən çağlayıb qanlı yaş axdı,  
 Ulduzlar ağladı, şimşeklər çaxdı.  
 İgidler başıma torpaq ələdi,  
 Gelinlər hönkürdü, şivən elədi.  
 Gözlərdə kirpiklər qanlar süzündü,  
 Atəşin nalələr ürək üzürdü.  
 Şivənlə yolunu min gözəl teli,  
 Matəmə büründü İsfahan eli.  
 Mürdəşir əliylə yuyuldu canı,  
 Əbədiyyət qucdu ezziz insanı.

Serdabə içində gomdüler yerə,  
Üçcə gün batdlar yasa, kədəro.  
Sonra şadlanaraq güldülər daha,  
Eşqini ürəkdən sildilər daha.  
Kim ki, çox qənləndi, yas tutdu özü,  
Özgə unutmamış, unutdu özü.  
İnsanlar belədir, əzəl xılqətdən,  
Ürəyi daşdandır, bədəni etdən.  
Hamı başı lovlu, qəlbə telaşlı,  
Ölənə vaysınar gözləri yaşı.  
Elə ki, ötürər məzar evinə,  
Zaman keçər, insan ovunar yenə.  
Ürək həssaslıqla çox da əlləşər,  
Əzəldən biganə yaranıb bəşər.  
İnsan qafillikden qovmasa dərdi,  
Ölüm qorxusundan hər an ölürdi.  
Ulduzlar ölümə yaddır əcəldən,  
Onlar da ölürdi, qorxsa əcəldən.<sup>36</sup>  
Açılmaz düyünlər göz önungədir,  
Ürək tellərində bu düyün nədir.  
Bu sırrı yaxşıca bilir hər insan,  
Bədənə əbədi yoldaş deyil can.  
Ağlımız uzağı görməz, az seçər,  
Gözümüz görəndən ürək vaz keçər.  
Ömrünün möhləti çox olan çoxdur,  
Bir də görürsən ki, özü də yoxdur.  
Gözümüz çox görüb matəmi, yası,  
İbrət götürməsek, yoxdur faydası.  
Ölümün xəyalı can güzgüsündə,  
İbrətle baxana eyandır gündə.  
Kim ibret gözünü yaxına açar,  
Gördüyü bəladan həmişə qaçar.  
Vaxt çatar, aparar aradan ölüm,  
Bilməz ki, gəlmisdir haradan ölüm.  
Yalnız doğulmayan, olüb qurtaran,  
Ölüm yaxasından kənardı hər an.  
Doğuldun, hazır ol, gözlə yaranı,  
Dəryada cilalı cəvahir hanı?

Bürclər hasarında göyün gərdişi,  
Zərin "şəş qoşast" korlar hər işi.<sup>37</sup>  
Hamını udmağı edibdir peşə,  
Zərləri civə tək oynar həmişə.  
Kimsə görmeyibdir uduzməgini,  
Udubdur göylərin doqquz tağını.  
Təslim olmaliyiq oyunda ona,  
Neyiniz varsa da qoyaq ovcuna...  
Yenə şahə qalxdı fikir köhənim,  
Yersiz şaxələndi söhbətim mənim.  
"Gənci-badavər"la ilhamım dindi,  
Əsil mətləb üstə qoy gəlim indi.

## MAHSAMAN QARININ ŞİRİNİN YANINA QAYITMASI

İnsafsız Mahsaman batdı günaha,  
Üzünü cırmağa məcburdu daha.  
Gözəllər yanında o, arsız-arsız,  
Ağladı Şəkərə üzdə qərarsız.  
Sonra vida deyib qızı, geline,  
Tələsik yollandı Şirin elinə.  
Gəlib, macəranı Şirinə dedi,  
Şirin bildirdi ki, iş nə yerdədi.  
Qarının yanında məğrur dayandı.  
Gülüşdən dodağı yaqtla yandı.  
Qüssədən qövr etdi gizli yarası,  
Bir gün qurulacaq onun da yası.  
Ölümən yaxasın qurtarmayan kəs,  
Özgə ölümünə şadlanır əbəs.  
Çatdı Xosrova da bu acı xəber,  
Yaşıl çəmənzarda mehmandır Şəkər.<sup>38</sup>  
Ciyəri alişdi atəşin ahla,  
Çünki ömr etmişdi bir zaman şahla.  
Yas qurdı qəlbində hicran qəmindən,  
Cirdi yaxasını yar matəmindən.  
Sərvi-xuramana nərgiz gözlərdən,  
Parlaq inciləri ələdi dən-dən.

Şirinin əlindən gəldi fəryada:  
 "Yaxşı qisas aldı Şirin Fərhada.  
 Hər qəsdin qəsdində bir ağır cəza,  
 Cəzamı cəzasız qoymadı qəza".  
 Yaxşıya yaxşılıq, yamanaya yaman,  
 Heç neyi əvəzsiz qoymayıb zaman.  
 Yaxşılıq üstəsə ömrün təməli,  
 Yaxşılıq tapacaq yaxşı əməli.  
 Alçaq xisletinlə hey alçalarsan,  
 Verdiyin cəzaya cəza alarsan.  
 Zəhərli bitkinibecərmək olmaz,  
 Becərsən də, şirin bar dərmək olmaz.  
 Xoş sədam yayılsa mavi qübbədə,  
 Sesinə səs verər mavi qübbə də.  
 Bir sesə on səda qoşular, budur,  
 Üstü qübbədirse, altı quyudur.<sup>39</sup>  
 Tikanla dəlmisən özgə gözünü,  
 Özgə tikanından gözlə özünü.  
 Canından əl üzüsün, can alsa hər kəs,  
 Qartaldan çox yaşar dünyada kərkəs.  
 Dəmirçi qılıncı çeker ovxara,  
 Öz eli-üzünü eyləyər qara.  
 Ox-kaman ustası kaman düzəldər,  
 Çaşib gözünü də yaman düzəldər.  
 İynə yaxşı olur qanlı qılından,  
 İynə paltar tikir, qılınc alır can.  
 Şahı zülmə görə qəza dağladı,  
 Peşmanlıq içində xeyli ağladı.  
 Yordan birdəfəlik üzüldü əli,  
 Gördü ki, qisasdan puçdur əməli.  
 Gözdə yaş, dilində həsrət dolu ah,  
 Yollandı Ərməndən Mədaine şah.  
 Xəlvətdə peşəsi ah-zardı onun,  
 Qəlbində dağ boyda dərd vardı onun.  
 Gündüzler peşəsi qəmlənmək oldu,  
 Gecələr yerinə sənki qor doldu.

Sönən çıraqından qəlbində dağı,  
 Soyuq yeldən söndü könül çıraqı.  
 Belədir qanunu eşqin əzəldən,  
 Canını qorusan, el çək gözəldən.  
 Canan olan yerdə əlvida cana,  
 Canın da, qəlbin də qurban canana.

## ŞİRİNİN HİCRAN GECƏSİNDE YALVARİŞLARI

Şirin sonra oldu bu işdən agah,  
 Bir aymış qalırımiş filan kənddə şah.  
 Minib yel yerişili köhlən belinə,  
 Gedib Mədaine, doğma elinə.  
 Yaman əfsuslandı, peşimanladı,  
 Özünü qınadı, xeyli danladı.  
 Eşqin xumarlığı başlandı yenə,  
 Sevda atəşinə can yandı yenə.  
 Batdı ürəyinə kədər tikani,  
 Ağlımı itirdi, qaraldı qanı.  
 Dərd aldı qüsseli, dərdli ürəyi,  
 Yandı qəm oduna canı, kürəyi.  
 Evi göz yaşından batdı qan-selə,  
 Qalmadı canında dözüm, hövsələ.  
 Hicrannın darğası saldı taracı,  
 Canın gücü getdi, ağılin tacı.  
 Fitnə can mülküne tökdü ordunu,  
 Qılıncla sultanın aldı yurdunu.  
 Eşq hücum çəkəcək keçə basqına,  
 Nə Xosrov, Keyxosrov basılar ona.  
 Eşq ilə qarışqa filə dönəndir,  
 Odda kol da udtək külə dönəndir.  
 Şirin çox sıxıldı gecə əzabdan,  
 Ölsə, qurtarardı necə əzabdan,  
 Lal-dinməz göründü Çin bütü kimi,  
 Qoymadı yanına gələ heç kimi.  
 Uğursuz qəlbiyle qəlbi savaşda,  
 Bir künce sıxıldı sevdası başda.

Gecə – qır dəryası, zülmətdir hər yan,  
 Kəsib süd çeşməsi südü dəryadan.  
 Fələk çəşqinqılıqdan düşübür dara,  
 Ulduzlar yolunda dönüb mismara.  
 Ülkərə quyuqlu ulduz tikandır,  
 Təbilçi əlində çubuq ilandır.  
 Bijən quyusutek gecə qaranlıq,  
 Zöhhak quyusutek necə qaranlıq!  
 Zülmət qara qəlbən qara əməli,  
 Əresat məhşərin müdhiş təməli.  
 Sönüb sərt küləkdən işıqlı şamlar,  
 Əbədi yuxuya dalıb adamlar.  
 Fələk sədo yeyib, hamile olmaz,  
 Ay ilo günəş də daha doğulmaz.<sup>40</sup>  
 Gecəni nurladan səhər yatıbdır,  
 Gündüzün qapısı qıra batıbdır.  
 Sübh xəzinəsini göy qıflısayıb,  
 Sonra açarını yerə tullayıb.  
 Gecənin xəncəri üzüb boğazı,  
 Səhər quşlarının gəlmir avazı.  
 Xoruzlar səsini içinə salıb,  
 Qarının umacı boğazda qalıb.  
 Tutub azançını sufı kökəsi,  
 Halva ötürməkdən tutulub səsi.  
 Qorxunc ejdahatek yatıbdır dünya,  
 Qapqara tüstüyə batıbdır dünya.  
 Gecə belə zülmət, ürək dağlayır,  
 Yazıq Şirin yatmr, dərddən ağlayır.  
 Kimin ki, qəlbinə dağlar çəkilər,  
 Gözünün yuxusu ərşə çəkilər.  
 Oyaqkən nəşeyə kim biganədir,  
 Dərddən yatmayanda halı gör nedir.  
 Keşikçi oyaqdır, necə də sərvaxt,  
 Aşıqtək can üstə deyildir hər vaxt.  
 Şirin də belədir bu gecə indi,  
 Bezi b Şirin candan gör necə indi.

Uğursuz günlərdən qəlbə təlaşlı,  
 Gecəylə dərdləşdi gözleri yaşı:  
 “Ey gecə, bu dağla qəm gecəsində,  
 Humayı öldürmə zağ pəncəsində.  
 Çekil, duymayırsan həyəcanımı,  
 Ölürəm, bu gecə alma canımı.  
 Mənə kafir kimi zülm eyləyirsən,  
 İnsafsız, mürvətsiz yaranmışan sən?  
 Necə də zalımsan, qaradır üzün,  
 Bəxtim əsiridir, gecə-gündüzün.  
 Hindu kafirisən, saqqalın qara,  
 Çəkdin kafırlıkdə sən hindulara.  
 Bəlkə and içmisən, ey günəş, sən də,  
 Gündüzün gələcək Şirin ölündə.  
 Ey səhər, tez oyan, yatmaqdən usan.  
 Gözümün yaşıyla çöhrəni yusan.  
 Buz kimi dondurduñ bütün cahanı,  
 Əger ölməmisən, nəfəsin hanı?  
 Səndəmi sirdaşsan qüsseyə, aha?  
 Menimtək gülməyi unutduñ daha?  
 Ey gözüm, göz yaşı tökməyin bəsdi,  
 Yanıb-yaxılmaqdır canımın qəsdi.  
 Belə cəfa seli tökinək nə haldır,  
 Eşqin qubarını yumaq mahaldır.  
 Günəş sirdaşındır, harda qalıbdır?  
 Onsuz yer üzünü zülmət alıbdır.  
 Axşamkı məstliyə yox qəlbən tabı,  
 Sərxoşam, vermirler səhər şərəbi.  
 Yarəb, şübhün nuru saçılmış niyə?  
 Dualı dodaqlar açılmır niyə?  
 Qoca çalğıçının sınbımtı neyi?  
 Kəsibdir səsinin nale-gileyi.  
 Bəlkə çox oxuyub, səsi batıbdır?  
 Oyanmaq vaxtında yorğun yatıbdır?  
 Bülbüller salınıb yəqin qəfəsə,  
 Cəh-cəhlə ötməyir heves-hevesə.

Tüstümdən yer üzü zülmətə dönüb,  
Göylərin çrağı ahımdan sönüb.  
Yoxsa gecə olmaz bu qədər uzun,  
Ulduzlar görünməz kədərli, məhzun.  
Gecədən zülmətə dönüb varlığım,  
Zülmətə nifretdir bu bizarlığım.  
Bu gecə gündüzə dönençək haçan?  
Qəlbimin yanğını sönəcək haçan?  
Zülmətin qəmindən qurtara yaxam,  
Açıb gözlərimi işığa baxam...”  
Qüsse, ümidsizlik qəlbini sardı,  
Bir zaman gördü ki, üfüq ağardı.  
Pəjmürdə լaləydi, köksündə dağı,  
Güldü sübh yelindən hüsünün bağlı.  
Sübhün xoş nəsimi neçə gözəldi,  
Quşlar, balıqlar da cövlana gəldi.  
Belə gözəl çağda hər ölgün ürek,  
Cana gelmeyirsə, məhv olsun gərək.  
Babalar ömründə yanılmayıblar,  
Şəheri varlığa həyat sayıblar.  
Hansı qəlbə sübhün şəfəqi dolub,  
O da xəzinənin sahibi olub.  
Bir qapı açıb ki, dünya var orda,  
Ona nəsib olub dünyalar orda.  
Qəflet yuxusundan kim durar erkən,  
Yüz qapı açılar bəxtinə birdən.  
Nur saçdı Şirinə sübhün məşəli,  
Şadlıq bayraqından yapışdı eli.  
Tale yer öpdürdü məhzun gözələ,  
Müqəddəs Tanrıya yalvardı belə:  
“Hər qəlbin sərrindən özünsən agah,  
Kəramət dərgahıdır açığın dərgah.  
Həyat boğur məni, qalmışam nakam,  
Gözümde qalıbdır hər arzu, hər kam.  
Hamı mətləbini Tanrıdan uman,  
Arzuma çatmağa sənədir güman.

Nisgilli könlümdə birçə arzu var,  
Yarın vüsalıyla olum bəxtiyar.  
Günahsız güldürdün dostu, düşməni,  
Halal kəbinimlə sevindir məni.  
Bu gizli ehtiyac yaxıb qəlbimi,  
Yetir muradıma, havadar kimi.  
Varlığım sarsılıb öz təməlindən,  
Bu darda qalmışın yapış elindən.  
Məni sevindir ki, daha şad olum,  
Hieran zindanından mən azad olum.  
Səni and verirəm öz cəlalına,  
Elçin peygəmbərə, qadir halına,  
Bəxtiqaraların gülən baxtına,  
Müflisin səbrinə, dükün vaxtına.  
Kafirin Tanrıya iltimasına,  
Dərvişin yamaqlı ar libasına,  
Məktublar isladan göz yaşlarına,  
Candan əl üzənin təlaşlarına,  
İşıqsız, ziyasız zülmət zindana,  
İzsiz qəbirlərdə çürüyən cana,  
Yarın fəraigindən solan sonaya,  
Övlad ölümündən yanınan anaya,  
Sevdali başdakı aha-dumana,  
Məzar torpağında bitən tikana,  
Kəramət əhlinin kəramətinə,  
Yetim uşaqların fəlakətinə,  
Susuz biyabanda teşnə qalana,  
Sellər həyatını əldən alana,  
Billur üreklerin ağ şamlarına,  
Yoxsulun çıraqsız axşamlarına,  
İlk dəfə vücudə qonan nəfəsə,  
Son kərə buz kimi donan nəfəsə,  
İlk gənclik eşqinə, sevdali çäga.  
Ürekde qövr edən, sağalmaz dağa,  
Varlığı odlara yanınan aşiqə,  
Yanmağı səadət sanan aşiqə,

Vüsala qovuşmaz sonsuz hicrana,  
 Əbədi vəfaya, sadiq vicdana,  
 Qurtar ayrılığın qəmindən məni,  
 Arzuya, murada yetir sən məni.  
 Çılğın ehtirasa əsirəm indi,  
 Əsirin nictatı mərhəmetindi.  
 Arzu qapısına gəzirəm açar,  
 Onu kəramətin, kərəmin açar.  
 Macəram olsa da ədəbdən kenar,  
 Səndən öz sərrini gizlədənmə var?!  
 Dilək libasımı geyindir özün,  
 Mənim günahıma baxmasın gözün...”  
 Şirin yalvardıqca pak bir diləklə,  
 Tanrı: “Qovuş!” – dedi təmiz ürəklə.  
 Ansan saf niyyətlə Tanrı adını,  
 Verər ürəyinin hər muradını.  
 Necə qəmliydise sənəm o gecə,  
 Qəmdən qovrulurdu şah də eləcə.  
 Gecə sübhə qədər düşündü yarı,  
 Qəlbine sığmadı həyacanları.  
 Qaranlıq gecədə qərq oldu qəmə,  
 Gözlədi gün doğsun yenə aləmə.  
 Ulduzlar söndülər, nur yandı göydə,  
 Nurlandı yer üzü, nurlandı göy də.  
 Arzusu rahathlıq vermedi şaha,  
 Özünü saxlaya bilmədi daha.  
 Sanki ay yüksəldi Şəbdiz belinə,  
 Yollandı yenə də günəş elinə.<sup>41</sup>  
 Sevdası olmuşdu canına cilov,  
 Çapdı əyanlarla atını Xosrov.  
 Cilovu buraxdı, qəlbə uçurdu,  
 Onu Ərmen yolu sanki qucurdu.  
 Xəzan yarpaqları yerə sərirdi,  
 Güllü-çiçəkləri yellər dərirdi.

Xəcalət çəkirdi, yoxdu üzü də,  
 Qatdı bir-birinə dağı, düzü də.  
 Göz yaşı torpaqda cəvahir seli,  
 Buz kimi nəfəsi bir xəzan yeli.  
 Abad-viran yerde oldu yol azan,  
 Qanadlı yel kimi ötüsdü xəzan.

## XOSROVUN ŞİRİNİN QƏSRİNƏ TƏRƏF GETMƏSİ VƏ ŞİRİNİN QAPINI ONUN ÜZÜNƏ BAĞLAMASI

Can verib gülşənə bahar yelleri,  
 Yaza təslim edib dünya elləri.  
 Nəsimdən nazlanır bağlarda hər gül,  
 Qarğanın evini dağdırıb bülbül.  
 Hava gül ətriylə qovub xəzanı,  
 Müşk-ənber kafursuz sarıb hər yanı.<sup>42</sup>  
 Qönçələr kecavə bəzəyib indi,  
 Gül bu kecavədə nazlı gəlini.  
 Çayın kənarında açıb bənövşə,  
 Ənberin xoş ətri yayılıb döşə.  
 Nəsimin müşk ətri könül açandır,  
 Min ahu göbəyi ətir saçandır.<sup>43</sup>  
 İpək güllerdəki hər qızıl ləçək,  
 Saqiye deyir ki, al şərab içək.  
 Nərgizi məst edib qumru nəğməsi,  
 Sərxoşu oxşayır çəngin zil səsi.  
 Nərgizlər xumardır, gece yatmayıb,  
 Həsrətli aşiqin sebri çatmayıb.  
 Sarınib şaxların gullər boynuna,  
 Yasəmən gulləri ahib qoynuna.  
 Şəherin nəsimi gülü oxşayır,  
 Şahın eyvanına etirlər yayır.  
 Çəmənə, gülşənə, gəlib yaz deyir,  
 İşrətə dalmamaq yaramaz deyir.

Sultan xidmətinə hazırlır atı,  
Köhlən öz belinə aldı şümşadı.  
Yanında nökerlər şah yola düşdü,  
Günəşin səməndi ayla ötüşdü.  
Əvvəlcə meylini şikara saldı,  
Hər oxu bir quşu havadan aldı.  
İti caynağıyla qan töksün deye,  
Şığıyan qırğılар ucaldı göye.  
Şahin çəngəlini çaldı havada,  
Nə turac, nə kəklik qaldı havada.  
Sonalar qırğının keçdi cənginə,  
Koklik rəqs elədi şahin çənginə,  
Hayana köhləni çapdı hökmran,  
Qoymadı orada bir cüyür, ceyran.  
Başını qataraq ova, ovlağa,  
Sonra da yollanıb gəldi bir bağa.  
Gülüstan seyrindən kefi duruldu,  
Çınar kölgəsində büsət quruldu.  
Şah saray əhliyle işrətə daldı,  
Piyalə səsləri aya ucaldı.  
İpək telli çənglə ərgənun dindi,  
Oxudu nəğmekar, quşlar sevindi.  
Qara yel sünbülə min sığal çəkdi,  
Naz-nemət taxtında büküldü dizi,  
Nə işrət, nə də kef açdı Pərvizi.  
Seadət gül kimi gülürdü üzə,  
Tale üz döndərib, qaçmışdı düzə.  
İcdikə çoxaldı qüssəsi, qəmi,  
Unuda bilmədi nazlı sənəmi.  
Yarın xəyalına dikdi gözünü,  
Libas əvəzinə diddi özünü.  
Xəyalla danışıb, göz yaşı tökdü,  
Ətəyə cilasız daş-qası tökdü.  
Təsəlli tapmadı, dərd-qəmi çoxdu,  
Dərdini bilməyə həmdəmi yoxdu.  
Təsəlli verməyə yoxdur Şapur da,  
Şah Şirin dərdini unutsa burda,

Qönçə ürəyinin səbri kəsildi,  
Gülgün göz yaşımı qoluya sildi.  
Baxdıqca nərgizə titrədi dizi,  
Yarın xumar gözü sandı nərgizi.  
Hansı zərif gülü qopardı şaxdan,  
Canan yada düşdü, alışdı ahdan.  
Sünbülən telində gəzdi əlləri,  
Düşdü xatirinə yarın telləri.  
Nə qədər ayıqdi göstərdi təmkin,  
Oldu keflənərək yenə də qəmgin.  
Şərabın nəşəsi vurdı başlara,  
Üz tutub dostlara dedi bu ara:  
“İlk bahar gəlibdir, gül açıb gülşən,  
Səba yar eşqində edib gülü şən.  
Lalənin camından sərxoşdur varlıq,  
Nərgizlər halsizdir, tutub xumarlıq.  
Hər aşiq yarıyla bağlar içinde,  
Ürəyim həsrətdən dağlar içinde.  
Yarsız mey nəşəsi gedər kədərə,  
Canansız şadlığın dənər kedərə.  
İşrətdə gözəlsiz olsa her sine,  
Kuzə açıq qalsın, cam də tərsinə.  
Hamı nəşə duyar, mən yazıq əzab,  
Zəhərdir canansız içdiyim şərab.  
Gülüşlə qarşılardır hər gül mehmanı,  
Sonsuzdur bülbü'lün qəmli dastarı.  
Ürəyim od tutub, hazır əcəl də,  
Atəşə dözərmi quru xəzəl də?  
Ölümən qorxana həyat yaramaz,  
Məhəbbət əsiri şöhrət aramaz.  
Talesiz insanam, qoy getsin abır,  
İsmət bazarında olum biabır.  
Qoy əlim xəncərlə sinəmi yarsın,  
Qızıl qan selindən torpaq qızarsın.  
Külek gəlib keçər yanımdan mənim,  
Qansız, xəber tutar qanımdan mənim...”  
Dərdini beləcə söylədi açıq,  
Qəmdən yüngülləşdi qəlbə azacıq.

Ovunub, eyləşdi atın belinə,  
Sürdü köhlənini canan elinə.  
Yaqut rəngli meydən yaman sərxoşdu,  
Alişan qəlbinin alovu coşdu.  
Köhləni rəqs edən səba yeliydi,  
Sanki yol yoldaşı öz gözəliydi.  
Soyuq nəfəsində qışın soyuğu,  
Buxardan buglanır qulaq oyuğu.  
Çatdı yar qəsrinə təlaşlı halda,  
Əldən varlığıını almış vüsal da.  
Bu xəber yetirdi yar qulağına,  
Tuba kölgə salıb behişt bağına.  
Əsdi gül çələngi, əsdi qorxudan,  
Bənd-bərə uçaq bu seldən, sudan.  
Gedəcək şöhrəti, namusu, arı,  
Çıxacaq əynindən ismət paftarı.  
Yegana əlacı qalmışdı buna,  
Şahı buraxmasın hələ yaxına.  
Verdi əyanlara bu sərancamı:  
“Xosrovu pişvaza yollansın hamı!”  
O işıqlı günəş görünən zaman,  
Yeri kölgə kimi öpsünlər haman.  
Yolunun tozuna qızlar su çı�ır,  
Səpilsin mirvari, parlaq incilər.  
Hörməti, izzəti görsün hökmədar,  
Qəsrə gətirilsin chtiramla yar...  
Müştəri cəlallı ay yana-yana,  
Bedrli ay kimi çıxdı eyvana.  
Qaçdı pişvazına Xosrovun hamı,  
Pişvaza layiqdir şah ehtişamı.  
Sonsuz cəlalının hər kəs möhtaci,  
Günəştək yanırkı başının tacı.  
Heşəmət nurudur alnında yanın,  
Qüdrətin şöləsi ərşə dayanan.  
Yoxdu əyanları yanında şahın,  
Bir neçə nökəri vardı dərgahın.

Gül üzü gülaba ətirlər saçan,  
Ənbər yanağında lalələr açan.  
Gül kimi bədəni ətərə qərq oldu,  
Torpağın göbəyi ətirlə doldu.  
Üzündən günəşin şöləsi söndü,  
Hüsnünü görənlər sərxoşa döndü.  
Heyrətdən, qıbtədən şah rəqibləri,  
Yoluna üz sürtüb, öpdülər yeri.  
Töhfətək tökdüler cəvahiratı,  
Qızılı, gövhərə tutuldú atı.  
Yolu cəvahirlə, inciyə doldu,  
Töhfələr üstündən keçməli oldu.  
Qəsrə, eyvanadək aycamallı yar,  
Döşətmis yollara ipek xalılar.  
Saray qapısını hökmədar kəsdi,  
Şirindil Şirinlə vüsaldı qəsdi.  
Gördü canan yoxdur bağlıdır qapı,  
Ay ismət bürcündə, üzdə hicabı.  
Oldu şirin vüsal heyrətdən acı,  
Barsız, bəhərsizdir xurma ağacı.  
Üzü xəcaletdən zəferan kimi,  
Nə üzlə sayayı yarı – hakimi.  
Qalmışdı qapıdan gözləri yaşı,  
Canı taqətsizdi, qəlbə təlaşlı.  
Nə hava çaldısa ağlı-kamalı,  
Qəlbini açmadı aşiqın halı.  
Yuxusuz gözündə dünya qaraldı,  
Günəşti dağların dalında qaldı.  
İstədi qayıtsın peşman hal ilə,  
Yerə ayaq döyüd yar xalxal ilə<sup>44</sup>  
Elə ki, yetişdi Xosrova bu səs,  
Geldi ruhsuz cana yenidən nəfəs.  
Gözləri zilledi uca saraya,  
Təzimlə baş əydi boylanan aya.  
İki parlaq günəş şöle saçanda,  
Güldü ümid sübhü hər iki yanda.

Pəri göz yaşını üzə ələdi,  
Mehmanın üstünə gülab çilədi.  
Çekmədi gözünü Xosrov Şirindən,  
Gözləri doymadı biri-birindən.

## XOSROV İLƏ ŞİRİNİN SÖHBƏTLƏRİ

Qəlbə yaralıydı nisgildən şahın,  
Səhra yanacaqdı oduna ahın.  
Çatmışdı intihar, ömrün son günü,  
Qəlbə rədd ələdi dilin hökmənə.  
Keçdi sarsıntı, kəsdi təlaşı,  
Dilindən düyüni açdı göz yaşı.  
Susma yar yanında ixtilat üstə,  
Qabıqsız qatılar halvaya püstə.  
İncilər gizlədən hicab açıldı,  
Aləmə pardaqlı gövhər saçıldı.  
Dedi yalvarışla: "Şad etdin məni,  
Qəlbim şadlıq sanar, versən qüssəni.  
Hədsizdi cəlalın, qurduğun büsat,  
Sonsuz ehtışama ağıl qalib mat.  
Könlüm heyranlıqdan az qalır dinə,  
Ömürlük borcluyam səxavətinə.  
Qızılın atəşdir, daş-qasıń da su,  
Qərq etdin atəşə, suya, doğrusu.  
Yoluma döşəndi xəz, atlaz xalı,  
Torpağa dəymədi köhlənin nali.  
Cöldən bu iltifat qəsrinə qədər,  
Durdu qullugumda qaravaş, nökər.  
Ehtiram-hörnətə baş əydi Xosrov,  
Onun qarşısında köləydi Xosrov.  
Səbəbsiz yaşınmaq, söylə, nə haldı?  
Qəribi saymadın, qapıda qaldı.  
Məni yer üstündə salmadın saya,  
Ay kimi çəkildin özün səmaya.  
Gələntək ayın da hicabı varmı?  
Daş atsam, toz olar, aya çatarmı?

Sultani quyuda qoymağın nədir?  
Hüsnüne baxmaqdan tacı yerdədir.  
Şirin ixtilatlı, şirindilli yar,  
Qonağın üzünə üzmü turşudar?  
Yoğrulub ilqardan, vəfadan ürek,  
Günahsız yanmasın cəfadan ürek.  
Yarı çöləde qoymaq, de, neyə bənzə?  
Bəhreli ağacı kəsməyə bənzə".

## ŞİRİNİN XOSROVA CAVABI

Qumaşa bürünmiş o şümşad dindi:  
"Seadət mülkündə bəxt əsirindi.  
Arzudan üstünə çələng tökülsün,  
Taleyin min kərə üzünə gülsün.  
Əlçatmaz fələklər pənahındadır,  
Ulduzlar kölətek dərgahındadır.  
Ömrünün illeri gəlməsin sana,  
Sevinc yad olmasın könül dünyana.  
Gördüm ki, sərəxoşsan, qalxdım səmaya,  
Sərkidən sərvimi döndərmə yaya.  
Öz bəxtim ucaldıb göylərə məni,  
Buludtək başıma salım kölgəni.  
Buludlar ümməndan qalxsa da əgər,  
Başını yenə de ümmənə əyer,  
Bu torpaq çatsa da yüksək şərəfə,  
Dərgahın ucadır ondan yüz dəfə.  
Zərrənin nuruna möhtacdır mahal,  
Günəşə çatması mahaldır, mahal.  
Mümkündür hiləli toz kimi saram,  
Sultanın yolundan qopan qubaram.  
Başım asımana dəysə də, nə qəm,  
Sən nurlu çıraqsan, mənse tüstüyəm.  
İqbalın yüksəldib məni nə qədər,  
Ucalıb çatmışam günəşə qədər.  
Feləktək başına dolansın deyə,  
Pərəstar kəninizin yüksəlib göye.

Başdan ki, qiymətli deyil qızıl tac,  
Olub şahlar başı tac üstə tarac.  
Dedin ki, sevgilin yaddır sevgiya,  
Qəribi qapıda saxladı niyə?  
Şərəfin, şöhrətin Şirinə indi,  
Bu şirin canından daha şirindi.  
Rəğbət etri saçar nəfəsim şaha.  
Sonsuzdur istoyim, həvəsim şaha.  
Sadıqəm yolunda əhdə, vəfaya,  
Hazırıam əmrinlə hər cür cəfaya.  
Bu güllü eyvandan enə də billəm,  
Qarşında kənizə dönsə də billəm.  
Qorxuram boş qala göylərin tağı,  
Çala qırqovulu şahın caynağı.  
Eşq, məstlik, çılgınlıq adetdi şaha,  
Düşsem, qurtarmaram torundan daha.  
Südümü kəsmeyib anam hələlik,  
Sen hərisaslansan, mən hürkək kəklik.  
Olarmı baxmayım zoruna sənin,  
Düşdüm bilə-bilə toruna sənin.  
Siçanlar pələnge yaxşı deyibdir:  
“Axımaq tayıımızı pişik yeyibdir”.  
Çoxunu sayılmaz daşqın alıbdır,  
Çoxu belə selədə çəşqin qalıbdır.  
Ahu yan alarsa acmış bir şire,  
Demək, boğazını sürter şəmşira.  
Əhədə, sədaqətə xor baxmiram mən,  
Qorxuram danlaqdan, el tənəsindən.  
Dərsə sərəxoş əli gülü, çıçəyi,  
Yolunar yarpağı, incə ləçəyi.  
Qorxu ehtiyatla nə vaxtdan bəri.  
Qorudum almazdan bakır gövhəri.  
Xalımı, telimi oxşayaraq sən,  
İsmət pərdəsini açma üzümdən.  
Çətin, firni görsən, dözüm deyəsən,  
Duzdur, ondan bircə barmaq yeyəsən?  
Çox yerdə halvaya əl uzatmışan,  
Həmişə dilinə şəkər qatmışan.  
Şirinin halvası bişermi asan?  
Çətin ki, bişməmiş yeyib doyasən.

Görmüsən şəkerin min bir ləzzətin,  
Bir damla süd ilə göz doyar çətin.  
Milçəktək qonmuşan şəker qoynuna.  
Yuvam tek zümrüdü çəker qoynuna.  
Get, qəlbini Şəkerin yanında qaldı,  
Şəker qənd olsa da, Şirin də baldı.  
Şirinin dodağı cana nəşədir,  
Şəker də bilir ki, yanğısı nədir.  
Şəker nabat olsa, öyünmə qəti,  
Dirilik suyudur Şirin şerbəti.  
Şəker şirinleşsə, dil şirinlədər,  
Şirin ola bilməz o, həyat qədər!  
Necə də şirindir, bu şerbətə bax,  
Xosrov dodağından, dışından uzaq,  
Şəker hərisiən, baxma gülaba,  
Sırke qarışmasın xalis şərabı.  
Sen işrat aşığı, gözəller qucan,  
Bülbültək gülşənə, gül üstə uçan.  
Zülmət gecələrdə mən qalmışam tək,  
Sübhün çarıqıtək sönübdür ürək.  
Özümtək nałəmdən oyaqdır hamı,  
Munisim, nisgilim hicran axşamı,  
Torpağa döşəli qalıbdır bu can,  
Qumaşa dönübür altımda tikan.  
Duyular sarayda ahım əlüstü,  
Tavanı bacadır, havası tüstü.  
Əzablar içində dərd varmı mənə?  
Eşqin əzabıyla inləyim yenə”.

## XOSROVUN ŞİRİNƏ CAVABI

Şirin cavabından dodaq şirindi,  
Pərviz dil açaraq yenə də dindi:  
“Göyün günəşisən, qəlbimin şamı,  
Hüsnündə günəşin var ehtişamı.  
Gənclik camalınlı çatar növraqa,  
Vüsalın varlığa, həyata ağa.

Dirilik çeşmesi – yaqtı dodaqlar,  
 Ənbər tellerindən yaz ətri çağlar.  
 Qəlbim özgə gözdən axamı bilər?  
 Gözüm özgə üzə baxamı bilər?  
 Açıq duysam da acı tənədə,  
 Şirin acılığı nuşdur yenə də.  
 Şəkeri sirkəyə qatsan da, nə qəm,  
 Sirkəni şəkerlə birgə yeyərəm.  
 Burda da görünür vəfan, ey pəri,  
 Dirilik suyunda verdin zəhəri.  
 Ürəyim üzüldü, hanı kababın?  
 Xumarı tez yixar acı şərabın.  
 “Göydəsən” desəm də, incimə daha,  
 Düş, bəla olsan da, məlhəmsən şaha.  
 Dünyanın günəşi gəlib saraya,  
 Sənse ucaltmışan, gör bir haraya.  
 Sanma ki, yanına ahım ucalmaz,  
 Ayın güzgüsünə ləkə də salmaz.  
 Bu odlu ahımdan qorù özünü,  
 Tüstütek bürüyüb, tutar gözünü.  
 Nə qəder qəm odu yandırır canı,  
 Tüstüsü kəməndə salar eyvanı.  
 Salla hörukleri, çatılsın qolum,  
 Göyün halqasında kendirbaz olum.  
 Yuxarı çəkmisen quyudan məni,  
 Qovma, öz qapında torpaq san məni.  
 Belkə nur gəlini hökm edə ordan,  
 Bəxtin dərgahını öpəm kənardan.  
 Zərrə ümidiñi günəşə bağlar,  
 Üzülməz güneşden zərrin saçاقlar.  
 İstəsən, zülfündən dağlanar qəlbim,  
 Qapına zəncirle bağlanar qəlbim.  
 Tutaq, yar olmağa layiq deyiləm,  
 Axı, xar olmağa layiq deyiləm!  
 Günahım görünür gözümə indi,  
 Öz yarım düşməndir özümə indi.

İnsafı, mürvəti atmişan hara,  
 Üz göstərməyirsən günahkar yara.  
 Ehtiras kafirə döndərdi, düzü,  
 Başqa bir mehraba çevirdim üzü,  
 Məzəmmət getirər gənclik insana,  
 Gənclik məzəmməti sığmaz vicdana.  
 Şəker qiymətini soruşdum, ey yar,  
 Kafirtek behiştən eylədin kənar.  
 Gemin süd arxında açdı yelkəni,  
 Süd içib, bir cənnət etdin ölkəni.  
 Mənimlə dostluğun vurmadın başa,  
 Fərhada eksini çekdirdin daşa.  
 Mehman qonaqlıqdan yanıqlı gəlib,  
 Dağarcığı qonşu köpəyi dəlib.  
 Şirin güləb versə, salmasa dərdə,  
 Kəsməzdi dilimi heç vaxt şəker də.  
 Şəker nəşə verər, yeyilsə şirin,  
 Şəker nəyə gərək deyilsə şirin?  
 Eşqinlə yaşayıb, qüssəyə batdım,  
 Üzünü görməyə hər an can atdım.  
 Ümidsiz vədinə dözmək mahaldı,  
 Nazın, qəmzən də ki, canımı aldı.  
 Aldatmaq cəfadır, əzab deməkdir,  
 Kəhriz susuz olsa, sərab deməkdir,  
 Alovu qəlbimdə dalgalandırma,  
 Təşnəni sərabda susuz yandırma.  
 Günahkar olsam da, olmasam da mən,  
 Saralmış çöhremə keç təqsirindən.  
 Əfv et, xəcalətem, günahkarınam,  
 Qanımı töksən də, yenə yarınam.  
 Günah xəcaletlə gedər aradan,  
 Keçibdir günahdan çox vaxt yaranan.  
 Yazığam, az incit, tab yoxdur canda,  
 Əvəzsiz qalmayırlı pislik cahanda.  
 Sevən “can, can” deyə sevənə gərək,  
 Yar amansız olsa, düşmən nə gərək.

Ətirsiz, qoxusuz olan gülleri  
 Qoy yolub aparsın xəzan yelləri.  
 Qəribi incidib, salma bu günə,  
 Zaman etinasız qalmaz zülmünə.  
 Qiysan sirdaşına əger sen cəfa,  
 Özün ondan qabaq çəkərsən cəfa.  
 Vursan ki, hününün neşteri sına,  
 Öz boynun ağrıyar öz qapazına.

### ŞİRİNİN CAVABI

Cavabsız qalmadı sehrkar pəri,  
 Tilsimlə oynadı cadu gözləri.  
 Xurma ittihamsız güləsi oldu,  
 Gülab piyaləsi bal ilə doldu<sup>45</sup>  
 Dilinden alqışlar goldi pərvaza,  
 Sözü məzə qatdı işvəyə, naza:  
 "Dünyanın şahı ol, həmişə mətin,  
 Məğriba, məşriqə çatsın qüdrətin.  
 Hökmüne, baş eysin hər el, hər mahal,  
 Hiyləger şahları kəməndinə sal.  
 Çatsın fələklərə hökmün, sözün də,  
 Dünyanın açarı olsun özündə.  
 Yüz rəngli tavusdum, kim görmədi, kim?  
 Qarğaya döndərdi yanın ürəyim.  
 Bir kimse təselli verdi ki, bəyəm?  
 Dərdə yanın varmı, dərdimi deyəm?  
 Bu müşkül dünyunu aça bilmədim,  
 Yadlara sırr verib, mən əskilmədim.  
 Uzaqdan baxmasam, gözüm qamaşar,  
 Yarasa günəssiz zülmətdə yaşar.  
 Gecəm ahla keçir, gündüzüm qəmlə,  
 Kimse yaşamasın belə sitəmlə.  
 Bu evi, eyvanı odlara yaxam,  
 Divanə könlümdən qurtara yaxam.

Həsrətli ahıma odlanım, yanım,  
 Bele bədnamlıqdan qurtarsın canım.  
 Sinəmi xəncərlə yarsan əger sen,  
 Qəlbimi canımdan bezmiş görərsən.  
 Yerin ürəkdədir, bir halıma yan,  
 Çekil, fəryad qopar qanlı yaramdan.  
 Qəlbim odlansa da, döndün zalıma,  
 Ürəyin zərrəcə yanmaz halıma.  
 Sənsiz, səndən ötrü ürəyim sizlər,  
 Sənsə işrət qurdun, başında qızlar.  
 Gəlib gözəllərde mey içmək xoşa,  
 İndi de Şirini döndər sərxoşa.  
 İşrətə dalmışan hər bir çəməndə,  
 Geldin, bədnəm olum sarayda mən də?  
 Məni bəyənməyib, sevdin çəpəli,  
 Qəlbin bir badamdır – qoşa ləpəli.  
 Əhdə dönük çıxan insan da ərmi?  
 Ləkəli güzgü də düz göstərəmi?  
 Tənədir, danlaqdır sözünün çoxu,  
 Tuşlama sinəmə zəherli oxu.  
 Səni unutmadım dərd-mələl ilə,  
 Yartek qarşıladım cah-cələl ilə.  
 Bilmədim dönmüşən qızmış aslana,  
 Qılincin özüntək susayıb qana.  
 Sən də qəsdimdəsən, zalim fələk də,  
 Saralan günəşəm sanki fələkdə.  
 Bəxtim ötgünlükdə baxtına çatmaz,  
 Taxtim da səltənət taxtına çatmaz.  
 Qoy ölüm, qurtarım, puçdur həyatım,  
 Dönüklük görünçə, məzarda yatım.  
 Hər qəsrin bürcündə bir günəşin var,  
 Mələktək yaşınb, nazla boylanar.  
 Qalmışam tek-tənha, nakam, binəsib,  
 Məndən dost-tanış da mehrini kəsib.  
 Məkirli sevdaya dözmərəm, haşa!  
 Gərəksiz kuzətək çalınim daşa.

Mənim yüz kənizim, qaravaşım var,  
 Sənə kəniz olmaq necə yaraşar?  
 Humayın yer üstə varsa səfəsi,  
 Toyuq dimdiyində gəzsin qafası.  
 Vicdansız adamlı insanmı yaşar?  
 İtlə ömür sürmək itə yaraşar.  
 İncisiz, daş-qasısız qalsa xəzinə,  
 Şüşə yaqut olar ləl əvezinə.  
 Arpa qiymətinə satılmaz kafur,  
 Zülmət olan yerdə pislənərmi nur?  
 Könlüm cənnətinə çətin ki, qona,  
 Qoşulmaz balığa yaşılbaş sona.  
 Görə də bilməzsən heç zaman məni,  
 Bir güləm, iyiləyər min tikan meni.  
 Sehrimdə dünyani heyrətə sallam,  
 Çini də Rumu da nazımla allam.  
 Busəmin nəşesi məlhəmdir cana,  
 Qəmzəmin neşteri təşnədir qana.  
 Nazımdan yüz ürək əlvida dilər,  
 Dodağım yüz cana can vere biler.  
 Sirğalı qulağım bir gülüstandır,  
 Cöhrəmdən güllərin ürəyi qandır.  
 Ülvə gözəllikdə sanki pəriyəm,  
 Bütün gözəllərin men sərvəriyəm.  
 Tavusun yanında sayılmaz turac,  
 Quyruğu çətirdir, tomağası tac.  
 Görməsə yaxşıdır günəş mahtabı,  
 Çünkü oda suyun hardadır tabı?  
 Qübbədə yanaram, enmərəm ora,  
 Səməndər quşu da düşərmi tora?  
 Elə sərv deyiləm, öyrəsem bağa,  
 Bata ayaqlarım qara torpağı.  
 Bağ sərvə nəmişli, gilli yerdədir.  
 Elə sərvəm, yerim üreklerdədir.  
 Sanma məni görmək asandır, asan,  
 Kənənə nəşesindən doyarmı insan?

## XOSROVUN CAVABI

Xosrov gördü hürkək ahudur Şirin,  
 Keçməz pəncəsinə əsreyən şirin.  
 Döndü yalvarişla hər sözü qəndə,  
 Şirinin dilini şah saldı bəndə:  
 "Yolunun tozudur məlhəm gözümə,  
 Hörütün zəncirdir daim özümə.  
 Ümid-qorxu yayır hüsnün saraydan,  
 Üzün barat istər güneşdən, aydan.  
 Xeyalın könlümdə aşıyan qurdı,  
 Camalın qəlbimin gözünə nardı.  
 Gözlərim çöhrəndən işıqla dolsun,  
 Bədnəzər hüsnündən uzaqda olsun.  
 Demirəm yar məndən qaçan mələkdir,  
 Canımın canışan, uçan ürəkdir.  
 Yordan uzaq salan dərd, nisgilindi,  
 Biganə olmağa haqlısan indi.  
 Qapında tapmışam bir sıqnaq yeri,  
 Qılıncla vursan da, dönəmərəm geri.  
 Başımı kəssən də günahsız halda,  
 Raziyam, baş qurban getsin vüsalda.  
 Üz-üzə dayanaq, sinəmi də yar,  
 Uzaqdan boylanma, sən pərvərdigar!  
 Mənə bir iltifat göstərsən əgər,  
 Başım sevincimdən göylərə dəyər.  
 Ud kimi yanmağa fırsat düşərmi?  
 Ocaqsız, tüstüsüz halva bişərmi?  
 Sanma mən yananda, yanmaz heç nəyin,  
 Mənim qəlbim yanar, sənin ətəyin.  
 Hicran əzabını sən məndən soruş,  
 Sevilən bilərmi, sevəndən soruş?!  
 Könlümün gülüsən, atsan gülşəni,  
 Sən qəlbə atarsan, qəlbim də məni.  
 Qəlbə dərdən dağlı, zülmətdeyəm mən,  
 Gündüzə çıxmaram qiyamətəcən.  
 Zülfünlə əylənib, usanıb gecəm,

Uzun hörüyüntek uzanıb gecəm.  
 Möhnət gecəsində can olub əsir,  
 Tüstü kölgəsitək vücudum əsir.  
 Sübheçən uyumaq bilmirəm nədir,  
 Sirdaşım gah aydır, gah da Zöhrədir.  
 Şam kimi yanmırısan, yuxun da dərin,  
 Gündüsüz gecədən yoxdur xəberin.  
 Qapısı bağlıdır ümid səhərim,  
 Qəm gecəm sonsuzdur, yoxdur təhərim.  
 Sübh ahla oyatmir yatmış sabahi,  
 Bürüyüb günəş qəlbimin ahi.  
 Nə günəş qəlbimdə bir yanmaq bilir,  
 Nə bəxtim qəribdən utanmaq bilir.  
 Şəmsirlə qanımı tökerəm bu an,  
 Canından bezardır şikarsız aslan.  
 Gündüz eşidilir könül riqqətim,  
 Adına dikilib bütün diqqətim.  
 Gecə intizaram esən küləyə,  
 Bəlkə fərəh saçə ətrin ürəyə.  
 Qəmi ürək verib, yarda nə günah?  
 Quş dənə əsirdir, torda nə günah?  
 Eşqindən batıbdır qəlbim qüssəyə,  
 Yenə də sevirəm, canımsan deyə.  
 İstərəm düşməsin bir tük telindən,  
 Tacımı qoymusun başdan-başa sən.  
 Ey Novşad mehrabı, utanmaz yarın,  
 Olsa də nə qədər kölən, zəvvvarın.  
 Onlar dönsələr də göydəki aya,  
 Mənimtək nökərin olmaz saraya.  
 Nərgiz gözlerinin bir oxu bəsdir,  
 Yüz ox atsalar da, hamsı əbəsdir.  
 Göyerçin səmada etsə də pərvaz,  
 Alar caynağına alıcı şahbaz.  
 Günəş Ruma, Şama işıqlar saçar,  
 Yarasa, yapalaq nurundan qaçar.  
 Haçan qaqqıldaşış kekliklər öter,  
 Durnanın qatarı səmirsiz öter.

Cavanlıq alovu coşan zamanda,  
 Alişar oduna qaratikan da.  
 Çırrı tez yansa da közə dönəndir?  
 Tez yanıb, tezcə də kültək sönəndir.  
 Ocaqda qızarar, saralar ateş,  
 Bir damla su töksən, qaralar ateş.  
 Eşqin həvəs deyil, candır, ürekdir,  
 Candan ayrılanə ölüm gerekdir.  
 Kəsməz şöləsini məhəbbət şamı,  
 Mehşər gününəcən var ehtişamı.  
 Yenə yalvarıram, atma sırdaşı,  
 Hicabla yağdırma üstümə daşı.  
 Sehrkar sözlərlə dil tökdüm sənə,  
 Əsər cılyəmədi naza, qəmzənə.  
 Əlacım əzaba dözməkdir indi,  
 Ötkəmə ötkəmlik etmek çətindi.  
 Ciyl saxsı mafraqdır, bir anda sınar.  
 Daş-kəsək bir yana, sudan da sınar.  
 Gecən xeyrə qalsın, kəsmə peymanı,  
 Ayrılıq dərdinə taqətim hanı?  
 Qəribəm, saymadın – yazıq mehmandır,  
 Qanımı qapına tökmə, amandır”.

### ŞİRİNİN CAVABI

Yenə şümşad boylu nazəndə peri,  
 Yaqut dodağından səpdi gövhəri:  
 “Sən, ey hakimlərin əbədi şahı,  
 Özün ol dünyanın qadir padşahı.  
 Varlığın gözümə sönməyən çiraq,  
 Camalın düşməsin gözümdən iraq.  
 Sensiz həsrət qalsın məmləkət suya,  
 Zamanın fitnesi dalsın yuxuya.  
 Qəmindən əbədi dağlansın Şirin,  
 İlqara ilqarla bağlansın Şirin.  
 Demə ki, bir mehman gəlmışəm yara,  
 Qaçıb ev sahibi gizlənib hara?!”

Canımı almışan, sadiqəm yenə,  
 Həyatım, canımsan, möhtacam sənə.  
 Can dedim, oduna yandı şirin can,  
 Kababın yanibdir, nə yesin mehman?  
 Qəsrimin qübbəsi uca fələkdə,  
 Cənnetdə zindana düşüb məlek də.  
*Divara qışılıb çırpinan quşam,*  
 Qanlı göz yaşından naxış vurmuşam.  
 Çətin mehman edəm burada səni,  
 Yetirəm zindanda murada səni.  
 Etiraf hökmünə gecikdi ürək,  
 Zindan nəsib olsun Yusifə gərək<sup>46</sup>  
 Gecəm qatı zülmət, qəlbimdə min dağ.  
 Ahımdan sönübüdür nur saçan çıraq.  
 Tərk edib hər istek, hər nəşə məni,  
 Zülmət həsrət qoyub günəşə məni.  
 Zəher çulğalayıb gül yanaqları,  
 Milçək də uçmayırlı Şirinə sanı.  
 Çotin ki, zağaya yol tapa milçək,  
 Aranı tor ilə kəsib hörümçək.  
 Künçdə ucunuram, ətrafım tordur,  
 Torda bir milçəyin uçmağı zordur.  
 Canla olləşəni incitmək nədi?  
 Tuňla kałafaya cansız cəsədi.  
 Taqət də qalmayıb dözəm dərdimə,  
 Bilmirəm dərdimi söyleyim kimə?  
 Ürəyim dönübüdür qana qüssədən,  
 Min tikan dolubdur cana qüssədən.  
 Sümüyə döndərdi məni həsrətin,  
 Üstümə gəlmədi qapından itin.  
 Yar o vaxt döner ki, yara, həmdəmə,  
 Şərikdir şadlığa, şərikdir qəmə.  
 Kim dar gündə eğyar, gen gündə yardımır,  
 Ona sirdəş demə, elə eğyardır.  
 Alaşa qatırdır, köhləndir məgər,  
 Arpa görse cumar, çapsan büdrəyər.

Qəmindən yanaraq, çoxdan sönmüşəm,  
 Odlana-odlana külə dönmüşəm.  
 Sevgidə, sövdəda hələlik xamam,  
 Namusla yaşadıım, çox da nakamam.  
 Təşənənin ciyəri qovrulub-yanan,  
 Suyun qansızlıqdan yerə calanan.  
 Məsumluq yanğını coşsa da canda,  
 Qüslü unudarmı oruc tutan da?  
 Ürəyim yansa da eşq əqli kimi,  
 Nə xeyri, həmdəmə açım dərdimi?  
 Ahımla dağlanıb yüz yerdən ürək,  
 Dəlinib min iti xəncərdən ürək.  
 Əfsus ki, yandıqca odlu ahla mən,  
 Şimşək qılıncları çıxar sinəmdən.  
 Qılınc oynadəni gördün ki, indi?  
 Mənimlə vuruşmaq, bil ki, çətindi.  
 Məzəlumun oxunu sanma havayı,  
 Dələr yaxa-yaxa günəşə, ayı.  
 Cox dözdüm, yaşındım, hicabda qaldım,  
 Naləmi gizlədim, sükuta daldım.  
 Tikdi dodağımı ahımin oxu,  
 Bağrimda paslandı nizənin çoxu.  
 Tükənib canımın gücü, kirdarı,  
 Canım niyə olsun silah anbarı?  
 Şərab küpü kimi niyə qaynayı?  
 Gültək qönçə yırtıb, ətirlər yayım.  
 Bu qəlbim eyləyib, bax, məni əsir,  
 Olmasın qəlbini kimsəni əsir!  
 Özünü unutduñ meylə dünyada,  
 Mən yazıq haradan düşeydim yada?  
 Dərdsiz, qəmsiz ürək dərd-qəm duyma?  
 Sitəm görməyen kəs sitəm duyma?  
 Mey iç, başa yiğib min bir cananı,  
 Mənim şərabım da – qəlbimin qanı.  
 Sənin kababındı qoyunun budu.  
 Öz etim şısdədi-kababım budu.  
 Sırdaşın gözəller, bir də ki, tardır,  
 Həmdəmim qövr edən siziltılardır.

Özümdən əlimi üzsem də, nə qəm,  
 Yaralı qəlbimlə daim göynərəm.  
 Hələ də yasəmən ətrim var mənim,  
 Aşıqlər yanında xətrrim var mənim.  
 Hələ də saçlarım fitnə salandır,  
 Hələ ahu gözüm canlar alandır.  
 Hələ də o gümüş almalar kaldır,  
 İnci mücrüsünü açmaq mahaldır.  
 Hələ də ləl dodaq qanlar tökəndir,  
 Qəmzəmin peykani canlar sökəndir.  
 Hələ də başımda naz sevdası var,  
 Qıvrım höyüklərdən hamı söz açar.  
 Hələ zülfüm çeker aşiqi dara.  
 Açılmaz kəmənddir inadkarlara.  
 Gördün ki, kəməndim bəladır başa,  
 Kəməndə düşməmiş, get, azad yaşa!”

### XOSROVUN CAVABI

O şahlar günəşi söylədi belə:  
 “Camalın günəşdir hər bir gözələ.  
 Bir can kəməndidir telində hər tük,  
 Ürəklər kürədir, sinələr körük.  
 Cavan bəxtin kimi daim cavan qal,  
 Həmişə yar olsun səadət, iqbal.  
 Bədnezer hüsnündən uzaqda olsun,  
 Gül üzdən pis gözə tikanlar dolsun.  
 Sərxoşu mey üstə danlama, canan,  
 Yuxuya həsrətəm, qan uduram, qan.  
 Edib yuxusuzluq halımı xarab,  
 Yuxu dərmanıdır içdiyim şərab.  
 Yuxunu neylərəm mən sənsiz, yalqız?  
 Səni görmək üçün gərekdir yalnız.  
 Məstəm ki, üzüne yuxuda baxam,  
 Həsrətdən, nisgildən qurtarsın yaxam.  
 Keçir sərxoşluqda ömrün hər dəmi,  
 Huşumu itirim, unudum qəmi.

Birisi neşterlə yarılan zaman,  
 Tiryək verirlər ki, ağrısın can.<sup>47</sup>  
 Hey tənə vurursan yazıq kefliyə,  
 Demirsən: “ey səfil, dəlisən niye?”  
 Şərabdan xumaram, sərxaşan, bəyəm?  
 Sənin ucbatından bələ gündəyəm.  
 Keflənmək olarmı bir qatrə meydən?  
 Sənin qan dəryandan qan içmişəm mən<sup>48</sup>  
 Qətrənin nəyini qaxırsan başa?  
 Tufanlı dəryaya eylə tamaşa.  
 Kef üçün içmədim meyi, doğrusu,  
 Ciyer yanğısına su tökmüşəm, su.  
 Cəhənnəm əzabı zəbanə çəkər,  
 Bir damla su ilə sönermi məgər?  
 Verdiyin əzabı başa qaxmaram,  
 İçdiyim şərəbi eylədin haram.  
 Odlu göz yaşına hər an həmdəməm,  
 Sən elə bilişən həmişə dəməm.  
 Kimin sərxaşluqdur peşəsi, qəsdi,  
 Sanar ki, özütək özgə də məstdi.  
 Mən sənin haqqında hər an bir halda,  
 Sən mənim haqqında min cür xəyalda.  
 Gərək belə sevə, sevsə gözəl də,  
 Qışqanmaq adətdir hər bir gözəldə.  
 Sənəmlər qoruyar sevdyi kəsi,  
 Artar qısqanlığı, kəsməz şübhəsi.  
 Aslan ovçususan işvə-nazınla,  
 Ahu ovçusunu qovdun tazinla.  
 Necə istəyirsən, mən ona varam,  
 Gənclik sevdasıyla alovlanaram.  
 Canımı almağa yoxsa niyyətin,  
 Belə yaşamağım çətindir, çətin.  
 Yanmaq, ağlamaqla keçir həyatım,  
 Od-su arasında mən necə yatım?  
 Sənə bir gözəllik verib yaradan,  
 Öldürsən, taparsan məni haradan?

Özün öz hüsündən xəbərsizsən sən,  
 Qəlbimdən soruş ki, necə gözəlsən!  
 Süd, qənd öz dadını haradan bilər?  
 Lakin lezzətini hər dadan bilər.  
 Öyünmek gözələ asandır, asan,  
 Çətin mən yanantək sən de yanasan.  
 Niyə duz dadını duz yeyən desin?  
 Duzunla yarası göynəyən desin!  
 Hüsnüne vurulub, canımdan doydum,  
 Gözümün nurunu yolunda qoydum.  
 İşimi düyüne salıb iqbalım,  
 Qaralıb gözümdə öz istiqbalım.  
 Xalın, zülfün bilər halım necədir.  
 Gündüzüm qəmimdən zülmət gecədir.  
 Qondarma deyildir, haşa, xalın da,  
 Yaranıb özünlə qoşa xalın da.  
 Fitri töhfəsidir hüsnün xılqətin,  
 Fitnədən yoğrulub bütün xislətin.  
 Qan içib – qaradır xal dodağında,  
 Mənsiz ona qismət bal dodağın da.  
 İnsafın, mürvətin, məsləkin varmı?  
 O xal dodağından bir an qoparmı?  
 Həmişə qapına qaçıb gelərəm,  
 Qurbanlıq toğlутək yalqız mələrəm.  
 Yağı gözlerinlə çekib qəməni,  
 Qan tökən qəssabtək kəsərsən məni.  
 Ölümçün yumanda gözünü təkə,  
 Qəssaba yetirər özünü təkə.  
 Can sənə qurbandır, keçmişəm ələ,  
 Necə istəyirsən, ələ də elə.  
 Qapında torpağam, sanma hakiməm.  
 Hökmədar özünsən, daha mən kiməm?  
 Sıyıqdır, yağılıdır məhlulu gilin,  
 Ondan yağı lezzəti almaz ki, dilin.  
 Gili od eritməz, yansa da əgər,  
 Kim yağa gil qədər dözümlü deyər?  
 Doğmayam, yad ola bilmərəm bura,  
 Gözlərin qərq edib könlümü nura.

Bu nur dərgahından məni qovma sən,  
 Əzizi ayırma əzizlərindən.  
 Olma gözlərintək biganə hər an,  
 Öyrən barışmağı dodaqlarından.  
 Dodaq sıxlanda dodaq üstünə,  
 Yol verməz aradan nəfəsə, ünə,  
 İki göz qonşudur, arada nə var,  
 Əsla bir-birini görməyib onlar”.

### ŞİRİNİN CAVABI

Nazlandı yenə də gül rəngli şümşad,  
 Qönçənin içində dolmuşdu nabat.  
 Sədəf mirvarisi düzülüb axdı,  
 Dodaqdan beçə bal süzülüb axdı.  
 Alqışlar qatışdı şirin sözünə:  
 “Əbədi hakim ol dünya üzünə.  
 Təblinin səsini göye yayasan,  
 İqbali qapında kölə sayasan.  
 Alçağın şəmşirlə kəsdir başını,  
 Qançırğa bağında gəzdir başını.  
 Dönərsə ağızında acıya şirin,  
 Dönsün qucağında saqiyə Şirin.  
 Şah kölə olmağa hazırlısan əgər,  
 Onda məlaike də “kənizəm” deyər.  
 Qonaqsan, qonağa qurbanıñ canım,  
 Qanımı töksən də halaldır qanım.  
 Yüz canım, min canım olsa da yenə,  
 Almaq istəyirsən, qurbanıñ sənə.  
 Al canı, bu dağdan qoy qurtarıñ mən,  
 Bir qarğı əkilsin bu viranədən,  
 Yüz güldən bağını bürüyüb etir.  
 Güller arasında bir odun nədir?  
 Bu seadət hara, mən bədbəxt hara?  
 Əgər yaraşmasam qaravaşlara.  
 Cıxdıñ dam üstünə, uca saraya,  
 Salavat çevirdim mən təzə aya.

Budur, ucalmaqdə ayın məramı,  
 Baxa heyranlıqla nuruna hamı.  
 Bəxtimə görədir qəlbin qüruru,  
 Səpəsən başıma səadət nuru.  
 Özüntək feləyə yüksəlmeyən kəs,  
 Yerdən ayağını öpə de bilməz.  
 Yalnız ahım qalxar göylərə sarı,  
 Silər etəyindən tozu, qubarı.  
 Kənlümü açarmı bu küylü zindan?  
 Qarışqa damına sığmaz Süleyman.  
 Versəm min dəfinə, yüz min xəzinə,  
 Çatmaz incikliyin öz əvəzinə.  
 Gözdən utandırsam mən səni özüm,  
 Səpim ayağına töhfəni özüm.  
 Baxt məni salsa da səndən aralı,  
 Sənsiz dözməyirəm qəlbini yaralı.  
 Gecəm ilə dönüb, ilim ömüre.  
 Sənsiz yana-yana döndüm kömüre.  
 Məhəbbət öpdürər ayaqlarından,  
 Ömrə vida deyir dodağında can.  
 Tale ulduzumla qalır savaşım,  
 Ar-namus qoymayırlı həddimi aşım.  
 Ağlım piçıldayır qulağa hər an:  
 Qoru ismətini, qorun sevdadan.  
 Qəlbini danlamağa etmişəm adət,  
 Sevgi olan yerdə nədir ibadət?!  
 Tutmaz müqəddəslik məhəbbət ilə,  
 Mömin sevda meyi vurarmı dile?  
 Qəlbim qana dönüb, nə qədər yanım?  
 Eşqin atəşində çırpıdır canım.  
 İsmət qoymaz edək biz qoşa pərvaz,  
 Gücsüz bildirçinə yağıdır şahbaz.  
 Sona qanadını havada açar,  
 Qırğı caynağından çox çətin qaçar.  
 Olsa rüsvayçılıq əgər qismətim,  
 Tapdanar ömürlük abrim, ismətim.

Qəlbimi daş sanıb, nə küs, nə inci,  
 Şahların gözündə inciyəm, inci.  
 Şərəfsiz vüsalın mənası varmı?  
 Üzün suyuna da əl yuyularmı?<sup>49</sup>  
 Gülüstan qınayıb güləb çəkəni:  
 Gül istə, gül üstə tapdama məni.  
 Baxma hicabımı, şaham elime,  
 Yüz tac bağlanıbdır hər bir telime.  
 Ulduzda kişnəyər şücaət atım,  
 Uca feləkdədir şöhrətim, adım.  
 Ulduzlar göylərin gözəlliyyidir,  
 Üzümün odunun üzərliyyidir.  
 Xürrəmlik nəsibə əgər göylərə,  
 Başım ucağından dəyer göylərə.  
 Sevda meydanında coşsa al qanım,  
 Yüz qəlbini ovlayar bir naz peykanım,  
 Şirin pələng kimi gür bağıri yarar,  
 Gurlar qadın kimi şivən qoparar.  
 Saçına güləbdür təri şahların,  
 Ənliyim qanıdır al yanaqların.  
 Zəncir hörük'lərdən dişı şir qopar,  
 Şikarın al qanı üzünə hopar.  
 Ətrim ətir verər gülə, çiçəyə.  
 Hər telim nizədir sevən ürəyə.  
 Xosrov yox, Keyxosrov açsa eşqini,  
 Qorxutmaz qılinci, qəzəbi, kini.  
 Buludtek yağışım yağar üstüne,  
 Qılıncla gəlmərəm mən yar üstüne.  
 Özgesi “yaxın gəl” desə yarına,  
 Başını salardım ayaqlarına.  
 Şahın yağıları dağ olsa belə,  
 O dağı kül kimisovurram yelə.  
 Ən çətin işləri tapşır Şirinə,  
 Döndərim düşməni mən əsirinə.  
 Aynaya kənardan eyle tamaşa,  
 İsgəndər səddini yarım birbaşa.

Nə qədər güvensən igidliyinə,  
Qılından gərəksiz deyildir iynə.  
Sanma ki, eşqindən gücsüzəm daha.  
Şitliyim olsa da, şirinəm şaha.  
Günəm, kim getirər elə günəsi,  
Fələk də görməyib belə günəsi.  
Sanma ki, bu günəş torpağa uyar,  
Nurlu çəşməsindən kimse el yuyar.  
Tilsimdən açılmaz daha varlığın,  
Sehrimə çatarmı sehirkarlığın?..”  
Son sözlə ah çəkdi Şirin bu ara,  
Şahin üreyini yaxdı odlara.

## ŞİRİNİN QƏSRDƏN YERƏ ENİB, XOSROVU SARAYA APARMASI

Bu cavab qüssəyə qərq etdi şahı,  
Çatmadı qulağa Şirinin ahi.  
Gözündən qəm seli axdı torpağa,  
Bahar yağışları ələndi dağa.  
Sinəmi telaşa saldı tez kəniz:  
Bulud ağladı ki, utansın dəniz.  
Şahin ağlamağı çatınca ona,  
Uçundu, çırpındı sevgili sona.  
İrade: “Darixma, döz” – dedi hələ,  
Yaşınmaq zinətdir səntək gözele.  
Candan can atsa da dözməyə mələk,  
Öyüd, yalvarışa baxmadı ürək.  
İztirab, həyəcan sarsıldı yaman,  
Ürəyin hökmündən tapmadı aman.  
Ağıl uzaqlaşdı qəlbin gözündən,  
İsmət perdesini açdı üzündən.  
Dözmədi, qaçaraq tez endi yerə,  
Baxmadı ayiba, baxmadı şərə.

Peşmanlıq od salıb artıq canına,  
Gəldi incitdi yarın yanına.  
Şahin ayğından yüz öpüş aldı,  
Canı göz yaşıtek torpaqda qaldı.  
Başından od çıxdı şahin qəhərdən,  
Huşunu itirib, düşdü yəhərdən.  
İki can can üstə... halları xarab,  
Ürəklər təşnadi, gözlərsə sirab.  
Bayılmış aşıqlor ayıldırı bu dəm,  
Könlünü alaraq, tez durdu sənəm.  
Yenə yalvarişla dil tökdü yara,  
Apardı qəsrinə, xelvəti ara.  
Çıxardı taxtına şahı o pəri,  
Yerə şəkər sepdi şəkər lebəleri.  
Axşam nur saçanda şamlar saraya,  
Günəş mehman oldu bədirli aya.  
Bürüyüb aləmi gecənin saçı,  
Ulduzdan bərq vurar hilalın tacı.  
Aləmdə gəncliyin ilk bahar çağı,  
Vüsəl gecəsinin nəşə-növraqı.  
Ziyafət quruldu, etir saçıldı,  
Ele bil cənnətə qapı açıldı.  
Ənbərin tüstüsü aylı büründü,  
Şirin qubarınısovurdu nəsim,  
Atəşdə üzərlik qovurdu nəsim.  
Kimlər ki, məhrəmdi, yaxındı şaha,  
Hörmət, nəvazişlə gəldi dərgaha.  
Barbəd elde tenbur məclisə gəldi.  
Mey içdi, şadlıqdan kefi kökəldi  
Oxudu Nikisa, coşdu nəğməsi,  
Ətrafa yayıldı çəngin xoş səsi.  
Hər iki sənətkar ələb oxudu,  
Canları əzabsız alıb oxudu.  
Barbəd mizrabıyla dindi ərgənun,  
Qəlbəri dindirdi indi ərgənun  
Könüllər dil açan belə bir gündə,  
Bir nəğmə oxudu “Üşşaq” üstündə.

## BARBƏDİN XOSROVUN DİLİNDƏN MAHNI OXUMASI

Aləmdir aşiqin bəxtiyar hali,  
 İki sevgilinin şirin vüsalı.  
 Şərab noşəsindən keflər durula,  
 Vüsal məclisinde işrat qurula.  
 Sünbül siğallana, şümşad öyüne,  
 Xatirə qayida hicranlı güne.  
 Dodaq məlhəm ola can nisgilinə,  
 Kənəl aynasından qubar silinə.  
 Kimin səadəti gözəlindədir,  
 Bəxtinin açarı öz əlindədir.  
 Başında dost-aşna əylən doyunca,  
 Haqq-sayı itirmə ömrün boyunca.  
 Saysız ulduzlardır göyün gözləri,  
 İki göz yağıdır əzəldən beri.<sup>50</sup>  
 Göydə iki ulduz yaxındır hər an,  
 O da ki, Cövzadir, ya da Fərqədan.  
 Ay Ülker yanında eylər iftixar, —  
 Başının dəstəsi, cah-cələli var,  
 Ayının bürcləri mixlanıb göyə,  
 Ziyasız görünür pərəndir deyə.<sup>51</sup>  
 Gøyün çox ulduzu görünər qoşa,  
 İkişi qovuşub, verib baş-başa.<sup>52</sup>  
 İki günlük olar yalançı istək,  
 Fəleyin məkrino uymasın ürek.  
 Neçə ki, can qurban deyil əcəlo.  
 Həç zaman düşmənlə cam alma əle.  
 Uyma şirin dadan hər şərbətə sən,  
 İçsən, öz canından əl üzmemisən.  
 Çalış ki, düşməsin sərrin dillərə,  
 Zaman özü yayar onu ellərə.  
 Səndən sonra heyat qurar övladın,  
 Nəslin də utanar gələndə adın.  
 Şimşek hiləli da taxtından salar,  
 Odunu baltanın zərbi parçalar.

Torpaq bir ağacı yüz il bəsləyer,  
 Külək bircə anda sindirar, əyer.  
 İnsan – emin torpaq, dünya – səmumdur,  
 Yeldən varlığımız torpaqdır, qumdur.  
 Rind ilə abiddən qalibdir neler?  
 Yurdunda aşiyən qurub sərçələr.  
 Baharda quş quşa qovuşan zaman,  
 Novruz buludundan daş yağar haman.<sup>53</sup>  
 “Əlvida” söyləyər gül öz bağına.  
 Xəzan nəsə deyər gül budağına.  
 Sevdiyi gözələ qovuşub deyə,  
 Səadət ulduzu əzizdir göye.<sup>54</sup>  
 Zamanın qədrini biləsən gərək,  
 Yarın vüsalıyla gülesən gərək.  
 Kim eşqə xor baxsa, kimdir, nədir o?  
 Bir mələk olsa da, ifritədir o.  
 Duyğusuz insanın qurtar üzündən,  
 Qəlbina girməmiş itər gözündən.  
 Gel, ey gec taparaq, tez bəyənməyən,  
 Unut acılığı şərbətimlə sən.  
 Sən bir xəzinəsən, viran candasan,  
 Müflis xəzinəsi tapılmaz asan.  
 Yasəmən qorxusu var nəfəsində,  
 Milçək uçub gəzər bal həvəsində.  
 Ayırma milçəktək sən baldan məni,  
 Qılinc da ayırmaz vüsaldan məni.  
 Qaladan oxunu tuşlama yara,  
 Saray cansıxandır, çıraq gülzara.  
 Kimin ki, gözəldir yarı dünyada,  
 Başqa gözəlliyi salarmı yada?  
 Sənilə sevirəm hücrə bucağı,  
 Sənsiz neyleyirəm gülşəni, bağlı.  
 Quş ələ öyrənse, eldən dən arar,  
 Aşıyan yerinə qəfəs axtarar.  
 Yarsız nə bağ, behişt, darixar insan,  
 Yar ilə aşiqə behiştir zindan.  
 Əldə mey, yar teli, aləmdir bu dəm,  
 Gülşənim, behiştim – ayuzlü sənəm.

Könlüm gül yanaqdan açılmış belə,  
O qızıl gülləri apar, ver yelə.  
Sərvim qoynumdadır, öpüm doyunca,  
Qırılsın sərvlər çaylar boyunca.  
Barbedin nəğməsi necə şirindi,  
Məclis şirinləndi, könüllər dindi.

## NİKİSANIN ŞİRİNİN DİLİNĐƏN MAHNI OXUMASI

Coşdu Nikisanın odlu İlhamı,  
Qopdu dodağından "Hicaz" muğamı.  
Bu gün bəxtiyaram, necə bəxtiyar,  
Əlimdə mey camı, qucağında yar!  
Cavanlıq ağaççı açıbdır çiçək,  
Dirilik suyundan doyunca içək.  
Ərgənun sədası yayılıb düzə,  
Eyş-işrət qapısı açılıb üzə.  
Sevgilim həvəsden, meydən sərxoşdu,  
Eşqin təranesi könlümdə coşdu.  
Fitnənin divləri yatıb bu gecə.  
Moşəlim göylərə çatıb bu gecə.  
Şadlıq cəbhəsini yarıbdır zaman,  
Kədər baş götürüb, qaçıbdır yaman.  
İşıq çeşməsidir sürəhi gözü,  
Zəmzəmdə eks olub günəşin özü.  
Burdadır şadlığın öz ovlağı da,  
Burdadır cənnətin səkkiz bağı da.  
Bəlkə rizvan mehman qalıbdır burda,  
Behişt açarını salıbdır burda.  
Bəlkə mələklərə çatıb səsimiz,  
Bilirlər hardayıq, xəbersizik biz.  
Bəlkə müjdə verib Tanrı göylərə,  
Qapını öpməkçin eyilib yere.  
Belkə inci səpib fələk hər yana,  
Sevinc dalğaları sıqmır cahana.

Bəlkə istek coşub dərya sayağı,  
Gövhər içindədir yarın ayağı.  
Bəlkə buludlardan günəş nur saçıb,  
Arzu gülşənində yenə gül açıb.  
Bəlkə iqbalmı səba gətirib,  
Devətsiz, minnətsiz qapımdan girib.  
Bəlkə səadətlə gülür dilək də,  
Yar ətri qoxuyur əsən külək də.  
Saqı, günəş qədər sevirem səni,  
Aşıqlər üstündən kəsmə kölgəni.  
Şadlıq töhfəsini payla ellərə,  
Şərabın nuş olsun daim dillərə.  
Şərbəti məclisə çox görmə barı,  
Nakam könüllərdən yusun qubarı.  
Nəşə, gülab nehrin qoynuna alsın,  
Qoy kədər kemimiz girdabda qalsın.  
Mehmanın gəlibdir, soruşma kimdir.  
Qəlbimin oğrusu öz sevgilimdir.  
Təzə yumulmuşdu göz qapaqlarım,  
Məni gözü yaşılı oyadtı yarım.  
Nəsim sübhə kimí sirdəş kesildi,  
Saçımdan səndəlin tozunu sildi.  
Sevgi yağışının səsi duyuldu,  
Məhəbbət qanıyla üzüm yuyuldu.  
Gecə də, gündüz də açılmış gözüm,  
Bu qədər uyğuya mən necə dözüm?  
Səba, siğalımın olma qənimi,  
Darayım dağınıq yasəmənimi.  
Niyə dağılmayırlə hələ izdiham?  
Alam tənhalıqda sevgilimlə kam.  
"Kaman qarğası"na yem olsun canım,  
Köhlən quşqununa bələnsin qanım.<sup>55</sup>  
Üzünü görməklə doyaram bəyəm?  
Dərya qucağında ölen toşnəyəm,  
Yuxuma girmisən, yoxsa xəyaldır?  
Ayrlılıqda belə görüş mahaldır.

İnana bilmirəm qarşım dasan sən,  
 Gözümü yumsam da, gözlerim dəsən.  
 Özünsən, ruhundur, bilmirəm, düzü,  
 Ürəyim deyir ki, özürdür, özü.  
 Ey bulud, güneşin gözünü qapa,  
 Gözüm sevgilimlə xoş yuxu tapa.  
 Ucalt, ey pasiban, ucalt səsini,  
 Sübh töksün denizə öz çeşməsini.  
 Ey Zöhrə, göylərdən eyle iltimas:  
 "Bədnezər gözlərdən mavi pərde as!"  
 Kimə ki, nəsibdir yarın vüsali,  
 Kef-nəşəylə keçər həmişə hali,  
 Gözəllər eşqində qocalar insan?  
 Ayağı düşsə də, ucalar insan!  
 Nə tac, nə üzükdə seadət ara,  
 Gözelisz sən hara, seadət hara?  
 Cavanlıq, al şərab, bir də ki canan!  
 Bunlarsız, ömrüne ömrü boyu yan!  
 Nəğməkar Nikisa ürek çalındı,  
 Budur, aşıqlərin qəlbini talandı.  
 Barədin nəğməsi can verdi yenə,  
 Aşıqi sərxaşa döndərdi yenə.  
 Bir şirin təranə coşdu, ucaldı,  
 Şirinin ahından Xosrov od aldı.

## BARBƏDİN XOSROVUN DİLİNDƏN MAHNI OXUMASI

Səher şoləsidir hüsnün dünyaya,  
 Ay üzün nur saçır göydəki aya.  
 Gözler hicranından qan çeşməsidir,  
 Vüsəlin qəblərə həyat səsidir.  
 Yüz cana məlhəmdir bal dodaqların,  
 Sızlıdır yaralı qəlbini yarın.

Yasəmən saçını səba qoxłasa,  
 Çətin, gül üstünə ayaq da basa.  
 Ənbər zəncirlərə dügün vurma sən,  
 Qəlbi zəncirlə də saxlamaz bədən.  
 Belə zəncir varsa kimin canında,  
 Divanə tanınar elin yanında.  
 Tökdüyün qanların selində yatma,  
 Bu qədər qan töküb, günaha batma.  
 Sənin həsrətindən heç yuxum varmı?  
 Girsən yuxusuna, yar ayrılmrı?  
 Naləmdən yanibdir dil-dodağım da,  
 Nisgildən qan verir sinə dağım da.  
 Yalquzaq cumanda sürü içine,  
 Qoyunun ahını almaz vecinə.  
 Bilsəm ki, taleyim mənə tərəfdir,  
 Qapının torpağı olmaq şərəfdir.  
 And olsun eşqindən yanan kəslərə,  
 Füsunkar nəğməni qanan kəslərə.  
 O bulud örpeklə aytək üzünə,  
 Cana qılınc çəkən nərgiz gözünə,  
 O duzlu dilinə, o şəker ləbə,  
 Şirin sözündəki ince mətləbə,  
 Saçları dağıdan xumar-məstliyə,  
 Aşıqi cəzb edən bütperəstliyə,  
 Vüqarlı qamətə – ucalan sərvə,  
 Şümşad, nəstərəndən öc alan sərvə,  
 Bir anlıq vüsaldın nəsibə əgər,  
 Sensiz yaşadığım yüz ilə dəyer.  
 Hüsnündən eriyib qəlbimin şəmi,  
 O günəş nurlatsın könül dünyamı.  
 Al şərab içərək nəşələnəndə,  
 Bir damla meyinə möhtacam mən də.  
 Yanan ürəyimin qiyməti nədir?  
 Atəşə, nə qiymət, atəş müftədir.  
 Daha qalmayıbdır başqa bir yolum,  
 Qapının kölesi, nökəri olum.

Yüz il xidmətində qoy olum kölən,  
 Xoşbəxtir qarşında qul kimi ölen.  
 Mığmığa çətin ki, xəzridə qala,  
 Atar hər ucuşu yüz qədəm dala.  
 Çayın axırına atılsa saman,  
 Su atar kənarə axlığı zaman.  
 Səmaya daş atan naşidir, naşı,  
 Yerə enən görər atlığı daşı.  
 Sarsılıb qarşında günahsız insan,  
 Nə olar, gözücü baxsan bircə an?  
 Yaxına qoymursan, ey nur şölesi,  
 Qoy baxsin kənardan hüsnün köləsi.  
 Vüsalın beynimde çıraq yandılar,  
 Hicranın qəlbimi alovlandırılar.  
 İçdiyin şərabdan qıymasan da sən,  
 Ətrini gözlərəm səba yelindən.  
 Bundan da binesib qalsa sevgilin,  
 Adımı anmaqla incisin dilin.  
 Dilim qurumayıb ağızında mənim.  
 Alqışla açılır ağızım da mənim.  
 Biganə olarmı yar öz yarına?  
 Alqışım cavabdır qarğışlarına.  
 Bazarın rəvacdır hər cür sövdaya,  
 Müşteri dirhəmi na gərək aya.  
 Güneşin ismətlə nur saçır hələ,  
 Odur ki, qızğındır bazarın belə.  
 Əfsus, qənd-şəkərlə dolu dükana,  
 Baxır müştəriler uzaqdan ona.  
 Halım əsər edə kaş ki, halma,  
 Qoysan milçəyi qona balına.  
 Sənin mətahının candır deyəri,  
 Torpağam, yanında heçəm, ey pəri.  
 Mətah da deyildir alasan canı,  
 Alıb satılmağa dəyərim hanı?  
 Şadlıq can mülkündən köçəndən bəri,  
 Qüssən – həyatının dağ küləkləri.

Qəmindən şadlığım, gör, necə çoxdur,  
 Bir şadlıq əyyamı yadımda yoxdur.  
 Qəmini canımda bəsləyirəm mən,  
 Dünya şadlığına düşmənəm, düşmən.  
 Daim şad olmanın min qüssəsi var,  
 Ürəyin sinması aydınlıq olar.  
 Köləgeli ağacın budağı sınar,  
 Gündən oduna qəlbim qızınar.  
 Söz yox nəgməsinə Barbedin daha,  
 Dirilik çeşməsi axdı dərgaha.  
 İndi Nikisanın coşdu ilhamı,  
 Ləltək yanın meydən doldurdu camı.

### NİKİSANIN ŞİRİNİN DİLİNĐƏN MAHNI OXUMASI

Səhər xumar nərgiz yuxudan durdu,  
 Piyalə götürdü, ziyafət qurdı.  
 Gülşənə girənde səherin mehi.  
 Dolmuş eteyinə güllərin şəhi.  
 İşvəkar yuxunun oldum xumarı,  
 Ruhum təzələndi andıqca yarı.  
 Mehin ud ətrini mən duya-duya,  
 Məstlik havasından daldım yuxuya.  
 Bəlkə sərvim gələ, oxşaya canı,  
 Tovuz qırqovulun ola mehmanı.  
 Tale kölgəsini üstümə saldı,  
 Gül etri, ay nuru üstümü aldı.  
 Özüm yuxudadım, oyaqdı baxtım,  
 Elə bil Ülkərdə quruldu taxtım.  
 Gördüm bahar gəlib, mənə qonaqdır,  
 Dirilik suyundan damağrı çağdır.  
 Mənimlə işrətə dalmaqdır qəsdi,  
 Güləb içirərək məstliyi kəsdi.  
 Bəzirən qəsrinə özül də qoydu,  
 Busədən öteri canından doydu.

Döndü öpüşləri mey nəşəsinə,  
Yuxudan ayıldım buse səsinə.  
Ele ki, uyğudan açdım gözümü,  
Yarı səslədim ki, deyəm sözümüz.  
Bahara qovuşmaq nə gözəl haldı,  
Gördüyüm bir gözəl, şirin xəyalı.  
Nə gözəl yuxuydu, bəxtimə bir bax,  
Rəqibin gözündən qoy olsun uzaq.  
Yuxuya dalmağım bir vaxt çətindi,  
Bir yuxum röyasız olmayırlı indi.  
Ey fəlek, mürvətin yoxmudur hərgiz?  
Necə qayırsan ki, oyana nərgiz?  
Yuxunun nazına mən necə dözür?  
Gəl, ey yar, üzünə açılsın gözüm.  
Könül vüsəf ister – qəmsiz, hicrənsiz,  
İnci daşsız gözəl, gül də tikənsiz.  
Yarına saf gərək kişidə ürək,  
Şərabın xıltını az içmək gərək.  
Yalana əl atan er oğlu ərmi?  
Ayna qara üzü ağ göstərərmi?  
Kim deyir hər yarda sədaqət ara?  
Hərcayı eşq hara, sədaqət hara?  
Hər etirli suya güləb deyilməz,  
Xıltə rəngə görə şərab deyilməz.  
Min can fəda olsun elə bir yara,  
Sadiqdir əhdinə, eşqə, ilqara.  
Kimin ki, meyari ağıldır əldə,  
Sınayar yarını işdə, əməldə.  
Saxsı qab gerəkdir qızıl ləyencə,  
Deyəri girovda bilinər mənə.  
Kimdə ki, yetginlik yoxdur xilqətdən,  
Ürəyi yansa da, xam bil onu sən.  
Əger bilinməsə yarın vəfəsi,  
Bədbəxtlik getirər cövrü, cəfəsi.  
Hindular mövsümədə geyər ağ xara.  
Yaziqlar yenə də qaradır, qara.

Dost yolu gözləmək göze adətdir,  
Vüsala qovuşmaq bir səadətdir.  
Mey məstlik üçündür, çox da acidır,  
Kaman oxsuz olsa, əl ağacıdır.  
Alçağın köməyi dəysə də hərdən,  
Mərifət gözləmə rəzil kəslərdən.  
Çoxdan sinayıbdır zaman bu sözu:  
Əyri əyri tapar, düz də ki, düzü.  
Qumarbaz mahirdir, aldadər asan,  
Oyunu uduzar, cığal oynasan.  
Həyasız keşikçi taqətdən düşər,  
Kor əqrəb gürzədən kenar ölüşər.  
Pisə yaxşı olma, yaxşılıq itə,  
Başmaq geydirən də, yaraşmaz itə.  
Dosta sadıq olar “dostam” deyən kəs,  
Dost dosta xainse, düşmən kimdir bəs?  
Tikanı ayaqdan iynə çıxarar,  
İynə tikan olsa, yüz ağrısı var.  
Min alqış yaraşar elə bir dosta,  
Sadiqdir, xəyanət eləmir dosta.  
Belə bir səadət kimə ki, yardımır,  
Ömürlük dünyada o, bəxtiyardır.  
Nikisa qəlblərin taladı varın,  
Aldı aşiqlərin səbir-qərarın.  
Barbedin sehriylə dil açdı rübab,  
Rübab damarından qan aldı mizrab.  
Qəmin sinələrdən qopdu rişəsi,  
“Nahavənd” üstündə ucaldı səsi.

## BARBƏDİN XOSROVUN DİLİNĐƏN MAHNI OXUMASI

Hüsnün, cavənlığın naz dolu aləm,  
Könül şadlığındır bəxş etdiyin qəm.  
Taleyim bağlıdır astanana, yar!  
Çıxılmaz kəmənddir zülfün cana, yar!  
Dodağın məlhəmdir – ömrüm uzanar,  
Gözüm xəyalından nur alıb yanar.

Söylə, harda şərab içmisən bu gün?  
 Hansı gülüstanda gülşən sən bu gün?  
 Hansı kaşanədə döndün mələyə?  
 Camalın gözlərə nurlar əleyə?  
 Kimin belə sevinc görüb varlığı,  
 Taleyi bəxş edib bəxtiyarlığı?  
 Keçdiyi yolları kaş ki, biləydim,  
 Kirpiklə yolundan tozu sileydim.  
 Gəzdiyin yərləri bilsəm, nə dərdim,  
 Torpağı tutyatək gözə çəkərdim.  
 Xoşbəxtidir, doyunca baxsa kim sənə,  
 Döndərə könlünü hüsnün gülşənə.  
 Görse camalını, ay da yaşınar,  
 Əksinə qısqamış ayna da sınar.  
 Ey ümidi səhəri, baxma aynaya,  
 Günəşi əks etməz nur yaya-yaya.  
 Qiymaram aynadan yar minnət çəksin,  
 Gözümün yanında əks olub əksin.  
 Ayna duya bilməz eşqi, həvəsi,  
 Çünkü nə canı var, nə də nəfəsi.  
 Yazığam, yaralı qəlbə az qanat,  
 Aynadan örtüyü bir kənara at.<sup>56</sup>  
 Hüsnündən şadlanan görsem özümü,  
 Gözümün çəşməsi yuyar gözümü.  
 Görsem camalını, o nurlu üzü,  
 Güne də aya da baxmaram, düzü.  
 Meyle ləl dodaqdan nəşələnsəm mən,  
 İnan ayrılmaram qiyamitəcən.  
 Uğursuz bəxtimdən, bu arzu boşdur,  
 İmzasız möhürdür, meysiz sərəxoşdur.  
 Çox da insan əksi bilinər suda,  
 Görünməz camalın əksi hər suda.  
 Əzəlki peymanı ayrılıq kəsdi,  
 Hiylə qılıncının cəzası bəsdi.  
 İnsafın varmidir, ey boyu şümsad,  
 Yarı unudaraq, eylemədin yad.  
 Bu sonsuz dərdimin varmı davası?  
 Canda can qoymayıb eşqin havası.

Qəmsizsən, korlama aşiq adını,  
 Sən hardan bilirsən qəmin dadını?  
 Elə bil sərəxoşam yuxupərəstəm,  
 Meylə yox, qəlbimin qanıyla məstəm.  
 Ulaq, sahibinə deyibdir, haşa:  
 “Ölümüm səninçin olar tamaşa!”  
 Acıyan deyilsən ölümümə sən,  
 Qoy biri olmasın yüz aşiqindən.  
 Keçini canavar didib-parçalar,  
 Çoban öz canının hayına qalar.  
 Sarvanın dəvəsi üzülsə əger,  
 Deveni unudub, yük dərdi çeker.  
 Varlığım iztirab verirsə yara,  
 Üd kimi alışım, yanım odlara.  
 Bir yar ki, yarına zalim, yad olsun,  
 Qoy yanım, yanğımdan könlü şad olsun.  
 Yandır ki, yar bunu ürəkdən diler,  
 Ateşin qədrini pərvanə bilər.  
 Sitəm et, tük kimi qıvrılım indi,  
 İltifat göstərsən, daha çətindi.  
 Müləyim dolanma yazıq kəs ilə,  
 Qoyun yaranıb ki, toyda kəsilə.  
 Yalvarıb mərhəmet istəsəm belə,  
 Mərhəmet yaraşmaz nazlı gözələ.  
 Ağac barlı olsa, bu bir fərehdir,  
 Lakin odunçuya odun gərekdir.  
 Tər gülü yar dərib, yara göndərər.  
 Gülabçı qanını suya dönderər.  
 Ey ağlar gözlərim, çağlama hər an,  
 Bu odu, yanğını söndürməz tufan.  
 Mən bir aslanam ki, əlimdə şəmşir,  
 Əlimi yalayar hüzurumda şir.  
 O ahu sahibdir mişkin kəməndə,  
 Mişkin hörüyüyle salıbdır bəndə.  
 Mişk saçlı gözəllər oynar eşq ilə,  
 Saçının hər tükü zəncirdir file.

Yar zülfü yandırdı, nöydi günahım,  
 Sən yarı yandırma, ey odlu ahım!  
 Tüktək qıvrılsam da zülfünə görə,  
 Qiymaram saçını pərişan hörə.  
 Barbəd burda udun səsini kəsdi,  
 Nikisa əlində ərgənenən əsdi.  
 Könlü dile gəldi incə səsində,  
 Məhnisi yüksəldi "Rast" pərdəsində.

## ŞİRİNİN DİLİNDƏN NİKİSANIN OXUMASI

Hardasan, könlümü əfsunlayan yar?  
 Köləni lütfünlə eylə bəxtiyar.  
 Ətrinlə ruhuma etirlər çilə,  
 Vüsəlin nur versin sönmüş qəndilə.  
 Tənhalıq yuxusu qaçmaz heç kəsdən,  
 Əbəs uzaqlaşır, qaçırsan qəsdən.  
 Oyaqsan, unutma nəşoni, kamı,  
 Əbədi yuxuya dalacaq hamı.  
 "Nazlı güləm" deyə, öyünmə hər an,  
 Hər gülün qəsdinə girib bir xəzan.  
 Hər günün, gündüzün ömrü azdır, az,  
 Gözəllik insanda əbədi qalmaz.  
 Baxma eyş-işrətin, cah-cəlalın var,  
 Ömür son mənzilə daim can atar.  
 Əger Xosrov deyil, Keyxosrov gələ,  
 Kahada mehmandır bir gün əcələ.  
 Böyükər xataya daha tez düşər,  
 Xəsaret fillərdən çotin ötüşər.  
 Qartal şikar gəzər, ov gərək ona,  
 Çeyirtgə tutunca, ovlayan sona.  
 Nəmrud almındakı muncuq gözəldi,  
 Onu neşteriyələ miğmişa dəldi.  
 Gözəllik, yaraşq tovuzu bəzər,  
 Gümüş dimdiyində qayçılard gəzər.

Cavanlıq xəyaldır, sanki yuxudur,  
 İnsanın varlığı torpaqdır, sudur  
 Gil hasar ucalıb qalxar səmaya,  
 Yağış uçurdaraq döndərər zaya.  
 O günü düşün ki, miskin torpaq da,  
 İstəyir insanlar yata torpaqda.  
 Səni hədsiz sevən yar salsa yada,  
 Deyəcək: qalmadı yazıq dünyada.  
 Kül olan görmüsən neçə evi sən,  
 Tülüküye kələkmi öyrədəcəksən?  
 Qurda təlim vermə, özü ustadı,  
 İti dırnağıdır onun ustadı,  
 Çalış ki, bilesən eyş-işrət nədi,  
 Həsret qalacaqsan ona əbədi.  
 Dünya bivəfadır, ömrə qəfəsdir,  
 Vəfasız gözəli sevmək əbəsdir.  
 Vəfadər odur ki, olsun kamalı,  
 Sevməsin ilqarsız hər gülcəməli.  
 Sevib-seviləni sevər, öyərlər  
 Dəmirli dəmirlə yaxşı döyərlər.  
 Səyyahsan, dünyani dolan hər yerdə,  
 Mərdliyi buraxıb, dönəmə namərdə.  
 Zalum insan deyil, heyvandır, heyvan,  
 Qəlbində kin olur, gözlərində qan.  
 Ulağı incider beldəki yağır,  
 Bir ovuc arpaya ovunar fağır.  
 Arzuyla yaşayar, yaşa dolarsan,  
 Torpağa gömülüb, torpaq olarsan.  
 Hər gecən sevincə keçsə də əger,  
 Axırı qəmsə də, o nəyə dəyər?  
 Pişik yalasa da öz balasını,  
 Öldürüb, yeyər də, tutmaz yasını.  
 Dilxorluq süfrəsi açıbdır aləm,  
 Şadlığı görünmür, hədsizdir ələm,  
 Arzuya çatanda sevincə bat sən,  
 Çatmasan, belinə qəm yükü çat sən.

Murada yetəni qorxutmaz ölüm,  
Muradsız yaşayan deyər ki: "Ölüm".  
Öyünmə, gənclik də gedər tez əldən,  
Çünki təməlsizdir ömür əzəldən.  
Gül-çiçək açıbdır, gülür ilk bahar,  
Şərabla nəşələn, yanında da yar.  
Vüsal şərbətiylə yuyulsun qəmin,  
Yadına düşməsin xoş keçən dəmin.  
Mehriban dostlarla oturub-duraq,  
Şadlıq sarayında toy-büsət quraq.  
Hələ ki, həyatda gəlir səsimiz,  
Vüsal nəşəsile xoş keçinək biz.  
Bugünkü nəşəyle üzümüz ağdır,  
Sabahla arada yollar uzaqdır.  
Dünya nəşəsindən zövq əhli doymaz,  
Bu günün işini sabaha qoymaz.  
Nikisanın səsi necə gözəldi.  
Şirinin üreyi pərvaza gəldi.  
Canına od saldı odlu sözləri,  
Biryolluq özünü unutdu pəri.  
Saqidən mey aldı, yanındı açıq,  
Lezzetli şərabdan içdi azacıq.  
Şəker dodağından camı ki, üzdü,  
Cama qətrə-qətrə göz yaşı süzdü,  
İçirdi Xosrovu vermədən ara,  
İşvəsi şərabsız məstlikdi yara.  
Dedi: "Dodağım tek aldır bu şərab,  
Vüslə müjdədir, olarsan sirab.  
Sabah bərq vuranda Cəmşidin camı,  
Qəlbində qoymaram arzunu, kamı.  
Halal şərab olar dodağım şaha,  
Ömürlük səninəm, səninəm daha!"  
Şahın Cəmşid camı qaldı dodaqda,  
Sevincdən açıla qaldı dodaq da.  
İçdi güləb kimi ətirli meyi,  
Vüsal abad etdi bərbad üreyi.  
Sübheçən şadlandı Xosrova Şirin,

Busənin ləzzəti meydən də şirin...  
İki sevən qəlbə ezmışdı hicran,  
İşvə-naz, nəvaziş kəsmədi bir an.  
Canın da, ömrün də, bil, atar səni,  
Canan vüsalısa yaşadər səni.

## XOSROVLA ŞİRİNİN TOY ŞİRNİSİ VƏ XOSROVUN NİŞAN ÜÇÜN ÜZÜK GÖNDƏRMƏSİ

Üzünü bürüyüb ay batan zaman,  
Mahtab xalasını bükdü asiman.  
Şəhər gəlininin oynadı baxtı,  
Gəlinlə gözəldi gəlinlik taxtı.  
Dedi: "Dərya vardan" – o gözəl afət, –  
Qurulsun toyxana, məclis ziyafət.  
Tez işə girişdi nöker-qaravaş,  
Töküldü sərmayə, cəvahir, daş-qası.  
İki günəş üçün süsdən ibaret,  
Quruldu möhtəşəm iki imarət.  
Xosrovu kənizlər aldı araya,  
Getdi yar qəsrindən təzə saraya.  
Pərdelər çəkildi eyvanlara da,  
Kəməndə salındı Keyvan arada.  
Kim istər eyvandan eyvana keçə,  
Bir mil gəzməlidir o, mesafəcə.  
Yasəmən rəngində atlazla xara,  
Örtüldü hər yana, fərşə, divara.  
Evvandan eyvana kim ki, keçərdi,  
Səmanı torpaqdan çətin seçərdi.  
Alqışlar sığmalı ele, obaya.  
Quşlar qəfasından qalxdı havaya.  
Ele car çəkdi ki, təbil alemə,  
Zöhre öz çəngini endirdi bəmə.  
Rum, Rus ellərində bildirdi ki, şah,  
Hamını gözləyir bu toy, bu nigah.

Mədain athsı çoxdur yanında,  
 Sərvət-xəzinəsi yoxdur yanında,  
 Şahların töhfəsi üzüyü vardi,  
 Qaşında dünyanın dürri yanardı.  
 Süleyman üzüyü Bilqeyşə çatdı,  
 Ayı Müştoriyə verməyə şaddı.  
 O nadir üzüyü Şirin alanda,  
 Heyrətdən taqeti qalmadı canda,  
 Dedi heyranlıqla: “Keçibdir daha,  
 Gəlin də bir töhfə göndərsin şaha.  
 Mürvət eləməsəm, xətrinə dəyər,  
 Belə nadir töhfə varmıdır məgər?  
 Madam qiymətsizdir, bu üzük qaşı,  
 Cavabsız qoyarsam, naşıyam, naşı.  
 Dodağım üzükdür, bax, budur varım,  
 Öpər şah əlini ləl dodaqlarım.  
 İkiqat hədiyyə verrəm padşaha,  
 Bütün üzüklərin qaşından baha.  
 Bir qaşa iki qaş verər bir sona,  
 Hər qaşdan bir üzük düzəldər ona.  
 Açırsız mücrüdə olsa da yeri,  
 Nə bir misli vardır, nə də dəyəri.  
 Şah baxa qaşına, baxa üzüyə,  
 Çətin qiymət qoya baha üzüyə...”  
 Bu sözələr dilində, dodağı püstə,  
 Üzüyü öpərək qoydu göz üstə.  
 Sanki bir –biriylə qoydu yanaşı,  
 Üzüklə üzüyü, qaşla da qaşı.  
 Ağzını üzüyə tay sandı ele.  
 Şirin təbəssümə söylədi belə:  
 “Ay üzük, qoy sizi yoxlayım bir də,  
 Sen də ağızım kimi, girdəsən, girdə.  
 Müqəddəs peymanın töhfəsi sən,  
 Çeçələ barmağa çətin keçərsən.  
 Lakin öpür səni bu təzə gəlin,  
 Çünkü çox öpmüsən Xosrovun əlin...”

Ağzı üzük deyil, bəs nədi daha,  
 Heyrətdən danışıb dinmədi daha.  
 Necə heyranlıqdan olmayıyadı lal?  
 Özündə mum gördü, o birində bal.  
 Sözünü qurtardı o, üzük haqda,  
 Üzüklə barmağı qaldı dodaqda.  
 Üzüklə oynadı, – çatır vüsala,  
 Hamının barmağı ağızında qala.  
 Şirinin hökmüylə kənizlər gəldi,  
 Dəryaca gövhərdən cehiz düzəldi.  
 Dolu kəcəvelər durdu yan-yanı,  
 Bu sərvət sığmazdı bütün cahana.  
 On Bərdə qatırı – incidir yükü, –  
 Sandıqlı dəvədir, incidir yükü.  
 Qiymətli libaslar, zinətli taclar,  
 Qızıl, gümüş yüklü on karvan da var,  
 Yüz nəfər ucaboy erməni kölə.  
 Laləsi bir şümşad görmeyib hələ.<sup>57</sup>  
 Sitare şöleli yüz ince kəniz,  
 Gözlərdən uzaqdır hər nurlu bəniz.  
 Ud ilə səndəldi, baxdıqca hər yan,  
 Tatar müşkü də ki, bir neçə batman.  
 Yüz tövlə sürətlə qaçağan kəhər,  
 Belinə tumarsız vurdurmaz yəhər.  
 Hər inci dəryaca su içib bəlkə,  
 Ülkər şölesindən nurlanar ölkə.  
 Görün nə cəlaldır, inanın buna,  
 Gəndərdi cehizi şahın toyuna.

## XOSROVUN ŞİRİNƏ NIKAHLANMASI

Gecənin cehizi nur saçır indi,  
 Ay səma taxtında nazlı gəlindi.  
 Şah göyle əlləşir... Şahanə cəlal,  
 Mindi Şəbdizinə o parlaq hilal.

Çovkan köhlənitək qaradır atı,  
 Süleyman taxtında güneş parladı.  
 Güneş yol getdikcə nur saçdı düzə,  
 Gecəni döndərdi parlaq gündüzə.  
 Qılınçı od saçan güneşe bax sen,  
 Ulduzlar çəkilmir həndəvərindən,  
 Her yanda nur saçan min məşəl gedir,  
 Ayın halesini nura qərq edir.  
 Mirvari ələyir əller tabaqdan.  
 Hər yetən cəvahir yiğir qabaqdan.  
 Cəvahir yiğanlar zopa yeyirdi,  
 Çovuş “dəyənəyim sindi” deyirdi.  
 Şah gəldi üzündən nur yağa-yağa,  
 O ayın qəsrini nurlandırmaga.  
 Taxtına çıxaraq bardaş qurdı şah,  
 Əyani-əşrəfi tutmurdu dərgah.  
 “Kahini çağırın, – əmr etdi Pərviz, –  
 Əbədi vüsala çatmaliyiq biz”.  
 Bir kahin çağrıldı, olduqca mahir,  
 Üreyi ümmandı, sözü cəvahir.  
 Geldi müdrik qoca, sevənlər dindi,  
 Qoşa vuran qelbin eşqi bilindi.  
 Pozmadan onların adət-dəbini,  
 Hədsiz başlıq ilə kesdi kəbini.  
 Kəbini kesərek, bax budu Kahin,  
 Nigah xütbəsini oxudu kahin.  
 Səpdilər incini, dürrü, gövhəri,  
 Sanki deniz daşib, bürdü yeri.  
 Yaralı ürəklər son qoydu dərdə,  
 Aşıqlər üzündən görülüdü pərdə.  
 Şah öz gəliniylə getdi saraya,  
 Vüsəl qovuşdursun güneşi aya.  
 Beşinci sarayda güləndə baxtı,  
 Elə bil ulduzlu səmaya baxdı.  
 Hər qapı ağızında bir ay dayanan,  
 Hər bürçdə bir günəş nur saçış yanınan.  
 Behişt huriləri dörd bir yanında,  
 Üzür gəmiləri ürək qanında.

Şahın camalını görçək hər biri  
 Düşüb ayağına oldu esiri  
 Əsrəyen aslanı hər nazlı ceyran,  
 Etdi işvəsiylə özünə heyran.  
 Taxtı benzeyirdi göyün tağına,  
 Zər kürsü qoydular taxt qabağına.  
 Cəmşiddən artıqdı cəlalı bu an,  
 Sanki güneş çıxdı qara buluddan.  
 Xilqətdən almışdı nuru, qururu,  
 Məşriqdən məğribə saçırdı nuru.  
 Budur, məşşatələr naz sata-sata  
 Öyür matahını pula, barata,  
 Gözəllik bazarı qızışib yaman,  
 Vermir müştəriye müştəri aman  
 Məşşatə eliyle bəzənib çohrə,  
 Vurulub hüsünə fəlekə Zöhrə.  
 Süsleyib gəlini daş-qasıla qızlar,  
 Ay, günəş üstünə səpib ulduzlar.  
 İnci ləpəsinə deyər ki, sənəm,  
 Yağışda parlayan al günəş mənəm.  
 Şahdüşü heyrətə baxanda yara,  
 Canlanan qəmzədən aldı min yara.  
 Elə ki, eyləşdi taxtına gəlin,  
 GÜVENDİ GELİNLIK BAXTINA GƏLIN.  
 Şah çıxdı taxtına, şaddı halından,  
 Öpdü əl-ayağın, öpdü alından.  
 Gəlinlik borcuydu o nazlı sona,  
 Şərbət verən zaman gəlintək ona,  
 Bal kimi şərbətə etmədi rəğbət,  
 Dodaqdan öpdü ki, bax, budur şərbət.  
 Sonra yarla getdi təxçi-revana,  
 Döndü kəklik alan tülək tərlana.  
 Ay üstə səpildi cəvahirlə zər,  
 Süslü kəcavədə yola düşdülər.  
 Sənəmlə seadət qəsrinə getdi,  
 Ardinca cah-celal getdi, nə getdi.

Bədrlı ay gəldi iqamətgaha,  
Dağıldı dərgahdan ulduzlar daha.  
Sevənlər üz-üzə durub sevindi,  
Kin sıxan qələbləri rahatdı indi.  
Şaha baş əydirdi sevinc təlaşı,  
Canan ayağına əyildi başı.  
Mələyin öündə şah endi yerə,  
Şümşad kölgəsitek döşəndi yerə.  
O sərv səcdəsini görüb padşahın,  
Baxdı iltimasla üzünə şahın.  
Şirin dodağıyla oxşadı yarı,  
Döndü həmayilə gümüş qolları.  
Qollar həmayildi boyunlarında,  
Ürəklər çırpındı qoyunlarında.  
İki ay şöləsi bir dama doldu.  
İki mey qarışib, bir cama doldu.  
Birinə yar nazi, yar kamı xoşdu,  
Biri də yar sözən meydən sərxoşdu.  
Biri çəngi alıb, şövq ilə çaldı,  
Eşqin təranesi zilə ucaldı.  
Birində dilləndi bərbətin səsi,  
Dərdli könüllərin coşdu nalesi.  
Atəş olmasa da, Xosrov yanındı,  
Özünü çapartək qalib sanırdı.  
Şirin busəsindən sərxoşdu bu an,  
Noğulun məstliyi çoxdu şərabdan,  
Nəşesi məstanə, sözü məzəli,  
Deliyə döndərdi nazlı gözəli.

### XOSROVUN ŞİRİN'LƏ EVLƏNMƏSİ

O mələksimənin min nazi vardı,  
Vüsal şərabından məstdi, xumardı.  
Yuxulu gözleri işvəyə aşiq,  
Qıvrım hörukleri düşmüs dolaşıq.

Kimsə görməmişdi belə vaxtını,  
Yıxdı sərəxoluğu ağlin taxtını.  
Başı şah dizino düşdü məstlikdən,  
Çünki taqətsizdi bu sərməstlikdən.  
Şirin yuxudadı Şirin bu ara,  
Şərab bələnmişdi bal dodaqlara.  
Bülbültək nəgməsi yetməzdə sona,  
Məstliyi göz yaşı tökdürdü ona.  
Gözünün yaşları dizinə axdı,  
Hər odlu nəfəsi bir odlu ahdi.  
Eşqin həyecanı qəlbini dəldi,  
Hicranı anaraq fəğana gəldi.  
Şərab seli boğdu, bayıldı onu,  
Sonra da qəflətən aylıtdı onu.  
Şah sərəxos olsa da, bəxti huşyardı.  
Arzuya çatmışdı, sirdası yarğı.  
Belə səadətdən kim kamyabdı,  
Çörək tapmasa da Əfrasiyabdı.  
Uzandı yatağa o sərvin özü,  
Yuxunun sehriyle bağlındı gözü.  
Hamı çıxıb getdi, qalmadı mehman,  
Qalan şahenşahdı, bir də ki, canan.  
Sübəhün nuru saldı şahı qorxuya,  
Günəşin tasını atmışdı suya.  
Eşqi üreyində alovlanırdı,  
Dilində təranə... şamlar yanırda...  
Şirin şirinliklə ne deməmişdi?  
Üzümü şəkərdə az yeməmişdi?  
Sevimli dilbəri gecə bihaldi,  
Tutduğu əmələ “mükafat” aldı...  
Bir qoca nökəri vardi sənəmin.  
Əyyaşlıq diviydi, lakin çox əmin,  
Əsir qocalıqdan ayağı, eli,  
Gülməz, qaraqabaq, uşaq hikkəli.  
Özü kifirse də, üzündə məzə,  
Kiflənmiş çörəktək duzsuz, bimazə.

Sarılıq çeng kimi, damar bürüyüb,  
Ağzı susuz qalıb, dişlər çürüyüb.  
Heyvərə ağızından axar tüpürçək,  
Ağzını, burnunu batırar milçək.  
Qat kəsmiş fitnədir qırışmış üzü,  
Başı aşılanmış dəridir, düzü!  
Baxışı mənasız, bəbeyində qan,  
Zığ dolu gözləri daim sulanan.  
Tapılmaz üzündə bircə tük belə,  
Kudu olmağına demirəm hələ.  
Kafirlık papağı başda qazandır,  
Sanki Dəyqanusdan qalibdir andır.  
Titrek ellərini qolçaqlar bəzər,  
Köhnə başmaq təki qoltuqda gəzər.  
Qarnı köklənməmiş bərbət sayağı,  
Çürümüş çəlikdir iki ayağı.  
Ayaq, baldırını kim qoymaz lağa,  
Sanki ölmüş ilan, qaxac qurbağa.  
Gülünc olduğunu kim görəsə güler,  
Qəşş edib uğunar, gülməkdən olər.  
Şirin yatan yerə məhrəndi kişi,  
Milçək öldürməkdə həmişə işi.  
Xosrovsuz yananda sənəmin canı,  
Xırmançı gəzirdi sünbül xırmanı.  
Haçan darıxanda o nazlı sona,  
Gülüb-eylənərdi baxaraq ona.  
Qoca uzanmışdı, lütdü əndamı.  
Ayaqlar divanda “əlifin lam”ı.  
Məstlikdən yatırıldı, tər tökürdü üz,  
Paçanın arası əl içitək düz.  
Cəmşid birdən gördü divi, yasarı,  
Gördü kölgə düşüb günəşə sanı.  
İstədi yanında o yata yarın,  
Məzəsi kefinə kef qata yarın.  
Mazaqdan, məzədən durulsun qanı,  
Bir görsün humayla qara qarğanı.

Sanki keçəl qaza şığıdı qartal,  
Bir dərya bir çöpü qaldırdı derhal.  
Apardı idbarı ay batan yerə,  
O gözəl tavusu vağa göstərə.  
Sünbül yasəmənə yanaşdı bu an,  
Xəlvətə çəkilib, baxdı kənardan.  
Odun parçası tek düşüb qaldı o,  
Gül, ənber etrindən etir aldı o.  
Bir ağac yanaşı, qonşusa uda,  
Ətrini udaraq, ud olar o da.  
Pəri görmür divi, duymur kəleyi?  
İblis aldadarmı dilbər məleyi?  
Ayüzlü açdı ki, xumar gözünü,  
Sevdirsin naziyla şaha özünü.  
Gördü gözlənilməz pəstəha vardır,  
Xəzinə üstündə ejdaha vardır.  
Quş kimi sıçradı, etdi ustalıq,  
Vağın dimdiyindən qurtardı balıq.  
İfritə qorxutdu, bağrını yardı,  
Cinli adam kimi fəğan qopardı.  
Cəmşide yetişdi pərinin səsi,  
Güneşi büryür bulud kölgəsi.  
Qaçib ayuzlünü ağuşa çekdi,  
Divi qovaladı, başından ekdi.  
Sənəm uçunurdu, tir-tir əsirdi,  
Qılinc axtarındı, xəncər gəzirdi.  
Dedi: “Qaçan kimdi, gəlmİŞdi bura,  
Zülmət niqabını atmışdı nura?  
Atəş olmağım ki, bəlli çoxuna!  
Kimin cüreti var mənə toxuna?  
Bu avam, divsifet kimdi görəsen?  
Qüdretsiz şeytanda cüreto bax sən!”  
Şah bunu eşitcək öz dilbərindən,  
Yorğun öküz kimi qalxdı yerindən.  
Zarafat, ixtilat coşdu arada,  
Şirin acılığı salmadı yada.

Qəzəb hökm elədi öz qəlbı şaha,  
 Günəş layiqmidir belə günahə?  
 Connət yer vermişdi həmin tikana,  
 Tovuz həqarətlə baxa ilana.  
 Şirin dodağından qənd yağa-yağa,  
 Başladı qozəblə hirs soyumağa.  
 Yenə işret qurdu, yenə sərxoşdu,  
 Camdakı mey kimi qəlbı də coşdu.  
 Gecə zülmətini boğdu al günəş,  
 Dan yeri söküldü, doğdu al günəş  
 Nosimdən titrədi çətri güllərin,  
 Alemi büründü etri güllərin.  
 Nazlana-nazlana çəmən qızları,  
 Sübhün şərabıyla məst etdi yarı.  
 Yenə məclis əhli işrətə daldı,  
 Yenə müğənninin səsi ucaldı.  
 Alov dilim-dilim, budu, ocaqda,  
 Əmliyin, maralın budu ocaqda.  
 Xoş ənbər qoxusu qalxdı manqaldan.  
 Hava ənbər etri aldı bu haldan.  
 Tacını yan qoyub, şah batıb kefə,  
 Nökerlər yanında düzülüb səfə.  
 Arxada hörüyü zəncir sonalar,  
 Günəş camalları cana od salar.  
 Telləri müşk saçan o dişi ceyran,  
 Şahı öz ətrinə qoyubdur heyran.  
 Hər telin eşqindən söz aça-aça,  
 Xosrov sıgal çekir o qıvrım saça.  
 Gecə ayrılmışdı öz varlığından,  
 Danışır dünənki xumarlığından.  
 Pəri hələ məstdir, axır baxışlar,  
 Hər sözü ömüre ömür bağışlar.  
 Dedi şirinsözlü, şirindil qoçaq:  
 "Halva bişirərmi tüstülü ocaq?  
 Bəxtimə nəsibmiş belə azadlıq,  
 Cavanlıq nəşesi, bu kef, bu şadlıq.

Xoşbəxtsən, kim deyər o binəsibdir,  
 Bu vüsal gecəsi sənə nəsibdir.  
 Qəlbini oxşayan gəlinin ollam, •  
 Hürmüz əylənerək alar nəşə, kam.  
 Özümü sanardım biçilməz zəmi,  
 Vaxt geldi, yetişdi biçinin dəmi".  
 Uzağı görse də ağılli insan,  
 Əməli cəzasız qalmaz heç zaman.  
 Çox vaxt çeyirtkəni ov sanar sərçə,  
 Özüsə qartala ovalanar sərçə.  
 Qırqovul dimdiklər çox qarışqanı,  
 Şahin caynağında çıxar öz canı.  
 Sanki kəyanların ziyafətiydi,  
 Öpən şah, naz satan öz afətiydi.  
 Hər gün iki tavuz süzdü yanaşı,  
 Al şərab nəhrində üzdü yanaşı.

## XOSROVLA ŞİRİNİN ZİFAF GECƏSİ

Müşk-ənbər yağdırır səma hər yanda,  
 Günəş görünmeyir təxti-rəvanda.  
 Zamanla dünyanın işığı sönüb,  
 Zülmət ay gözündə sürməyə dönüb.  
 Nazlı gözəllərlə çox dolandı ay,  
 Gerdək arxasında daldalandı ay.  
 Yandı yar eşqiyə özü, halesi,  
 Axsın gül üstünə gülün jalesi.  
 Tər tökdü, təri də gülablı suyu,  
 Su suya qarışıdı, su suyu yudu.  
 Sərvin səndəlindən sildi tozları,  
 Nəsim səndəl səpdi torpağa sarı.  
 Sənəm – gül çələngi, ayağa durdu,  
 Gelintek süsləndi, bər-bəzək vurdı.  
 Abı ipək geydi o ayın özü,  
 Saçına bağlandı bədnəzər gözü.

Gülbükdü özünü qat-qat qumaşa,  
 Qızıl mücrüsünü açdı birbaşa.  
 Şahlara layiqdir hər zivər, inci,  
 İsfahan elindən dəyər hər inci.  
 Süslü görkəmindən nur yağa-yağa,  
 Bezəndi gəlintək başdan ayağa.  
 Yaxada daş-qaşı gəlmədi saya,  
 Ülkər şölə saçdı elə bil aya.  
 Yanağı ənlidən təzə nar gülü,  
 Şəker gülüşləri açar könülü.  
 Camalı günəşdir, yarar buludu,  
 İşvədən, qəmzədən göz yuxuludu.  
 Bilmirsən ayıqdi, məstdir gözləri,  
 Balmı, meymə qatib dodağa pəri?  
 Məstlik yuxusunu baxışda gizlər,  
 Fitnəyə mayildir xumar nərgizlər.  
 Kirpiyin hökmünə heyrandır göz-qaş,  
 Bezən keşikcidir, bəzən də fərraş.  
 Cadunu, tilsimi istə dilindən,  
 Şirin-şəker səpən püste dilindən.  
 Dirilik suyundan dodağı sirab,  
 Verər aşıqlərə əzab-iztirab.  
 Şirin gülüşləri hər cana həyat,  
 İsatək bağışlar insana həyat.  
 Can zənəxdanından qurtaran deyil,  
 Mahtaba atılmış kosdur elə bil.  
 Üzdənə sikkətek – xalı gümüşü,  
 Möhürsüz dirhemin çoxdur cümüşü.  
 Hüsnün şuxluğundan bir kimse doymaz,  
 Qəmzədən yoğrulub yanar işvə-naz.  
 Sanki sırgalığı tər yasəməndir,  
 Əndamı etirli, güllü çəməndir.  
 Sırgası çıynına nur saçır hər an,  
 Ele bil qopacaq sırgalığından.  
 Qoşa hörukleri sürünür yerdə,  
 Ətrindən ənbərə bürünür yer də.

Məstlikdən qarışib zülfünün tağı,  
 Tövbələr sindirib şərab bardağı.  
 Günəşdən odludur, odlu günəş nə?  
 Sinəsi sirabdır, isməti təşnə.  
 Bir büttdür – ədası qəlbi dağlayar,  
 Qoca zahid görse, zünnar bağlayar.  
 Demirəm müşk ətri hopub canına,  
 Aşıqlər öldürüb, batıb qanına.  
 Kim görse məclisdə belə galini,  
 Əlüstü canından üzər əlini.  
 Yarı belə görüb köks ötündü şah,  
 Canından, ağlından əl götürdü şah.  
 Gözleri günəşdən işıqlansa da,  
 Zülmət içindəydi, işiq yansa da.  
 İşare etdi ki, o süslü pəri,  
 Dağıtsın başından naməhrəmləri.  
 Quşlar uçub getdi, tayı tek qaldı,  
 Laçın qırqovulu çənginə aldı.  
 Hər iki aşiqdə dözüm hardadır?  
 Kam üçün hər biri bir intizardır.  
 Coşan qəlbin tabı yoxdur sinədə,  
 Dözüm sinə dələn oxdur sinədə.  
 Sərxoştek mehriban yar öz yarına,  
 Məclisdən gəldilər otaqlarına.  
 O təşnə, yatağa ayaq qoyunca,  
 Dirilik suyundan içdi doyunca.  
 Ağzında şerbətin bal təki dadi.  
 O sərvə gül kimi tez qucaqladı.  
 Sərvə öz bağrına basdırıqca Pərviz,  
 Saldı atlas gülü güləndama iz.  
 Xədəngi tuşladı hürkək abuya,  
 Lətif göbəyini qızıl qan yuya.  
 İti almazını əqiqə çekdi,  
 Fidanı qonçədə yerinə ekdi.  
 Oxu gece yarı açdı pəsdaha,  
 Seyirt süd arxına Gülgünü daha.

Qan arxi yanında süd arxi nəydi,  
 Get, soruş Fərhaddan: arxin beləydi?  
 Budur, sürmədəna yiv aça-aça,  
 Sürmədan milindən getdi taraca.  
 Görüb-götürmüştü, mahirdi, mahir,  
 Odlu məharəti yerində zahir.  
 Zülmət aləmında Xızır sirabdı,  
 Dırılık suyunu dodaqda tapdı.  
 Dodaqlar sıxılıb dodaqlarına,  
 Döş döşə yapışıb, qarın qarına.  
 Ehtiras esiri gördü özünü,  
 Şirin çeşməsinin açdı gözünü.  
 Gördü gül bəslənib cənnət bağında,  
 Bir qubar görməyib xəzan çağında,  
 Çeşmə ki, açıldı, qonçə ki, güldü,  
 İsteyin gözündən yuxu töküldü.  
 Ürək rahatlandı, aramdı, aram,  
 Səbir dedi səndən uzaqlaşmaram.  
 İki sərvi-azad yuxuya daldı,  
 Şümşad yasəməni qoynuna aldı.  
 Olmuşdu günəşə ulduz arxayın,  
 Səher çirağını söndürdü ayın.  
 Xoruzun sədası elə yayıldı,  
 Balıq da ayıldı, quş da ayıldı.  
 Bu səda oyatdı hər iki yarı,  
 Gülalbla yudular erğəvanları.  
 Müqəddəs Tanrıya alqış oxundu,  
 Üzləri səcdəylə yerə toxundu.  
 Yenə eldə gəzdi şərabın camı,  
 Coşdu ürəklərin arzusu, kamı.  
 Qızışdı işretin bazarı yenə,  
 Öpdü, ezizlədi yar yarı yenə.  
 Səher şərabıyla çəng dilə gəldi,  
 İşret müjdəsilə məclis düzəldi.  
 Nəğmələr qulaqdan üreyə doldu,  
 Hər nəğmə səsiyle şərab nuş oldu.  
 Düzülüb paxlava – şəkerdir dadı,  
 Göyün cəvahiri yerde parlادı.

Şah nəşə verərək nazlı dildara,  
 Şamadək vermədi içməyə ara.  
 Ele ki, işvəli günəş də söndü,  
 Təzə ay Cəmşidin camına döndü.  
 Çekildi xəlvətə yenə də onlar,  
 Açımiş qonçeydilər bu vədə onlar.  
 Sübhədək yatdılard kam ala-alə,  
 Günəş qovuşmuşdu sanki hilala.  
 Gülüstan gülütək səhər açıldı,  
 Yasəmən oyandı, etri saçıldı.  
 Coşdu nəğməkarlar, qəlblər sevindi,  
 "Üşşaq" dilə gelib dindi, nə dindi.  
 Yenə də qızışdı şadlıq bazarı,  
 Cam güldü, ağladı çəng zarı-zarı.  
 İşrətə daldılar, nəşə duydular,  
 Ömürlük şadlığa, kefə uydular.  
 Əbədi səadət nəsib dünyada,  
 Bir arzu, bir istək düşmədi yada.  
 Gündüz kef-damaqda... Yoxdur qəm-kədər,  
 Gecə yatmadılar səhərə qədər.  
 Ölüm gəlsə belə, qorxmaz ki, onlar,  
 Kam alıb, dünyadan köçməyə nə var!  
 Zamana bu keflər bir təsəllidir,  
 Belə əfsanələr ona bəlli dir.  
 Qəfiətə uymayaq heç zaman biz də,  
 Dillərdə dolaşın əfsanəmiz də...

## XOSROV PƏRVİZİN ALİMLƏRLƏ MƏCLİS QURMASI

Şah bir gün yenə də işrətə daldı,  
 Şərab nəşəsindən kamını aldı.  
 Bilikli, şirindil dostları ki var,  
 Hər cürə hikmətdən söhbət açıdalar.  
 Biri dedi: "Qalma heç vaxt kefindən,  
 Meydən, gözəl yerdən ayrı olma sən".

Biri dedi: "İqbal taxtla ucalar,  
Baxtin qulu olan baxtla ucalar.  
Biri dedi: "Bilər ağlı olan kəs,  
Heç nə paklıq qədər deyil müqəddəs".  
Biri dedi: "Paklıq bilirik nədir,  
Lakin əməl – qabiq, bilik – ləpədir.  
Ahunun müşksüz göbəyi kimi,  
Quru zahid heçdir, o zahiddirmi?!  
Udun gözəl ətri olmasa hərgah,  
Bezər tüstüsündən məclisə dərgah.  
Ele ki, bilikdən saldılar sözü,  
Qəlbinin sırrını açdı şah özü:  
"Sizi dirləmişəm mən zaman-zaman,  
Bir sual dolaşır qəlbimdə hər an.  
Desəm, kamalıyla kim açar onu?  
Mütlöq açmahıdır bir açar onu!.."  
Dedi Büzürgümid: "Sultan uludur,  
Bəndəsi ömrülük sadiq quludur.  
Taleyin hökmüdür hər hökmün bize,  
Bilikde tay olmaz Xosrov Pərvizə.  
Lakin nə qəder ki, bilirik, düzü,  
Deyərik, sinarıq öz gücümüzü..."

## GÖYLƏRİN GƏRDİŞİ HAQQINDA

### S u a l

Dedi: "Aç göylərin sırrını, danış,  
Bu sırlı hikmətə biz olaq tanış.  
Yuvarlaq şəkildi bu doqquz fələk,  
Necə yaranıbdır, sırrını bilək?!"<sup>58</sup>

### C a v a b

Göyün zühründən parlaq zəkalar  
Kainat adıyla daim söz salar.<sup>59</sup>

## XOSROVUN SUALI

Dedi yin hikmətin mənəsi aydın,  
Doqquz fələyin də dünyası aydın.  
Bir ana varmıdır, doğa onları?  
Cilvedar eleyə doğulanları?  
Bu xəzinədəki incilər nədir?  
Dürr xəzinesinə açar kimdədir?  
Nədir bu ulduzlar, bu səyyarələr?  
Yaxından, uzaqdan ziyasi gələr?!

## BÜZÜRGÜMİDİN CAVABI

O parlaq zəkası nurlu kəhkəşan,  
Göyə heyranlıdan söz açdı bu an:  
Gizlidir göylərin sırrı dünyada,  
Biz də xəbərsizlik, bütün dünya da.  
Qəlbin aynasında insan xəyalı,  
Apaydin göstərər çox gizli halı.  
İlk ağıl süqutla nəyə qaldı mat,  
Zəka terəssüdü eylədi isbat.  
Sadə varlıq deyil gördükün göylər,  
Her biri qurulu aləməm söylər.  
Demə ki, dolanır hansı niyyətə?  
Bağlıdır bir zata, bir zehniyyətə.  
Vəzndən, çəkidən kənardır guya,  
Varlığı bağlıdır torpağa, suya.  
Yerdən ayrıdır ki, yüngüldür belə,  
Bu da ki, bağlıdır havaya, yelə.  
Müqəddəs varlığı xali şübhədən,  
Bilimmir yaranıb, doğulub nədən.  
Üstündə dörd ünsür adı deyilsə,  
Yeridir beşinci ünsür deyilsə.<sup>60</sup>  
İllkin düşüncədən, yetkin ağlacaq,  
İdraka siğına zəka nur saçan.

Əgər soruşsan ki, nədir ulduzlar,  
 Sonsuz dərinlikdə nə işimiz var.  
 Hər ulduz elə bil bir parça nurdur,  
 Baxdıqca mat qalan ağıl, şüurdur.  
 Kim istər şübhəsi bir yana qalsın,  
 Torpağı tərk edib, göyə ucalsın.  
 Az-çox nə məlumdur insan oğluna,  
 Bilik sayesində çatıbdır buna.  
 Birisi benzeyir üzük qaşına,  
 Çətin parıltısı incitək sına.  
 Bizimtək canlıdır bəlkə də biri,  
 O, göyü seçibdir, biz isə yeri.<sup>61</sup>  
 Lakin canı olsa bir canlı kimi,  
 Dövramı şüurlu olar daimi.  
 Nizamla dolanır, görürük də biz,  
 Canlıya benzəmir heç biri, şəksiz.  
 Naxışlı üzükdür gördüğün fələk,  
 Möhür-naxışında sezilməz kelək.  
 Hər ulduz – üzügün firuzə qaşı,  
 Yazılıb üstünə şadlıq, göz yaşı.  
 Üzügün sehrkar qaşı ki, vardır,  
 Hər zaman dünyada hökmü aşkardır.<sup>62</sup>

### S u a l

Göyün sırlarından olaraq agah,  
 Bəsit maddəylə maraqlandı şah:<sup>63</sup>  
 “Fələklər haqqında çox şey bilindi,  
 Dörd ünsür haqqında söhbət açındı”.

### C a v a b

Alim filosoftək söz açdı bu an,  
 Onu öz qoynuna aldı dörd tufan.<sup>64</sup>  
 Bəsit maddədir əzəldən onlar,  
 Kiçik aləmində coşğun ümmanlar.

Bişməmiş bir gildə gör nə qüdret var,  
 Üstündə dəryalar tutubdur qərar.  
 Üç yandan torpaqda sular çağlayan,  
 Suyu mehəbbətlə yer qucaqlayan.<sup>65</sup>  
 Odun hərərəti qalxıb yürüyən,  
 Suyun ətrafını hava bürüyən.  
 Günəşsiz kainat, bir fəza hanı?  
 İsidir alemi göyün dövranı.  
 Havanın həyatı od altındadı,  
 Alımlər verməyib tam ünsür adı.  
 Hərərət yüksəlib, tutub göyləri,  
 Sudan aşağıdır nəmliyin yeri.  
 Bu ki, fəlsəfədən bəlli məsələ:  
 Sudan kamil ünsür bilinmir hələ.  
 Çox da xilqət odu müqəddəs sanıb,  
 Göyün dövranıyla isti yaranıb.  
 Hava dörd ünsürün biri olsa da,  
 Əsla kamil ünsür sayılmır o da.  
 Torpaq nisgilli dir min-min arzudan,  
 Nemət bolluq üçün barınar sudan.  
 Şahidsən sudakı üstünlüyü sən,  
 Hava ondan üstün – bircə cəhətdən.  
 Susuz günlər ilə yaşayar insan,  
 Havasız yaşamaz əsla bircə an.  
 Övlad öz əslini çətin atası,  
 Dörd anası vardır, yeddi atası.  
 Bir sıra alımlər bu dörd qadını,  
 Ata-ana sanıb, çəkib adını.  
 Ana deyib torpaq, suya əzəldən.  
 Od, hava atadır guya əzəldən.

### S u a l

Yaranmış xilqətdən söz düşən zaman,  
 Sırrını bilməyə can atdı sultan:  
 “Üç övlad yetirib bu ata-ana,  
 Nə adla bəllidir onlar cahana?”

### C a v a b

O müdrik bilici belə danışdı:  
 “Onlar üç aləmtək elmə tanıdı.  
 Varlığı uzaqdır hər bir şübhədən,  
 Nebatat, heyvanat, bir də ki, mədən.  
 Əzəl xilqətində xilqəti ara,  
 Ən gözəl övladdır bəşər onlara.  
 Qüdrətin ecazkar möcüzəsidir,  
 Aləmi – aləmin qadir səsidir”.

### S u a l

Elə ki, çəkildi bəşərin adı,  
 Sultan gövherinin nuru parladı.  
 Sordu: “İnsan kimdir? Bəşərdir hamı,  
 Bəşərin dünyada nədir məramı?”

### C a v a b

Ali məqsəd ilə sual verdin sən,  
 Kamal sahibidir onu dərk edən.  
 Qalarsa şəhvətə, içmək-yeməyə,  
 Nə var eşşəyə də insan deməyə?!  
 Qızıl, gümüş yiğan insanlar ki, var,  
 Yük altında inleyən ulağa oxşar.  
 Pul, sərvət yiğsa da biri dünyaca,  
 Dönəcək möhtaca, dönəcək aca.  
 Ağıl sərmayəsi olmasa əgər,  
 Ağılısız nadan da insandır məger?  
 Şərefi xilqətdən o kes qazanıb,  
 Zəkanın nurları ağlında yanıb.

### S u a l

Bu düyüünü açdın, ağlım da kəsdi,  
 Həqiqi insanlar ağıllı kəsdi.  
 Bəşərdə insanlıq aqla görədir,  
 Ağıllı kimlərdir? Bəs ağıl nədir?

### C a v a b

Alim dedi: “Ağlın nə olduğunu,  
 Ağlımdan soruşdum, hökm etdi bunu:  
 Ağıllı yanında ağıldır hünər,  
 İnsan aqibəti onda görünər.  
 Kim nemət veribsə, qədrini bilər,  
 Haqqı-say olana alqışlar dilər.  
 Ağıllı odur ki, belə də olsun,  
 Zəkanın nurları başına dolsun”.

### S u a l

Ruh nədir? Bu haqda danış bir an da,  
 Nədən ibarətdir varlığı canda?

### C a v a b

O məslek sahibi yene danışdı:  
 “Bu sırrın hikməti kimə tanıdı?  
 Kimisi bağlayıb ali bir zata,  
 Kimisi nur sanıb bu kainata.  
 Kimi azad varlıq deyib adına,  
 Nəfəs, külek kimi salıb yadına.  
 Kimi də torpaqla bağlayıb onu,  
 Kimi də torpaqdan pak sayıb onu.  
 Sərbəst olduğuna heç inanmayıb,  
 Xarici, daxili varlıq sanmayıb.  
 Kimi də görüb ki, bilinmir sonu,  
 Bir gizli qüdrətə bağlayıb onu”.

### S u a l

Biliyin tükənməz bir xəzinədir,  
 Söylə, ölüm nədir, bu həyat nədir?

### C a v a b

Vardır varlığında mahiyyətlə zat,  
Nefəsdə havanın varlığı – heyat.  
Vücut bacarmasa havanı ala,  
Ölüm adı verər təbib bu hala.

### S u a l

Əger nəfəs ilə yaşayırsa can,  
Dirilik suyudur neçin cana qan?  
Heyat mümkün deyil, bılırık ki, biz,  
Nə qansız, nə cansız, nə də nefəssiz.  
Az-çox yaşamağın sübutu hanı?  
Can, nəfəs yaşıdır, ya qan insanı?

### C a v a b

Can, elə zənn et ki, nurlu çıraqdır,  
Qan isə çıraqa tökülen yağıdır.  
Bu çıraq heç zaman sönmez nəfslə,  
Nefəsin özündən yanar həvəsle.

### S u a l

Bunun səbəbini biz bilək nədən?  
Qansız birçə an da yaşamaz bədən.

### C a v a b

Qanın da dövrəni, öz aləmi var,  
Aləmi həyattək daim çağlıayar.  
Havanın özüne qan qovuşanda,  
Heyat vermək üçün dolanar canda.  
Qansız heyat olmaz bədənimizdə,  
Onsuz yaşamarıq nəfəsle biz də.  
Qanı olmayanda nəfəs olarmı?  
Balıq qansız olsa, nəfəs alarmı?

### S u a l

Haqqın qüdrətində kəramətə bax,  
Birçə qətrə sudan törəyer uşaq.  
Erkeklik dişidə bu nə hikmətdir?  
Övladın varlığı sümükdür, ətdir.

### C a v a b

O bilik dəryası necə dərindi,  
Hikməti sözlərle yenə də dindi:  
“O su ki mayadır, ət-qana dolar,  
Sümüyün içinde bir ilik olar.  
Qiğırdaq mayanı bədəndən alar,  
Bərkiyib, bir sümük şəklini alar.  
Övlad vücudunu alar anadan,  
Anaya göredir o dəri, o qan”.

### S u a l

İndi də danış ki, bəs yuxu nədir?  
Bu yuxu, bu röya nəyə görədir?

### C a v a b

Dünya görmüş alim söylədi belə:  
“İdrakla açılar hər bir məsələ.  
Röya gözümüzəz görünməz bizi,  
Xeyaldır, eks olub, o zehnimizə.  
Yuxuda görünən hər röya ki, var,  
Arzudur, xeyaldır, fikrən canlanar.  
Kim salar gəzməyi oyaqkon yada,  
Reydən Çinə gedər, Çindən Bağdada.  
Uçar xeyaliyla fələklərlə də,  
Sonra enib gələr göydən yerə də.  
Bədən yuxu vaxtı qalar əməldən,  
Salmaz can qayıçı canı da əldən.

Ürəkdə güclənər dəruni bir hal,  
Cilovu buraxar təxəyyül, xəyal.  
Bədən hərəkətdən qalib deyə o,  
Uçar birce anda Çindən Reye o.  
Can həm təlaşdadır, həm də yuxuda,  
Sanar həqiqətdir, deyil yuxu da.  
Fikrin alışbdır, xəbersizsən sən,  
Gündüzün fikridir gecə görünən...”

### S u a l

Xəyalın əksi ki, zehnimizdədir,  
O əksi yaradan halet bizdədir.  
Varlıq adlanırsa hərəkət əger,  
O nədir? Harada məkan eyləyər?  
Fikirdə dünyalar daim izlənər,  
İnsan vücudunda necə gizlənər?  
Niye aşkar deyil, xaricdədirse?  
Niye görünməyir bize, nədirse?  
Yarılsa, doğransa əger yüz bədən,  
Arpacı görünməz, çıxaq şübhədən.

### C a v a b

Bu gizli hikmətdən söz açım indi,  
Hər sırrın güzgüsü, bil ki, beyindi.  
Ondadır xəyalın, ağlin dünyası,  
Lekəsiz güzgüdür, nə gəzir pası.  
Parlaq güzgüdə ki, nə var görünər,  
Onda qəlbin sırrı aşkar görünər.  
Varlıq, yoxluq haqda zehnində nə var,  
Mumdakı naxıştek ona hekk olar.  
Günəş də, Ülkər də, göy də, torpaq da,  
Civə sulu dərya, daş-qasılı dağ da,  
Gözündən uzaqsa, yadsa zehninə,  
Çətin ki, yerləşər onlar beyninə.  
Səmanı eks olan görsən aynada,  
Sığıb-sığmamağı salmazsan yada.

Göy üzü görünə güzgüdə bir an,  
Kim deyər güzgüyə sıgar asiman?!  
Onda nə yer, nə göy görünər hərgiz,  
Bu əksi aynada fərz edirik biz.  
Sırrı şərh olunan belə güzgüdə,  
Əks olan bilinmir hələ güzgüdə.  
Kamalın sırtına heyrandır hər kəs,  
Vücudu yarsan da, gözə görünməz.  
Aynanı yüz yolla sindırsan da sən,  
Bir surət, bir şəkil çıxmaz içindən.

### S u a l

Xəyal əks olsa da, insan ağlıdır,  
İnsandan savayı kimə bağlıdır?

### C a v a b

Hissi, duyğusuya kim salsa yada,  
Başqa bir canlı da vardır dünyada.  
Kor atdır, öyrəşib necə axura,  
Dolanıb qayıdır gecə axura.  
Ya da ki, bir quşdur, dadanıb dənə,  
Duyğuya qayıdar yuvaya yenə.

### S u a l

İnsana, quşlara, ilana bax sən,  
Hər biri yaranıb o dörd ünsürdən.  
Niye biri yerde, biri göydədir?  
Birinə torpaqda sürünmək nədir?

### C a v a b

Yer üstə dolaşan bu insanlardır,  
Onlarla dörd ünsür mayası vardır.<sup>66</sup>  
Quşların ovlağı səmadır hər gün,  
Dörd ünsür yaradıb, havadır üstün.  
İlan niye yerde, yer altda qalıb?  
Torpaqdan yaranıb, yerdən güc alıb.

### S u a l

Qidasız yaşayan bir varlıq hanı?  
Yermi, göymü verib nəşvü-nümanı?

### C a v a b

O gündən ki, gəlib ərseyə bəşər,  
Həm yerə bağlıdır, həm göye bəşər.  
Od, hava, ister ki, ucalda onu,  
Çekər su, torpaqsa hey alta onu...  
Əgər alt gövdəcə uzunsa biri,  
İki alçaqlığın olar əsiri.  
Kimin boy-buxunca ucalığı var,  
İki ülvi xislet onu ucaldar.  
Alt gövdə, üst gövdə kimdə tarazdır,  
Həm nəcib insandır, həm yaramazdır.<sup>67</sup>  
Ünsür meyl edersə hayana tərəf,  
Güç gəlib, aparar o yana tərəf.  
Bəşər təkamülü belə bilindi,  
Bitkiler barədə söz düşdü indi.

### S u a l

Torpaqda canlanan bir toxum, bir dən,  
İki səmtə doğru can atar nədən?

### C a v a b

Ünsürlerde olan ziddiyət, təzad,  
Bitki əlemində bəxş edib həyat.  
Hansı ki, lətifdir, gözəlliyi var.  
Əslinə meyl edib, göye ucalar.  
Hansı kəsafətdən qida alıbdır,  
Meylini mərkəzə – yerə salıbdır?  
Hər ünsür belədir başdan-binadan,  
O öz mərkəzinə can atar hər an.

### S u a l

Hər sözün aydındır nəbatat haqda,  
Cücerər, boy atar bitki torpaqda.  
Cürbəcür rəngdədir toxum da, dən də,  
Niye yaşıl olur bəs cücerəndə?

### C a v a b

Su harda qalarsa, iylenər axır,  
Yaşıl boyaya kimi yaradar paxır.  
Yaşıl bitki kimi, ot ki, töredi,  
Bil ki bu yaşılıq suya görədi.<sup>68</sup>

### S u a l

Söhbət bitkilərdən çatanda başa,  
Söz mədən haqqında döndü daş-qasa.  
Daşın sırrı haqda şah belə dedi:  
“Dağlarda daşları yaradan nədi?”

### C a v a b

Alim söylədi ki, ezəldən bəri,  
Buxara çerilib torpağın teri.  
Gelib nəmişlikdən palçıq əmələ,  
Havadan, güneşdən bərkiyib belə.  
Palçıq sertleşibdir, düzünü desək,  
Yaranıb daş-qaya, yaranıb kəsək.

### S u a l

Nə səndə şübhə var, nə də ki, məndə,  
Günəşdən yaranıb gövher mədəndə.  
Niye biri alıdır, biri də sarı?  
Əlvan rəngə salan nədir onları?

### C a v a b

Güneşdən rəng alan cəvahirata  
Sanma ulduzların şöləsi çata.<sup>69</sup>  
Xalis qızıl ki var, ləl, yaqut ki var,  
Atəş uda-uda saralıbdılar.  
Güneşin yanında bir ulduz da var,  
Onun şöləsiylə gövhər parlayar.<sup>70</sup>  
O ulduz boyasa nə rəngə, nura,  
Gövhər elə parlar bərq vura-vura.

### S u a l

“Səbəb nədir, – deyə şah sordu bu an,  
Dəmirin faydası çoxdur qızıldan?  
Neçin dəmir çoxdur, qızıldan boldu.  
Lakin qızıl ondan qiyməti oldu?”

### C a v a b

Qızıl qazanıbdır əzəldən qiymət,  
Hüsne yaraşıqdır, zinətdir, zinet.  
Dəmirlə rahatlıq bilmeyir cahan,  
Dəmirlə tökülüür vuruşlarda qan.  
Bir şey ki, gərəkdir, insanı bəzər,  
Sevilə-sevilə sinədə gezər.  
Bir şey ki, törədər *min qan, min qada*,  
Qədri, qiyməti də olmaz dünyada.

### S u a l

Alimin zəkası, fikri nur saçdı,  
Dünyanın sərrindən doğru söz açdı.  
Şah dedi: “Danışdin yerdən, fələkdən,  
Hər şey söylədi ki, elə varam mən.  
İnsan sahibsə də parlaq zəkaya,  
Çətin, saqqalının tükünü saya.  
Tük təki incədir sırrı cahanın,  
Hamsını qavramaz ağlı insanın”.

### C a v a b

O müdrik filosov söylədi haman:  
“Filosov behs açan billur asiman  
Sirriylə elə bil xaşxaş dənəsi, –  
Xaşxaşdan kəsilməz şaxşaxla səsi.  
Əncirin içində qurd salsa da yurd,  
Üzündə əncirin bilməz nə var qurd.  
İnsan mehman gəlib dünya evinə,  
Bu doqquz sarayda nə var, sevinə?  
Bir dadlı nemət də deyildir nəsib,  
Yaşayar binəsib, ölü binəsib.  
Mənasız söhbətin nə mənası var?  
Eşidən gülər də, elə də salar.  
Çərençi çərenlər, boşdur çənəsi,  
Ağrı yumulmasa, kəsilməz səsi.  
Bilmirik nələr var yaşıl gülşəndə,  
Bu sirri hamitək bilmirəm mən də.  
Hamı istər bile həqiqət nədir,  
Nə düzlük varsa da, həqiqətdədir.  
Bu texti-rəvanı var bir yaradan,  
Şübhələr uyduran nadandır, nadan.  
Həqiqət yolunu tutmalıyıq biz,  
Daim səsimizi udmalıyıq biz...”  
Her gün gelib-getdi alim dərgaha,  
Hikmət-felsefəni öyrətdi şaha.  
Ona aydın oldu her bir məsələ,  
Sirli xəzinəni gətirdi elə.  
Şah dedi alime: “İndi sinəmdə –  
Sirlər xəzinəsi mindi sinəmdə.  
Mənə bir yol göstər, gedim o yolla.  
Şahlıq, hökmənlilik edim o yolla.

### C a v a b

Bütürgümid dədi: “Adil hökmədar,  
Ömürlük olubdur bəxtin sənə yar.

Bəxt qədər kim kimə məhəbbət bəslər,  
 Sülhə, asayışə bəxt səni səslər.  
 Öyünd nə gərəkdir bəxtiyarlara,  
 Şəkər satmaq hara, Xuzistan hara?  
 Mılsızı hakimən, hünər səndədir,  
 Aslana cəsurluq öyrətmək nədir?  
 Tavusu bəzəmək əbəsdir, əbəs,  
 Varmı Bətlimusə bilik verən kəs?  
 Bulud ki, yağışı dəryaya çilər,  
 Şimşək qəhqəhəylə yere sərilər.  
 Göylərin hökmüdür hökmün əzəldən,  
 Sənə nə söyləyim, öyüd verim mən?  
 Madam göstərisən iltifat, kərəm,  
 Az-çox bildiyimi əsirgəmərəm.  
 Başında nə varsa, çətin darınam,  
 Gizləsem, bəs necə havadınam.  
 İstəsən dirçəlib gülsün məmləket.  
 Şahlığın təməli olsun ədalət,  
 Öləkni saxlasa himayəsində,  
 Dünya abadlaşar şah sayəsində.  
 Ədalət olmasa şahın özündə,  
 Döner şerəfsizə xalqın gözündə”.

## MÜDRİK ALİMİN MƏSLƏHƏTLƏRİ

Belə deyirlər ki, bir şah bir şaha,  
 Bac alan göndərir bir gün dərgaha.  
 Xərac verən şahın qəsri öündə,  
 Bir ağaç kölgəlik salarmış gündə.  
 Elçi danışanda kinli-əsəbi,  
 Coşub hakimin də qeyzi-qəzəbi.  
 Ağaca sarıdib söyləyir belə:  
 “Ağac sınanacaq olarsan gölə”.  
 Sarınıb ağaca, günahkar əsir,  
 Əsirin dərdindən ağac də əsir.

İki gün qol-budaq gərir torpağa.  
 Sərt külək sindirib sərir torpağa.  
 Pisləyə yönəlsə şahın əməli,  
 Afət-bəla yixar möhkəm təməli.  
 Şah gərək dönməsin bir kamandara,  
 Yaziq ahu hara, ox-kaman hara?  
 Hər işdə həmişə olsa xeyirxah,  
 Hər şeydən hər zaman xeyir tapar şah.  
 Dünya hiyləgeri boğub əzəndir,  
 Düşmən düşməninə qisas gəzəndir.  
 Sultan ki, zülm edər, ədavət saxlar,  
 Rahatlıq qəsrinin özülü laxlar.  
 Çoban ki, qansızdır, qəssablıq güdər,  
 Qoyunu özündən özü hürküdər.  
 Uysa sərəxoşluğa əgər hökmran,  
 Yurdunu yağılar eyləyer viran.  
 Atalar həyatda sına'yıb bunu,  
 Mərdin az, namərdin çox olduğunu.  
 Hərənin üstündə yüz xəncər, qəmə,  
 Hamiya inanıb yaxşıdır demə.  
 Yağı hökmədərər baş əysə belə,  
 Düşməndən qorxmasa, o, xamdır hələ.  
 Yüz evdə varsa da dostun, sevənin,  
 Bil ki, birisi də yağındır sənin.  
 Baxma ki, gördükün bir lalezardır.  
 Ayaqyalın getmə, tikan da vardır.  
 O kəs mal qoruyar oğru gözündən,  
 Hürkər kölgəsindən, qorxar özündən.  
 Şah gərək əfv etsin, buraxın kini,  
 Olsun cəza vaxtı səbri, təmkini.  
 Qoymasın qəzəbin arta şiddəti,  
 Kəsərsiz qılıncı dönsün hiddəti.  
 Bir de qayıtmaz ki, alınan canlar,  
 Niye qansızlıqda tökülsün qanlar?!  
 Zalimin şahlığı sığmaz ağıla,  
 İstər ki, zülmündən aləm dağıla.  
 Bir daha dirçəlməz kəsilən başlar,  
 Otdur ki, yenidən bitməyə başlar?

Nə qədər dolanıb gör ki, asiman,  
 Bircə qətrə sudan yaranıb ümman.  
 O odlu şəmşirle niyə qıraq biz,  
 Dönüb torpaq olsun bir damla dəniz?!  
 Qanlı yağırlarla vuruşsan əger,  
 Belə qan halalıdır, tökməyə dəyer.  
 İntiqam gərksə səltənətinə,  
 Ele qisas al ki, siğsin hər dinə.  
 Zəhmətlər əzilsə ədalətindən,  
 Məzlumlar qurtarar əzabdan, kindən.  
 Hava ki, isindi baliqlar batdı,  
 Başqa canlıyasa isti – həyatdı.  
 Cəza insanları salsa da dərdə,  
 Məlhemətə gərəkdir zalim namərdə.  
 Zəher içənlərin susubdur səsi,  
 Tiryeklə sağalıb cüzam xəstəsi.  
 Xoşdur keşikçiye canılık adı,  
 Həyatı insanın həyatındadı.  
 Zənci gözəl görər daim çirikni,  
 Ənliliklə gizləməz üzün çirkini.  
 Yarasa sevinər – zülmət bəsidi,  
 Hər gecə gözündə nur çeşməsidir.  
 Getsə buqələmun günəşsiz huşa,  
 Yarasaya baxmaq qalar bayquşa.  
 Şahlıq sərmayəsi bir də vüqardır,  
 Şah odur dağ kimi vüqarı vardır.  
 Təşvişə salmasın şahı hər kelək,  
 Çöp kimi hər yana atmasın külək.  
 Düz yoldan kənarə qədəm atmasın,  
 Düzlük məqamında yałan satmasın.  
 Düşmənlə düşmənin olarsa qəsdi,  
 Əfv edib, günahdan keçmək əbəsdi.<sup>71</sup>  
 Sitem şərabından məst olsa yağı,  
 Şərbət evezinə içirtsin ağı.  
 Sultan unutmasın gərək bunu da,  
 Başsız buraxmasın ordusunu da.  
 “Basıldım” deyərək, qorxub qaçmasın,  
 Yağı basılanda meydan açmasın.

Əbədi deyildir taxt-tacı onun,  
 Ordudur səadət ağacı onun.  
 Bir ağac ki, qopdu, kökündən çıxdı,  
 Yeri ya eyvandı, ya alaçıqdı.  
 Comərdlik zinətdir şahlıq taxtına,  
 Hamı səcdə qılar şaha, baxtına.  
 Şahı səxavətli olan ölkədə,  
 Firavan dolanar xalq da, ölkə də.  
 Nemətlə qazanar şah ehtişamı,  
 Nemət sahibinə qurbanı həmi.  
 Nəinki alqışlar dost olan kəslər,  
 Düşmən də sevərek məhəbbət bəslər.  
 Yağı itaeti çıxarmaz yaddan,  
 Taxtı azad olar fitnə-fəsaddan.  
 Yol vermə ele bir səhlənkar hala,  
 Müflislik xəzinən birdən boşala.  
 Comərd ele paylar, ele bağışlar,  
 Tufana əvrilməz gürşad yağışlar.  
 Dar gündə dərilsən var gələr sənə?  
 Dünya çətinlikdən dar gələr sənə.  
 Comərd bilməlidir inayət nədir,  
 Bilsin israf nədir, qənaət nədir.  
 Dediym işləri bacaran şaha,  
 Ölkədə havadar nə gərək daha?”  
 Hər sözü, kələmi Büzürgümidin,  
 Artırdı Pərvizdə şahlıq ümidi.  
 Töhfəyə, ənəma tutdu alimi,  
 Altun dənizində yandı gün kimi.  
 Yeni zəka nuru doldu kamala,  
 Biliklə yetişdi parlaq iqbala.  
 Şah kimi, cəlalı nurdu ölkədə,  
 Ədalət mızanı qurdı ölkədə.

**ŞİRUYƏNİN XOSROVU ÖLDÜRMƏK  
ÜÇÜN ÖZ YAXIN ADAMLARI İLƏ  
MƏSLƏHƏTLƏŞMƏSİ**

Könüllər oxşayıb bu bağda hər gül,  
Bclə cəh-cəh vurub xoş səsli bülbül.  
Xosrovun sevinci aşib-daşdı da,  
Könül arzusuyla qucaqlaşdı da.  
Acı mey nuş etdi öz Şiriniyle,  
Şirin vəsle yetdi öz Şiriniyle.  
Eşqə düşüb, uydu gözəl qadına,  
Nə ölkə, nə şahlıq düşdü yadına.  
Xoşbəxt yarla keçdi işrətdə vaxtı,  
Unutdu tacını, unutdu taxtı.  
İşrətdən bilmədi heç şahlıq nədi,  
Nə şahlıq, özü də yada düşmədi.  
Şərab selə dönüb apardı şahı,  
Sarsıldı təməldən Pərviz dərgahı.  
Şərab içmək xoşdu, elə içilə,  
Hökmdar aslanı ovlaya bile.  
Əssə sərxaşluqdan şahın şəmşiri,  
Bu məstliklə çətin ovlaya şiri.  
Üzümün suyundan xarabsa hali,  
Necə abad saxlar eli, mahalı?  
Varlı daim olsa meyin xumarı,  
Mey alar əlindən dünyaca vari.  
Arif yaxşı deyib: "Tut yeganə yol,  
Əyyaşsan, əyyaş ol, şahsansa, şah ol".  
O şah şah deyil ki, ot-ələf yeyə,  
Əsirdir gözələ, esirdir meye.  
Bir şah ki, əmrinə baş əyər ellər,  
Uysa gözəllərə nə deyər ellər?!

Taxt qurar, laxladar işvə-naz taxtı,  
Sənəmlər baldırı saxlamaz taxtı.  
Bağban zəhmət çəkib, axitmasa tor,  
Bağın hər yerini kol-kos bürüyər.

Şəraba qurşanan sultan alçalar,  
Düşmən daşa basar, güler, el çalar.  
Böyükler araya ədavət saldı,  
Seltənet sahibsiz, sultansız qaldı.  
Şah oğullarından nadandı biri,  
Adı Şiruyeydi, yixardı şiri.  
Oddan yaranmışdı, cəsur, harındı,  
Qabaydı, bədzzatdı, şaha dərindı.  
Həsəddən Pərvizin qəsdinə durdu,  
Keçirsin əlinə şahlığı, yurdu.  
Oğlundan qorxurdu sultan hər zaman,  
Onunla bacarmaq çətindi yaman.  
Gah şahlıq qəsrində salır zindana,  
Cah qovur ölkədən başqa bir yana.  
Şərab tufanından qopdu hay-haray,  
Şahın məstliyindən dağıldı saray.  
Əcəm əyanları yığışdı daha,  
Tədbir düşündüler başsız dərgaha.  
Dünyaya od salan gizli qəsd ilə,  
Bir gün toplaşdırılar xəlvət mənzilə.  
Dost-aşna gələrək oğlun yanına,  
Qisas odu saldı odlu canına:  
Bilirsən, qalmışiq çıxdan ələcsiz,  
Ölkə başsız qalıb, baş da ki, tacsız.  
Tac görən olubmu başsız bədəndə?  
Varmı başı tacsız şahlıq edən də?  
Başsız, sərkərdəsiz qalara ordu,  
Yağılar talayar ölkəni, yurdu,  
Xosrovun üzündən şahlıq yağırdı,  
Eyş-işrət yuxusu lakin ağırdı.  
Çobanı aldadər mürgüləməsi,  
Qurda "gəl, gəl" deyər xorultu səsi.  
Şümsəd nə qədər ki, salar kölgə də,  
Gül-çiçək yuxuya dalar kölgədə.  
Yel yixib, torpağa atar şümsədi,  
Hər yetən ocağa çatar şümsədi.

Sən ey bu ölkənin zinət cövhəri,  
 Məmləkət tacının parlaq gövhəri.  
 Xosrovun neslinə arxasan, dağsan,  
 Doqquz göy altında nurlu çıraqsan.  
 Atan çox incidib, əzab çekmisen,  
 Vaxtdır, görək bir iş görecəkmisən?  
 Barmağı ağızında tər tökmək nədir,  
 Utancaq körpə tek gözün yerdədir.  
 Qeyrət göstərəsən gərək sən indi,  
 "Bismillah" eləsən, tac da sənində.  
 Bir daniş, arxayı olaq daha biz,  
 Səni şah eyləyək bu dərgaha biz.  
 Var-dövlət üstüne gələn zamanda,  
 Pişvaza durmaqdan qalma bir an da.  
 Qoyulan qisməti yeyəsən gərək,  
 Yeməsən, dizinə döyəsən gərək.  
 Can ata bilməsən əger şərəfə,  
 Ətəyin dişində qaç bir tərefə..."  
 Şiruyə mərdliklə söylədi belə:  
 "Böyüyə qəsd edən gülmeyib hələ.  
 Baş varsa, tac nədir, derdi böyükdür,  
 Tac başda gəzsə də, ciyninə yükdür  
 Bulud gərək inci səpə dənizə.  
 Daş töksə, gülmezmi ləpə dənizə?  
 Şahlığı neynirəm gənclik yaşimdə?  
 Tac üstə papaq da qalmaz başimdə.  
 Atam köçüb getsə dünyadan əger,  
 Oğlu yerindədir, şahlıq eyləyər.  
 Məndən başqa görmez o tacı bir kəs.  
 Əger tac görse də, başını görməz.  
 Xosrovun Şirinlə ucalsın başı,  
 Qalmasın düşmənin daş üstə daşı".  
 Sirrin pərdəsini yırtdı əyanlar,  
 Çətin ki, yenidən tikəydi onlar.  
 Fitnəyə, qovğaya əl atdı hərə,  
 O iti dilleri döndü xencərə.

Dedilər: " Başqa bir fikrimiz də var,  
 Ağlılı adamsan, ağlına batar.  
 İstəsən xoş keçsin ömrün həyatda,  
 Qoy gülsün üzünə daim həyat da.  
 Tale xeyir verər elə bir kəsə,  
 Bəxt üzə güləndə, ağlı da kəsə.  
 Uymaq istəməsən belə fitnəyə,  
 Bizsiz də düçərsən felə, fitnəyə.  
 Şiruyə eşitcək belə sözləri,  
 Tutuldu, şir kimi qızdı gözləri.  
 Artıq teslim oldu ələcsizliqdan,  
 Şərtləşib, qisasa can atdır, can.  
 Cumdular, bilmədən haqsızlığı ar,  
 Nemətə xor baxan, nankor alçaqlar.  
 Xosrov yayınmasın, qaçmasın deyə,  
 Dərgahı aldılar mühasirəyə.  
 Şah xəber tutaraq dönük baxtından,  
 Taxtdan salınmamış endi taxtından.  
 Sarayın içinde vardı gözəl bağ,  
 Saymışan güllərdən atlazdı torpaq.  
 Görən behşit deyər burda hər yerə,  
 Kövser mil çəkibdir bədnəzərlərə.  
 Uca imarətlər, iç-içə otaq,  
 Budaqlar ağacda, bax çataq-çataq.  
 Meylini gəzməyə kim salar burda,  
 Yolunu azaraq çəş qalar burda.  
 Şah o bağa keçdi onlardan pünhan,  
 Oldu tülək tərlən qarğaya mehman.  
 O bağda bir dalda tapmamış canı,  
 Küycüler tökülib, kəsdi hər yanı.  
 Mərdlik göstərdilər burda oyanlar,  
 Hərəmə, kənizə dəymədi onlar.  
 Hərəmlər üstüne gedən olmadı,  
 Hərəm ağasına toxunulmadı.  
 Sikkə anbarından qifil asdlar,  
 Hər bir xəzinəyə möhür basdlar.

Dedilər "Şahladır işimiz bizim,  
Ona qıcanıbdır dişimiz bizim..."  
Sarayı, eyvanı çox gəzdi hamı,  
Yataqda deyildi dünyanın şamı.  
Aslan qılinc üstə gəlmədi indi,  
Aslanın meşesi Şiruyenində.  
Uğurlar diledi hamı baxtına,  
Onu çıxardılar şahlıq taxtına.  
Hər yanda cavahir yağıdı bu ara,  
Hamısı layiqdi hökmədlərlər.  
Əzəldən zamanın öz adəti var,  
Bundan aldiğini ona bağışlar.  
Nə versə, darılar – adətdir göye,  
Alar verdiyini o, döye-döye.  
Yarəb, bəşər niyə qayğıya yaddır?  
Heyatı girovdur, yenə də şaddır.  
Sığmadı qəzəbi ne göye, yere,  
Şiruyenin dili döndü şəmşire:  
"Öz ağılı eyləyər aqile isbat,  
Taleya bağlıdır qismətlə həyat.  
Çabala nə qədər, elleş nə qədər,  
Neyə güvənsə də həderdir, həder.  
Xəsis sələmçidir, kalandır dünya,  
Nə versə, ikiqat alandır dünya.  
Ağıllı odur ki, baxmaz cəzaya,  
Başıyla hazırlıdır gələn qəzaya.  
Əməli yaxşıdır, ya da ki, pisdir,  
Hər kəs hər cəzaya özü bailsdir.  
Dünyanın şahsan, elə pənahsan,  
Bəndəyə atasan, həm də ki, şahsan.  
Hər sırrın sirdəsi düzlükdür, nə qəm,  
Gərek həqiqəti atama deyəm.  
Yadına gəlirmi, ya unutmusan?  
Atana sən necə divan tutmusan?  
Heç nədən içmişən ata qanını,  
Halal et, indi sən, ata, qanını..."  
Bu sözü deyəndə ciyərparası,  
Ah çəkdi, sizlədi şahın yarası.

Dedi ki: "Haqlısan, məntək qansıza,  
Dünya amansızdır her amansıza.  
Atama qıyaraq olmuşam zalim,  
Cəzaya layiqəm, cəzamı alım.  
Mən ölsəm, günaha batarsan sən də,  
Bir gün öz cəzana çatarsan sən də.  
Raziyam, əyandır halim Allaha,  
"Bismillah" deyərək, gel, öldür daha..."

## ŞİRYƏNİN XOSROVU ÖLDÜRÜB, ŞAHLIQ TAXTİNA ÇIXMASI

Qələmi götürüb ilkin söz deyən,  
Olub dastanını belə bəzəyən:  
Şiruya taxtın ki, sahibi oldu,  
Zalimin qəlbini kin-qəzəb doldu.  
İki şah olarmı bir ölkədə bəs?  
Biri var, başqası əbəsdir, əbəs!  
Bir taxda iki şah bardaş qurarmı?  
Bir başda iki tac, deyin, durarmı?  
Birini tovlayıb aldlar ələ,  
Təzə şah köhnəni salsın əngələ.  
Hərəm ağaları hey izlənildi,  
Onların əliylə şah gizlənildi.  
Kim tapsa, başını gətirsin gərək,  
Tapmayıb, başını itirsin gerək.  
Qorxulu fərmandan artı təlaşlar,  
Səcdəyə əyildi salamat başlar.  
Kim ki, axtarırı, təşneydi qana,  
Pervizin yerini dedilər ona.  
Onlar bir gül üçün min gül əzdilər,  
O solğun çiçəyi kolda gəzdilər.  
Xosrovu didməyə, parçalamamağa,  
Hər yandan fərraşlar axışdı bağa.  
Quyruqlu ulduzlar – günəşə yağı,  
Pozuldu göylerin büsat-növraqı.

Əvvəlcə qandalaq vurdular şaha,  
 Dəryada tapılar açarı daha.  
 Zəncirli buxov ki, vuruldu şirə,  
 Şirdə qəzələnib çəkdi bir nərə.  
 Şiruyə bu səsde duydu ağrını,  
 Sanki öz xəncəri dəldi bağrını.  
 Fərraşlaq hökmündən qəlbində əsmek,  
 Başını kəsmekdi o sərvî kəsmek.  
 Xosrov hökmənləq etdiyi zaman,  
 Birinin qətlinə vermişdi ferman.  
 Cəza alan şəxsin oğlu da çoxdu,  
 Biri qanıçəndi, ağlı da yoxdu.  
 Üzü qaralıqda qırдан qaradı,  
 Tanrı qəzəbindən Yəzdəkdi adı.  
 Xosrovu əzabdan "qurtarsın" deyə,  
 Celladlar qoşdular onu fitnəyə.  
 O gəldi Pərvizin bata qanına,  
 Qatıldən qan ala ata qanına.  
 Şah gördü qanını tökən gəlibdir,  
 Sarayı özüldən sökən gelibdir.  
 Dedi ki: "Gəlmisən can almaq üçün,  
 Atanın qanına qan almaq üçün.  
 Ata qanı üçün qanımdan doyma,  
 Mənim qanımı da oğlumda qoyma!"  
 Ölümün qorxusu şahı susdurdu,  
 Qatil o canının qəsdinə durdu.  
 İti xəncərinin soxdu ürəkdən,  
 Çıxdı xəncərinin ucu kürekdən.  
 Baltaçı baltanı kökündən çaldı,  
 Şahlıq ağacını torpağa saldı.  
 İnsan beyni sökdü div pəncələri,  
 Susan bir insandı, uçan bir pəri.  
 Qatil qanı kəsən görçək yaradan,  
 Div kimi əlüstü çıxdı aradan.  
 Şirin həyacanla yetişdi bu an,  
 Gördü qan selindən gül açıb hər yan.  
 Xəzan hökm eyləyir yazda varlığa,  
 Şümşad yixılıbdır laləzarlığa.

Sarsıldı al-qanda görçək Pərvizi,  
 Başı havalandı, tutuldu dizi.  
 Şahın başı üstən xəncəri qapdı,  
 Elə bil təşnəydi, təşnə su tapdı.  
 Yanan qəlbə saldı közü bağrına,  
 Xəncərlə su səpdi özü bağrına.  
 Tutdu yarasıyla oyuq yaranı,  
 İsti qan ovutsun soyuq yaranı.  
 Eşqə vefasını qanıyla yazdı,  
 Zülmün cəfasını qanıyla yazdı,  
 Budur, Şiruyəyə tez xəbər getdi,  
 İqbala çatmadı, fal hədər getdi.<sup>72</sup>  
 Düşmən qorxusundan ziyafət qurdu,  
 Şadlandı, dür səpdi şərab da vurdu.  
 Üzde deyib-güldü, açılmış güldü,  
 Gizlində niskilli şeyda bülbüldü.  
 Ağlar gözlərini qumquma sandı,  
 Dodağı gülse də, ürəyi qandı.  
 Köcməyə çağırıldı dostu, sirdası:  
 "Qanlı cəsədləri yusun göz yaşı.  
 İki sərv qoyulsun bircə məzara,  
 Torpaqla örtülsün qanlı məcara,  
 Şəhidlər əbədi yuxuya dalsın,  
 Məzarın üstündə türbə ucalsın..."  
 Durmadan getdilər ferman alanlar,  
 Bu emri yerinə yetirdi onlar.  
 Gəmildü vüsala çatan aşıqlər,  
 Qucub bir-birini yatan aşıqlər.  
 Bir uca sərdabə ucaldı orda,  
 Göy rəngi göylərdən öc aldı orda.  
 Bəhramın qübbəsi çoxdan ad almış,  
 İndi qübbə altda məzəri qalmış.  
 Dovşan yuxusuna şah dalan zaman,  
 Bir pələng əcəltək verməmiş aman...<sup>73</sup>  
 Her an bir təhlükə, nicat hanı bəs?  
 Bəla içindəydi, çəşbaşdır hər kəs.

Qəfildən od tutub yansa gəmimiz,  
 Dəryanın qoynunda yanmalyıq biz.  
 İsti halqa üstə düşsə qarınca,  
 Yanar gücsüzlükden o, qızarınca.  
 Fırtına qoynunda doğulub can da,  
 Bışməmiş saxsıdır çoşğun ümmənda.  
 İslanıb sinarsa gil kuzə-bardaq,  
 Dəryanın dibindən necə çıxardaq?  
 Qızmış ejdahadır dəhşətdə fələk,  
 Qoyar insanları vəhşətdə fələk.  
 Heybətlə dayanıb daim pusquda,  
 Fürsat kimə düşsə həppadan uda.  
 Bəladır dünyada qopardıqları,  
 Geri qayıtmayıb apardıqları.  
 Gütünə gücsüzük, hamı fağırdır,  
 Qaça da bilmirik, zəhmi ağırdır,  
 Bu qaşı vəsməli kaftardan hezər,  
 Saysız ər öldürüb, yenə ər gəzər.<sup>74</sup>  
 Kim ki, bu qaridan sevgi duymadı,  
 Nəşəyle yaşadı, ona uymadı.  
 Acılıq dünyanın şərabındadı,  
 Nəşələn, xoş olsun şərəbin dadı.  
 Yatma, könül, dolan fitnədən uzaq,  
 Hasarın – sinədir, əcəl – yalquzaq.  
 Qəza ki, xəncərlə qəsdinə durar,  
 Əvvəlcə ağılın başını vurar.  
 Çıxarar ağılın gözünü fələk,  
 Susdurar aqılın özünü fələk.  
 Kəsilsə bir evə bir yağı oğru,  
 Söndürər evvelcə çıraqı oğru.  
 Şir ki, kənd içində adam parçalar,  
 Əvvəl keşikçini didərgin salar.  
 Cibkəsen əlini cibə dürtəcək,  
 Ağılın qulağına tiryek sürtəcək.  
 Çara dərdə yarar ölümdən qabaq,  
 Ölüm can alanda nə çarə tapaq?

Çoxları ölümə geddi bir çarə,  
 Əlacsız ölümle öldü biçarə.  
 İskəndər aradı dirilik suyu,  
 Ölümə yaradı dirilik suyu?  
 Yollarda gördüğün bu tozlar ki, var,  
 Neçə Süleymanın külüdür onlar...  
 Gəda su içdiyi kasaya bax bir, -  
 Əfrasiyab şahın öz kəlləsidir.  
 Kuzeçi düzəldən bir oyuncaga,  
 Oyuncaq deyənlər cağadır, çäga.  
 Gildən düzəldilən insanlara bax,  
 Əvvəldə insandı o gil, o torpaq.  
 O dilsiz vücud da, bağlı çənə də,  
 İbrətdir, ibrətlə baxsan, sənə də.  
 Qəlbinə qulaq as, sən onu dirlə,  
 Eşit hər öyüdü həssas qəlbinə.  
 İlahi, necə də arsızdır bəşər,  
 Bir anlıq ömr üçün yüz il əlleşər.  
 Nəfəsə bağlıdır canı insanın,  
 O çıxsı, həyatı hanı insanın?  
 Yüz il heyrətdədir insan olan kəs,  
 Axırda qisməti bir soyuq nəfəs.  
 Ölüm yele bənzər təməli varmı?  
 Ağlı olan yelə bel bağlayarmı?  
 Madam ki uçacaq ömrün binası,  
 Gildən ev tikməyin varmı mənəsi?  
 Səfasız eyvanı kim salacaqdır,  
 Bir zaman sahibsiz boş qalacaqdır.  
 Kəsranın sarayı dururmu indi?  
 Özütək qəsri də acgöz yerindi.  
 Əbədi deyildir insanın özü,  
 Fələyə casusdur günəşin gözü.  
 Özünün çıraqdan ürəyi dağlı,  
 Fələkse oğrudur əli çıraqlı.  
 Daimi deyildir heç nə dünyada,  
 Heç nədir, heç nəyə dəyməz dünya da.

Ömrə əfsuslanmaq, acımaq nədi?  
 Bilirik ömrümüz deyil əbədi.  
 Məhz ona görədir dərd-nisgilimiz,  
 Həyatın qədrini bilməyirik biz.  
 Qəflətdən ayılsa özü insanın,  
 Daim açıq olar gözü insanın.  
 Yaşamaq, yaratmaq yoxsa bəşərdə,  
 Salar-huşyarlıq da insani dərdə.  
 İlahi, yazıçıq, imdada çat sən,  
 Qafili qəflətən daim oyat sən.

## ƏSƏRİN BİTMƏSİ

Səadət üstünə saldı kölgəni,  
 Düşüncə günəşə ucaltdı məni.  
 Çin naxışından da sözüm gözəldi,  
 Ağıl hər mənadan heyrlətə gəldi.  
 Əbədi möhürlü ferman əlində,  
 Gəldi bəxt qasidi nazlı gəlin də.  
 Dedi ki, ey Xosrov, sehrinmi vardır,  
 Sənin xəzinənə dünya da dardır?!  
 Demirəm aləmsen öz sənətinlə,  
 Yeni aləm açdırın söz sənətinlə.  
 Xeyalın min naxış vurub qumaşa,  
 Ülker yaxasını tutdun daş-qasa.  
 Açsin ipəyinin qatını haçan,  
 Yaradan uzatsın onu dünyacan.  
 Dastanın ənbərtək könül açdırır,  
 Müqəddəs ruhlara ətir saçandır.  
 Ütərid el çeker öz qələmindən,  
 Mələk də zövq alır söz aləmindən.  
 Girsə möcüzədə çəkiyə hər kim,  
 Canına pənahdır, qoluna tilsim.  
 Nə xeyri, incə söz demekdə təksən,  
 Yaqt cılalanın, kövhər də çəksən,  
 O sədəf yiğanlar durub pusquda,  
 İnciyə deyəcək sədəfdir bu da.

Bu tuti ağızına haçan qənd alar,  
 Dimdiklə ağızından qapar qarğalar,  
 Qulaq asib müjdə verən baxtımı,  
 Çıxdım asimanda fikir taxtıma.  
 Dilim şirinləşdi şirin sözündən,  
 Dedim ki, nəşəmi aldım özündən.  
 Özünü öyməklə yoxsa da aram,  
 Lakin sualıma cavab tapmaram.  
 O qədər xəzinə verib ki, xuda,  
 Tükənməz, tükənsə dəryada su da.  
 Fəlek dolandırsa çarxını yüz il,  
 Dəryadan damla da əksilən deyil.  
 Bənd olma, nə getsə xəznədən gedər,  
 Aparan aparsın güc çatan qədər.  
 Minnətsiz, qurbanırla olan varım da,  
 Ey oğru, halaldır öz paltarım da.  
 Halaldır bir kərə öysən də məni,  
 Halaldır qinasan, söysən də məni.  
 Cəvahir sanmasa bu cür daş-qası,  
 Satqından betərdir sənət yoldaşı.  
 Dərvişin elinə düşə cəvahir,  
 Sirtini eyleyer bir inci zahir.  
 Tavadan balığı ogurlasa it,  
 Üzünün qarası – üzüne şahid.  
 Saraylar, qəsrlər vardır günəşə,  
 Dul qadın daxması dardır günəşə.  
 Bir para heyvan da acgözdür yaman,  
 Özü də, gözü də acdır hər zaman.  
 Kim öydü özünü, səni öymədi,  
 Demək boş tuluqdu, quru eymədi.  
 Çətin ki, qələmə təzə söz əlar,  
 Hər sözü “əlif”tek bəzəksiz qalar.  
 Gelinim nə niqab örtüb başına,  
 Nə də vəsmə yaxıb çatma qasına.  
 Bakır mənalara çox uymuşam mən,  
 İlham dolaşdırıb fikrimi hərdən.

Könüł əldən aldı hər ixtiyarı,  
 Sərf edib, xərcledim bu qədər vari.  
 Fərxar bütxanası olmuşam indi,  
 Hər bütə can atan müştəri mindi.  
 Dolub müştəriylə bazarım, budur.  
 Kimdən utanım ki, deyər – ogrudur.  
 Xalis qızılım da tapılmaz haram,  
 Nə qədər yoxlansa, yenə qorxmaram.  
 Ayı gözdən salmaz solğun təhəri,  
 Halva acılatmaz arı zəhəri.  
 Əken bağban bilər, şübhən də varmı?  
 Xurma ağacından bal alınarmı?!  
 Sahildə dayandın əldə sapandın,  
 Od vurub, özünü göylərdə sandın,  
 Hikmət xəzinəmə sən əl aparsan,  
 Kövər mədənində daş da taparsan.  
 Pənahım Tanrıdır, sən ki, bir heçsən,  
 Heçdən nə umarlar, nə çıxar heçdən?  
 Qılıncla vurmazlar milçəyi, məncə,  
 Aslan müğmigaya çalarını pəncə?  
 Qarğaya, quzguna qaynamaz qanım,  
 Zümrüt ovçusudur könül tərlanım.  
 Gülgülü çağırın o çəmən-çayır,  
 Bələsiz, zavalsız könül oxşayı.  
 Pişik marıtlayıb güdsə də əgər,  
 Sərçeler üzümü yenə də yeyər.  
 İlham köhlənimi çapsam hər yana,  
 Şəbdiz heyran qalar belə cövlana.<sup>75</sup>  
 Dirilik suyudur Nizami sözü,  
 Sözdə həyat tapdı Nizami özü.<sup>76</sup>  
 Ölmez “Xəmsə”sinə bəzədi zövqü,  
 Yeddi səyyareyə nur verdi şövqü.<sup>77</sup>  
 Kənlüm usanmadı bu sorağından,  
 Gülmək istədim sənət bağından.  
 Güldü gül çiçəklər, basdı seksəkə,  
 Mümkünmü qarğıda kəkliktek sekə?

Səni əldən salar Gilan kələsi,  
 Bülbülə çatarını bayquşun səsi!  
 Qəlbim vaz keçərək, bu yoldan azdı,  
 Həvəsim çoxdusa, imkanım azdı.  
 Yenə də qızışdı arzu bazarı,  
 Bu arsız könlümün artdı azarı.  
 Əlim gücsüz qolda döndü dayağ'a,  
 Nisgilli-nisgilli durdurum ayağa.  
 İlk dərsə gedəndə sevinməyib kim?  
 Ustad hüzurunda gözləyir təlim.  
 Yaxşı oxumamaq ən ağır yükdür,  
 Ariq vücudundan dərsin böyükdür.  
 Yarəb, bəlkə səbri tükəndi onun,  
 Qatım halvasına bu qəndi onun.  
 “Beş xəzinesi” var Gəncə elində.<sup>78</sup>  
 Xosrov görər gəzir tişə elində.  
 Çatdı şirin sözlü dastanım sona,  
 Dastanlar içində yer olar ona.  
 Ağıl əhsən desə, bir iftixardır:  
 “Nizami, nə gözəl şagirdin vardır”.  
 Əvvəl sübh üzündən duvaq açıldı,  
 “Mətlo-ül-ənvar”ın nuru saçıldı...<sup>79</sup>  
 Şərbətdən şirindir dadi dastanın,  
 “Şirin və Xosrov”dur adı dastanın.  
 Bitməz xəzinədir sinəm də hələ.  
 Üç dəfinə yatır sinəmdə hələ.<sup>80</sup>  
 Hicrətin altı yüz doxsan sokkizi,  
 Bəxtimiz rəcəbdə güldürdü bizi.<sup>81</sup>  
 Sorsan neçə beyt var əgər dastanda,  
 Dörd min yüz iyirmi dörd beyt var onda  
 Bu beytin birini zay eləsə kim,  
 Evini başına yixar nifrətim.  
 Ey sevdalı bülbül, bağda ötəndə,  
 Gülmə cəhəchinlə qarğaya sən də.  
 Qusuru ağartma, görsən də çoxdur,  
 Bir meyvə varmı ki, çərdəyi yoxdur?

## ŞƏRHLƏR

Yaxşı-yaman seçmək qoy sənə qalsın,  
Yaxşını sən götür pis mənə qalsın.  
Mənim belə arzum, dileyim hanı,  
Ay kimi dolaşım bütün dünyam?!  
Xəyalın köhləni bəndə salınmaz,  
Köhlənin cilovu əldən alınmaz.  
Uçdu hünər quşum, pərvazda təkdir,  
Tanrı könüllərdə yer verəcəkdir.  
İlahi, özünsən məni yaradan,  
Ağartdın üzümü “cızma-qaradan”.  
Sayəndə ucaldım, kamala doldum,  
Sənət bazarına bəzirgan oldum.  
Gömsə torpaqlara dərdim, azarım,  
Qoyma ki, soyusun qızğın bazarım.  
Sözümüz duzunu elə səp ki, sən,  
Hamiya xoş gəlsin qiyamətəcən.  
Bir gün əməlimə cavab verərkən,  
Qoyma ki, qoyulum məsxərəyə mən.  
Çatanda Xosrovun həyatı sona,  
Keçsən günahından, bu bəsdir ona.

<sup>1</sup>Ərəb kəkliyini kim bassa daşa,  
Çöreyi daşlardan çıxarar, haşa.

Ərəb kəkliyi – qara rəngli, kəkilli-tomağalı kiçik bir quşdur ki, qum, çəngil yeyərək yaşayır. Buna görə də ona daşyeyən quş deyirlər. Görünür ki, bu quşun öldürülməsi el arasında günah sayılır.

Beytin mənası belədir ki, ərəb kəkliyinə qıyan adamın özü də bir gün bələya düşər olub, zillət və ehtiyac içinde yaşayır.

<sup>2</sup>Bir hindli qadınca yoxmu hünərin?  
Diri-diri yanır yolunda ərin.

Qədim Hindistanda belə bir adət varmış ki, er ölen zaman qadını yandırırmışlar. Bu adət ilk dəfə Sultan Mahmud Qəznəvi tərəfindən qadağan edilmişdir. Şair həmin adətə işarə edərək hindli qadının öz eşqinə sadıq qalaraq, əri öldükdən sonra odda yanmaqdan çəkinmədiyini göstərir və məhəbbət yolunda fədakarlığı insan üçün ən ali keyfiyyət kimi qiymətləndirir.

<sup>3</sup>Çoxlu atəspərəst bütə uymadı,  
Mişarla bölündü, ağrı duymadı.

Rəvayətə görə Zəkeriyə adlı bir peygəmbər bütpərəstliyi qəbul etməkdən boyun qaçırib, bir ağacın koğuşuna sıyrılmış, guya koğuş bitişorək onu gizlətməmişdi. Lakin Zəkeriyənin əbasının ətəyi çöldə qalmış, bütpərəstlər bunu görüb, onu ağacla birlikdə mişarlamışlar. Ehtimal ki, müəllif bu rəvayəti nəzərdə tutur.

<sup>4</sup>Tale ulduzutək Məsuddur adın.

Qədim nücum elminə görə Zöhrə ulduzu (səd-əşgər) kiçik səadət ulduzu, Müşteri (səd-əkbər) böyük səadət ulduzu sayılır. Məsud sözünün mənası xoşbəxt deməkdir. Şair öz oğluna müraciət edərək demək istəyir ki, sən səadət ulduzları altında doğulmuş xoşbəxt övlad olduğun üçün adını Məsud qoymuşam.

<sup>5</sup>Onda qızmış şirin hünəri vardi,  
Göyün Bəhramitək bir fitnəkardı.

Bəhrəm Mərrix (Mars) planetinin adıdır. O qan kimi göründüyü üçün qədim zamanlarda müharibə allahı hesab olunurdu. Şair burada Bəhrəm Çubinin adının Bəhrəm olmasını mənalandıraraq onu gözüqanlı, qanlı vuruşmalardan qalib çıxan bir sərkərdə kimi qələmə vermişdir.

<sup>6</sup> Tənələr yağırdı o er oğlu er,  
İy, pambıq göndərdi – “muştuluq”, “nemər”.

Əmir Xosrov Dəhləvi bu beytə tarixi fakta, Bəhrəm Çubinin Hürmüz tərəfindən töhmətləndirilməsinə işarə etmişdir. Hürmüz şah bir sırə tarixi mənbolerdə ədalətli hökmər kimi təsvir olunur. Belə ki, əger şahın bir əsgəri, yaxud sərkərdəsi bir rəyyətə zülm etse, xalqın məhsuluna, var-dövlətinə, əmlakına əl atsa, onun əlini kasdırımış. Hürmüz Behramun zülmkarlıqla qələbə qazanmasına nəinki sevinmiş, əksinə, onun əlindən qəzəblənərək tənəli məkərub, bir dəst qadın paltarı, iy və bir qədər də pambıq göndərib, öz narazılığını bildirmişdir. Bu beytin mənası də həmin hadisə ilə əlaqədardır.

<sup>7</sup> Şərab ördəkləri, atəş quşları,  
Şadlıqdan ağlayır hey zarı-zarı.

Ehtimal ki, şair qoqnos adlı Simurq, yaxud Zümrüd quşuna fars ədəbiyatında “Mürqi azərefruz” (ed qalayan quş) deyilməsini nəzərə alaraq, “Mürqani-atəş” (atəş quşları) ifadəsini poetik obraz kimi işlətmüşdür. Əfsanəyə görə bu mifik quş min il yaşayır. Əmrü sona çatanda çırpı, şaxşəvel yiğib, tonqal qalayaraq, özünü oda atıb yanır.

“Bətanı bado” (şərab ördəkləri) dedikdə müəllif ördək şəklində olan şərab sürahisini nəzerdə tutur. Xosrovun şərəfinə Məhinbanunun düzəltdiyi ziyaflı təsvir edən şair burada müxtəlif quşların fiqurlarından ibarət su və şərab qabları ile məclisin bəzəndiyini söyləyir.

<sup>8</sup> Gündəş gözlərini yumdu bu ara,  
Cəmşid, Zöhhak kimi getdi məzara.

Əfsanəyə görə Cəmşid Zöhhakla apardığı müharibədə məğlub olacağından qorxub, gizlənmiş, 100 il keçdikdən sonra Zöhhak onu tapıb mişarla doğramışdır.

<sup>9</sup> Yalnız qızıl qazda belə qayda var:  
Gündüzlər isnişər, gecə ayrırlar:

Qızıl qaz – vaxtı ilə Azərbaycan ərazisində də mövcud olmuş, hazırda isə nəslə kəsiilmiş nadir bir quşdur. Qızıl qazlarda adəti üzrə gecələr maya nəri yaxına buraxılır. Bir-birini görmədən qağıltı ilə səs salır, hər ikisi qağıltı gələn tərəfə yönəlir, lakin yaxınlaşmırlar, gecə sübəhə qəder vurnuxurlar. Ele ki, nər mayadan ayrılrıq başqası ilə cütləşmir.

Onların belə bir sövqi-təbii adətləri var ki, nər mayanı, yaxud maya nəri od içində görse, dərhal özünü atəşə atar.

<sup>10</sup> Gelməz bu əfsanə kimin yadına,  
Sərçə su çiləmiş Nəmrud oduna.

Dini rəvayətə görə İbrahim Xəlil peyğəmbər büttdə, Günəşdə və ulduzlarda ilahi qüvvə olmasına inanmayaraq, bütünləri sindirdiği üçün Nəmrud onu oda atmışdır. Guya İbrahim atəşdə yanmamış, od gülüstana çevrilmişdir. İbrahim od içində olarkən kərtənkələ və əqrəb odu püləyərək daha da alovlandırmaq, sərçələr isə atəşə su çiləyərək onu söndürmək istəmişdir. Şair burada həmin dini əfsanəyə işarə etmişdir.

<sup>11</sup> Qoşun toplayaram, ölkələr talar,  
Piyada Çubini filler tapdalar.

Şahmat oyununda filin piyadadan üstün olduğunu nəzərdə tutan şair burada Xosrovun dili ilə onun Bəhrəm Çubindən üstün olduğunu söyləyir.

<sup>12</sup> Birisi Şəbdizdir – gecətək qara,  
Süretdə o hara, qasırğa hara?

Əmir Xosrovunun bu beysi tarixi bir həqiqətə uyğundur. Belə ki, IX-X əsrlərdə yaşamış məşhur ərəb tarixçisi Əbu Cəfir Məhəmməd ibn Cərir ət-Təbəri “Tarixi-Təbəri” adlı əsərində yazır ki, Xosrovun Şəbdiz adlı bir atı vardi. O at başqa atlardan dörd qarış hündür idi.

Xosrovun yediyi nemətlərdən ona da verədilər. Həmin at ölündə Xosrov onun surətini Bisütün dağına həkk etdirmişdi.

<sup>13</sup> Bu vaxt şah almına ay nuru düşdü,  
Qədr gecəsində ayla görüşdü.

Rəvayətə görə “Quran”ın Məhəmmədə nazil olduğu gecəyə Qədr gecəsi deyilir. Şirinin Şəbdizi Xosrova bağışladığı gecəni şair Qədr gecəsinə bəzətmışdır.

<sup>14</sup> Etdi qohumluğun müjdəsilə şad,  
Eyledi Xosrovu özünə damad.

Müəllifin bu fikri də tarixi faktlarla bağlıdır. Məşhur tarixçi Xandəmir “Həbibüs-siyər” əsərində Meryəmin Bizans imperatorunun qızı olması və imperatorun öz qızını Xosrov Pərvizə verməsi haqqında yazır:

"Pərviz ele ki, Ruma yetişdi, qeyser onu böyük hörmət və izzətlə qarşılıdı. Onun bütün xahişlərini yerinə yetirdi. Öz qızı Məryəmi ona verdi".

<sup>15</sup> Şah ona dəryacan bir ordu verdi,  
Düşməni yixmaqçın kömək göstərdi.

Bəzi tarixçilərin verdiyi məlumatə görə Xosrov Pərviz öz atasının məsləhəti ilə yeni qüvvə – ordu, pul, sursat və silah almaq üçün Ruma gedir. Rum qeyseri Xostrovu şahanə təntənə ilə qarşılıyor. Ona lazımı kömək göstərərək, silah, qoşun və pul verir. Qeyserin Xosrova verdiyi qoşunun sayının bəzi mənbələr 70-80 min, Firdovsi isə 100 min nəfərdən ibarət olduğunu qeyd etmişdir.

<sup>16</sup> İnadkar cəsurlar yarpaqtək solub,  
Od, su arasında batası olub.

Beytin mənası: İnad göstərən igidlər sanki odla su arasında qalmışdı. Heç yana qaçmağa imkan tapmırıldılar.

<sup>17</sup> İgidlər sevinib, sel kimi cumdu,  
"Yel xəzinəsi"nə yel kimi cumdu.

Rəvayətə görə Xosrov Pərvizin səkkiz xəzinəsi varmış. 1. Gənci-ərus (Gelin xəzinəsi) – Xosrovun özü tərəfindən toplanmış xəzinədir. Barbəd eyni adda hava bəstələmişdir. 2. Gənci-bad, yaxud gənci-bad avərd (Yel xəzinəsi, yaxud yel getirən xəzinə). Rum qeyseri Xosrov Pərvizin qorxusundan atasından miras qalmış xəzinələrin sərvətini gəmilərə doldurub, aradan çıxarmaq istəmiş, təsadüfən dənizdə firtına qopmuş, istiqamətini itirmiş gəmilər Xosrovun hərbi düşərgəsinə yan almışdır. Barbəd bu hadisə ilə əlaqədar bir tərənə bəstələyib, Xostrovun məclisində oxumuşdur. Həmin bəstəkara mənsub olan otuz havadan birinin adıdır. 3. Gənci-dibayı Xosrovi (Xosrovun qumtaş xəzinəsi) – Xosrovun gümüş xəzinəsidir. 4. Gənci-Əfrasiyab (Əfrasiyab xəzinəsi) – vaxtı ilə Turan hökməndəri Əfrasiyaba mənsub olmuş bu xəzinə sonralar Xosrov tərəfindən tapılmışdır. 5. Gənci-soxtə (Vəznli xəzinə). 6. Gənci-xəzro (Yaşıl xəzinə). 7. Gənci-şad avərd (Müjdə xəzinəsi). 8. Gənci-bar (Xəzina ocağı, yaxud Gənci-gavmış Camış xəzinəsi). Guya bu sonuncu xəzinə bir zaman Cəmşide mənsub olmuş, onu Bəhram Gur hakimiyəti dövründə bir kəndli tapıb. Belə ki, kəndli əkinin suvararkən görür ki, su bir yarığa axıb dolur və həmin ovuqdan qəribə səs gəlir. O, bu ehvalati Behram şaha xəbər verir. Şahın emri ilə oranı qazırlar. Yerin altından möhtəşəm bər qəsr tapılır. Hökməndər atəşperəst kahinə qəsrə

girməyi əmr edir. Qəsrə daxil olan kahin orada qızıldan düzəldilmiş camış mücəssəmələrinə rast gelir. Camışların gözləri qiymətli yaqutdan düzəldilib, qarınlarında isə içi mirvari dolu qızıl almalar, armudlar və narlar varmış, Camışlar qızıldan düzəldilmiş axurun qarşısında dayanıblar. Qızıl camışların üstündə Cəmşidin adı yazılıb. Onların ətrafında qızıldan qayrılımış quş və heyvan fiqurları görünür. Kahin gördüklerini Behrama xəbər verir. Hökməndən tapşırığı ilə həmin xəzinənin sərvəti yoxsullara paylanır və ölkədə hamı varlanır. Şairin yuxarıdakı misraları Xosrovun ikinci xəzinəsinə aiddir.

<sup>18</sup> Mirvari töhfənin görüb dadını,  
"Şadürvan-mirvarid" qoydu adını.

Barbədin bəstələdiyi otuz havanın on ikincisinin adı "Şadürvan-mirvarid"dir. Bu havanı Barbəd əvvəlcə "Şadürvan" adlandırmışdır. Rəvayətə görə Barbəd həmin havanı bəstələyib, bir gün Xosrovun məclisində oxuyarkən şahın çox xoşuna gəlmiş, o, əmr edib, Barbədin başına bir xonça mirvari səpdirmişdir. Bu hadisədən sonra sənətkar bəstələmiş olduğu havanın adını "Şadürvan-mirvarid" qoymuşdur.

<sup>19</sup> Şahın qulağına dür sepim bu an,  
Qulağın incisi, keç günahımdan.

Yəni şaha, verdiyi ənəma görə, sözləri inci kimi qiymətli tərənə oxuyacağam ki, onun xoşuna gəlsin.

<sup>20</sup> Zöhrənin dil açan ərgənunu var,  
Səsindən oynayır sabit ulduzlar.

Qədim nücum elmine görə doqquz təbəqədən ibarət olan göylərin yeddi təbəqəsində səyyarələr – planetlər, iki təbəqəsində isə sabit ulduzlar mövcuddur. Eşq ilahəsi olan Zöhrə odlu məhəbbət, qənirsiz gözəllik, cəzibədarlıq, füssunkarlıq və musiqi ilahəsi rəmzi kimi işlədir. Zöhrə burada da gözəl və cəzibədar səsin timsali kimi verilmişdir. Gözəl səsle, ilhamla çalıb oxuya fars dilində "Zöhrə-neva" – Zöhrə səsli deyilir. Zöhrə göyün yeddinci təbəqəsində yerləşir. Müəllif demək isətyir ki, göyün yeddinci qatında Zöhrənin gözəl səsə oxuması, səmanın o biri qatlarındakı sabit ulduzları da hərəkətə gətirdi.

<sup>21</sup> Nəsim, Novruz, Camal, Şəfahət, Şümşad,  
Cövza, Ənvər, Şahin, Bəxtiyar, Novşad,

Orjinalda verilmiş kişi adlarının qadın adı olduğunu və dilimizdə daha yaxşı səsləşməsini, danışdığı mənəni nəzərə alaraq onların bəzisini dəyişdik. Belə ki, Gürkəng – Camal, Meymun – Bəxtiyar, Gülab – Şəfahət, Tavus – Şahin adları ilə əvəz olundu.

<sup>22</sup> Süsən, Zülal, Kövsər, ətirli Gülnar,  
Ay camallı Pərvin, nazəndə Bahar,  
Canlar alan Cənnət, bəxtiyar Humay,  
Sitarə, Nəşidə – gözəllikdə tay.

Burada Cənnət – Minu, Nəşidə – Nəşat adlarının mənaca orijinala daha müvafiq qarşılığı kimi verilmişdir.

<sup>23</sup> Mənim aynam mumdur, sənin aynan mis,  
Belə bir güzgüyə düşməz əksimiz.

Yəni mənim ürəyim mum kimi yumşaqdır, sənin qəlbin isə mis kimi möhkəmdir.

<sup>24</sup> Sultanın gəlişi oldu elə car,  
Yolunu öpməyə gəldi ahular.

Şair ahular dedikdə Xosrovun pişvazına gələn kənizləri, qızları nəzərdə tutur.

<sup>25</sup> Gecə mehman gözler: o gələ bəlkə,  
Günəş əvəzinə göndərər kölgə.

Bu beytde Günoş – dedikdə Şəkər, kölgə dedikdə qaravaş nəzərdə tutulur. Yəni gecə qonağın yanına Şəkər özü getmir, qaravaşını göndərir.

<sup>26</sup> Şapur da başladı zarafatını,  
Ütarid dağlığı göyün qatını.

Ütarid ərebçə Merkuri planetinin adıdır. Farslar ona Tir (Ox) deyirlər. Şair Ütaridin eyni zamanda Ox mənasına malik olduğundan istifadə etmişdir. Nücum elminə görə Ütarid göyün ikinci təbəqəsində yerləşir. Beytin mənəsi belədir ki, Şapurun sözləri o qədər manalı və məzəli idi ki, Ütarid göyün qatını öz oxu ilə dələrək, ona qulaq asmaq istəyirdi.

<sup>27</sup> Kamalın, ürəyin verərsə ferman,  
İçdiyin zəhərə tiryəkdir dərman.

Orta əsr Şərqi təbabətində tiryəkdən zəhərin təsirini məhv edən bir maddə kimi istifadə olunmuşdur. Beytin mənəsi belədir ki, ağılna, huşuna güvənən insanı, zəhər içmiş olsa belə, sağaltmaq mümkündür. Yəni hər dərdin bir əlacı var.

<sup>28</sup> Kahin başa vurdub evlənmək dəbin,  
Murada yetirdi şahidsiz kəbin.

Adətən nigah bağlanan zaman evlənen tərəflərin mötəbər adamları şahidlilik edir. Atəşpərestlərin adətinə görə kəbin kəsilində kimsənin şahid olmasına ehtiyac yoxdur. Guya evlənmək zamanı zərdüştilərin müqəddəs saydıqları xeyir allahu Hürmüz, ay, günəş və ulduzlar bu izdivaca şahidlilik edir.

Şair burada Xosrovla Şəkərin Zərdüş adəti ilə evlənmələrinə işaret etmişdir.

<sup>29</sup> Şəkər güləbinin şirindi dadi,  
Şirin halvasını yada salmadı.

Beytin mənəsi: Xosrov Şəkərin eşqinə uyandan sonra Şirini unutdu.

<sup>30</sup> Şirin gülüb dedi: "Çox qəribədir,  
Gövhəri saxsida gizlətmək nədir?"

Yəni əslini, nəslini gizlədirsən, şah olduğunu danıb, özünü gəda kimi qələmə verirsən.

<sup>31</sup> Kim ki, müqəddəsdir, paklıqda tekdir,  
Ona pələng – ahu, zəhər – tiryəkdir.

Beytin mənəsi belədir ki, insan müqəddəs və pak əməller sahibi olarsa, pələng onun qarşısında ahuya döner, zəhəri təsirsiz hala sala biler.

<sup>32</sup> Qara hörükərin xəstəydi, xəstə,  
Qarğanı qoyurdu o, gözü üstə.

Yəni qara qarğı yarın qıvrım qara tellərinin rəngini andırduğu üçün onu əzizləyib göz üstündə saxlayırdı.

<sup>33</sup> "Şirindən orucam" deyə qaçmışan,  
Şəkerin üstündə iftar açmışan.

Müsəlmanlar adət üzrə orucluqda yeməkdən imtina edərək, pəhriz saxlayırlar. Hər gün oruc vaxtı qurtarandan sonra iftar başlanır. Müəllif bu dini ayinə işarə ilə öz qəhrəmanları Şirinin və Şəkerin adlarının etimologiyasından – həqiqi mənalarından çıxış edərək, demək istəyir ki, əvvəlcə Şirini xoşlamayan, ondan al çəkən Xosrov Şəkerə uydu, sonra yenidən Şirine meyl etmək məcburiyyətində qaldı.

<sup>34</sup> Firuzə dağlardan hümay döş üstə,  
Qoyma quzğun kimi qona leş üstə.

Hümay mifik və xeyali bir quşdur. Şərqi ədəbiyyatında dövlət quşu kimi cənnət quşu kimi təsvir edilir. Uğurlu tale və səadət rəmzi kimi ənənəvi poetik obrazı çevrilmişdir. Şair burada firuze dağlar dedikdə, insanın təmiz, mənəviyyatca zəngin olan daxili aləmi, Hümay quşu dedikdə, insanın nəcib arzularla çırpinan saf qəlbini nəzerdə tutur. Murdar leş hərisi olan quzğun isə folklorda, xüsusilə təsəvvüf ədəbiyyatında hərislik, tamahkarlıq və acgözlük timsali kimi işlədirilir.

Beytin mənəsi budur ki, təmiz mənəviyyatlı, qəlbə müqəddəs arzularla döyünen insan xəbis niyyətlərdən, çirkin əməllərdən özünü qorunmalıdır. Tamahkarlıqdan öz ləyaqətini alçaltmamalıdır.

<sup>35</sup> Sürtüb ayağına yaşı gözünü,  
Deyərsən səmaya yerin sözünü.

Bu beytdə səma sözü Xosrova, yer sözü isə Şəkerə aiddir. Yəni varlığı torpağa gömülən Şəkerin sözünü şöhrəti göylərə çatan, səltənet taxtı uca olan Xosrova yetirərsən.

<sup>36</sup> Ulduzlar ölümə yaddır əzəldən,  
Onlar da öldəri, qorxsə əcəldən.

Burada yeddi planet – Zühəl, Müştəri, Mərrix, Günəş, Zöhrə, Ütarid və Ay nəzerdə tutulur. Müəllif demək istəyir ki, əbədi həyat yalnız seyyarələrə verilibdir. Şairin bu fikri eyni zamanda insan taleyinin ulduzlarla əlaqəsi haqqındaki dini-sxolastik əqidənin əleyhinə yönəldilmişdir.

<sup>37</sup> Bürclər hasarında göyün gərdisi,  
Zərin "şəş qoşası" korlar hər işi.

Nərd oyununda "şəş qoşa" – yəni bir cüt altı zərin en yüksək xalı hesab olunur. Eyni zamanda qoşa altı sayca on ikiyə bərabərdir. Qədim nücum elminə görə doqquz göyün on iki bürcü vardır. Əmir Xosrov Dəhləvi demək istəyir ki, felək "şəş qoşa" atan oyunçudur, buna görə də onu udmaq, ona qalib gəlmək çətindir. O özünün on iki bürcü ilə həmişə insanları udmuş, onlara qalib gəlmmişdir.

<sup>38</sup> Çatdı Xosrova da bu acı xəbər,  
Yaşıl çəmənzarda mehmanlar Şəker.

Yaşıl çəmənzar – torpağa işaretdir. Yəni Xosrov eşitdi ki, Şəker artıq torpağa gömülümdür.

<sup>39</sup> Xoş sədan yayılsa mavi qübbədə,  
Səsinə səs verər mavi qübbə də.  
Bir səsə on səda qoşular, budur,  
Üstü qübbədirse, altı quyudur.

Burada mavi qübbə göylərə, qübbə altındakı quyu isə insanları qoynuna alan dünyaya işaretdir. Misraların mənəsi budur ki, dünyada xeyirxahlıq carçası olan insanların nəsibi xeyirxahlıqdır. Xeyir əməllerin əks-sədasi heyatda xeyirxah insanın öz qulağına və başqalarına mütləq çatmalıdır.

<sup>40</sup> Fələk sədo yeyib, hamile olmaz,  
Ay ilə günəş də daha doğulmaz.

Sədo – elə bir dərman bitkisidir ki, keçmişdə şəhvət hissələrini öldürmək üçün istifadə olunurmuş.

Beytin mənəsi belədir ki, gece zülmətə elə bürünübdür ki, ayın və günəşin bir daha doğmasına inanmaq çətindir.

<sup>41</sup> Sanki ay yüksəldi Şəbdiz belinə,  
Yollandı yenə də günəş elinə.

Bu beytdə şair Xosrovu aya, Şirini isə günəşə bənzətmışdır. Yəni Xosrov qara köhləni Şəbdizin belinə qalxaraq günəşüzlü Şirinin diyarına yola düşdü.

<sup>42</sup> Hava gül ətriylə qovub xəzanı,  
Müşk-ənber kafursuz sarıb hər yanı.

Kafur – burada xəzan yelinin qopardığı toza işaretdir. Yəni xəzan yeli töz-torpağıyla ötüşüb getmiş, hər yanı müşk-ənber qoxuyan güllərin gözəl ətri bürümüşdür.

<sup>43</sup> Nəsimin müşk ətri könül açandır,  
Min ahu göbəyi ətir saçandır.

Məlum olduğu kimi, qədimdə müşk xüsusi cinsdən olan, xüsusi ilə Tibet ahusunun göbəyindən alınmış. Beytin mənası belədir ki, səhər nəsiminin saçdığı gül ətri ahu göbəyindən alınmış müşk ətri kimi könül oxşayır.

<sup>44</sup> İstədi qayıtsın peşman hal ilə,  
Yere ayaq döydü yar xalxal ilə.

Qədim zamanlarda, məlum olduğu kimi, şərq qadınları ayaqlarına da röngərəng xalxal salarlarmış. Bu adət hind qadınlarında bu gün də davam etməkdədir. Beytin mənası: Xosrov getmək istəyərkən Şirin ayaqlarını yere döyərək onu soyuq qarşılığına peşman olduğunu bildirmiş, şah onun xalxallarının səsini eşidib ayaq saxlamışdır.

<sup>45</sup> Xurma ittihamsız güləsi oldu,  
Güləb piyaləsi bal ilə doldu.

Şair bu beytdə Şirinin dodağını xurmaya, onun ağını güləb piyaləsinə, Xosrova dediyi sözləri isə bala bənzətmışdır. Beytin mənası belədir ki, Şirin Xosrovu daha ittiham etmək istəmədi, xurma kimi dodaqlarına töbəssüm qondu, güləb piyaləsini andıran ağızından bal kimi şirin sözlər axdı.

<sup>46</sup> Etiraf hökmünə gecikdi ürək,  
Zindan nəsib olsun Yusifə gərək.

Bu beytin mənası məşhur “Yusif və Züleyxa” dastanının qəhrəmanı Yusifin zindana salınması hadisəsi ilə əlaqədardır. Misir fironunun vəzirinin arvadı Züleyxa sonsuz məhəbbətlə sevdiyi Yusif adlı öz qulunun vüsalına yetmək istəyərkən Yusif onun əlindən çıxıb qaçır. Bu əsnada Züleyxanın əri gəlib çıxır. Çıxılmaz vəziyyətdə qalan Züleyxa böhtana el ataraq, Yusifin onun namusuna toxunmaq istədiyini söyləyir. Özünün bu işdə günahkar olmadığını sübut etmək üçün Yusifi zindana saldırır. Beytin birinci misrasında Züleyxanın öz günahını etiraf etməməsini və Yusifin qorxudan həqiqət söyləməməsinə, ikinci misrasında isə Yusifin zindana salınması hadisəsinə işarə olunmuşdur.

Şair burada Şirinin dilindən Yusif dedikdə onun özünü nəzərdə tutaraq, demək istəmişdir ki, həqiqəti deməkdən boyun qaçırdığı üçün, Yusif zindanda əzablara məruz qaldığı kimi, yarsız ona zindan görünən qəsrində ixtirab çəkməyə məcburdur.

<sup>47</sup> Birisi neşterle yarılan zaman,  
Tiryek verirlər ki, ağrısın can.

Qədim zamanlarda tibb elmində tiryekdən cərrahiyyə əməliyyatı aparılarğen keyidici madde kimi də istifadə olunurdu. Xaşxaş şirəsindən hazırlanan bu maddəni hazırda morfi əvəz edir.

<sup>48</sup> Keflənmək olarmı bir qətrə meydən,  
Sənin qan dəryandan qan içmişəm mən.

Şair qətrə və dərya sözlerini təzad kimi işlədərək, demək istəyir ki, Xosrovun vüsal vaxtı aldığı nəşə aynlıq zamanı çəkdiyi ixtirablar müqabilində həddindən artıq azdır. Yəni bir qətrə meydən deyil, sənin ayrılığından qana dönmüş ürəyimin təlaşlarından, tökdüyüm qanlı göz yaşlarının nəhayətsizliyindən bu hala düşmüşəm.

<sup>49</sup> Şərəfsiz, vüsalın mənası varmı?  
Üzün suyuna da əl yuyularımı?

Beytin mənası belədir ki, insan öz eşqi yolunda ləyaqətini və şərəfini qorumağı bacarmalıdır. Özünü alçaldan, üzünü suyu tökülmüş sırtıq, ismətsiz və namussuz olmamalıdır.

<sup>50</sup> Saysız ulduzlardır göyün gözləri,  
İki göz yağıdırıñ əzəldən bəri.

Əmir Xosrov Dəhləvi burada dünyanın vəfasızlığına, fələyin amansızlığına işarə edir. Məlumdur ki, insanların gözləri biri-birinə yaxın və yanaşı olmasına baxmayaraq, onların birinin digərini görməsi qeyri-mümkündür. Şair bu təbii və adı vəziyyətə bədii cəhətdən poetik, fəlsəfi cohətdən isə təsəvvüf məna verərək, belə bir nəticəyə galır ki, gözləri bir-birini görmək imkanından məhrum edən fəlekdir. Saysız ulduzlar qədər gözləri olan fəlek insana iki gözü də çox görmüş, onların bir-birinə məhriman olmasına istəməmişdir.

<sup>51</sup> Ayının bürcləri mixlənib göye,  
Ziyasız görünür pərəndir deyə.

Burada Böyük Ayı və Kiçik Ayı bürcləri nezərdə tutulur. Şair demək istəyir ki, bu ulduzlar biri-birindən aralı və pərakəndə haldə olduqları üçün parlaq deyildir. Müətlif bu fikirləri deməkdə eyni zamanda insanların birliliyini, ülfətini, biri-biri ilə məhriman münasibətdə olmalarını son dərəcə zəruri hesab edir.

<sup>52</sup> Göyün çox ulduzu görürən qoşa,  
İkisi qovuşub verib baş-başa.

Bu beytde on iki səma bürcünün üçüncüsü olan Cövza nəzərdə tutulur. Bu bürc yunan əsatirində Dioskurlar (Poludevk və Kastor), Şərqi əsatirində isə Cövza (Ekizlər) adı ilə məşhurdur. Əsatirə görə bu ekizlər Zevsin oğulları sayılır. Mehriban qardaş olduqlarına görə Zevs onları axşam və şübh ulduzuna döndəmişdir. Onlar, qədim ulduzşunasların müşahidəsinə görə, əl-ələ tutaraq, qol-boyun dayanmış iki uşaq şəklini xatırlatdıqları üçün Ekizlər adlandırılmışdır.

<sup>53</sup> Baharda quş quşa qovuşan zaman,  
Novruz buludundan daş yağar haman.

Beytin ikinci misrasında ilk bahar buludlarının dolu yağdırmasına işarə edilmişdir. Müəllif bu təbiət hadisəsinə mistik mənə verərək, demək istəyir ki, yazda, təbiətin oyandığı zaman quşlar biri-birinə isinişmək, yaxınlaşmaq istəyərkən göylər dolu yağdırıb, onları ayırb, pərən-pərən salar.

<sup>54</sup> Sevdiyi gözələ qovuşub deyə,  
Səadət ulduzu əzizdir göye.

Məlum olduğu kimi, günəş sisteminin ən böyük planeti sayılan Müştəri (Yupiter) böyük səadət ulduzu, sevgi və gözəllik ilahəsi Zöhrə (Venera) isə kiçik səadət ulduzu kimi məşhurdur. Bizcə, müəllif burada Müştəri ulduzunu nəzərdə tutur.

<sup>55</sup> “Kaman qarğası”na yem olsun canım,  
Köhlən quşqununa bələnsin qanım.

Yayın girişini berkitmək üçün kamanın ucundakı yere “zağı-kaman” – “kaman qarğası” deyilir. Şair bu mənədən çıkış edərək, Şirinin dili ilə deyir ki, yarıının kamanını ehtirasla qucaqlayıbm, qəlbimi “kaman qarğası” parçalasın, ürəyimin qam ilə onun köhləninin quşqununu qızıl qana boyayım.

<sup>56</sup> Yazığam, yaralı qəlbi az qanat,  
Aynadan örtüyü bir kenara at.

Yəni nisgilli könlümə rəhm elə, ayna kimi üzündən hicabı götür ki, camalını görüm.

<sup>57</sup> Yüz nəfər ucaboy ərməni kələ,  
Laləsi bir şümşəd görməyib hələ.

Yəni boyu sərv kimi uca olan ərmən nökerlerinin üzlərindən hələ tük çıxmamışdır.

<sup>58</sup> Yuvarlaq şəkilli bu doqquz fələk  
Necə yaramıbdır, sırrını bileyk?

Qədim ulduzşunaslar bürclərin hərəkətlərini izah edərkən göyün yuvarlaq şəkildə olduğunu söyleyirdilər. Aristotel planetlərin bühlər sfera birləşdirilmiş vəziyyətdə olduğunu iddia edirdi. Eramızdan əvvəl II əsrə yunan alimi Ptolemy bürclərin çevre üzrə bərabər sürətlə hərəkət etdiyini söyleyirdi.

Əmir Xosrov Dəhləvinin bu fikri Nikolay Kopernikin (1473-1543) mərkəzdən günəş olan Heliosentrik dünya sistemine qədərki təsəvvürlərlə bağlıdır.

<sup>59</sup> Göyün gərdişindən parlaq zəkalar,  
Kainat adıyla daim söz salar.

Göyərin gərdişi haqqında alim Bütürgümidin dili ilə verilmiş bu fikirlər müxtəlif fərziyyələrlə əlaqədardır.

Alim burada sübut etməyə çalışır ki, kainatın başlangıcı vardır. Materializm isə zaman daxilində kainatın sonsuz və əbədi olduğunu sübut etmişdir. Çünkü onun özəli də sonsuzdur, axın da. Günəş sistemi, ulduzlar sistemi – qalaktikalar daimi yaranma və uzun inkişaf prosesinə malikdir.

<sup>60</sup> Üstündə dörd ünsür adı deyilsə,  
Yeridir beşinci ünsür deyilsə.

Nücum elmində bir sıra alımlar dörd ünsürdən – sudan, torpaqdan, havadan və oddan başqa xüsusi bir ünsürün də mövcud olduğunu iddia edirlər. Onlar belə bir fərziyyə irəli sürürler ki, günəşin əmələ gelməsi həmin beşinci ünsürlə bağlıdır.

<sup>61</sup> Bizimtek canlıdır bəlkə də biri,  
O, göyü seçibdir, biz isə yeri.

Mütəffekkir şairin alim Bütürgümidin dili ilə söylədiyi bu fərziyyə elmi cəhətdən çox maraqlıdır. Doğrudur ki, neçə ulduzun neçə planete malik olduğunu, onların hansında həyatın mövcudluğunu söylemək hələlik mümkün deyildir. Kosmosda şüurlu varlığın və onun texnikaya neçə nail olmasını iddia etmək nə dərəcədə doğrudur? Elm hələlik buna həlliəcisi cavab verməsə də, cüzi hesablamlar qalaktikada mədəni məxluqatın varlığının şübhəsizliyinə inam yaradır. Lakin onlarla bizim əlaqə, ünsiyyət yarada bilməyimiz şübhəlidir. Çünkü radiosiqnallar ulduzlar arasında on min illərlə yol getməlidir və bizim cavab alacağımıza qədər uzun müddət tələb olunur.

Əmir Xosrov Dəhləvi hər hansı ilduz və planetdə həyatın, mədəni məxluqun mövcud olmasını qəbul etməsə də, onun bu fikirləri göstərir ki, mütefəkkir kimi, günəş və ilduzlar sistemi haqqında müxtəlif fərziyyələrlə tanış ola bilməşdir.

<sup>62</sup> Uzüyün sehrkar qaşı ki, vardır,  
Hər zaman dünyada hökmü aşkardır.

Müəllif burada insanın həyatını və taleyini fələklə və ilduzlarla bağlayan şkolastikanın, dini ehkamların təsirinə qəpılmışdır. Qədim Şərqdə “ehkam elmine” – nücum elmine görə münəccimlər Ay və ilduzların vəziyyətinə nəzər salaraq, xoşbəxtlik, bədbəxtlik, xeyir, şər, ömrün uzunuğu və qışalığı haqqında rəml yolu ilə qabaqcadan fikir söyləyirdilər. Zamanın, insanın taleyinə fai açıb, ay bürcünə, bürcün hökmüranına, ayın ilduzla uzaq-yaxınlığına, tale ilduzunun ne vəziyyətdə olmasına baxıb, qabaqcadan “uzaqgörənlilik”lə fikir söyləyirdilər. Təsadüfü deyildir ki, qədimde Mərrix (Mars) müharibə allahı kimi qələmə verib, insanlara bədbəxtlik gətirən nəhs ilduz sayırlar. Müşteri və Zöhrəni isə insanlara xoşbəxtlik bəxş edən uğurlu ilduzlar hesab edirdilər.

<sup>63</sup> Bəsit maddəyle maraqlandı şah.

Burada qədim zamanlarda bəsit maddələr hesab olunan dörd ünsürdən – torpaq, su, od və havadan səhbət gedir.

<sup>64</sup> Onu öz qoynuna aldı dörd tufan.

Dörd tufan dedikdə şair dörd ünsürü nəzerdə tutur. Yeni dərin biliyə malik alim özünəməxsus böyük aləmi olan ünsür haqqında söz açmağa başladı.

<sup>65</sup> Üç yandan torpaqda sular çağlayan,  
Suyun məhəbbətlə yer qucaqlayan.

Qədim zamanlarda belə bir fikir mövcud imiş ki, bütün dünyanın üç hissəsi sudur, bir hissəsi quru. Müəllifin bu beytə ifadə etdiyi fikir həmin əqidə ilə əlaqədardır.

<sup>66</sup> Yer üstə dolaşan bu insanlardır,  
Onlarda dörd ünsür mayası vardır.

Keçmişdə belə bir əqidə mövcud idi ki, xarici aləmin dörd ünsürü – torpaq, su, hava, od insan bədənində bəlgəm, səfra, qan və ödün yaranmasında baş-

lıca amildir. Guya dörd ünsürə görə insan orqanızında istilik, soyuqluq, yaşlıq və quruluq əmələ gelir. Onların hər biri insan səhhətində nizamlayıcı, tənzimedici rol oynayır. Birisi artıb-azaldıqda insanın səhhəti pozulur və onda xəstəlik baş verir.

<sup>67</sup> Alt gövdə, üst gövdə kimdə tarazdır,  
Həm nəcib insandır, həm yaramazdır.

Şairin Bütürgümidin dili ilə söylediyi bu fikirlər psixologianın fiziqnomika sahəsinə aid olan müləhizələrdir. İnsanların psixoloji voziyetlərinə, xarakterlərinə, zahiri əlamətlərinə görə qədim zamanlarda onun daxili aləmi haqqında müəyyən fikirlər söyləmişlər. Təsadüfü deyildir ki, ömrünün sonlarını Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri sayılan Marağada keçirmiş Suriya yazıçısı Əbü'l Fərəc (1226-1286) özünün “Maraqlı əhvalatlar” kitabının son fəslini “Aqillərin müşahidə etdiyi kimi, zahiri görünüş və xasiyyətlər” adlandırmışdır. Bu cəhətdən onun aşağıdakı fikirləri maraqlıdır.

1. Daxili qüvvə hiss edilən iri gözler və gözəl sıfət müdrikliyi, sevgini, o cümlədən şəhvəti və çoxbilməliyi göstərir. 2. O adamın ki, qolları qıçclarından uzundur, findiqburundur, piyolidir, çoxdanışandır, qarnı tüklündür – o, uşaq-larını çox sevən atadır.

Lakin bu bir həqiqətdir ki, insanın zahiri görünüşü, xüsusiyyətləri çox zaman onun daxili aləmi ilə uyğun gəlmir.

Əmir Xosrov Dəhləvi qədim fizionomistlərin fikirlərindən təsirlənmişdir.

<sup>68</sup> Yaşıl bitki kimi, ot ki, törədi,  
Bil ki, bu yaşıllıq suya göredi.

Müəllif burada suyu bitkiyə yaşıllıq veren yeganə amil kimi qələmə verir. Lakin müasir elm sübut edir ki, hər bir bitkiyə və onun yarpaqlarına yaşıllıq verən xlorofil adlı xüsusi rəngləyici maddədir. Bitkilər xlorofil vasitəsilə günəş enerjisini udur və yer üzünü yaşıllığa qərq edir. Yaşıl bitkilər olmasa, dünyada canlı varlığın həyat sürməsi üçün zəruri qida maddələri də olmaz.

<sup>69</sup> Günəşden rəng alan cəvahirata,  
Sanma ilduzlarının şölesi çata.

Müəllif mədən cəvahiratlarından ləl, yaqut və s. günəşin “övladları” adlandırır. Həmin beytin mənası da bununla əlaqədardır.

<sup>70</sup> Günəşin yanında bir ilduz da var,  
Onun şölesiylə gövhər parlayar.

Məlum olduğu üzrə Güneş sistemində doqquz planet daxildir. Güneşin etrafında dövrlə edən həmin planetlər bunlardır: Ütarid (Merkuri), Zöhrə (Venera), Yer, Merrix (Mars), Müştəri (Yupiter), Zühəl (Saturn), Uran, Neptun və Pluton. Bunlardan günəşə en yaxın olanı Ütarid – Merkurii səyyarəsidir. Güneşlə onun arasında məsafə 17 milyon km-dən artıqdır. O, günəş etrafında 88 günə dolanır. Bundan əlavə, günəş sistemi ilə 8,7 işiq ili qədər məsafəsi olan Sirus adlı başqa bir parlaq ulduz da mövcuddur. Yer kürəsinə daha yaxın olanı Kentavr (Sentavr) bürçünün ulduzudur.

Cox ehtimal ki, müəllif yuxarıdakı beytde alfasentavrı nəzərdə tutmuşdur.

<sup>71</sup> Düşmənlə düşmənlilik olarsa qəsdi,  
Əfv edib, günahdan keçmək əbəsdi.

Düşmənə qarşı barışmazlıq fikrini ifadə edən müəllifin bu beytinin məzmunu Əbü'l Fərəc'in "Maraqlı əhvalatlar" kitabına hind aqillərinin faydalı kəlamlarına həsr olunmuş "Düşmənə inanma" adlı müdrik fikirle səslənir. Belə ki, bir hind alimi demişdir: "Düşmənin sənə xoş söz desə də ona inanma. Unutma ki, odda qaynayan su, çox vaxt daşaraq odu söndürər".

Şairin bu fikri eyni zamanda dahi Nizaminin "Kiçik düşmən də böyük təhlükədir, ehtiyyatsızlıq isə ondan daha böyük təhlükədir" kimi müdrik fikirlərinə də uyğun gəlir.

<sup>72</sup> Budur, Şiruyəyə tez xəbər getdi,  
İqbala çatmadı, fal hədər getdi.

Əmir Xosrov bu əfsanə ilə əlaqədar tarixi mənbələrdə Şiruyənin Şirinə aşiq olması epizodunu qələmə almamışdır. Məlum olduğu kimi, ərəb müəllifi Cahiz "Əl-mühasin vəl-əzzad" əsərində Firdovsi ölməz epopeyası "Şah-namə"də, Nizami yüksək sənət nümunəsi "Xosrov və Şirin" də Şiruyənin öz atasının ölümündən sonra Şirinlə evlənmək fikrinə düşdүүünü təsvir etmişdir. Şair də onların fikirlərinin təsiri ilə demək istəmişdir ki, Şirin ölüb getdi, Şiruye onun vüsəlinə çata bilmədi.

<sup>73</sup> Behramın qübbəsi çoxdan ad almış,  
İndi qubbə altında məzəri qalmış.  
Dovşan yuxusuna şah dalan zaman,  
Bir pələng əcəltök verməmiş aman.

Sasanilər sülaləsinin 14-cü hökmdarı olmuş Behram 420-ci ildə hakimiyyət başına gəlib, 18 il hökmranlıq etmişdir. Rəvayətə görə Behramın şahlığı dövründə dörd il onun ölkəsində ölen olmamışdır. Yeddi planetin

rəngində yeddiqübbəli möhtəşəm qəsri varmış ki, orada yeddi iqlimdən olan yeddi gözəl həftənin yeddi gündə yeddi əfsanə danışaraq onu əyləndirərmış. O, gur ovunu çox sevdiyi üçün Behram Gur adıyla məşhur olmuşdur.

Gur sözü eyni zamanda qəbir (gor) mənası daşıyır. Şərəq ədəbiyyatında Behramın gur qova-qova bir mağaraya girib orada ölməsi haqqında fikrə çox təsadüf olunur.

Əmir Xosrov Dəhləvinin yuxarıdakı beytlerinin məzmunu da həmin hadisə ilə əlaqədardır.

<sup>74</sup> Bu qaşı vəsməli kaftardan hezər,  
Saysız ər öldürüüb, yenə ər gəzər.

Şairin bu fikri belə bir hədislə əlaqədardır. Guya Dünya bir gün başında əlvan rəngli çarşab bir əli qanlı, bir əli xıralı qoca qarı qiyafəsində İsanın gözlərinə görünür. İsa ondan soruşur:

– Ey lənətə gəlmış, belini niyə əymisən?

Dünya cavab verir:

– Fironu, Nəmrudu, Qarunu yola salmışam, yaşım çoxdur, qocalmışam.

– Bu kaftar vaxtında belə əlvan rəngli çarşab örtməyin nə mənası var?

– Özümü cavanlara sevdirib, onları aldatmaq üçün bu cür rəngbərəng çarşaba bürünmüşəm.

– Əlinə xıma yaxmaqda məqsədin nədir?

– Təzə əre getmişəm.

– Baş əlinin biri niyə qanlıdır?

– Ərimi təzəcə öldürmüşəm.

<sup>75</sup> İlham köhlənimi çapsam hər yana,  
Şəbdiz heyran qalar belə cövlana.

Rəvayətə görə Xosrov Pərvizin Şəbdiz adlı atı çox sürətlə qaçarmış. Şair bunu nəzərə alaraq, öz ilham köhlənini Xosrov Pərvizin Şəbdizindən üstün tutur.

Yəni mən söz mülküñün Xosrovuyam – hökmdarıyam, ilham köhlənimin sürətinə hökmədar Xosrov Pərvizin Şəbdizi də çatmaz.

<sup>76</sup> Dirilik suyudur Nizami sözü,  
Sözde həyat tapdı Nizami özü.

Dirilik suyu Şərəq ədəbiyyatında məcazi mənada yüksək fikir, ölməzlik, ən ali insani keyfiyyət, mənəvi saflıq deməkdir.

Şair demek isteyir ki, dirilik suyunu taparaq Xızır ölməzlik qazanıbsa, Nizami də insanlara yüksək mənəvi keyfiyyətlər aşılıyan dirilik suyu kimi sözü ilə ölməzdir.

<sup>77</sup> Ölməz “Xəmsə”sini bəzədi zövqü,  
Yeddi səyyarəyə nur verdi şövqü.

Yeddi səyyarə yeddi planetə – Aya, Günəşə, Ütaridə, Zöhrəyə, Mərrixə, Müştəriyə və Zülhələ işarədir. Qədim nücum elminə görə bu planetlərin hər biri göyün bir təbəqəsini təşkil edir.

Beytin mənası belədir ki, özünün ölməz “Xəmsə”si ilə Nizaminin parlaq dəhəsi yeddi planetə nur saçdı.

<sup>78</sup> “Beş xəzinə”si var Gəncə elində,

Müəllif burada “Beş xəzinə” – dedikdə Nizami “Xəmsə”sini nəzərdə tutur. Yəni Nizaminin beş əsərdən ibarət olan “Xəmsə”sinin hər bir dastanı tükmənüzər bilik, söz-sənət xəzinəsidir.

<sup>79</sup> Əvvəl sübh üzündən duvaq açıldı,  
“Mətlə-ül-ənvar”ın nuru saçıldı.

Əmir Xosrovun bu beytində öz “Xəmsə”sinin ilk əsəri “Mətlə-ül-ənvar”ı (Nurlar mənbəyi) yazmasına işarə edir. Müəllifin 1298-ci ildə Nizaminin “Sırlar xəzinəsi”nə cavab yazdığını 6620 misradan ibarət olan bu poeması əxlaqi, fəlsəfi mözəməna, didaktik ruha malik bir əsərdir.

<sup>80</sup> Üç döfino yatr sinəmdə hələ.

Müəllif bu misrada Nizami “Xəmsə”sinə cavab olaraq yazacağı “Məcnun və Leyli”, “Ayineyi-İsgəndəri” və “Həşə behişt” adlı əsərlərini nəzərdə tutur.

<sup>81</sup> Hicrötin altı yüz doxsan səkkizi,  
Bəxtimiz rəcəbdə güldürdü bizi.

Şair burada “Şirin və Xosrov”u hicri tarixlə 698-ci ilin rəcəb ayının əvvəl-lərində tamamladığını işaret edib. Bu da miladi tarixlə 1298/99-cu il aprel ayının əvvəlinə müvafiq gəlir.

## MÜNDƏRİCAT

<i>Nizami məktəbinin davamçısı</i> . . . . .	4
<i>Şirin və Xosrov</i> . . . . .	9
<i>Sərhələr</i> . . . . .	229

Buraxılışa məsul: *Umut Rəhimoglu*  
Texniki redaktor: *Mübariz Piriyev*  
Kompyuter səhifələyicisi: *Azər Quliyev*  
Yığıcılar: *Maral Quliyeva*  
*Asifə Əfəndi*  
Korrektor: *Tofiq Qaraqaya*

Yığılmaga verilmişdir 25.04.2006. Çapa imzalanmışdır 24.05.2006.  
Formatı 60x90  $\frac{1}{16}$ , Fiziki çap vəraqi 15,5. Ofset çap üsulu.  
Tirajı 25000. Sifariş 61.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.  
Bakı, Aşıq Ələsgər küçəsi, 17.